

**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ  
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN  
HƏYAT VƏ FƏALİYYƏTİNİN XRONOLOGİYASI**

**1993-2003**

<b>1993-cü il 9 iyun</b>	Ölkə rəhbərliyinin dəvəti ilə Bakıya gələrək, yaranmış ictimai-siyasi və hökumət böhranını aradan qaldırmaq üçün fəaliyyətə başlamışdır.
<b>1993-cü il 11 iyun</b>	Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlu ilə görüşmüşdür.
<b>1993-cü il 13-14 iyun</b>	1993-cü il 4 iyun hadisələrini araşdırmaq üçün Gəncədə olmuşdur.
<b>1993-cü il 15 iyun</b>	Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.
<b>1993-cü il 16 iyun</b>	Rusiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Valter Şoniyanı qəbul etmişdir.
<b>1993-cü il 17 iyun</b>	Gürcüstan Respublikası baş nazirin birinci müavini Avtandil Margianini və Qardabani rayonu icra hakimiyyətinin başçısı Xuta Mamaladzeni qəbul etmişdir.  Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul etmişdir.  İran İslam Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Əli Əsgər Nəhavəndiani qəbul etmişdir.  “İnterfaks” agentliyinin müxbirinə müsahibə vermişdir.
<b>1993-cü il 18 iyun</b>	Prezident Əbülfəz Elçibəyin gecəyarısı Bakını tərk edib Kələki kəndinə getməsi ilə əlaqədar yaranmış vəziyyətlə əlaqədar televiziya ilə xalqa müraciət etmişdir.
<b>1993-cü il 19 iyun</b>	Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul etmişdir.  Azərbaycan İslam Partiyası Ali Şurasının sədri Hacı Əlikram Əliyevi, şuranın üzvləri Hacı Vaqif Qasimovu, Hacı Hacıağa Nuriyevi qəbul etmişdir.
<b>1993-cü il 20 iyun</b>	Heydər Əliyevin sədrliyi və Ali Sovetin, Prezident Aparatının, Nazirlər Kabinetinin, ayrı-ayrı nazirliklərin və baş idarələrin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.  KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
<b>1993-cü il 21 iyun</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir.  BMT-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Mahmud əl-Səidi qəbul etmişdir.
<b>1993-cü il 22 iyun</b>	Böyük Britaniyanın Rusiya və Azərbaycandakı səfiri Brayan Follu qəbul etmişdir.  Respublikanın bir qrup ziyalisını və xalq deputatını qəbul etmişdir.  KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
<b>1993-cü il 23 iyun</b>	Əbülfəz Elçibəyin Bakıya qayıtması barədə prezidentlə danışıqlar aparmaq üçün Naxçıvan Muxtar Respublikasına getmiş nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Türkiyə Respublikasının Azərbaycandakı səfiri fəvqəladə və səlahiyyətli Altan Karamanoğlunu onun xahişi ilə qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir.</p>
<b>1993-cü il 24 iyun</b>	Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlamışdır.
<b>1993-cü il 25 iyun</b>	<p>Türkiyə Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu onun xahişi ilə qəbul etmişdir.</p> <p>Almaniyanın Azərbaycandakı səfiri Tomas Terstegeni onun xahişi ilə qəbul etmişdir.</p> <p>İran İslam Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Əli Əsgər Nəhəvəndiani onun xahişi ilə qəbul etmişdir.</p> <p>Çin xalq Respublikasının Azərbaycandakı səfiri fəvqəladə və səlahiyyətli Sya Şuyuanı onun xahişi ilə qəbul etmişdir.</p>
<b>1993-cü il 26 iyun</b>	<p>ABŞ-ın insan hüquqları müdafiə təşkilatının – “Helsinki Votç”-un sədri Conatan Fantoymu, onun köməkçisi Kurt Soderlandı və təşkilatın keçmiş SSRİ ölkələri üzrə nümayəndəsi Reşel Denberi qəbul etmişdir.</p> <p>“İnterfaks” agentliyinin müxbirinə telefonla müsahibə vermişdir.</p>
<b>1993-cü il 30 iyun</b>	<p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir.</p> <p>Türkiyənin "Milliyet" qəzetinin xüsusi müxbiri Nur Baturu və "Şou" televiziya proqramının xüsusi müxbiri Məhəmmədəli Birandı qəbul etmişdir.</p>
<b>1993-cü il 1 iyul</b>	"Amoko Kəspion Si Petroleum Kompani" şirkətinin sədri və prezidenti Robert Blantonu, şirkətin vitse-prezidenti və Azərbaycandakı nümayəndəsi Tim Harnetti və digər nümayəndələri qəbul etmişdir.
<b>1993-cü il 2 iyul</b>	Xarici ölkələrin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndələrinin başçılarını qəbul etmiş, xarici neft şirkətləri ilə imzalanmış bəyannamələrin icrasının dayandırılması səbəbləri haqqında və son günlər Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hücumlarını genişləndirməsi əlaqədar bəyanat vermişdir.
<b>1993-cü il 3 iyul</b>	ABŞ-ın müstəqillik günü münasibətilə ABŞ prezidenti Bill Klintonu təbrik məktubu göndərmişdir.
<b>1993-cü il 4 iyul</b>	"Ostankino" Dövlətlərarası Televiziya Şirkətinin "Birbaşa efirdə dialoq" proqramına müsahibə vermişdir.
<b>1993-cü il 5 iyul</b>	<p>Respublikada yaranmış vəziyyətlə əlaqədar ABŞ, Rusiya və Türkiyənin Azərbaycandakı səfirlərini və BMT-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsini qəbul etmişdir.</p> <p>ABŞ, Rusiya və Türkiyənin Azərbaycandakı səfirlərini və BMT-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsini qəbul edərkən bəyanat vermişdir.</p>
<b>1993-cü il 7 iyul</b>	<p>Gürcüstan Respublikası Baş Nazirini müavini Avtandil Margianini və Ticarət Naziri Murtaz Zankalanini qəbul etmişdir.</p> <p>“İnterfaks” agentliyinin müxbirinə müsahibə vermişdir.</p>
<b>1993-cü il 10 iyul</b>	ATƏM-in Minsk qrupunun başçısı Mario Raffaellini qəbul etmişdir.
<b>1993-cü il 14 iyul</b>	<p>Münaqişə zonasından qayıdan Mario Rafaellini qəbul etmişdir.</p> <p>M. Rafaelli ilə birlikdə yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.</p>
<b>1993-cü il 17 iyul</b>	<p>Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir.</p>
<b>1993-cü il 20 iyul</b>	Rusiya Xarici İşlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirov ilə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	görüşmüşdür.
<b>1993-cü il 22 iyul</b>	Türkiyə xarici işlər nazirinin müavini Özdəm Sanberki qəbul etmişdir.
<b>1993-cü il 25 iyul</b>	Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgədə yaranmış gərgin vəziyyətlə əlaqədar Bərdədə olmuşdur.
<b>1993-cü il 26 iyul</b>	Erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət etmişdir.
<b>1993-cü il 27 iyul</b>	İran İslam Respublikasının yol və nəqliyyat naziri Səid Kiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 29 iyul</b>	Moskva hökumətinin başçısının birinci müavini Ernest Bakirovu qəbul etmişdir.
<b>1993-cü il 3 avqust</b>	Amerikanın "Ay-Di-Bi" şirkəti ilə birlikdə quraşdırılan telekommunikasiya kompleksinin tərkibində beynəlxalq peyk rabitə sisteminin açılışında iştirak etmişdir.  Gürcüstan Respublikası Ali Sovetinin müavini Vaxtanq Rçeuilşvilini və Gürcüstan Respublikası Baş Nazirinin müavini Zurab Kervalişvilini qəbul etmişdir.  "Rossiyskiy fermer" qəzetinin müxbirinə müsahibə vermişdir.  Görkəmli dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarovanın dəfn mərasimində iştirak etmişdir.
<b>1993-cü il 4 avqust</b>	Yunanıstanın yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Panayotis Karakassisi qəbul etmişdir.
<b>1993-cü il 7 avqust</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir.
<b>1993-cü il 8 avqust</b>	ABŞ-ın yəhudi icmasının nümayəndələrini qəbul etmişdir.
<b>1993-cü il 9 avqust</b>	Qərb neft şirkətlərinin nümayəndələrini qəbul etmişdir.
<b>1993-cü il 10 avqust</b>	Respublikanın dövlət və hökumət rəhbərlərinin ölkəmizin neft yataqlarının birgə istismarı ilə məşğul olaraq xarici ölkələrin neft şirkətlərinin rəsmi nümayəndələri, xarici dövlətlərin Bakıdakı şirkətlərinin başçıları ilə görüşündə iştirak etmişdir.  "Sobesednik" qəzetinin müxbirinə müsahibə vermişdir.  "Yelmar İnterneyşnl Korporeyşn" şirkətinin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Cənubi Koreyanın "DEU" korporasiyasının prezidenti Yu Ki Bumu qəbul etmişdir.
<b>1993-cü il 12 avqust</b>	Respublikamızda rəsmi səfərdə olan Moskva şəhərinin meri Yuri Lujkovu və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.  Yazıçı Aleksandr Proxanova müsahibə vermişdir.
<b>1993-cü il 13 avqust</b>	Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşmüşdür.  Fransanın respublikamızdakı fəvqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul etmişdir.
<b>1993-cü il 17 avqust</b>	Aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşmüşdür.  İran İslam Respublikasının xarici işlər naziri, doktor Əli Əkbər Vilayətini qəbul etmişdir.
<b>1993-cü il 18 avqust</b>	Aşqabaddan Tbilisiyə qayıdarkən yolüstü Bakıda dayanmış Gürcüstan Parlamentinin sədri Eduard Şevardnadze ilə görüşmüşdür.  Ermənistanın hərbi təcavüzünə son qoyulması ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT-nin baş katibinə məktub ünvanlamışdır.
<b>1993-cü il</b>	Füzuli, Cəbrayıl bölgələrində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>19 avqust</b>	
<b>1993-cü il 20 avqust</b>	Rusiyada Xarici İşlər nazirinin müavini Boris Kolokolov başda olmaqla Rusiya Federasiyası nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 23 avqust</b>	Respublikanın cənub bölgəsində baş verən iğtişaşlarla əlaqədar televiziya ilə xalqa müraciət etmişdir.
<b>1993-cü il 24 avqust</b>	Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasına həsr edilmiş Ümumrespublika müşavirəsində çıxış etmişdir.  Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyasının Dağlıq Qarabağ münacişəsinin tənzimlənməsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovu qəbul etmişdir.  “Nezavisimaya qazeta”nın müxbirinə müsahibə vermişdir.
<b>1993-cü il 25 avqust</b>	Ermənistanın təcavüzü ilə əlaqədar bəyanat vermişdir.  Türkiyə Respublikası xarici işlər nazirinin müavini Özdəm Sanberki və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 26 avqust</b>	Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında ümumxalq referendumunun keçirilməsi məsələləri ilə bağlı müşavirə keçirilmişdir.
<b>1993-cü il 27 avqust</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylslı qəbul etmişdir.
<b>1993-cü il 28 avqust</b>	Xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Federasiyasının Dağlıq Qarabağ münacişəsinin tənzimlənməsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovu İrəvandan və Dağlıq Qarabağdan Bakıya qayıtdıqdan sonra qəbul etmişdir.
<b>1993-cü il 29 avqust</b>	Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında ümumxalq referendumunda iştirak etmişdir.
<b>1993-cü il 30 avqust</b>	Avqustun 29-da keçirilmiş referendumda müşahidəçi kimi iştirak etmiş Türkiyə Böyük Millət Məclisinin deputatı Rüfət Yüzbaşıoğlunu qəbul etmişdir.  “Nezavisimaya qazeta”nın müxbirinə müsahibə vermişdir.
<b>1993-cü il 31 avqust</b>	Avqustun 29-da keçirilmiş referendumda müşahidəçi kimi iştirak etmək üçün ölkəmizə gəlmiş ATƏM-in nümayəndəsi Jan Russelyeni qəbul etmişdir.
<b>1993-cü il 2 sentyabr</b>	Nazirlər Kabinetində nazirliklərin, komitələrin və şirkətlərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir.  Xarici işlər naziri təyin edilmiş Həsən Həsənovu Xarici İşlər Nazirliyinin kollektivinə təqdim etmişdir.
<b>1993-cü il 3 sentyabr</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylslı qəbul etmişdir.
<b>1993-cü il 4 sentyabr</b>	Türkiyə Parlamentinin Ana Vətən Partiyası fraksiyasının lideri Əyyub Aşik olmaqla nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 5 sentyabr</b>	Həzrət Məhəmməd Peyğəmbərin (c) mövludu münasibətilə Təzəpir məscidində keçirilən mərasimdə iştirak etmişdir.  İİR-in Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Əli Əsgər Nəhavəndiani qəbul etmişdir.  Jurnalistlər üçün brifinq keçirmişdir.  Rusiya Federasiyasının rəhbərliyi ilə rəsmi danışıqlar aparmaq üçün Moskvaya yola düşmüşdür.
<b>1993-cü il 6 sentyabr</b>	Rusiya Federasiyasının rəhbərliyi ilə rəsmi danışıqlar aparmaq üçün Moskvaya yola düşmüşdür.  RF Prezidenti Boris Yeltsinlə görüşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>RF Ali Sovetinin sədri Ruslan Xasbulatovla görüşmüşdür.</p> <p>RF Xarici işlər naziri Andrey Kozirevlə görüşmüşdür.</p> <p>RF müdafiə naziri Pavel Qraçovla görüşmüşdür.</p> <p>RF Baş nazirinin müavini Sergey Şaxrayla görüşmüşdür.</p> <p>RF Baş naziri Viktor Çernomirdinlə görüşmüşdür.</p> <p>Moskvanın meri Yuri Lujkovla görüşmüşdür.</p>
<b>1993-cü il 8 sentyabr</b>	<p>Moskvada rəsmi səfərdə olan Türkiyənin baş naziri Tansu Çillərlə görüşmüşdür.</p> <p>"Prezident Hotel"də Moskvaya ilk işgüzar səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1993-cü il 9 sentyabr</b>	<p>Ümumdünya Yenidənqurma və İnkişaf Bankının Orta Asiya dövlətləri, Qazaxıstan və Azərbaycan şöbəsinin müdiri cənab Qədir Tansu Yürükoğlunu və bankın bir qrup əməkdaşını qəbul etmişdir.</p>
<b>1993-cü il 10 sentyabr</b>	<p>Ölkədəki mövcud vəziyyətlə əlaqədar mətbuat yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Almaniya bankı idarə heyətinin üzvü cənab Georq Kruppu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1993-cü il 11 sentyabr</b>	<p>ABŞ Dövlət Katibinin yeni müstəqil dövlətlər üzrə müşaviri və xüsusi tapşırıqlar üzrə səfir cənab Stroub Talbottun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1993-cü il 12 sentyabr</b>	<p>Azərbaycan televiziyaşının müxbirinə müsahibə vermişdir.</p>
<b>1993-cü il 13 sentyabr</b>	<p>Milli Məclisin növbəti iclasında Türkiyə Cümhuriyyətinin baş naziri Tansu Çillər ilə Moskvada apardığı danışıqlar haqqında məlumat vermişdir.</p>
<b>1993-cü il 15 sentyabr</b>	<p>İran İslam Respublikasının Prezidenti Əli Əkbər Həşimi Rəfsəncani ilə telefonla danışmışdır.</p> <p>Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəllə telefonla danışmışdır.</p>
<b>1993-cü il 16 sentyabr</b>	<p>Bolqarıstan Nazirlər Şurası sədrinin müavini vəzifəsini icra edən iqtisadiyyat və sənaye naziri Raço Petrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1993-cü il 17 sentyabr</b>	<p>Türkiyə Respublikasının xarici işlər naziri Hikmət Çətini və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Böyük Britaniya Parlamentinin üzvü, müxalif kabinetdə müdafiə naziri Devid Klarkı qəbul etmişdir.</p>
<b>1993-cü il 18 sentyabr</b>	<p>Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mühəmməd Abulxeyiri qəbul etmişdir.</p> <p>Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi qeydə alınmışdır.</p> <p>Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə MDB-nin parlamentlərarası qrupunun nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1993-cü il 19 sentyabr</b>	<p>Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə MDB-nin parlamentlərarası qrupunun nümayəndə heyətini Ermənistan Respublikasından qayıtdıqdan sonra qəbul etmişdir.</p> <p>Ş. Qurbanov adına Musiqili Komediya Teatrı binasının tikinti meydançasında olmuşdur.</p>
<b>1993-cü il 20 sentyabr</b>	<p>Daxili İşlər Nazirliyində keçirilmiş müşavirədə çıxış etmişdir.</p>
<b>1993-cü il 21 sentyabr</b>	<p>Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşmüşdür.</p> <p>Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə MDB-nin parlamentlərarası</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	qrupunun nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 22 sentyabr</b>	Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşmüşdür.
<b>1993-cü il 23 sentyabr</b>	BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidlə görüşmüşdür. ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir MDV ölkələri Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşmüşdür.
<b>1993-cü il 24 sentyabr</b>	MDB ölkələrinin hökumət başçılarının Şura iclasında iştirak etmək üçün Moskvaya yola düşmüşdür. "Prezident Hotel"də MDB dövlət və hökumət başçılarının iclasında iştirak etmişdir. Kremlə Azərbaycanın MDB-yə daxil olması haqqında sənədləri imzalamışdır. MDB ölkələri Hökumət Başçıları Şurasının iclasında iştirak etmişdir.
<b>1993-cü il 25 sentyabr</b>	Rusiya Xarici İşlər nazirliyinin malikanəsində Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.
<b>1993-cü il 28 sentyabr</b>	Bakı kondisioner zavodunda paytaxtın sənaye müəssisələrinin nümayəndələri ilə görüşmüşdür.
<b>1993-cü il 29 sentyabr</b>	Azərbaycan Respublikası Milli Məclisinin iclasında qanunsuz həbslər olub-olunmaması haqqında məsələnin müzakirəsi ilə bağlı çıxış etmişdir.
<b>1993-cü il 30 sentyabr</b>	"Peyk" çoxsaylı çap lövhələri zavodunun açılışında iştirak etmişdir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Tomas Yanqı qəbul etmişdir.
<b>1993-cü il 1 oktyabr</b>	Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşmüşdür.
<b>1993-cü il 2 oktyabr</b>	Özünə qarşı sui-qəsd cəhdi ilə əlaqədar xarici müxbirlərə müsahibə vermişdir.
<b>1993-cü il 3 oktyabr</b>	Prezident seçkilərində müşahidəçi kimi iştirak etməyə gəlmiş Almaniya Bunderstaqının deputatı Ditrix Şperlinqi qəbul etmişdir. 9 sayılı Səbail dairə seçki komissiyasının T. İsmayılov adına yaradıcılıq sarayında yerləşən 12 sayılı seçki məntəqəsində Azərbaycanın üçüncü prezidentini seçmək üçün keçirilən səsvermədə iştirak etmişdir. Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
<b>1993-cü il 4 oktyabr</b>	Prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş ATƏM-in nümayəndəsi Jak Rusellyeni qəbul etmişdir. Prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş türkiyəli müşahidəçilər qrupunu qəbul etmişdir. Prezident seçkilərində müşahidəçi kimi iştirak etmək üçün Azərbaycana gəlmiş Böyük Britaniyanın Helsinki qrupunun nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 5 oktyabr</b>	Prezident seçkilərində iştirak etmək üçün müşahidəçi kimi ölkəmizə gəlmiş Qazaxıstan Respublikasının xalq deputatları Bəymərdan Əmirxanovu və Fyodor Moiseyevi qəbul etmişdir. Prezident seçkilərində iştirak etmək üçün müşahidəçi kimi ölkəmizə gəlmiş ABŞ-da yaşayan Piruz Xanlımı və onun xanımı Betti Bleyeri, Almaniya da yaşayan Söhrab Sübhanini və İbrahim Əhrarini qəbul etmişdir.
<b>1993-cü il 6 oktyabr</b>	Mərkəzi Seçki Komissiyası "Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutaraq Heydər Əlirza oğlu

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçildiyini qərara almışdır.
<b>1993-cü il 8 oktyabr</b>	Moskvada Azərbaycan Respublikası, Ermənistan respublikası, Gürcüstan Respublikası və Rusiya Federasiyası başçılarının əməli görüşündə iştirak etmişdir.
<b>1993-cü il 10 oktyabr</b>	"Respublika sarayı"nda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir.
<b>1993-cü il 11 oktyabr</b>	ATƏM-in ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.  Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Anatoli Adamişini qəbul etmişdir.  Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin işgüzar adamları, ayrı-ayrı şirkətlərin və kompaniyaların nümayəndələri ilə görüşmüşdür.
<b>1993-cü il 12 oktyabr</b>	"Azadlıq" radiostansiyası Azərbaycan redaksiyasının müdiri Mirzə Xəzərlə görüşmüşdür.  "Amoko Kaspian Si Petroleum Kompani" şirkətinin prezidenti Robert Blantonu qəbul etmişdir.  Böyük Britaniyanın xarici işlər və birlik məsələləri üzrə dövlət naziri Duqlas Hoqqu qəbul etmişdir.
<b>1993-cü il 13 oktyabr</b>	ABŞ-ın yeni müstəqil dövlətlərə yardım göstərilməsi üzrə əlaqələndiricisi Tomas Saymonsu qəbul etmişdir.  Amerika iş adamlarını qəbul etmişdir.
<b>1993-cü il 14 oktyabr</b>	Şəhidlər Xiyabanını ziyarət etmişdir.  Respublikada pul-kredit siyasəti və bankların fəaliyyətinə həsr olunmuş müşavirə keçirmişdir.  Türkiyənin TRT televiziya şirkətinin müxbirinə müsahibə vermişdir.
<b>1993-cü il 15 oktyabr</b>	ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşmüşdür.  BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səidi qəbul etmişdir.  Respublika iqtisadiyyatının vəziyyəti ilə əlaqədar olaraq iqtisadiyyat naziri Səməd Sadıqovun hesabatını dinləmişdir.  Respublikada kriminogen vəziyyətlə bağlı olaraq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirmişdir.
<b>1993-cü il 16 oktyabr</b>	İrənin "Bünyadi müstəzəfan və canbazan" fondunun prezidenti Müvsum Rəfiqdustla görüşmüşdür.  ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul etmişdir.
<b>1993-cü il 17 oktyabr</b>	İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mahmud Vaizini qəbul etmişdir.
<b>1993-cü il 18 oktyabr</b>	Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>1993-cü il 19 oktyabr</b>	Avstriyanın keçmiş maliyyə naziri doktör Hans Androşu və iqtisadçı Kurt Samersi onların xahişi ilə qəbul etmişdir.  Rusiya Federasiyasında çıxan "Seqodnya" qəzetinə müsahibə vermişdir.
<b>1993-cü il 20 oktyabr</b>	Amerikada çıxan "Azərbaycan internəşnl" jurnalının redaktoru Betti Bleyerə müsahibə vermişdir.  Rusiya Federasiyasının bir qrup iş adamı ilə görüşmüşdür.
<b>1993-cü il 21 oktyabr</b>	Türkiyənin bir qrup iş adamı ilə görüşmüşdür.  Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1993-cü il 22 oktyabr</b>	<p>Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşmüşdür.</p> <p>ATƏM-in sədri Marqaret af Uqlasın Bakıya səfəri ərafəsində Dağlıq Qarabağ məsələsinə dair müşavirə keçirmişdir.</p>
<b>1993-cü il 23 oktyabr</b>	<p>Erməni silahlı qüvvələrinin Füzuli və Cəbrayıl rayonlarına silahlı hücumları ilə əlaqədar selektor müşavirəsi keçirmişdir.</p> <p>Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşmüşdür.</p>
<b>1993-cü il 24 oktyabr</b>	<p>Dağıstan Respublikasının ağsaqqalları ilə görüşmüşdür.</p> <p>Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin hesabatını dinləmişdir.</p> <p>Cəbhə bölgələrində vəziyyətlə bağlı fəvqəladə müşavirə keçirmişdir.</p>
<b>1993-cü il 25 oktyabr</b>	<p>BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etmişdir.</p> <p>Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏM-in təklif etdiyi qrafikin müzakirəsini keçirmişdir.</p>
<b>1993-cü il 26 oktyabr</b>	<p>ATƏM-in sədri İsveçin xarici işlər naziri Marqareta af Uqlasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İran İslam Respublikasının prezidenti Əli Əkbər Həşimi-Rəfsəncaninin qarşılama mərasimində iştirak etmişdir.</p> <p>İİR prezidenti Əli Əkbər Həşimi Rəfsəncani ilə birgə İran Milli Bankının Bakı şöbəsində olmuşdur.</p> <p>İİR Prezidenti Həşimi Rəfsəncani ilə birgə Daxili İşlər Nazirliyinin hərbi hospitalında olmuşdur.</p>
<b>1993-cü il 27 oktyabr</b>	<p>İran İslam Respublikasının prezidenti Əli Əkbər Həşimi-Rəfsəncani ilə rəsmi görüşü olmuşdur.</p> <p>Əli Əkbər Həşimi-Rəfsəncani ilə birlikdə "Azərneftyağ" zavodunda olmuşdur.</p> <p>Əli Əkbər Həşimi-Rəfsəncani ilə birlikdə Şəhidlər xiyabanında olmuşdur.</p> <p>Əli Əkbər Həşimi-Rəfsəncaninin şərəfinə "Gülüstən" sarayında rəsmi ziyafət vermişdir.</p>
<b>1993-cü il 28 oktyabr</b>	<p>Əli Əkbər Həşimi-Rəfsəncani ilə birlikdə Bakı məişət kondisionerləri zavodunda olmuşdur.</p> <p>Əli Əkbər Həşimi-Rəfsəncani ilə birlikdə Respublika Elmlər Akademiyasında ziyalılarla görüşmüşdür.</p> <p>Azərbaycan və İran dövlətləri arasında rəsmi sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>İran İslam Respublikasının prezidenti Əli Əkbər Həşimi-Rəfsəncaninin səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında iştirak etmişdir.</p> <p>Əli Əkbər Həşimi-Rəfsəncaninin Binə hava limanında yolasalma mərasimində iştirak etmişdir.</p> <p>MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti ilə görüşmüşdür.</p>
<b>1993-cü il 29 oktyabr</b>	<p>Türkiyə Cümhuriyyətinin yaradılmasının 70 illiyi münasibətilə bu ölkənin səfirliyinin "Gülüstən" sarayında təşkil etdiyi mərasimdə çıxış etmişdir.</p>
<b>1993-cü il 30 oktyabr</b>	<p>Qazaxıstanın Azərbaycandakı səfiri İbrahim Amanqaliyevin etimadnaməsini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1993-cü il 31 oktyabr</b>	<p>Türkiyə prezidenti Süleyman Dəmirəllə telefon danışığı olmuşdur.</p> <p>Tanınmış neftçi Fərman Salmanovla görüşmüşdür.</p> <p>Xalq şairi Məmməd Arazın yubiley gecəsində iştirak etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Maylsı qəbul etmişdir.</p> <p>Respublikanın cəbhəyanı bölgələrindəki vəziyyətlə əlaqədar iclas keçirmişdir.</p>
<b>1993-cü il 1 noyabr</b>	<p>Heydər Əliyevin sədrliyi ilə Müdafiə Şurasının ilk iclası keçirilmişdir.</p>
<b>1993-cü il 2 noyabr</b>	<p>Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir.</p>
<b>1993-cü il 3 noyabr</b>	<p>Respublikada kriminogen vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirmişdir.</p> <p>İran İslam Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Əli Əsgər Nəhəvendiani qəbul etmişdir.</p>
<b>1993-cü il 4 noyabr</b>	<p>Şəhriyar adına klubda Əfqanıstan müharibəsinin veteranları ilə görüşmüşdür.</p>
<b>1993-cü il 5 noyabr</b>	<p>Milli Məclisinin iclasında çıxış etmişdir.</p> <p>Azərbaycan Respublikasının Prezidenti seçildiyi üçün Milli Məclis Heydər Əlirza oğlu Əliyevin xalq deputatı və Azərbaycan Respublikası Ali Soveti sədrinin səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul etmişdir.</p>
<b>1993-cü il 6 noyabr</b>	<p>Türkiyənin baş naziri Tansu Çillərlə telefon danışığı olmuşdur.</p> <p>Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında vəziyyətlə əlaqədar hesabatı dinləmişdir.</p>
<b>1993-cü il 7 noyabr</b>	<p>Milton Volf başda olmaqla Ümumdünya Yəhudi Liqasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Bi Bi Si radiosuna müsahibə vermişdir.</p> <p>"N" hərbi hissəsinin təlim mərkəzlərindən birində olmuşdur.</p>
<b>1993-cü il 8 noyabr</b>	<p>"Azərbaycan Hacıları Xeyriyyə Cəmiyyəti"nin üzvlərini qəbul etmişdir.</p>
<b>1993-cü il 9 noyabr</b>	<p>Azərbaycan nümayəndə heyətinin Fransaya səfərinin yekunlarına dair hesabat dinləmişdir.</p>
<b>1993-cü il 10 noyabr</b>	<p>Böyük Britaniya parlamentinin nümayəndələri Ceyms Spayseri, Əndrū Rabatani və Harold Ellestonu qəbul etmişdir.</p> <p>Beynəlxalq Mühəndis Akademiyasının həqiqi üzvü Səid Ələsgərovu qəbul etmişdir.</p>
<b>1993-cü il 11 noyabr</b>	<p>Naxçıvanın blokadası nəticəsində yaranmış vəziyyətlə əlaqədar Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini Eldar İbrahimovu qəbul etmişdir.</p>
<b>1993-cü il 12 noyabr</b>	<p>Yaponiyanın iş adamlarının bir qrupunu qəbul etmişdir.</p>
<b>1993-cü il 13 noyabr</b>	<p>Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.</p>
<b>1993-cü il 14 noyabr</b>	<p>Respublikada sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirmişdir.</p>
<b>1993-cü il 16 noyabr</b>	<p>Respublikada fəaliyyət göstərən bəzi siyasi partiyaların rəhbərləri ilə görüşmüşdür.</p>
<b>1993-cü il 17 noyabr</b>	<p>Respublikada fəaliyyət göstərən siyasi partiyaların və ictimai hərəkatların rəhbərləri ilə görüşmüşdür.</p>
<b>1993-cü il 18 noyabr</b>	<p>ABŞ-ın energetika nazirinin müavini Uilyam Uaytı qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.</p> <p>Türkiyənin "Çağ" Öyrətım İşlətmələri şirkətinin idarə heyətinin üzvü Nurəddin Vereni, şirkətin Azərbaycan üzrə nümayəndəsi Məmmədəli Babaşovu, Qafqaz Universitetinin rektoru Zəfər Ayvazı, "Zaman" qəzetinin Azərbaycandakı nümayəndəsi Halim Dağları və qəzetin xəbər şöbəsinin müdiri Nedim Yalçını qəbul etmişdir.</p>
<b>1993-cü il 19 noyabr</b>	<p>Bank-maliyyə, tədiyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə həsr olunmuş müşavirəsi keçirmişdir.</p> <p>Rusiya Federasiyasının yanacaq və energetika naziri Yuri Şafranniklə görüşmüşdür.</p>
<b>1993-cü il 20 noyabr</b>	Rusiya Federasiyası ilə Azərbaycan arasında energetika sahəsində protokolun imzalanması mərasimində iştirak etmişdir.
<b>1993-cü il 22 noyabr</b>	Hərbi quruculuq məsələlərinə dair müşavirə keçirmişdir.
<b>1993-cü il 23 noyabr</b>	Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşmüşdür.
<b>1993-cü il 24 noyabr</b>	<p>Prezident sarayında çörək və çörək məhsullarının, yanacaq və enerji daşıyıcılarının qiymətlərinin liberallaşdırılması və respublikada qısa hazırlıqla əlaqədar müşavirə keçirmişdir.</p> <p>1993-cü ildə dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etmişdir.</p>
<b>1993-cü il 25 noyabr</b>	Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Tomas Yankın etimadnaməsini qəbul etmişdir.
<b>1993-cü il 26 noyabr</b>	Dağıstan Respublikası Ali Soveti sədrinin müavini Takibat Mahmudova başda olmaqla Dağıstanın nümayəndə heyətini qəbul etmişdir.
<b>1993-cü il 29 noyabr</b>	Koreya respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Suk Kyu Kimin etimadnaməsini qəbul etmişdir.
<b>1993-cü il 1 dekabr</b>	<p>Gürcüstanın Baş naziri Otari Patsasiyanı qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın "Spirhet Ekzibişnz" şirkətinin rəhbərlərini qəbul etmişdir.</p>
<b>1993-cü il 3 dekabr</b>	Türkiyəli ictimai xadim və iş adamı, "TRT-6" teleşirkətinin prezidenti Əhməd Özalı qəbul etmişdir.
<b>1993-cü il 6 dekabr</b>	<p>İsrail parlamentinin üzvü Yevraim Sneni və İsrail Xarici İşlər Nazirliyinin idarə rəisi Zoxar Razi qəbul etmişdir.</p> <p>İran parlamentinin deputatı, ictimai xadim Fatimə Hüməyun Müqəddəmi qəbul etmişdir.</p>
<b>1993-cü il 7 dekabr</b>	<p>Beynəlxalq İslam Nicat Təşkilatının MDB dövlətləri üzrə nümayəndəliklərinin baş direktoru Əbdülhəmid Cəfər Dağıstanını qəbul etmişdir.</p> <p>İsraildən gələn nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1993-cü il 8 dekabr</b>	Prezident sarayında maliyyə sistemində və əhəlinin taxıl məhsulları ilə təchizatında yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1993-cü il 9 dekabr</b>	<p>Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İsmət Çoudrini qəbul etmişdir.</p> <p>Norveç Krallığının Türkiyədə və Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Sveyn Saterin etimadnaməsini qəbul etmişdir</p> <p>Hindistan Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Qazendra Siqhin etimadnaməsini qəbul etmişdir</p> <p>Cənubi Afrika Respublikasının Türkiyədə və Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Kornelius Yakobsun etimadnaməsini qəbul etmişdir</p> <p>Niderland Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Yan Xorakin etimadnaməsini qəbul etmişdir</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1993-cü il 10 dekabr</b>	Kanadanın Türkiyədə və Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Peter Honkoku qəbul etmişdir.
<b>1993-cü il 11-12 dekabr</b>	Cəbhəyanı rayonlarda yaranmış vəziyyətlə tanış olmaq üçün İmişli, Füzuli, Beyləqan və Şəmkir rayonlarında olmuş, Ağcabədi və Gəncədə qaçqınların vəziyyətinə həsr olunmuş müşavirələr keçirmişdir.
<b>1993-cü il 15 dekabr</b>	ABŞ-in Azərbaycanda müvəqqəti işlər vəkili Robert Fini qəbul etmişdir.  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Tomas Yanqı qəbul etmişdir.
<b>1993-cü il 16 dekabr</b>	Fransanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul etmişdir.
<b>1993-cü il 17 dekabr</b>	AFR Bundestaqının deputatı, parlamentin Qafqaz üzrə komissiyasının sədri Villi Vimmeri qəbul etmişdir.
<b>1993-cü il 18 dekabr</b>	"Azadlıq" radiosunun müxbirinə müsahibə vermişdir.  Xalq yazıçısı Mirzə İbrahimovun dəfn mərasimində iştirak etmişdir.
<b>1993-cü il 19-22 dekabr</b>	Fransada rəsmi səfərdə olmuşdur.  <b>19 dekabr</b> Xalqımızın görkəmli oğulları Əlimərdan bəy Topçubaşov və onun ailə üzvlərinin, Ceyhun bəy Hacıbəylinin və onun oğlu Timurçin Hacıbəylinin Parisdəki məzarlarına əklil qoymuşdur.  Fransada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüşdür.  <b>20 dekabr</b> Yelisey sarayında Fransa prezidenti Fransua Mitteranla görüşmüşdür.  Fransa Xarici İşlər Nazirliyi yanında diplomatik mətbuat assosiasiyasının üzvləri ilə görüşmüşdür.  Yelisey sarayında Fransua Mitteranla birgə Fransa ilə Azərbaycan arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq barədə müqavilə imzalamışdır.  ATƏM-in əsas sənədlərindən biri olan "Yeni Avropa üçün Paris xartiyası"na Azərbaycanın qoşulması barədə sənədi imzalamışdır.  KİV nümayəndələri üçün bəyanat vermişdir.  Luvr muzeyində olmuşdur.  <b>21 dekabr</b> Parisdə Fransa sahibkarlarının milli mərkəzində işgüzar dairələrin nümayəndələri ilə görüşmüşdür.  Fransanın xarici işlər naziri Alen Jüppeni qəbul etmişdir.  Fransa Diplomatika Akademiyasının üzvləri ilə görüşmüşdür.  YUNESKO-nun iqamətgahında onunla keçirilən görüşdə YUNESKO-nun xatirə medalı təqdim edilmişdir.  Parisdə YUNESKO-nun iqamətgahında YUNESKO-nun baş direktoru Federiko Mayor ilə görüşmüşdür.  Fransanın "Elf - Akiten" neft şirkətinin nümayəndələri ilə görüşmüşdür.  Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.

	<p>Fransanın sənaye, rabitə, telekommunikasiya və xarici ticarət naziri Jerar Lonke ilə görüşmüşdür.</p> <p>Fransanın "Tomson" şirkətinin prezidenti Filipp Jiskar d'Esteni qəbul etmişdir.</p> <p>Fransanın humanitar məsələlər üzrə naziri Mişo Şevrini qəbul etmişdir.</p> <p>Fransanın TV-5 kanalı ilə çıxış etmişdir.</p> <p><b>22 dekabr</b></p> <p>Lüksemburq sarayında Fransa Senatının sədri Rene Monari ilə görüşmüşdür.</p> <p>Fransa Senatının fəxri medalı təqdim olunmuşdur.</p> <p>Fransadan Vətənə qayıtmışdır.</p>
<b>1993-cü il 23-24 dekabr</b>	<p>Aşqabadda MDB üzvü olan ölkələrin dövlət başçıları Şurasının iclasında iştirak etmişdir.</p> <p><b>23 dekabr</b> Qırğızıstan prezidenti Əskər Akayevlə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazovla görüşmüşdür.</p> <p><b>24 dekabr</b> Aşqabadda MDB üzvü olan ölkələrin dövlət başçıları Şurasının iclasında bəyanatla çıxış etmişdir.</p> <p>Aşqabaddan Vətənə qayıtmışdır.</p>
<b>1993-cü il 27 dekabr</b>	<p>Respublikada hərbi vəziyyətlə əlaqədar müşavirə keçirmişdir.</p> <p>Azərbaycanın Milli Qəhrəmanları və Vətənin uğrunda şəhid olanların ailə üzvləri ilə görüşmüşdür.</p>
<b>1993-cü il 28 dekabr</b>	<p>Sumqayıtda beynəlxalq avtomat telefon stansiyasının açılış mərasimində iştirak etmişdir.</p> <p>Sumqayıt şəhər tarix muzeyində olmuş, muzeyin qarşısına toplaşmış sumqayıtlılar qarşısında çıxış etmişdir.</p> <p>Sumqayıtda Şəhidlər xiyabanını ziyarət etmişdir.</p>
<b>1993-cü il 30 dekabr</b>	<p>İsrailin "Merxav" şirkətinin prezidenti İosif Maymanı və vitse-prezidenti Dan Kapı qəbul etmişdir.</p>
<b>1993-cü il 31 dekabr</b>	<p>Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik etmişdir.</p>
<b>1994-cü il 2 yanvar</b>	<p>Hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşmüşdür.</p>
<b>1994-cü il 3 yanvar</b>	<p>Rusiya Federal Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Andrey Nikolayevi qəbul etmişdir.</p>
<b>1994-cü il 4-5 yanvar</b>	<p>Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.</p> <p>Cəbhə bölgələrinə səfər etmişdir.</p>
<b>1994-cü il 6 yanvar</b>	<p>Cənubi Qafqazdakı Rusiya Qoşunları Qrupunun komandanı general-polkovnik Fyodor Reutu qəbul etmişdir.</p>
<b>1994-cü il 7 yanvar</b>	<p>Mövlud bayramı münasibətilə Azərbaycandakı Pravoslav icmasını təbrik etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1994-cü il 9 yanvar</b>	Prezident sarayında xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşmüşdür.  Almaniyadakı Azərbaycan Kültür Ocağının nümayəndələri – "Ana dili" qəzetinin naşiri və redaktoru Nurəddin Qərəvini, elektrosənaye doktoru Əli Qarabağlı, məşhur qarmonçalan Rəhman Əsədullahini və hərbi mütəxəssis Əmir Fərəvanini qəbul etmişdir.
<b>1994-cü il 11 yanvar</b>	ABŞ-ın "Eykin Qamp" şirkətinin idarə heyətinin sədri Ceyms Lanqdounun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Latviya Respublikasının baş nazirinin müavini, iqtisadiyyat naziri Oyars Kexris başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 12 yanvar</b>	20 Yanvar faciəsinin dördüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclasını keçirmişdir.
<b>1994-cü il 13 yanvar</b>	Prezident Aparatında cəbhəyə yola düşən zabitlərin bir qrupu ilə görüşmüşdür.
<b>1994-cü il 15 yanvar</b>	İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsini qəbul etmişdir.
<b>1994-cü il 17 yanvar</b>	BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etmişdir.
<b>1994-cü il 18 yanvar</b>	Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında çıxış etmişdir.  Türkiyə Respublikasının Ali Təhsil Birliyinin nümayəndəsi Mehmet Altunayı qəbul etmişdir.
<b>1994-cü il 19 yanvar</b>	20 Yanvar faciəsinin 4-cü ildönümü münasibəti ilə xalqa müraciət etmişdir.  20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşmüşdür.  Respublika sarayında 20 Yanvar faciəsinin 4-cü ildönümünə həsr edilmiş gecədə iştirak etmişdir.
<b>1994-cü il 20 yanvar</b>	Şəhidlər xiyabanını ziyarət etmişdir.  Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Orta Asiya Bölgəsi üzrə nümayəndəsi Jan Mark Bormeni və Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Barpar Julyeni qəbul etmişdir.
<b>1994-cü il 21 yanvar</b>	Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etmişdir.
<b>1994-cü il 24 yanvar</b>	Cəbhəyə yola düşən əsgər və zabitlərlə görüşmüşdür.
<b>1994-cü il 26 yanvar</b>	Ankaranın Höcəttəpə Universitetinin beynəlxalq münasibətlər sahəsində fəxri doktor adına layiq görülmüşdür.
<b>1994-cü il 27 yanvar</b>	Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri Ə. Qaracanı, M. Kəngərini və M. Müştəki qəbul etmişdir.
<b>1994-cü il 28 yanvar</b>	Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etmişdir.
<b>1994-cü il 30 yanvar</b>	ABŞ-ın "AMOKO" neft şirkətinin Avrasiya ölkələri üzrə sədri Robert Blantonu, həmin şirkətin prezidenti Don Steysi, "Azəri" və "Çıraq" layihəsinin meneceri Tom Dossu qəbul etmişdir.
<b>1994-cü il 31 yanvar</b>	Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Qarabağa dair danışıqlarda Rusiya prezidentinin şəxsi nümayəndəsi Vladimir Kazimirovu qəbul etmişdir.
<b>1994-cü il 1 fevral</b>	Cəbhə bölgəsində vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirmişdir.
<b>1994-cü il 2 fevral</b>	Türkiyənin Azərbaycandakı müvəqqəti və səlahiyyətli səfiri Vural Atayla birlikdə Höcəttəpə Universitetinin professorlarından bir qrupunu qəbul etmişdir.  İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mahmud Vaizini qəbul etmişdir.
<b>1994-cü il</b>	Türkiyə jurnalistlərinin bir qrupunu qəbul etmiş və onlara müsahibə vermişdir.

<b>3 fevral</b>	
<b>1994-cü il 4 fevral</b>	Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi-alim və mütəxəssislərlə görüşmüşdür. Rusiya Federasiyasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Valter Şoniyanı qəbul etmişdir.
<b>1994-cü il 7 fevral</b>	Türkiyənin ali məktəblərində təhsil almağa yola düşən azərbaycanlı tələbələrlə görüşmüşdür. İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mahmud Vaizini qəbul etmişdir.
<b>1994-cü il 8-11 fevral</b>	Türkiyə Cümhuriyyətində rəsmi səfərdə olmuşdur. <b>8 fevral</b> Binə hava limanında jurnalistlərə müsahibə vermişdir. Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahında - "Çankaya" köşkündə rəsmi qarşılama mərasimində nitq söyləmişdir. Türkiyə Cümhuriyyətinin banisi, görkəmli siyasi və ictimai xadim Mustafa Kamal Atatürkün məzarını ziyarət etmişdir. M. Ə. Rəsulzadənin məzarını ziyarət etmişdir. Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə təkbətək görüşmüşdür. Türkiyə Respublikasının baş naziri Tansu Çilləri qəbul etmişdir. "Ana Vətən" partiyasının sədri Məsud Yılmazla görüşmüşdür. Türkiyənin Milliyətçi Çalışma Partiyasının rəhbəri Alparslan Türkeşlə görüşmüşdür. Ankarada "Çankaya" köşkündə Azərbaycan Prezidentinin şərəfinə verilən ziyafətdə nitq söyləmişdir. <b>9 fevral</b> Türkiyənin Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykalı qəbul etmişdir. Türkiyədə yaşayan Azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüşdür. Türkiyə Böyük Millət Məclisində çıxış etmişdir. Türkiyə-Azərbaycan sənədlərinin imzalanması mərasimində nitq söyləmişdir. Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Ankarada yaşayan azərbaycanlıların böyük bir qrupu ilə görüşmüşdür. Ankara Höcəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxış etmişdir. Bilkənd Universiteti idarə heyətinin sədri İhsan Doğramaçı ilə görüşdə çıxış etmişdir. Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşdə çıxış etmişdir. Ankaradan İstanbula gəlmişdir.

	<p><b>10 fevral</b> İstanbulda "Sülh və səbir" beynəlxalq dini konfransın nümayəndələri qarşısında çıxış etmişdir.</p> <p>İstanbul ali məktəblərində təhsil alan Azərbaycanlı gənclərlə görüşmüşdür.</p> <p>"Netaş" firmasında olmuşdur.</p> <p>Türkiyənin iş adamı Vehbi Koçu qəbul etmişdir.</p> <p>İstanbulda yaşayan azərbaycanlıların böyük bir qrupu ilə görüşmüşdür.</p> <p>İstanbul valisi Hayri Kezakçıoğlunun verdiyi ziyafətdə iştirak etmişdir.</p> <p>Türkiyənin iş adamlarının böyük bir qrupu ilə görüşdə çıxış etmişdir.</p> <p><b>11 fevral</b> İstanbulda mətbuat mərkəzində jurnalistlər və kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Türkiyə Hərbi Akademiyasında olmuş və brifinq keçirmişdir.</p> <p>Türkiyə baş nazirinin müavini, dövlət naziri Murad Qarayalçın ilə görüşmüşdür.</p> <p>Türk dünyasının görkəmli xadimi, Türkiyənin keçmiş prezidenti Turquq Ozalın qəbrini ziyarət etmişdir.</p> <p>Türkiyənin bir qrup iş adamını ayrı-ayrılıqda qəbul etmişdir.</p> <p>Türkiyədən Vətənə qayıtmışdır.</p>				
<b>1994-cü il 15 fevral</b>	Gürcüstanın xarici işlər naziri Aleksandr Çkvaidzeni və sənaye naziri Vladimir Kereselidzeni qəbul etmişdir.				
<b>1994-cü il 19 fevral</b>	Böyük Britaniyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Tomas Yanqı qəbul etmişdir.				
<b>1994-cü il 20 fevral</b>	Prezident Aparatının, Nazirlər Kabinetinin, nazirliklərin, baxların və dövlət şirkətlərinin iştirakı ilə geniş müşavirə keçirmişdir.	Hərbi vəziyyətlə bağlı müşavirə keçirmişdir.	Böyük Britaniyanın "Faynenşl tayms" qəzetinin Moskva bürosunun rəhbəri, müxbir Con Lloyd qəbul etmişdir.		
<b>1994-cü il 22-25 fevral</b>	İngiltərənin baş naziri Con Meycorun dəvəti ilə Böyük Britaniyada rəsmi səfərdə olmuşdur.	<b>22 fevral</b> Binə hava limanında jurnalistlərə qısa müsahibə vermişdir.	Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında çıxış etmişdir.	Londonda Böyük Britaniyanın xarici işlər və birlik məsələləri üzrə dövlət naziri Duqlas Herdi qəbul etmişdir.	"Ci-Pi-Ti" şirkətinin rəhbərlərini qəbul etmişdir.

Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış etmişdir.

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçeri qəbul etmişdir.

"Britiş Petroleum" şirkətinin prezidenti Saymon Devidlə görüşmüşdür.

"Kayzer injiniring" şirkətinin rəhbərlərini qəbul etmişdir.

"Con Braun" şirkətinin sədri Jan Robinsonla görüşmüşdür.

BP/Statoil şirkətlərin Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdikləri ziyafətdə çıxış etmişdir.

**23 fevral**

Londonda Böyük Britaniyanın xarici işlər və birlik məsələləri üzrə dövlət katibi Duqlas Herdlə görüşmüşdür.

Böyük Britaniyanın energetika naziri Tim Eqqarı qəbul etmişdir.

Böyük Britaniyanın kənd təsərrüfatı, balıqçılıq və ərzaq naziri Cilian Şeferdi qəbul etmişdir.

Böyük Britaniyanın baş naziri Con Meycorla danışıqlar aparmışdır.

Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni və digər rəsmi sənədləri imzalamışdır.

Londondakı Vestminster abbatlığına gəlmişdir.

Böyük Britaniya Krallığı Beynəlxalq Əlaqələr İnstitutunda geniş nitq söyləmişdir.

"Hilton" otelində Londonda yaşayan azərbaycanlılarla görüşmüşdür.

**24 fevral**

Böyük Britaniyada akkreditasiyadan keçmiş bir qrup jurnalist və ölkə qəzetlərinin baş redaktorları ilə görüşmüşdür.

Böyük Britaniyaya rəsmi səfərin yekunlarına dair mətbuat konfransı keçirmişdir.

Böyük Britaniyanın dənizasıırı ərazilərlə iş üzrə dövlət naziri baronessa Çolkerlə görüşmüşdür.

Avropa Yenidənqurma və İnkişaf Bankında olmuşdur.

ABŞ-ın "Aviayşn lizit qrup" və böyük Britaniyanın "Buffalo eurveis" şirkətlərinin prezidenti Fərhad Əzimanı qəbul etmişdir.

Türkiyənin Böyük Britaniyadakı səfiri Candəmir Örhonu qəbul etmişdir.

Türk jurnalistləri ilə görüşmüşdür.

Böyük Britaniyanın bank işçilərini qəbul etmişdir.

İngiltərə Parlamentinin Aşağı Palatasında olmuşdur.

**25 fevral**

"Britiş Petroleum" şirkətinin "Stokli Park" ofisində olmuş və əməkdaşlığın perspektivləri barədə "Bi-Pi" şirkəti direktorunun vəzifəsini icra edən Kristofer Raydla ətraflı söhbət

	<p>etmişdir.</p> <p>Oksford universitetində onun şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmiş və ikitərəfli əlaqələrin yaradılması barədə universitetin müəllim və professor heyəti ilə fikir mübadiləsi etmişdir.</p> <p>Böyük Britaniyadan vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 26 fevral</b>	<p>Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in verdiyi təkliflərin müzakirəsinə həsr olunmuş müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 27 fevral</b>	<p>Respublikada hərbi quruculuq məsələlərinə dair müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 1 mart</b>	<p>Çin Xalq Respublikasının Azərbaycanadakı fəvqəladə və səlahiyyətli səfiri Sya Şuyuanı qəbul etmişdir.</p> <p>ATƏM-in Minsk konfransının yeni sədri Jan Eliassonu qəbul etmişdir.</p> <p>Prezident sarayında kənd təsərrüfatındakı vəziyyət və onun inkişafı yollarına dair geniş iclas keçirmişdir.</p>
<b>1994-cü il 2 mart</b>	<p>Respublikada hərbi quruculuq məsələlərinə dair müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 3 mart</b>	<p>Böyük Britaniyaya rəsmi səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.</p> <p>Respublikada iqtisadi vəziyyətə həsr olunmuş iclas keçirmişdir.</p>
<b>1994-cü il 4 mart</b>	<p>Prezident sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirə keçirmişdir.</p> <p>Rusiya Federasiyasının müdafiə nazirinin müavini Kondratyevi və Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.</p> <p>Cəbhəyanı bölgələrin icra hakimiyyəti aparatlarının rəhbərləri ilə müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 5 mart</b>	<p>ATƏM-in Minsk konfransının sədri Jan Eliassonu qəbul etmişdir.</p>
<b>1994-cü il 6 mart</b>	<p>BMT-nin bir sıra proqramları, təşkilat və agentliklərinin nümayəndə heyəti ilə görüşmüşdür.</p> <p>Çin Xalq Respublikasına rəsmi səfərə yola düşdü.</p>
<b>1994-cü il 7-11 mart</b>	<p>Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur.</p> <p><b>7 mart</b></p> <p>Çin Xalq Respublikasına gəlmişdir.</p> <p>Pekində ÇXR-in sədri Tszyan Tszemin ilə danışıqlar aparmışdır.</p> <p>Azərbaycan Respublikası ilə ÇXR arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalanmışdır.</p> <p>ÇXR-in sədri Tszyan Tszeminin dövlətimizin başçısının şərəfinə verdiyi ziyafətdə nitq söyləmişdir.</p> <p>İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində, investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p><b>8 mart</b></p> <p>Böyük Çin səddində olmuşdur.</p>

	<p>Pekinin tarixi abidələrindən olan imperator sarayında - “Qudun” muzeyində olmuşdur.</p> <p>ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşmüşdür.</p> <p>Pekində ÇXR Dövlət Şurasının üzvü, İqtisadi İslahatlar Üzrə Dövlət Komitəsinin sədri Li Teini qəbul etmişdir.</p> <p>Pekində mətbuat konfransı keçirmişdir.</p> <p>Keçmiş imperator sarayında – “Ququn” muzeyində olmuşdur.</p> <p><b>9 mart</b></p> <p>Pekində Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində nitq söyləmişdir.</p> <p>Pekin İctimai Elmlər Akademiyasında nitq söyləmişdir.</p> <p>Xüsusi təyyarə ilə Pekindən Şanxay şəhərinə gəlmişdir.</p> <p>Şəhərin meri Xuan Szyuy ilə görüşmüşdür.</p> <p>Şanxayla tanışlıqdan sonra şəhərin Çjoupu hissəsindəki toxuculuq fabrikində olmuş, burada yaşayan gənc ailələrdən birinin evində qonaq olmuşdur.</p> <p><b>10 mart</b></p> <p>Şanxayda tikinti obyektləri ilə tanış olmuşdur.</p> <p>Şanxayda toxuculuq fabrikində olmuşdur.</p> <p>Şanxayda gənc ailənin qonağı olmuşdur.</p> <p>Çin Xalq Respublikasından Bakıya qayıdarkən yolüstü Almatıda səfərin yekunları barədə jurnalistlər qarşısında çıxış etmişdir.</p> <p>Almatıda Prezident N. Nazarbayevlə görüşmüşdür.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 12 mart</b>	<p>Oruculuq bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.</p> <p>Qırğızıstan Respublikasının baş naziri Apas Cumaqulovu qəbul etmişdir.</p> <p>Ümumdünya Kilsələr Şurasının idarə heyətinin Beynəlxalq məsələlər üzrə sədri Dveyn Eppi və Avropa kilsələrinin nümayəndəsi Herman Holtsı qəbul etmişdir.</p>
<b>1994-cü il 13 mart</b>	<p>Respublika din xadimlərinin bir qrupu ilə görüş keçirmişdir.</p>
<b>1994-cü il 14 mart</b>	<p>Oruculuq bayramı münasibətilə Şüvələnda Mirmöhşün ağanın qəbrini və Nardaran pirini ziyarət etmişdir.</p> <p>Buzovnada Həzrət Əli qədəmgahı – Əliyağı məscid–ziyərətghında, Maştağa qəsəbəsindəki Cümə məscidində olmuşdur.</p>
<b>1994-cü il 15 mart</b>	<p>Ümumdünya Bankının Avropa və Asiya ölkələri departamentinin direktoru Rassel Çitami qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Robert Fini qəbul etmişdir.</p>
<b>1994-cü il</b>	<p>Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tədbirlərin müzakirəsinə həsr olunmuş</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>16 mart</b>	müşavirə keçirmişdir.
<b>1994-cü il 18 mart</b>	Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri və tətbiqi sənət salonunda Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş "Müharibə vaxtı insanpərvərlik" mövzusunda sərginin açılışında iştirak etmişdir.
<b>1994-cü il 19 mart</b>	Cəbhə bölgələrindəki vəziyyətlə əlaqədar olaraq müşavirə keçirmişdir.
<b>1994-cü il 20 mart</b>	Novruz bayramı münasibətilə xalqa müraciət etmişdir.  Bakıdakı mərkəzi hospitalda yaralılara baş çəkmiş, Binəqədi rayonundakı Həkim-Əmək Ekspertizası və Əillərin Sosial-Müdafiəsi Mərkəzində olmuşdur.  Səttar Bəhlulzadə adına salonda Azərbaycan rəssamlarının Novruz sərgisi ilə tanış olmuşdur.  Şəhidlər Xiyabanını ziyarət etmişdir.
<b>1994-cü il 21 mart</b>	Nizami meydanında keçirilən Novruz bayramı şənliklərində çıxış etmişdir.  NATO-nun nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 22 mart</b>	İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Eliazer Yotvatı qəbul etmişdir.
<b>1994-cü il 23 mart</b>	Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında səfiri təyin olunmuş Elman Araslımı qəbul etmişdir.
<b>1994-cü il 25 mart</b>	Milli Məclisin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsinə həsr olunmuş geniş iclasında iştirak etmişdir.
<b>1994-cü il 26 mart</b>	Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Paris Cərrahiyyə Akademiyasının üzvü doktor Cavad Heyəti qəbul etmişdir.  Vatikanın Azərbaycandakı birinci apostol səfiri Jan Pol Qobelin etimadnaməsini qəbul etmişdir.
<b>1994-cü il 29 mart</b>	Milli Məclisin 1990-cı il 20 yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etmişdir.
<b>1994-cü il 30 mart</b>	Prezident sarayında pambıqçılıqda mövcud vəziyyət və səpin kampaniyasına hazırlıqla əlaqədar müşavirə keçirmişdir.  Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etmişdir.  Müdafiə Nazirliyinin yüksək rütbəli zabidləri ilə görüş keçirmişdir.
<b>1994-cü il 31 mart</b>	Martın 18-də Xankəndi yaxınlığında İran təyyarəsinin raketlə vurulmasının səbəblərini araşdırmaq üçün İran İslam Respublikası hökumətinin yaratdığı komissiyanın üzvlərini qəbul etmişdir.
<b>1994-cü il 1 aprel</b>	MDB Parlamentlərarası Məclisinin nümayəndə heyətini qəbul etmişdir.  "İnterplas" Beynəlxalq Xeyriyyə Təşkilatı Türkiyə qrupunun üzvlərini qəbul etmişdir.
<b>1994-cü il 2 aprel</b>	ATƏM-in Minsk qrupunun Fransa nümayəndəsi Elen Dübuani qəbul etmişdir.
<b>1994-cü il 3 aprel</b>	Fəxri xiyabanı ziyarət etmişdir.
<b>1994-cü il 4 aprel</b>	İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 5 aprel</b>	Moskvada yaşayan soydaşımız Polad Poladzadəni qəbul etmişdir.
<b>1994-cü il 6 aprel</b>	Türkiyənin bir qrup iş adamını qəbul etmişdir.  Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovla görüş keçirmişdir.
<b>1994-cü il</b>	İran İslam Respublikasının Şərqi Azərbaycan ostandarı Əbdüləlizadə başda olmaqla

<b>7 aprel</b>	nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 8 aprel</b>	ABŞ-ın Corcaun universitetinin professoru Söhrab Sübhanini qəbul etmişdir.
<b>1994-cü il 9-10 aprel</b>	<p><b>9 aprel</b> Füzuli rayonunda döyüşçülər qarşısında çıxış etmişdir.</p> <p>Beyləqan rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşmüş və hərbiçilərin müşavirəsində çıxış etmişdir.</p> <p>Respublikanın cənub-qərb bölgəsinə səfərə yola düşmüşdür.</p> <p>İmişli rayonunu ərazisində qaçqınlar üçün salınmış çadır şəhərciyində olmuşdur.</p> <p><b>10 aprel</b> Ağcabədi rayonunda döyüşçülər qarşısında çıxış etmişdir.</p> <p>Bərdə rayonunda bir sıra şəhər və rayonların icra hakimiyyəti başçılarından və əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir.</p> <p>Müdafiə Nazirliyi rəhbərlərinin və həmin bölgədəki hərbi hissələrin komandirlərinin iştirakı ilə operativ müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 12 aprel</b>	Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün güclənməsi ilə bağlı televiziya və radio ilə xalqa müraciət etmişdir.
<b>1994-cü il 13 aprel</b>	Türkiyənin Prezidenti Süleyman Dəmirəlin baş müşaviri Namiq Kamal Zeybəki qəbul etmişdir.
<b>1994-cü il 14-15 aprel</b>	<p>MDB dövlət başçılarından növbəti görüşündə iştirak etmək üçün Moskvaya yola düşmüşdür.</p> <p><b>15 aprel</b> MDB dövlət başçıları şurasının Kremlə keçirilən iclasında iştirak etmişdir.</p> <p>Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinlə görüşmüşdür.</p> <p>MDB dövlət başçıları şurasının iclasında bəyanatla çıxış etmişdir.</p> <p>Yüksək səviyyəli Moskva görüşünün yekun mətbuat konfransında iştirak etmiş və suallara cavab vermişdir.</p>
<b>1994-cü il 16 aprel</b>	Moskvada İtaliya, İsveç və Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkilləri və ATƏM bürosunun üzvü olan dövlətlərin nümayəndələri ilə görüşmüşdür.
<b>1994-cü il 17 aprel</b>	Prezident sarayında Azərbaycan ərazisinə Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar bütün qüvvələrin səfərbərliyə alınması vəzifələrinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 19 aprel</b>	Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı qəbul etmişdir.
<b>1994-cü il 20 aprel</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçin etimadnaməsini qəbul etmişdir.
<b>1994-cü il 21 aprel</b>	Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Ço Asvalı qəbul etmişdir.
<b>1994-cü il 22 aprel</b>	<p>Amerikanın yəhudi "Coint" xeyriyyə cəmiyyətinin Asiya-Afrika ölkələri üzrə komissiyasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Ostankino teleşirkətinin müxbirlərinə müsahibə vermişdir.</p>
<b>1994-cü il 23 aprel</b>	Rusiya Federasiyası Dövlət Dumasının ictimai təşkilatlar və dini birliklər üzrə komitəsinin üzvü, Rusiya İctimai İttifaqının sədri, "Rusiya yolu" deputat qrupunun əlaqələndiricisi Serkey Baburinin başçılıq etdiyi bir qrup Rusiya deputatını qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1994-cü il 24 aprel</b>	Türkiyənin xarici işlər naziri Hikmət Çətini qəbul etmişdir.
<b>1994-cü il 25 aprel</b>	Cəbhə bölgələrində vəziyyətlə bağlı selektor müşavirəsi keçirmişdir.
<b>1994-cü il 26 aprel</b>	Naxçıvan Muxtar Respublikasının iqtisadi vəziyyəti ilə əlaqədar müşavirə keçirmişdir.
<b>1994-cü il 27 aprel</b>	ATƏM-in Minsk qrupu sədrinin müavini Matias Mosberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  ABŞ-ın 37-ci prezidenti, görkəmli siyasi xadim Riçard Milhauz Niksonun vəfatı ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyində başsağlığı kitabına imza etmişdir.
<b>1994-cü il 28 aprel</b>	Fəxri xiyabını ziyarət etmişdir.
<b>1994-cü il 29 aprel</b>	Prezident Aparatında Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin geniş müşavirəsini keçirmişdir.  "Trud" qəzetinə müsahibə vermişdir.
<b>1994-cü il 30 aprel</b>	Pasxa bayramı münasibətilə Azərbaycanın xristian vətəndaşlarını təbrik etmişdir.
<b>1994-cü il 30 aprel</b>	Bakı arxiyepiskopu Valentini qəbul etmişdir.
<b>1994-cü il 1 may</b>	ATƏM-in Minsk qrupunun sədrinin müavini Matias Mosberqi qəbul etmişdir.
<b>1994-cü il 3-5 may</b>	<b>3 may</b> Belçikaya rəsmi səfərə yola düşmüşdür.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  <b>4 may</b> Brüsseldə NATO Şurasının iclasında çıxış etmişdir.  Brüsseldə Belçikanın baş naziri Jak-Lük Dean ilə görüşmüşdür.  Belçikanın baş naziri Jak-Lük Dean ilə görüşdən sonra jurnalistlərin suallarına cavab vermişdir.  NATO-nun Brüsseldəki iqamətgahında NATO-nun baş katibinin birinci müavini Serco Balantsino və blokun digər rəhbərləri ilə görüşmüşdür.  NATO-nun iclasında çıxış etmişdir.  Beynəlxalq mətbuat mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün geniş mətbuat konfransı keçirmişdir.  Belçikada yaşayan və Qərbi Avropanın yaxın ölkələrindən buraya gəlmiş soydaşlarımızla görüşmüşdür.  Brüsseldə beynəlxalq mətbuat mərkəzində mətbuat konfransında çıxış etmişdir.  NATO-nun iqamətgahında "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzalanma mərasimində bəyanat vermişdir.  <b>5 may</b>  Belçikadan qayıdarkən yolüstü Ankarada Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.

	<p>Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə ikitərəfli danışıqlar başlanmışdır.</p> <p>Esenboğa hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün qısa mətbuat konfransı keçirmişdir.</p> <p>Türkiyədən Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 6 may</b>	<p>Cəbhə bölgələrində yaranmış vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirmişdir.</p>
<b>1994-cü il 8 may</b>	<p>Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovla görüş keçirmişdir.</p>
<b>1994-cü il 9 may</b>	<p>1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatmasının 49-cu ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etmişdir.</p> <p>Əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoymuş, müharibə veteranları ilə görüşmüşdür.</p> <p>Bakı Ümumqoşun Komandirləri Məktəbində Həzi Aslanovun abidəsinin açılışında olmuş, təntənəli mitinqdə çıxış etmişdir.</p> <p>General C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbdə çıxış etmişdir.</p> <p>T. İsmaylov adına Uşaq-Gənclər Yaradıcılıq sarayının kollektivi ilə görüşmüşdür.</p> <p>Respublika Uşaq Rəsm Qalereyasında istedadlı uşaq rəssamların sərgisində iştirak etmiş və xatirə kitabına ürək sözlərini yazmışdır.</p> <p>Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovla görüş keçirmişdir.</p>
<b>1994-cü il 11 may</b>	<p>Məkkəyə ziyarətə yola düşməzdən əvvəl bir qrup zəvvarlarla görüşmüşdür.</p> <p>İsrailin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Eliazer Yotvatın etimadnaməsini qəbul etmişdir.</p> <p>Fransa Milli Məclisinin Xarici İşlər üzrə komissiyasının sədr müavini Amre de Monteskyunu, JFB korporasiyasının sədri Fan Fransua Bordaldunu, MP korporasiyasının sədri Manuel Predomu və Cavad Mohunzadəni qəbul etmişdir.</p> <p>Şərəf Rəşidov adına fondun sədri Xoybiyen Atamuradovu qəbul etmişdir.</p>
<b>1994-cü il 12 may</b>	<p>Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 13 may</b>	<p>ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliasson, onun müavini Matias Mosberq və Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirov ilə görüşmüşdür.</p> <p>"Mir" teleşirkətinə müsahibə vermişdir.</p>
<b>1994-cü il 14 may</b>	<p>Türkiyə Xarici İşlər Nazirliyi departamentinin nümayəndəsini qəbul etmişdir.</p>
<b>1994-cü il 15 may</b>	<p>ABŞ Dövlət katibinin xüsusi müşaviri, ABŞ-ın yeni dövlətlər üzrə siyasətinin baş əlaqələndiricisi Ceyms Kollinzi başçılıq nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1994-cü il 16 may</b>	<p>ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliassonla görüşmüşdür.</p>
<b>1994-cü il 17 may</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı icraçı direktoru Daniel Kayzeri qəbul</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	etmişdir.
<b>1994-cü il 18 may</b>	İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin nümayəndələrinin və Qızıl Aypara cəmiyyətləri başçılarının I Bakı görüşünün iştirakçılarını qəbul etmişdir.  Bişkek protokolunun imzalanması ilə əlaqədar respublikada yaranmış ictimai-siyasi vəziyyətin müzakirəsinə həsr olunmuş Milli Məclisin iclasında iştirak etmişdir.
<b>1994-cü il 19 may</b>	Fəxri xiyabanı ziyarət etmişdir.
<b>1994-cü il 20 may</b>	Prezident Aparatında əhalinin sosial müdafiəsini gücləndirmək və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşməsinə təmin etmək tədbirlərinə həsr olunmuş müşavirə keçirmişdir.  Qurban bayramı münasibətilə xalqı təbrik etmişdir.
<b>1994-cü il 21 may</b>	Qurban bayramı münasibətilə Bibiheybət ziyarətgahına gəlmişdir.  Zuğulbadakı pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşmüşdür.
<b>1994-cü il 22 may</b>	Cəbhə bölgələrində yaranmış vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirmişdir.
<b>1994-cü il 23 may</b>	Böyük Britaniyanın energetika naziri Tim Edqarı qəbul etmişdir.
<b>1994-cü il 24 may</b>	Bakıda Xəzər neft-qaz hasilatına dair "Xəzərneftqaz" I beynəlxalq sərginin açılışında çıxış etmişdir.  Xarici ölkələrin 9 neft şirkəti və korporasiyasının rəhbərlərini qəbul etmişdir.
<b>1994-cü il 25 may</b>	İran İslam Respublikasının Neft naziri Qulamrza Ağzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 26 may</b>	Heydər Əliyev Bakıda Xəzər dənizində neft-qaz hasilatına dair birinci beynəlxalq sərginin açılış mərasimində iştirak etmişdir.  Xarici neft şirkətlərinin nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 27 may</b>	Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləmişdir.  Neft şirkətinin rəhbərlərini qəbul etmişdir.
<b>1994-cü il 28 may</b>	Şəhidlər xiyabanını ziyarət etmiş, şəhid anaları ilə görüşüb söhbət etmişdir.  Respublika Milli Qvardiyasının şəxsi heyəti ilə görüşmüş, onları Respublika Günü münasibətilə təbrik etmişdir.  Heydər Əliyev Rusiya Federal Məclisinin üzvlərini qəbul etmişdir.
<b>1994-cü il 29 may</b>	ABŞ-in Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1994-cü il 30 may</b>	"RAKS" şirkətinin nümayəndəsi ilə görüşmüşdür.
<b>1994-cü il 31 may</b>	Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdin ilə telefon danışığı aparmışdır.
<b>1994-cü il 1 iyun</b>	"Uşaqları Beynəlxalq Müdafiə Günü" münasibətilə Bakının Nizami rayonundakı 1 saylı uşaq evinə gəlmişdir.  MDB icra katibliyi əməkdaşlarının MDB icraçı katibi İvan Korotçenya başda olmaqla bir qrupunu qəbul etmişdir.  Bakı Xoreoqrafiya Məktəbinin müəllim və şagird kollektivi ilə görüşmüşdür.
<b>1994-cü il 3 iyun</b>	Rusiya Prezidentinin Dağlıq Qarabağ münasifəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovla görüş keçirmişdir.
<b>1994-cü il 4 iyun</b>	Dövlət Neft Şirkətinin və bir qrup mütəxəssislərini qəbul etmişdir.  "İnterfaks" agentliyinə müsahibə vermişdir.

	Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 7 iyun</b>	Bakıda tanışlıq səfərində olan Fransanın «Spi-Batinyol» sənaye şirkətinin prezidenti Bernar Renyeni qəbul etmişdir.  Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etmişdir.
<b>1994-cü il 9-10 iyun</b>	Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə qısamüddətli işgüzar səfərdə olmuşdur.  <b>9 iyun</b> Türkiyə Cümhuriyyətinə qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.  İstanbulun Atatürk hava limanında rəsmi qarşılanma mərasimindən sonra jurnalistlər üçün bəyanat vermişdir.  Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə təkbətək görüşmüşdür.  Türkiyəyə səfəri zamanı Böyük Britaniyanın xarici işlər və birlik məsələləri üzrə dövlət katibi Duqlas Herdi qəbul etmişdir.  Türkiyə silahlı qüvvələri Baş Qərargahının rəisi Doğan Gürəşlə görüşmüşdür.  <b>10 iyun</b> İstanbulda ATƏM-in sədri, İsveçin xarici işlər naziri Marqaret af Uqlası qəbul etmişdir.  Türkiyə xarici işlər naziri Hikmət Çətinlə görüşmüşdür.  ABŞ-ın dövlət katibi Uorren Kristoferlə görüşmüşdür.  Yunanıstanın xarici işlər naziri Karolos Papulias ilə görüşmüşdür.  İstanbuldakı "Şalə Yıldız" köşkünə Türkiyənin Baş naziri Tansu Çillərlə görüşmüşdür.  Atatürk hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.  Türkiyədən vətənə qayıdarkən İstanbulun Atatürk hava limanında jurnalistlər üçün brifinqdə bəyanat vermişdir.  Türkiyədən Vətənə qayıtmışdır.
<b>1994-cü il 11 iyun</b>	Rusiya müdafiə naziri Pavel Qraçov arasında təkbətək görüş keçirilmiş və sonra geniş tərkibdə davam etdirilmişdir.
<b>1994-cü il 13 iyun</b>	"Türk hava yolları" şirkətinin nümayəndələri ilə görüşmüşdür.
<b>1994-cü il 15 iyun</b>	ATƏT-in Dağlıq Qarabağa dair Minsk qrupunun sədri Yan Eliasson arasında görüş keçirilmişdir.  "Rosiysskaya qazeta"nın müxbiri Pavel Alekseyeva müsahibə vermişdir.
<b>1994-cü il 16 iyun</b>	İsrailin Azərbaycandakı səfiri Eliazer Yotvatı qəbul etmişdir.
<b>1994-cü il 17 iyun</b>	Hindistanın Türkiyə və Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Kacondra Sinqhi qəbul etmişdir.
<b>1994-cü il 18 iyun</b>	ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliassonu qəbul etmişdir.
<b>1994-cü il 19 iyun</b>	"Utro Rossii" qəzetinin redaktoru ilə görüşmüş və ona müsahibə vermişdir.

<b>1994-cü il 20 iyun</b>	<p>Aşura günü ilə əlaqədar Bakıdakı Təzəpir məscidində olmuşdur.</p> <p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlarıçi qəbul etmişdir.</p>
<b>1994-cü il 21 iyun</b>	<p>Kuba baş nazirinin müavini Leonel Sotonu qəbul etmişdir.</p> <p>Prezident sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 22 iyun</b>	<p>İran İslam Respublikasının xarici işlər nazirinin müavini Murteza Sərmədini qəbul etmişdir.</p>
<b>1994-cü il 23 iyun</b>	<p>M. Maqoməyev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Xəlil Rza Ulutürkə vidalaşma mərasimində iştirak etmişdir.</p>
<b>1994-cü il 24 iyun</b>	<p>Səttarxan adına zavodun işə salınmasının 100 illiyi münasibətilə zavodun kollektivi ilə görüşmüşdür.</p> <p>ABŞ-ın «Armitac Assosieytid» firmasının prezidenti Riçard Armitacı və hə-min firmanın nümayəndəsi Frederik Xoftu qəbul etmişdir.</p>
<b>1994-cü il 26 iyun</b>	<p>Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.</p> <p>"Bi-Bi-Si"nin jurnalistlərinə müsahibə vermişdir.</p>
<b>1994-cü il 27 iyun</b>	<p>Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyevi qəbul etmişdir. Qəbul zamanı Natiq Əliyev Dövlət Neft Şirkətinin xarici neft şirkətləri konsorsiumu ilə İstanbul şəhərində keçirdiyi danışıqların nəticələri haqqında ətraflı məlumat vermişdir.</p> <p>Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovla görüş keçirmişdir.</p>
<b>1994-cü il 28 iyun</b>	<p>Bakı ilə London arasında birbaşa peyk telefon rabitəsi xəttinin təntənəli açılışı mərasimində iştirak etmişdir.</p> <p>ABŞ-ın "Armitac Assosieytid" şirkətinin prezidenti Riçard Armitacı və şirkətin nümayəndəsi Frederik Xoftu qəbul etmişdir.</p>
<b>1994-cü il 29 iyun - 2 iyul</b>	<p>İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.</p> <p><b>29 iyun</b> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>İmam Xomeyninin məqbərəsini ziyarət etmişdir.</p> <p>Tehranda İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşmüşdür.</p> <p>İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin verdiyi rəsmi ziyafətdə iştirak etmişdir.</p> <p><b>30 iyun</b> İsfahan şəhərinə getmiş, onun tarixi abidələri ilə tanış olmuşdur.</p> <p>"Mobarəkə" metallurgiya zavodunda olmuşdur.</p> <p>Kiş adasına gəlmişdir.</p> <p><b>1 iyul</b> Kiş adasının iş adamları ilə görüşmüşdür.</p>

	<p>Adanın ticarət mərkəzi ilə tanış olmuşdur.</p> <p>Tehrana qayıtmışdır.</p> <p>İrənin xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşmüşdür.</p> <p>İrə Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzində olmuşdur.</p> <p><b>2 iyul</b></p> <p>Tehranda Ayətulla Xamnei qəbul etmişdir.</p> <p>İrə parlamentinin sədri Əli Əkbər Natiq Nuri ilə görüşmüşdür.</p> <p>İrənin "Xodro" avtomobil zavodunda olmuş, "Xodro"nun və İrənin digər maşınqayırma zavodlarının məhsullarından ibarət sərğiyə baxmışdır.</p> <p>İrə İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşmüşdür.</p> <p>İrə İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə birgə iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqqında bəyanat imzalamışlar.</p> <p>İrə xarici işlər nazirliyinin siyasi araşdırmalar mərkəzinin diplomatik kurslarında təhsilini başa çatdırmış müdavimlər qarşısında çıxış etmişdir.</p> <p>Tehranda mətbuat konfransında bəyanat vermişdir.</p> <p>İrə İslam Respublikasından vətənə yola düşərkən "Mehrabad" hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Tehrandan Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 3 iyul</b>	<p>Bakı metrosunda törədilmiş tərribatla əlaqədar hadisə yerinə toplaşanlar qarşısında çıxış etmişdir.</p> <p>Bakı metrosunda törədilmiş tərribatla əlaqədar hadisə yerində olmuş, 5 nömrəli şəhər klinik xəstəxanasında yaralılara baş çəkmişdir.</p>
<b>1994-cü il 4 iyul</b>	<p>Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanı qəbul etmişdir.</p> <p>ABŞ-ın İstiqlaliyyət Günü şərəfinə ABŞ səfirliyində təşkil olunmuş qəbulda iştirak etmişdir.</p>
<b>1994-cü il 5 iyul</b>	<p>Meksika Birləşmiş Ştatlarının Türkiyə və Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Rəfael Steqyu Katanionun etimadnaməsini qəbul etmişdir.</p>
<b>1994-cü il 6 iyul</b>	<p>ABŞ jurnalistlərinə müsahibə vermişdir.</p> <p>"Utro Rosii" qəzetinə müsahibə vermişdir.</p>
<b>1994-cü il 7 iyul</b>	<p>Türkiyə Silahlı Qüvvələlərinin Baş Qərargah rəisi Doğan Gürəşi və onu müşayiət edən bir qrup Türkiyə hərbiçilərini qəbul etmişdir.</p>
<b>1994-cü il 8 iyul</b>	<p>Türkiyə silahlı qüvvələlərinin Baş Qərargah rəisi Doğan Gürəş ilə tək bətək danışıq aparmışdır.</p> <p>Böyük Britaniyanın "Morrison Konstakşn Qrup" konserninin başçısı Freyzer Morrisonu və onu müşayiət edən şəxsləri qəbul etmişdir.</p> <p>"Turkmenskaya İskra" qəzetinə müsahibə vermişdir.</p>
<b>1994-cü il 9-13 iyul</b>	<p>Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdur.</p> <p><b>9 iyul</b></p> <p>Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşərkən Binə hava limanında müxbirin sualına cavab vermişdir.</p>

	<p>Məkkədə müqəddəs Kəbəni ziyarət etmişdir.</p> <p><b>10 iyul</b> Ciddədə İslam Konfransı Təşkilatının baş katibinin əvəzi Osman Motarini qəbul etmişdir.</p> <p>Ciddədəki Sənaye-Ticarət Palatasında olmuşdur.</p> <p>İslam Birliyi Cəmiyyətinin baş katibi Əhməd Məhəmməd Əlini qəbul etmişdir.</p> <p>Beynəlxalq İslam Nicat Təşkilatının baş katibi Fərid Yasin əl-Qüreyşini qəbul etmişdir.</p> <p>İslam İnkişaf Bankının Prezidentini əvəz edən Osman Seki qəbul etmişdir.</p> <p>Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz Al Səudun verdiyi ziyafətdə iştirak etmişdir.</p> <p>Səudiyyə Ərəbistanının Ciddə şəhərində mətbuat konfransında bəyanat vermişdir.</p> <p><b>11 iyul</b> Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz Al Səudla görüşmüşdür.</p> <p>Ciddədəki "Savolo" bitki yağları zavodunda olmuşdur.</p> <p>Ciddədəki "Lubref" neftayırma zavodunda olmuşdur.</p> <p>Ciddədə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p><b>12 iyul</b> Ciddədən Mədinəyə yola düşmüşdür.</p> <p>Mədinə şəhərindəki Peyğəmbər məscidində olmuş, namaz qılmışdır.</p> <p>Mədinə şəhərindəki Peyğəmbər məscidilə tanışlıqdan sonra jurnalistlərlə görüşdə bəyanat vermişdir.</p> <p>Mədinədəki kitabxana-muzeylə tanış olmuşdur.</p> <p><b>13 iyul</b> Mədinə şəhərində Quran çap olunan "Fəhd" mətbəə kompleksində olmuşdur.</p> <p>Mədinə hava limanında jurnalistlərlə görüşdə bəyanat vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 14 iyul</b>	İran İslam Respublikası ali dini rəhbərinin Gilandakı nümayəndəsi Ayətulla Ehsanbəxş və Gilan valisi Mühəndis Təhai başda olmaqla İran nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 15 iyul</b>	«Britiş Petroleum statoyl» Alyansının, «Amoko» və «Pennzoyl» şirkətlərinin nümayəndələrini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərlərini qəbul etmişdir.
	İsveçrə neft şirkətinin nümayəndələrini qəbul etmişdir.
	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlarici qəbul etmişdir.
<b>1994-cü il 18 iyul</b>	Azərbaycan incəsənət ustalarının konsertində olmuşdur.
	Avropa Birliyi Humanitar yardım komissiyasının ölkəmizdə səfərdə olan üzvlərini qəbul etmişdir.
<b>1994-cü il 19 iyul</b>	İnspeksiya keçirilməsi üzrə ABŞ Agentliyinin direktoru general Qreqori Hovan başda olmaqla hərbi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1994-cü il 20 iyul</b>	Bakıdakı Təzəpir məscidinə gələrək din xadimləri ilə görüşmüşdür.
<b>1994-cü il 21 iyul</b>	Fransa Milli Məclisinin üzvü və Fransa parlamentinin xarici işlər üzrə komissiyasının üzvü Rolan Blümü qəbul etmişdir.
<b>1994-cü il 22 iyul</b>	"Səudi Faynens" qrupunun sədri şeyx Əli ibn Məhəmməd əl-Naydanini qəbul etmişdir.  Rusiya Federasiyası prezidentinin Dağlıq Qarabağ münafişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.
<b>1994-cü il 25 iyul</b>	ABŞ-in bir qrup iş adamları ilə görüşmüşdür.
<b>1994-cü il 26 iyul</b>	Naxçıvan Muxtar Respublikasının baş naziri Şəmsəddin Xanbabayevi qəbul etmişdir.
<b>1994-cü il 27 iyul</b>	"Moskovskie novosti" qəzetinə müsahibə vermişdir.
<b>1994-cü il 28 iyul</b>	Beynəlxalq İslam Nicat Təşkilatının MDB dövlətləri üzrə baş direktoru Əbdülhəmid Cəfər Dağıstaninin və həmin təşkilatın prezidentinin müavini Abdulla Abdanın başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir.  Böyük Britaniya parlamenti Lordlar Palatasının üzvü, "Seçvik Marin" şirkətinin direktoru lord Nikolas Con Albert Feyrfaksı qəbul etmişdir.  Türkiyənin ictimai xadimi və iş adamı, "TRT-6" teleşirkətinin prezidenti Əhməd Özalı qəbul etmişdir.
<b>1994-cü il 29 iyul</b>	Türkiyənin «Fərko» İnşaat, Turizm, Sənaye və Ticarət Şirkətinin Bakı baş Tikinti İdarəsi ilə birlikdə Bakıda inşa etdikləri diplomatik kompleksin bünövrəsinin qoyulması mərasimində iştirak etmişdir.  ABŞ-in Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi onun xahişi ilə qəbul etmişdir.  İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Federiko de Robertsonun etimadnaməsini qəbul etmişdir.  Müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətdən sonra Bakıda Təzəpir məscidində din xadimləri ilə görüşmüşdür.
<b>1994-cü il 1 avqust</b>	Prezident sarayında Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Dövlət Yubiley Komissiyasının iclasını keçirmişdir.  Rusiya informasiya agentliklərinə müsahibə vermişdir.
<b>1994-cü il 2 avqust</b>	Respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar Prezident sarayında müşavirə keçirmişdir.
<b>1994-cü il 3 avqust</b>	Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə telefonla danışmışdır.
<b>1994-cü il 6 avqust</b>	İraq jurnalistinə müsahibə vermişdir.
<b>1994-cü il 7 avqust</b>	İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 8 avqust</b>	İsrailin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 9 avqust</b>	Türkiyənin energetika naziri Veysəl Atasoyu qəbul etmişdir.  «Səudiyyə İnkişaf Fondu»nun nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 10 avqust</b>	Fransa parlamentinin xarici işlər komissiyası sədrinin müavini Ameri de Monteskyunu, "JFB Kancel" korporasiyasının prezidenti Yan Fransua Bordalyunu və digər iş adamlarını qəbul etmişdir.
<b>1994-cü il</b>	Prezident sarayında respublikada iqtisadiyyatın vəziyyətinə həsr olunmuş müşavirə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>11 avqust</b>	keçirmişdir.
<b>1994-cü il 12 avqust</b>	"Rossiyskaya qazeta"nın müxbirinə müsahibə vermişdir.
<b>1994-cü il 13 avqust</b>	"Səudiyyə İnkişaf Fondu"nun Əhməd əl-Yəhyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 15 avqust</b>	Əhalinin çörəklə təminatı ilə bağlı müşavirə keçirmişdir.
<b>1994-cü il 16 avqust</b>	İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 18 avqust</b>	Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir.  Prezident sarayında Respublikanın kənd təsərrüfatın 1994-cü ilin birinci yarısının yekunlarına və islahatların keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 19 avqust</b>	Prezident sarayında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi problemlərinə həsr olunmuş müşavirə keçirmişdir.  ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1994-cü il 20 avqust</b>	Rusiya Federasiyası Sərhəd Qoşunlarının komandanı general-polkovnik Andrey Nikolayevi qəbul etmişdir.
<b>1994-cü il 22 avqust</b>	Prezident sarayında respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir.
<b>1994-cü il 23 avqust</b>	ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliassonu qəbul etmişdir.
<b>1994-cü il 24 avqust</b>	"Nedelya"nın xüsusi müxbirinə müsahibə vermişdir.
<b>1994-cü il 25 avqust</b>	Respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.
<b>1994-cü il 26 avqust</b>	Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış etmişdir.  Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə Bakıda Təzəpir məscidində keçirilən təntənəli mərasimdə çıxış etmişdir.  ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliassonu qəbul etmişdir.  Pakistanın Azərbaycandakı səfiri Səid İsmət Çaudrini qəbul etmişdir.
<b>1994-cü il 27 avqust</b>	ABŞ-ın «Pennzoil» neft şirkətinin prezidenti Tom Hamiltonu qəbul etmişdir.
<b>1994-cü il 29 avqust</b>	Prezident sarayında "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" 15 iyun 1994-cü il tarixli fərmanın yerinə yetirilməsi gedişinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 30 avqust</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.  İtaliyanın çoxsahəli "Tekni mond" konserninin prezidenti Rozario Ales Sandrellonu qəbul etmişdir.
<b>1994-cü il 31 avqust</b>	Bakı şəhərinin təhsil işçiləri ilə görüşmüşdür.
<b>1994-cü il 1 sentyabr</b>	Qadın Sosialist İnternasionalının nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 2 sentyabr</b>	ABŞ-ın Virciniya ştatından olan kongresmen Frenk Volfu qəbul etmişdir.
<b>1994-cü il 3 sentyabr</b>	ABŞ prezidentinin şəxsi nümayəndəsi, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Madlen Olbraytla görüşmüşdür.  Bakıdakı 23 sayılı orta məktəbdə Azərbaycanın Milli qəhrəmanı Tahir Həsənovun xatirə lövhəsinin açılışına həsr olunmuş tədbirdə çıxış etmişdir.

<b>1994-cü il 4-7 sentyabr</b>	<p><b>4 sentyabr</b> Heydər Əliyev BMT-nin təşkil etdiyi "Dünya əhalisi və inkişaf" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Misir Ərəb Respublikasına yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Qahirədə BMT-nin baş katibi Butros Butros-Qali ilə görüşmüşdür.</p> <p><b>5 sentyabr</b> Qahirədə BMT-nin təşkil etdiyi «Dünya əhalisi və inkişaf» mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.</p> <p>Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>Misir Parlamentinin sədri Fithi Sürurla, parlamentin üzvləri ilə, nazirlər və iri şirkətlərin rəhbərləri ilə görüşmüşdür.</p> <p><b>6 sentyabr</b> Misir Ərəb Respublikasının xarici işlər naziri Əmr Musanı qəbul etmişdir.</p> <p>Misir Ərəb Respublikasının prezidenti Hüsni Mübarəklə görüşmüşdür.</p> <p>Pakistanın baş naziri Bənazir Bhutto ilə görüşmüşdür.</p>
	<p>ABŞ-ın vitse-prezidenti Albert Qor ilə görüşmüşdür.</p> <p>ABŞ-ın Misirdəki Ticarət Palatasının nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>ABŞ-ın Vayominq ştatından olan senator Alen Simpsonla görüşmüşdür.</p> <p>Qahirədə mətbuat konfransı keçirmişdir.</p> <p><b>7 sentyabr</b> Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 8-9 sentyabr</b>	<p>Moskvada işgüzar səfərdə olmuşdur.</p> <p><b>8 sentyabr</b> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Moskvaya uçarkən təyyarədə "Delovoy Mir" qəzetinin müxbirinə müsahibə vermişdir.</p> <p>MDB üzvü olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə iştirak etmişdir.</p> <p>Ermənistan prezidenti Levon Ter Petrosyan ilə danışıqlar aparmışdır.</p> <p><b>9 sentyabr</b> Ermənistan prezidenti ilə danışıqları davam etdirmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 10 sentyabr</b>	<p>Türkiyə Respublikasının xarici işlər naziri Mümtaz Soysalı qəbul etmişdir.</p> <p>Türkiyə Respublikasının xarici işlər naziri Mümtaz Soysallabirgə Azərbaycan-Türkiyə danışıqlarının yekunlarına dair mətbuat konfransı keçirmişdir.</p>
<b>1994-cü il 11 sentyabr</b>	<p>Heydər Əliyev Türkiyənin bir qrup jurnalistinə müsahibə vermişdir.</p>

<b>1994-cü il 13 sentyabr</b>	<p>«Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.</p> <p>Böyük Britaniya parlamentinin üzvü Harold Elletsonu qəbul etmişdir.</p> <p>Qərblə neft şirkətləri ilə Xəzər dənizində neft yataqlarının birgə işlənməsi barədə aparılan danışıqların gedişinə həsr olunmuş müşavirə keçirmişdir.</p>
<b>1994-cü il 14 sentyabr</b>	<p>İran İslam Respublikasının kooperasiya naziri Qulamrza Şəfainin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Respublikanın ali məktəblərinə daxil olmuş 1-ci kurs tələbələri ilə görüşmüşdür.</p> <p>İsveçrə Xristian Cəmiyyətinin üzvləri ilə görüşmüşdür.</p>
<b>1994-cü il 15 sentyabr</b>	<p>Görkəmli neftçi Qurban Abbasovla vidalaşma mərasimində çıxış etmişdir.</p>
<b>1994-cü il 16 sentyabr</b>	<p>Neft müqaviləsinin imzalanmağa hazırlanması ilə bağlı brifinq keçirmişdir.</p> <p>Yaponiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Kodzi Vatanabenin etimadnaməsini qəbul etmişdir.</p> <p>Yaponiyanın işgüzar adamlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1994-cü il 17 sentyabr</b>	<p>Azərneftyanacaq İstehsalat Birliyində görüşdə çıxış etmişdir.</p> <p>Radioquraşdırma İstehsalat Birliyinin kollektivi ilə görüşdə çıxış etmişdir.</p> <p>Azərneftyağ İstehsalat Birliyində Avtomatik İdarəetmə Mərkəzinin kollektivi ilə görüşdə çıxış etmişdir.</p>
<b>1994-cü il 18 sentyabr</b>	<p>Maestro Niyazinin ev-muzeyinin təntənəli açılış mərasimində çıxış etmişdir.</p>
<b>1994-cü il 19 sentyabr</b>	<p>Beynəlxalq İslam İnkişaf Bankının prezidenti Osam Djavar Fakihini qəbul etmişdir.</p>
<b>1994-cü il 20 sentyabr</b>	<p>Xəzər dənizinin şelfində neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bir qrup xarici şirkət arasında "Əsrin müqaviləsi"nin imzalanması münasibəti ilə "Gülüstan" sarayında keçirilən təntənəli mərasimdə nitq söyləmişdir.</p> <p>Mətbuat konfransı keçirmişdir.</p> <p>Böyük Britaniyanın energetika naziri Tim Eqqarı qəbul etmişdir.</p> <p>Türkiyənin dövlət naziri Nəcməddin Çövhərini qəbul etmişdir.</p> <p>ABŞ-ın energetika nazirinin müavini Uilyam Uaytı qəbul etmişdir.</p> <p>Norveçin sənaye və energetika nazirinin birinci müavini Qunnar Murvanqı qəbul etmişdir.</p> <p>Rusiyanın Yanacaq və Energetika Nazirliyi Baş İdarəsinin rəisi Stanislav Puqaçı qəbul etmişdir.</p> <p>Səudiyyə Ərəbistanının "Delta Nimir Xazar Limited" şirkətinin prezidenti Bəkr əl-Əbanini qəbul etmişdir.</p>
<b>1994-cü il 22 sentyabr</b>	<p>Prezident sarayında kənd təsərrüfatı işlərinin gedişinə həsr olunmuş müşavirə keçirmişdir.</p> <p>Ölkədə baş vermiş hadisələrlə əlaqədar milli televiziya və radio ilə çıxış etmişdir.</p> <p>Hüquq-mühafizə orqanlarının nümayəndələrini qəbul etmişdir.</p>
<b>1994-cü il 23 sentyabr</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>İngiltərə televiziya şirkətlərinə müsahibə vermişdir.</p>

<p><b>1994-cü il 25-30 sentyabr</b></p>	<p><b>25 sentyabr</b> BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşmüşdür. Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir. Yolüstü İstanbulda olmuş, Türkiyənin xarici işlər naziri Mümtaz Soysalla görüşmüşdür. İstanbul hava limanında Küveyt parlamentinin sədri Əbdül Əziz Əsədlə görüşmüşdür.</p> <p><b>26 sentyabr</b> Nyu-York şəhərinə gəlmişdir. Nyu-Yorkdakı "Türk evi"ndə Amerikada yaşayan türk və azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüşdür. Amerikadakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşmüşdür. ABŞ-ın keçmiş SSRİ-dəki səfiri Robert Strausla görüşmüşdür. Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonla görüşmüşdür.</p> <p><b>27 sentyabr</b> YUNİSEF təşkilatında uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT bəyannaməsinin imzalanması mərasimində çıxış etmişdir. Məşhur Bakı neft sahibkarı Şəmsi Əsədullayevin Amerikada yaşayan nəvəsi Züleyxa xanım Veber-Əsədullayeva ilə görüşmüşdür. Almaniyanın xarici işlər naziri Klaus Kinkeli qəbul etmişdir. Norveçin xarici işlər naziri Born Tore Qodalı qəbul etmişdir. Böyük Britaniyanın xarici işlər və Birlik məsələləri üzrə dövlət katibi Duqlas Herdi qəbul etmişdir. "Çeyz Mmanhetten Bank"ında olmuşdur. ABŞ-ın Beynəlxalq Qarşılıqlı Anlaşma üzrə İşgüzar Şurasında olmuşdur. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, xanım Madlen Olbraytın iqamətgahında Ermənistan Prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.</p> <p><b>28 sentyabr</b> ATƏM-in Minsk qrupunun sədri Yan Eliassonu qəbul etmişdir. İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. ABŞ Federal Ehtiyat Bankında olmuşdur. ABŞ-ın Kolumbiya Universitetinin Harriman İnstitutunda çıxış etmişdir.</p> <p><b>29 sentyabr</b> Omanın xarici işlər üzrə dövlət naziri Yusif ben Ələvini qəbul etmişdir. İndoneziyanın xarici işlər naziri Əli Əlatasını qəbul etmişdir.</p>
---	---

	<p>Fransanın xarici işlər naziri Alen Yüppe ilə görüşmüşdür.</p> <p>ABŞ-dakı yəhudi sinaqoqunun başçısı Rabin Şnayerlə görüşmüşdür.</p> <p>BMT-nin baş katibi Butros Butros-Qali ilə görüşmüşdür.</p> <p>BMT Baş Məclisin 49-cu sessiyasında çıxış etmişdir.</p> <p>BMT Baş Məclisinin 49-cu sessiyasında Millətlər Birliyinin xüsusi salonunda mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Türkiyənin xarici işlər naziri Mümtaz Soysalla görüşmüşdür.</p> <p>ABŞ-ın Si-En-En televiziya şirkətinin müxbirinə müsahibə vermişdir.</p> <p>ABŞ-ın neft şirkətləri rəhbərlərinin Azərbaycan Prezidentinin şərəfinə verdikləri naharda çıxış etmişdir.</p> <p><b>30 sentyabr</b> Koreya Respublikasının xarici işlər naziri Han Sun Cunu qəbul etmişdir.</p> <p>İtaliyanın xarici işlər naziri Antonio Martinonu qəbul etmişdir.</p> <p>Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, xalq deputatı Afiyəddin Cəlilovun və prezidentin yanında xüsusi idarənin rəisi polkovnik Şəmsi Rəhimovun sentyabrın 29-da qətlə yetirilmələri ilə bağlı Nyu-Yorkda bəyanat vermişdir.</p>
<b>1994-cü il 1 oktyabr</b>	<p>ABŞ səfərindən qayıdarkən İstanbulda Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>Jurnalistlər qarşısında bəyanat vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 2 oktyabr</b>	<p>Fəxri xiyabana getmiş, sentyabrın 29-da qətlə yetirilmiş Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, xalq deputatı Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimovun qəbirlərini ziyarət etmişdir.</p>
<b>1994-cü il 3 oktyabr</b>	<p>Respublikada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar Milli televiziya və radio vasitəsilə çıxış etmişdir.</p> <p>Respublikada fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirmişdir.</p> <p>Dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına ölkədə yaranmış təhlükəli vəziyyətlə bağlı müraciət etmişdir.</p>
<b>1994-cü il 4 oktyabr</b>	<p>Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Milli televiziya və radio vasitəsilə Azərbaycan xalqına müraciət etmişdir.</p> <p>Prezident Sarayı qarşısında toplaşmış Azərbaycan vətəndaşlarının mitinqində çıxış etmişdir.</p>
<b>1994-cü il 5 oktyabr</b>	<p>Azadlıq meydanında keçirilən Ümumrespublika həmrəylik mitinqində çıxış etmişdir.</p>
<b>1994-cü il 7 oktyabr</b>	<p>Yunanıstan nümayəndə heyətinin başçısı, milli iqtisadiyyat nazirinin müavini İoanes Antopulosu qəbul etmişdir.</p> <p>İsveçrənin, həmçinin Azərbaycanda akkreditə olunmuş Rusiyadakı səfiri Jan Pyer Ritteri qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının Prezidenti Boris Yeitsinlə arasında telefon danışığı olmuşdur.</p>
<b>1994-cü il</b>	<p>"Nezavisimaya telekompaniya" RTV və "Svoboda"ya müsahibə vermişdir.</p>

<b>8 oktyabr</b>	Silahlı Qüvvələrin yaradılmasının üçüncü ildönümü münasibətilə Respublika sarayında keçirilən təntənəli yığıncaqda nitq söyləmişdir.
<b>1994-cü il 9 oktyabr</b>	"Fiqaro" qəzetinin müxbirinə müsahibə vermişdir.
<b>1994-cü il 10 oktyabr</b>	Azərbaycanda oktyabrın əvvəllərində baş verən hadisələrlə əlaqədar Türkiyə jurnalistlərinə müsahibə vermişdir.
<b>1994-cü il 11 oktyabr</b>	Prezident sarayında pambıq yığımının gedişinə həsr olunmuş müşavirə keçirmişdir.  ATƏM-in Minsk qrupunun nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 12 oktyabr</b>	Rusiya Federasiyasının xarici işlər naziri Andrey Kozırevlə telefon danışığı olmuşdur.  Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinlə telefon danışığı olmuşdur.
<b>1994-cü il 16 oktyabr</b>	Prezident sarayında əhalinin çörəklə təminatı sahəsində yaranmış çətinliklərin aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirmişdir.  Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə xalqı təbrik etmişdir.
<b>1994-cü il 17 oktyabr</b>	Dövlət Müstəqilliyi gününə həsr olunmuş təntənəli yığıncaqda çıxış etmişdir.  ATƏM-in Minsk qrupunun nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 18-19 oktyabr</b>	Türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak etmişdir.  <i>18 oktyabr</i> Türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İstanbula yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  Türk dövlətləri başçılarının ikinci zirvə toplantısının açılış mərasimində nitq söyləmişdir.  <i>19 oktyabr</i> Türk dövlətləri başçılarının ikinci zirvə toplantısında qəbul edilmiş "İstanbul bəyannaməsi"nin imzalanması mərasimində çıxış etmişdir.  Zirvə toplantısının işi başa çatdıqdan sonra mətbuat konfransında iştirak etmişdir.  Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan prezidentləri ilə birgə bəyannaməni imzalamışdır.  Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə təkbətək görüşmüşdür.  Türkiyə Prezidenti Süleyman Dəmirəllə təkbətək görüşmüşdür.  Vətənə qayıtmışdır.
<b>1994-cü il 21-22 oktyabr</b>	MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.  <i>21 oktyabr</i> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.  Moskvada Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə görüşmüşdür.  Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinlə görüşmüşdür.  MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmişdir.  <i>22 oktyabr</i> Vətənə qayıtmışdır.
<b>1994-cü il</b>	Qiymətlərin sərbəstləşdirilməsi ilə bağlı müşavirə keçirmişdir.

<b>23 oktyabr</b>	
<b>1994-cü il 24 oktyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1994-cü il 25 oktyabr</b>	İran İslam Respublikasının Azərbaycandakı səfiri Əli Əsgər Nəhavəndiani qəbul etmişdir. BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etmişdir.
<b>1994-cü il 26 oktyabr</b>	Türkmənistanın müstəqillik qazanmasının üçüncü ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak Aşqabada yola düşmüşdür. Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir. Aşqabadın "Məkan" konsert salonunda Türkmənistanın istiqlaliyyətinin 3-cü ildönümünə həsr edilmiş böyük bayram şənliyində iştirak etmişdir. Pakistanın baş naziri Bənazir Bhuttonu qəbul etmişdir. Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.
<b>1994-cü il 27 oktyabr</b>	Türkmənistan-İran-Türkiyə-Avropa qaz kəmərinin rəsmi açılış mərasimində iştirak etmişdir. İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşmüşdür. Türkmənistan Respublikasının prezidenti Saparmurad Niyazovla görüşmüşdür. Aşqabaddan Bakıya yola düşərkən təyyarədə İran İslam Respublikası və Türkmənistan prezidentləri ilə görüşlər barədə jurnalistlərə müsahibə vermişdir.
<b>1994-cü il 29 oktyabr</b>	Türkiyə Respublikasının 71-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimində çıxış etmişdir. BMT-nin Baş Katibi Butros Butros Qalini Binə hava limanında qarşılamışdır. KİV nümayəndələri üçün bəyanat verilmişdir.
<b>1994-cü il 30 oktyabr</b>	BMT-nin Baş katibi Butros Butros-Qalini qəbul etmişdir. BMT-nin baş katibi Butros Butros-Qali ilə birgə mətbuat konfransı keçirmişlər. BMT-nin baş katibi Butros Butros-Qalinin şərəfinə verdiyi ziyafətdə nitq söyləmişdir.
<b>1994-cü il 31 oktyabr</b>	Milli Məclisin BMT-nin baş katibi Butros Butros-Qalinin ölkəmizə rəsmi səfərinə həsr olunmuş təntənəli iclasında nitq söyləmişdir. BMT-nin baş katibi Butros Butros-Qalinin yolasalma mərasimində iştirak etmişdir.
<b>1994-cü il 1-3 noyabr</b>	Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Türkiyədə səfərdə olmuşdur. <b>1 noyabr</b> Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Türkiyədə keçirilən yubiley tədbirlərinə yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibə vermişdir. Ankarada "Hilton" mehmanxanasında xarici ölkələrin Türkiyə və Azərbaycandakı səfirləri ilə görüşmüşdür. Xarici İqtisadi Əməkdaşlıq Komitəsinin üzvləri və işgüzar dairələrin nümayəndələri ilə görüşdə çıxış etmişdir. Türkiyənin xarici işlər naziri Mümtaz Soysalı qəbul etmişdir.

	<p>Türkiyənin Milliyyətçi Çalışma Partiyasının rəhbəri Alparslan Türkeşi qəbul etmişdir.</p> <p>Türkiyədə yaşayan azərbaycanlılarla görüşmüşdür.</p> <p>Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Ankara yaxınlığındakı Bilkənd Universitet şəhərciyində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş yubiley şənliklərinin təntənəli açılışında çıxış etmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p><b>2 noyabr</b></p> <p>Türkiyə Böyük Millət Məclisində dahi Azərbaycan şairi Məhəmməd Füzulini anma mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəlin doğum günü münasibətilə "Çankaya" köşkündə keçirilən görüşdə təbrik nitqi söyləmişdir.</p> <p>Türkiyə Böyük Millət Məclisinin sədri Hüsəməddin Cindorukla görüşdə çıxış etmişdir.</p> <p>Türkiyə silahlı qüvvələri Baş Qərargahının rəisi İsmayıl Haqqı Karadayını qəbul etmişdir.</p> <p>Türkiyənin Dövlət Naziri Nəcməddin Cövhərini qəbul etmişdir.</p> <p>Türkiyənin Baş Naziri Tansu Çillərlə görüşmüşdür.</p> <p><b>3 noyabr</b></p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 4 noyabr</b>	Çorəyin qiymətinin sərbəstləşdirilməsi ilə əlaqədar Prezident sarayında müşavirə keçirmişdir.
<b>1994-cü il 5 noyabr</b>	Prezident sarayında respublikanın kənd təsərrüfatında aparılan islahatların vəziyyətinə həsr olunmuş müşavirə keçirmişdir.  BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etmişdir.
<b>1994-cü il 6 noyabr</b>	Respublika kütləvi informasiya vasitələrinə müsahibə vermişdir.
<b>1994-cü il 7 noyabr</b>	İran İslam Respublikasının Azərbaycandakı səfiri Əli Əsgər Nəhavəndiani qəbul etmişdir.
<b>1994-cü il 8 noyabr</b>	Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etmişdir.  Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirmişdir.
<b>1994-cü il 9 noyabr</b>	İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Məhəmməd Tahirini qəbul etmişdir.
<b>1994-cü il 10 noyabr</b>	ATƏM-in Minsk qrupunun yeni sədri Anders Bürneri və onun başçılıq etdiyi hərbi ekspertləri qəbul etmişdir.  Rusiya sərhəd Qoşunlarının baş komandanı general-polkovnik Andrey Nikolayevi qəbul etmişdir.  ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1994-cü il 11 noyabr</b>	İran İslam Respublikasının neft naziri Qulamrza Agazadəni qəbul etmişdir.
<b>1994-cü il 12 noyabr</b>	Böyük Britaniya xarici işlər nazirinin Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı respublikaları üzrə məsləhətçisi Rocer Bonu və Xarici İşlər Nazirliyinin Zaqafqaziya və Mərkəzi Asiya bölməsinin müdiri Linda Daffildi qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	"Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" respublika Prezidentinin 1994-cü il 24 oktyabr tarixli fərmanının icrası və əhalinin çörək və çörək məmulatı ilə təminatı məsələsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 13 noyabr</b>	"LUKOyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovla görüşmüşdür.
<b>1994-cü il 14 noyabr</b>	Minsk qrupunun sədri Anders Bürner başda olmaqla ATƏM-in nümayəndə heyətini qəbul etmişdir.  Qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələlərinə dair Bakıda keçirilən beynəlxalq konfransda çıxış etmişdir.  Rusiya Federasiyasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Valter Şoniyani onun xahişi ilə qəbul etmişdir.
<b>1994-cü il 16 noyabr</b>	Avropa Şurasının Üzvü Olmayan Dövlətlərlə Əlaqələr üzrə Komitəsinin sədri Devid Atkinsonu qəbul etmişdir.  İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Vaizinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>1994-cü il 17-18 noyabr</b>	Moskvada işgüzar səfərdə olmuşdur.  <b>17 noyabr</b> Moskvaya yola düşərkən Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.  Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə görüşmüşdür.  İttifaqlar Evinin Sütunlu salonunda Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitq söyləmişdir.  <b>18 noyabr</b> Vətənə qayıtmışdır.
<b>1994-cü il 19 noyabr</b>	Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibəti ilə keçirilən ümumrespublika müşavirəsində nitq söyləmişdir.
<b>1994-cü il 20 noyabr</b>	Dərbənddə yaşayan azərbaycanlıların nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 21 noyabr</b>	Beynəlxalq Valyuta Fondunun (BVF) Piter Kellerin başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.  Sudanın ticarət və iqtisadiyyat naziri Tac əi-Sir Mustafa Əbdülsəlamı qəbul etmişdir.  Danimarka Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Nils Helskovun etimadnaməsini qəbul etmişdir.  Səudiyyə Ərəbistanı Məmləkətinin Azərbaycandakı səfiri Hacı Sadiq Müftinin etimadnaməsini qəbul etmişdir.  Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Xalid Məhəmməd əl-Ənsarinin etimadnaməsini qəbul etmişdir.  Görkəmli jurnalist Qulam Məmmədlinin dəfn mərasimində iştirak etmişdir.
<b>1994-cü il 22 noyabr</b>	Norveçin sənaye və energetika nazirinin birinci müavini Günnar Murvanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 24 noyabr</b>	Ali Sovetdə Qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələlərinə dair keçirilən beynəlxalq konfransın yekun iclasında nitq söyləmişdir.

<b>1994-cü il 25 noyabr</b>	İslam Konfransı Təşkilatının baş katibi Hamid əl-Qabidi qəbul etmişdir.
<b>1994-cü il 26 noyabr</b>	Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitq söyləmişdir.
<b>1994-cü il 28 noyabr</b>	Respublika sarayında 1994-cü il 3-4 oktyabr hadisələrinə həsr olunmuş ümumxalq nümayəndələri toplantısı keçirmişdir.
<b>1994-cü il 29 noyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1994-cü il 2 dekabr</b>	Mərakeşin iqtisadiyyat naziri Ömər Qabbajı qəbul etmişdir.
<b>1994-cü il 3 dekabr</b>	"Pennzoyl" şirkətinin nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 4-7 dekabr</b>	<p>ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeştdə keçirilən toplantısında iştirak etmişdir.</p> <p><b>4 dekabr</b> Budapeştə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>“Assoşieyted Press” agentliyinin Moskva bürosunun müxbirinə müsahibə vermişdir.</p> <p>Türkiyənin Baş Naziri Tansu Çillərin verdiyi naharda iştirak etmişdir.</p> <p><b>5 dekabr</b> ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeştin “Novotel” sarayının böyük salonunda keçirilən VI görüşündə iştirak etmişdir.</p> <p>Çexiya prezidenti Vatslav Havellə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.</p> <p>Portuqaliyanın baş naziri Kavako Silvio ilə görüşmüşdür.</p> <p>Finlandiya prezidenti Marti Ahtisaari ilə görüşmüşdür.</p> <p>İsveçrə prezidenti Otto Ştix ilə görüşmüşdür.</p> <p>Gürcüstanın Dövlət Şurasının sədri Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının şərəfinə verilən rəsmi naharda iştirak etmişdir.</p> <p>Macarıstan parlamentində olmuş və parlamentin sədri Attila Sarvaşla görüşmüşdür.</p> <p>ABŞ Prezidenti Bill Klinton və Türkiyənin Baş Naziri Tansu Çillərlə söhbət etmişdir.</p> <p><b>6 dekabr</b> ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının toplantısında çıxış etmişdir.</p> <p>Türkiyənin baş naziri Tansu Çillərlə görüşmüşdür.</p> <p>Niderlandın baş naziri Vim Kok ilə görüşmüşdür.</p> <p>Bolqarıstan prezidenti Jelyu Jelevlə görüşmüşdür.</p>

	<p>Rumıniya prezidenti İon İliyesku ilə görüşmüşdür.</p> <p>ATƏM-in Minsk qrupunun sədri Jan Eliassonla görüşmüşdür.</p> <p>Macarıstanın işgüzar dairələrinin nümayəndələrini qəbul etmişdir.</p> <p><b>7 dekabr</b> Budapeştdən Vətənə qayıdarkən Zirvə toplantısının yekunları barədə təyyarədə jurnalistlərə müsahibə vermişdir.</p> <p>Budapeştdən vətənə qayıtmışdır.</p>
<b>1994-cü il 8 dekabr</b>	<p>İran İslam Respublikasının parlamentinin sədri Əli Əkbər Natiq Nurinin şərafinə "Gülüstan" sarayında ziyafət vermişdir.</p>
<b>1994-cü il 9 dekabr</b>	<p>Respublika Ali Sovetində keçirilən "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda beynəlxalq konfransda çıxış etmişdir.</p> <p>İran İslam Respublikası İran Parlamentinin sədri Əli Əkbər Natiq Nurini qəbul etmişdir.</p>
<b>1994-cü il 10 dekabr</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<b>1994-cü il 11 dekabr</b>	<p>"Uşaqlar dünyanın sevincidir" Beynəlxalq Xeyriyyə Telemarafonu münasibətilə televiziya studiyasında uşaqlarla görüşdə çıxış etmişdir.</p>
<b>1994-cü il 12-16 dekabr</b>	<p>İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısında iştirak etmişdir.</p> <p><b>12 dekabr</b> Kasablanka şəhərinə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Yolüstü Türkiyənin İstanbul şəhərində olmuş, "Atatürk" hava limanında jurnalistlərlə görüşmüşdür.</p> <p><b>13 dekabr</b> Kasablankada Küveyt əmiri şeyx Sabah Cabir Əhməd Sabah ilə görüşmüşdür.</p> <p>Birləşmiş Ərəb Əmirliklərinin əmiri şeyx Zaid ibn Sultan Al Nəhyan ilə görüşmüşdür.</p> <p>İordaniya kralı Hüseyin ibn Tələl ilə görüşmüşdür.</p> <p>Bruney sultanı Muda Həssənal Bokiah Muizzəddin Vaddaullah ilə görüşmüşdür.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının toplantısında çıxış etmişdir.</p> <p><b>14 dekabr</b> İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşmüşdür.</p> <p>Misir Ərəb Respublikasının prezidenti Hüsni Mübarəklə görüşmüşdür.</p> <p>Fələstin rəhbəri Jasir Ərəfatla görüşmüşdür.</p> <p>Pakistanın baş naziri Bənazir Bhutto ilə görüşmüşdür.</p> <p>Səudiyyə Ərəbistanı müləkinin qardaşı Əbdül Əzizlə görüşmüşdür.</p> <p>Maldiv adalarının Prezidenti Məmun Abdul Qəyyum ilə görüşmüşdür.</p>

	<p><b>15 dekabr</b> İslam Konfransı Təşkilatının Kasablanka zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqi söyləmişdir.</p> <p>Kasablanka zirvə toplantısı başa çatdıqdan sonra mətbuat üçün bəyanat vermişdir.</p> <p><b>16 dekabr</b> Kasablankadan vətənə qayıdarkən İstanbulun Atatürk hava limanında mətbuat üçün bəyanat vermişdir.</p> <p>Bakıya qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1994-cü il 17 dekabr</b>	Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında və təntənəli yubiley gecəsində çıxış etmişdir.
<b>1994-cü il 19 dekabr</b>	Qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirə keçirmişdir.
	Birləşmiş Ərəb Əmirliyinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 20 dekabr</b>	Kolxoz və sovxozların islahatı ilə bağlı müşavirə keçirmişdir.
<b>1994-cü il 21 dekabr</b>	Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etmişdir.
	Respublikaya göstərilən humanitar yardımla əlaqədar müşavirə keçirmişdir
<b>1994-cü il 22 dekabr</b>	Kənd təsərrüfatındakı islahatlara həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 23 dekabr</b>	Prezident sarayında aqrar islahatlara həsr olunmuş geniş müşavirə keçirmişdir.
<b>1994-cü il 25 dekabr</b>	İsrailin «Merxav» şirkətinin nümayəndələrini qəbul etmişdir.
<b>1994-cü il 26 dekabr</b>	Sumqayıt alüminium zavodunun yenidən qurulması haqqında İngiltərənin "Kayzer enjinirz" şirkətilə bağlanmış sazişin yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.
	Bakı şəhərinin telefon kommunikasiyalarının inkişafına investisiya qoyulması haqqında İngiltərənin "Çi-Pi-Ti" firması ilə bağlaşmanın yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1994-cü il 27 dekabr</b>	Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Hüsəməddin Cindoruqu və Türkiyə parlamentinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1994-cü il 28 dekabr</b>	Bakıda görkəmli yazıçı-publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılış mərasimində iştirak və çıxış etmişdir.
	Cəlil Məmmədquluzadənin 125 illiyinə həsr edilmiş təntənəli yığıncaqda çıxış etmişdir.
<b>1994-cü il 29 dekabr</b>	Xarici ölkələrin neft şirkətləri konsorsiumunun prezidenti Terri Adamsı və Böyük Britaniyanın səfiri Tomas Yanqı onların xahişi ilə qəbul etmişdir.
<b>1994-cü il 30 dekabr</b>	Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və humanitar təşkilatların nümayəndəliklərinin başçıları ilə görüşmüşdür.
	Dünya Azərbaycanlılarının həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>1994-cü il 31 dekabr</b>	Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.
	“Reklamni vestnik”in müxbirinə müsahibə vermişdir.
<b>1995-ci il 2 yanvar</b>	Gürcüstan parlamentinin nümayəndə heyətini qəbul etmişdir.
	Milad bayramı münasibətilə Azərbaycanda rus pravoslav kilsəsinin başçısı Leonid Miltıxın təşkil etdiyi bayram mərasimində iştirak etmişdir.
<b>1995-ci il 4 yanvar</b>	Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici işlər və Birlik işləri üzrə dövlət katibi Malkolm Rikfindin şərəfinə Prezident iqamətgahında təşkil edilmiş ziyafətdə nitq söyləmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1995-ci il 6 yanvar</b>	Dağıstanda yaşayan azərbaycanlıların nümayəndələrini qəbul etmişdir.
<b>1995-ci il 7 yanvar</b>	Milad bayramı münasibətilə Bakıdakı kamera musiqisi salonunda keçirilən mərasimdə çıxış etmişdir.
<b>1995-ci il 8 yanvar</b>	Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirmişdir.
<b>1995-ci il 9 yanvar</b>	Prezident sarayında Dövlət Gömrük Komitəsi sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişdir.
<b>1995-ci il 10 yanvar</b>	Türkiyə prezidentinin xüsusi nümayəndəsini qəbul etmişdir.
<b>1995-ci il 11 yanvar</b>	Almaniyanın respublikamızdakı müvəqqəti işlər vəkili Mixael Şmunku qəbul etmişdir. Çin Xalq Respublikasının Azərbaycanadakı fəvqəladə və səlahiyyətli səfiri Sya Şyuani qəbul etmişdir.
<b>1995-ci il 12 yanvar</b>	ABŞ-dakı "Aqodat İzroel" İsrail dini, mədəni və humanitar cəmiyyətinin sədri Ziv Rotişldi və onun müavini Harald Fişeri qəbul etmişdir. Prezident Aparatında Azərbaycan Ordusunun təchizatının yaxşılaşdırılmasına dair müşavirə keçirmişdir. "Ostankino" televiziya şirkətinin müxbirinə müsahibə vermişdir.
<b>1995-ci il 13 yanvar</b>	Mark Mudi Stüartın rəhbərliyi ilə "Şell" şirkətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 14 yanvar</b>	Müdafiə məsələləri ilə bağlı müşavirə keçirmişdir.
<b>1995-ci il 16 yanvar</b>	Rusiya televiziyasının "Moment istini" verilişinin aparıcısı Andrey Karaulova müsahibə vermişdir.
<b>1995-ci il 17 yanvar</b>	Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşdə çıxış etmişdir.
<b>1995-ci il 18 yanvar</b>	Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Gürcüstan Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurasının Bakıda keçirilmiş iclasının iştirakçılarını qəbul etmişdir. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində açılmış "Qanlı Yanvar" sərgisinə baxmışdır.
<b>1995-ci il 19 yanvar</b>	Respublika Sarayında 20 Yanvar faciəsinin 5-ci ildönümünə həsr olunmuş xatirə gecəsində iştirak etmişdir. ATƏT-in nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 20 yanvar</b>	20 Yanvar faciəsinin 5-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında çıxış etmişdir.
<b>1995-ci il 21 yanvar</b>	"N" hərbi hissəsində olmuş və hərbi qulluqçularla görüş keçirmişdir.
<b>1995-ci il 23 yanvar</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir. Böyük Britaniya kraliçasının xüsusi müşaviri, "Britiş Petroleum" şirkəti direktorlar şurasının sədri lord Eşbertonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. "Krovaviy omut Karabaxa" kitabının müəllifi Yuri Pompeyevi qəbul etmişdir.
<b>1995-ci il 24 yanvar</b>	"Əsrin müqaviləsi"ni həyata keçirən rəhbər komitənin ilk iclasının açılışında çıxış etmişdir. Pakistanın xarici işlər naziri Sərdar Asif Əhməd Əlini qəbul etmişdir. BMT-nin humanitar məsələlər üzrə departamentinin nümayəndəsi Pol İberin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Pakistan Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Pərviz Alam

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Xanзадənin etimadnaməsini qəbul etmişdir.
<b>1995-ci il 25 yanvar</b>	Azərbaycanda yaşayan yəhudi icmasının nümayəndələrini qəbul etmişdir.
<b>1995-ci il 26 yanvar</b>	ATƏT-in Minsk qrupunun həmsədrləri – Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair danışıqlarda Rusiya Federasiyası Prezidentinin nümayəndəsi Vladimir Kazimirovu və İsveç diplomatı Andres Bürneri qəbul etmişdir.
<b>1995-ci il 27-31 yanvar</b>	<p>İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak etmişdir.</p> <p><b>27 yanvar</b> Davos şəhərinə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Davosa gedərkən təyyarədə Türkiyənin "Samanyolu" televiziya müxbirinin suallarına cavab vermişdir.</p> <p>Davosda Ümumdünya İqtisadi Forumunun təşkilat komitəsinin direktoru Mariya Levinsonu və onun müavini qəbul etmişdir.</p> <p>Davos Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüşmüşdür.</p> <p><b>28 yanvar</b> Tatarıstan prezidenti Mintemir Şaymiyevi qəbul etmişdir.</p> <p>İsrailin xarici işlər naziri Şimon Peresi qəbul etmişdir.</p> <p>Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jak Laruzye ilə görüşmüşdür.</p> <p>AFR prezidenti Roman Hersoqla görüşmüşdür.</p> <p>Argentina prezidenti Karlos Saul Menem ilə görüşmüşdür.</p> <p>İrlandiya Respublikasının prezidenti Meri Robinson ilə görüşmüşdür.</p> <p>Türkiyənin baş naziri Tansu Çillərlə görüşmüşdür.</p> <p>Latviya Respublikasının baş naziri Mayevis Qaylisi qəbul etmişdir.</p> <p>Asiya Bankının prezidenti Mitsua Satonu qəbul etmişdir.</p> <p><b>29 yanvar</b> BMT-nin Cenevrədəki nümayəndəliyinin baş direktoru Vladimir Petrovskini qəbul etmişdir.</p> <p>İndoneziyanın sənaye və ticarət naziri S.Xartartonu qəbul etmişdir.</p> <p>Beynəlxalq Valyuta Fondu direktorunun birinci müavini Stenli Fişeri qəbul etmişdir.</p> <p>Ümumdünya Bankının baş direktoru Sven Sandstromla görüşmüşdür.</p> <p>İsveçrədə yaşayan Azərbaycanlılarla görüşmüşdür.</p> <p><b>30 yanvar</b> Davos forumunun sessiyasında çıxış etmişdir.</p> <p>Sankt-Peterburq şəhərinin bələdiyyə rəisi Anatoli Sobçak ilə görüşmüşdür.</p>

	<p>Rusiya Federasiyası baş nazirinin birinci müavini Anatoli Çubaysla görüşmüşdür.</p> <p>Davos forumunda Azərbaycana həsr edilmiş görüşdə çıxış etmişdir.</p> <p>Fransanın "Elf Akiten" şirkətinin prezidenti Jofre ilə görüşmüşdür.</p> <p>Rusiyanın "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşmüşdür.</p> <p>Ümumdünya İqtisadi Forumunun nəşr etdirdiyi "World Linq" jurnalının baş redaktoru Deyvid Derjik ilə görüşmüşdür.</p> <p>"Oyl kapital LTD inkorporeyted" neft şirkətinin prezidenti Roçer Tanras ilə görüşmüşdür.</p> <p>AFR prezidenti Roman Hersoqun Azərbaycan, Özbəkistan, Qazaxıstan, Argentina, İrlandiya prezidentləri, Belçika, Çexiya və Sinqapurun baş nazirləri ilə keçirdiyi görüşdə iştirak etmişdir.</p> <p>Davos forumunun prezidenti Şvabın, Ümumdünya İqtisadi Forumuna gəlmiş dövlət və hökumət başçıları və digər görkəmli şəxslərlə görüşündə iştirak etmişdir.</p> <p><b>31 yanvar</b> Vətənə qayıtmışdır.</p>	
<b>1995-ci il 1 fevral</b>	ATƏT-in Minsk qrupunun həmsədrləri Anders Bürneri və Vladimir Kazimirovu qəbul etmişdir.	
<b>1995-ci il 2 fevral</b>	Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətini qəbul etmişdir.	
<b>1995-ci il 3 fevral</b>	Dünya Bankının şöbə müdiri Tancu Yurukoğlunu qəbul etmişdir.	
<b>1995-ci il 4 fevral</b>	ABŞ-ın «Ekson» şirkətinin prezidenti Terri Kuntsu qəbul etmişdir.	<p>Türkiyənin energetika naziri Veysəl Atasoyun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>“Royal Dutch Shell” Konserninin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Fransa Xarici İşlər Nazirliyinin baş katibi Bertran Düfurqu qəbul etmişdir.</p> <p>Bəstəkar və mütəxəssis Polad Bülbüloğlunun 50 illik yubiley gecəsində iştirak etmişdir.</p>
<b>1995-ci il 5 fevral</b>	Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun müəllif gecəsində çıxış etmişdir.	<p>Yaponiya televiziya şirkətinə müsahibə vermişdir.</p>
<b>1995-ci il 6 fevral</b>	Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.	
<b>1995-ci il 7 fevral</b>	«Azərneftyağ» İstehsalat Birliyində Cənubi Koreyanın “Laki İnjiniring” Şirkətinin respublika inşaatçıları ilə birlikdə quraşdırdıqları yeni “ELOU-AVT-2” qurğusunun açılış mərasimində iştirak etmişdir.	
<b>1995-ci il 8 fevral</b>	Rusiya Federasiyasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Valter Şoniyani qəbul etmişdir.	<p>Avstraliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Cefferi Robert Bentlinin etimadnaməsini qəbul etmişdir.</p>
<b>1995-ci il 9-10 fevral</b>	MDB ölkələri dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Almatıda səfərdə olmuşdur.	<p><b>9 fevral</b> Qazaxıstan Respublikasının paytaxtı Almatiya gəlmişdir.</p>

	<p><b>10 fevral</b></p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.</p> <p>Gürcüstan Dövlət Şurasının sədri Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında iştirak etmişdir.</p> <p>MDB ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1995-ci il 10 fevral</b>	“Gülüstan” sarayında İran İslam İnqilabının 16-cı ildönümü münasibətilə təşkil edilmiş mərasimdə çıxış etmişdir.
<b>1995-ci il 12 fevral</b>	Prezident sarayında təhsil işçilərinin bir qrupu ilə görüşdə çıxış etmişdir.
<b>1995-ci il 15 fevral</b>	«İnterneşnl Qold Ricorsiz» Kanada-ABŞ korporasiyasının sədri Monte Hekket başda olmaqla korporasiyanın nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 16 fevral</b>	Amerika Birləşmiş Ştatlarının televiziya şirkətlərinə müsahibə vermişdir.
<b>1995-ci il 18 fevral</b>	Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirmişdir.
<b>1995-ci il 20 fevral</b>	Səttar Bəhlulzadə adına sərgi salonunda «Qadın Azərbaycan təsviri sənətində» mövzusunda həsr olunmuş sərginin açılışı mərasimində iştirak etmişdir.
	Prezident sarayında Azərbaycanda yaşayan ləzgilərin nümayəndələri ilə görüşmüşdür.
<b>1995-ci il 22 fevral</b>	Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etmişdir.
<b>1995-ci il 23 fevral</b>	İran İslam Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Məhəmməd Tahirini qəbul etmişdir.
	Kanadanın Azərbaycandakı səfiri Liter Xankoqun etimadnaməsini qəbul etmişdir.
	Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Adamın etimadnaməsini qəbul etmişdir.
<b>1995-ci il 24 fevral</b>	İngiltərə jurnalistlərinə müsahibə vermişdir.
<b>1995-ci il 25 fevral</b>	Xocalı soyqırımının 3-cü ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etmişdir.
	Pakistan Respublikasının maliyyə naziri Mahdum Şahabuddini qəbul etmişdir.
<b>1995-ci il 26 fevral</b>	Xocalı faciəsinin üçüncü ildönümü ilə əlaqədar Təzəpir məscidində keçirilən mərasimdə çıxış etmişdir.
	Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən xatirə məclisində çıxış etmişdir.
<b>1995-ci il 27 fevral</b>	İtaliyanın «Acip» Neft Şirkətinin prezidenti Qüello Maskatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
	Valyuta ehtiyatlarının idarə edilməsinə dair müşavirə keçirmişdir.
<b>1995-ci il 28 fevral</b>	ATƏT-in Minsk qrupunda ABŞ-ın nümayəndəsi Cozef Presseli qəbul etmişdir.
<b>1995-ci il 2 mart</b>	Respublikada sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirmişdir.
	Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>1995-ci il 3 mart</b>	“Gülüstan” sarayında Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1995-ci il 5 mart</b>	Azərbaycan Milli Yığma komandalarının 26-cı yay Olimpiya oyunlarına (Atlanta, 1996) hazırlığını nümayiş etdirmək məqsədilə Əl oyunları sarayında keçirilən idman baxışında çıxış etmişdir.
<b>1995-ci il 7 mart</b>	Prezident sarayında respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə çıxış etmişdir.  Rusiya Federasiyasının Azərbaycanadakı səfiri Valter Şoniyanı qəbul etmişdir.  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etmişdir.
<b>1995-ci il 8 mart</b>	Rəşid Behbudov adına Mahnı Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən təntənəli bayram mərasimində təbrik nitqi söyləmişdir.
<b>1995-ci il 9 mart</b>	Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir.  İsrailin səhiyyə naziri Efraim Snexin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Türkiyə Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul etmişdir.
<b>1995-ci il 10-12 mart</b>	BMT-nin Danimarkada keçirilən zirvə toplantısında iştirak etmişdir.  <b>10 mart</b> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.  BMT-nin xətti ilə keçirilən sosial inkişaf məsələlərinə həsr olunmuş zirvə toplantısında iştirak etmək üçün Danimarkaya yola düşmüşdür.  <b>11 mart</b> İndoneziyanın prezidenti general Suxarto ilə görüşmüşdür.  Gürcüstan Dövlət Şurasının sədri Eduard Şevardnadze ilə görüşmüşdür.  Yaponiyanın nüfuzlu mətbuat orqanlarından biri olan "Mayniti" qəzetinin müxbirinə müsahibə vermişdir.  Türkiyə prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.  Türkiyə jurnalistlərinə müsahibə vermişdir.  Bolqarıstan prezidenti Jelyu Jeleu ilə görüşmüşdür.  Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdür.  Albaniya prezidenti Sali Berişa ilə görüşmüşdür.  BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşmüşdür.  Danimarkanın baş naziri Pol Nirun Rasmussen ilə görüşmüşdür.  Avstriyanın federal kansleri Frans Vranitski ilə görüşmüşdür.  Malayziyanın baş naziri Mahatir Muhamməd ilə görüşmüşdür.  Danimarka kraliçası II Marqaret və onun ailə üzvləri ilə görüşmüşdür.  "Bella Sentr" sarayında Kopenhagen zirvə toplantısının rəsmi açılışında iştirak etmişdir.  <b>12 mart</b> Kopenhagen Zirvə toplantısında çıxış etmişdir.

	<p>Rumıniya prezidenti İon İliyesku ilə görüşmüşdür.</p> <p>Polşa prezidenti Lex Valensa ilə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyan ilə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdın</p> <p>Filippin prezidenti Fidel Rames ilə görüşmüşdür.</p> <p>Küveyt dövlətinin əmiri Şeyx Sabah Cabir Əhməd Sabah ilə görüşmüşdür.</p> <p>Suriya Ərəb Respublikasının xarici işlər naziri Farut Şəraani qəbul etmişdir.</p> <p>Qayana Respublikasının prezidenti Çeddi Caqan ilə görüşmüşdür.</p> <p><b>13 mart</b> Kopenhagədən Vətənə qayıtmışdır.</p>
<b>1995-ci il 13 mart</b>	Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Binə hava limanında müşavirə keçirmişdir.
<b>1995-ci il 14 mart</b>	Respublikanın hüquq-mühafizə orqanlarının rəhbər işçiləri ilə müşavirə keçirmişdir.
<b>1995-ci il 15 mart</b>	Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Milli televiziya və radio ilə xalqa müraciət etmişdir.  ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1995-ci il 16 mart</b>	Hərbi quruculuq məsələləri ilə əlaqədar respublika Müdafiə Nazirliyinin zabitləri ilə görüş keçirmişdir.
<b>1995-ci il 17 mart</b>	Prezident sarayında Azərbaycan dövlətçiliyinin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.  Türkiyə Respublikasının baş naziri Tansu Çillər arasında telefon danışığı olmuşdur.  Ukrayna Prezidenti Leonid Kuçma arasında telefon danışığı olmuşdur.  "NTV" televiziya şirkətinə müsahibə vermişdir.  KİV nümayəndələrinin suallarına cavab vermişdir.  Dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, cinayətkar quldur dəstələrinin zərərsizləşdirilməsində iştirak etmiş Müdafiə naziri Səfər Əbiyevi, Baş Qərargahın rəisi Nəcməddin Sadıqov, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Mürsəl İsayevi, H. Aslanov adına Bakı Birləşmiş Ümumqoşun Məktəbinin rəisi Kovalyovu, onun müavini Şair Ronaldanovu, alay komandiri Rövşən Əkbərovu, Nizami Rayon Polis İdarəsinin rəisi Sahib Mirzəyevi, Azərbaycan Sərhəd qoşunları Naxçıvan Dəstəsinin rəisi Nizaməddin Məmmədovu, briqada komandiri Eldar Ağayevi və polk komandirinin müavini Ələmdar Süleymanovu qəbul etmişdir.
<b>1995-ci il 18 mart</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.  İsveçrə və Danimarka radiolarına müsahibə vermişdir.
<b>1995-ci il 19 mart</b>	Prezident sarayında respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı müşavirə keçirmişdir.
<b>1995-ci il 20 mart</b>	Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.  Novruz bayramı tədbirində çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Qaçqın ailələri ilə görüş keçirmişdir.</p> <p>Şəhid və qaçqın uşaqları üçün “Gülüstan” sarayında təşkil olunmuş Novruz bayramı şənliyində iştirak etmişdir.</p>
<b>1995-ci il 21 mart</b>	Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlunu qəbul etmişdir.
<b>1995-ci il 23 mart</b>	<p>Ukrayna baş nazirinin müavini Valeri Şumarovla görüşmüşdür.</p> <p>Respublika Prokurorluğunun rəhbər işçiləri ilə görüşmüşdür.</p>
<b>1995-ci il 24 mart</b>	ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri Anders Bürneri və Vladimir Kazimirovu qəbul etmişdir.
<b>1995-ci il 27 mart</b>	<p>ATƏT-in Minsk qrupunun həmsədrləri V. Kazimirov və A. Bürnerin başçılıq etdikləri nümayəndə heyətini Ermənistana səfərdən sonra yenidən qəbul etmişdir.</p> <p>Görkəmli balet ustası Qəmər Almaszadənin anadan olmasının 80 illiyi münasibəti ilə təntənəli yubiley mərasimində iştirak etmişdir.</p>
<b>1995-ci il 29 mart</b>	Dövlətlərarası "Mir" proqramına müsahibə vermişdir.
<b>1995-ci il 30 mart</b>	<p>Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ dövlət katibinin müavini Coan Spirou ilə telefon danışığı olmuşdur.</p> <p>İspan radiosunun müxbirinə müsahibə vermişdir.</p>
<b>1995-ci il 31 mart</b>	ABŞ energetika nazirinin müavini Uilyam Uayt ilə telefon danışığı olmuşdur.
<b>1995-ci il 1 aprel</b>	<p>ABŞ-in Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Cənubi Koreyanın teleradio müxbirinə müsahibə vermişdir.</p>
<b>1995-ci il 3 aprel</b>	<p>ABŞ-in “Ekson” neft şirkətinin vitse-prezidenti Tim Saykanı qəbul etmişdir.</p> <p>“Türk Petrolları Anonim Ortaqlığı” şirkətinin vitse-prezidenti Mustafa Murad başda olmaqla şirkətin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Hərbi quruculuq məsələləri ilə əlaqədar müşavirə keçirmişdir.</p>
<b>1995-ci il 6 aprel</b>	<p>ABŞ Milli Demokratiya İnstitutunun direktoru Nelson Ledskini qəbul etmişdir.</p> <p>Xalq şairi Məmməd Arazla görüşmüşdür.</p>
<b>1995-ci il 7 aprel</b>	<p>Faşizm üzərində qələbənin 50 illiyinə hazırlıqla əlaqədar olaraq müharibə, əmək və Silahlı Qüvvələrin veteranları ilə görüşdə çıxış etmişdir.</p> <p>Ümumdünya Sağlamlıq Günü münasibətilə Bakıdakı 5 saylı kliniki doğum evinin işçiləri ilə görüşdə çıxış etmişdir.</p>
<b>1995-ci il 8 aprel</b>	<p>Ü. Hacıbəyov adına Musiqi Akademiyasında beynəlxalq müsabiqələrin qalibləri ilə görüşdə çıxış etmişdir.</p> <p>ABŞ-in "ARKA" neft şirkətinin nümayəndələrini qəbul etmişdir.</p> <p>Həkim, tanınmış oftalmoloq alim, gözəl pedaqoq, ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın xatirəsini yad etmək üçün Fəxri xiyabanda olmuşdur.</p>
<b>1995-ci il 9 aprel</b>	Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Dmitri Rürikovu qəbul etmişdir.
<b>1995-ci il 11 aprel</b>	Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin prezidenti Kornelio Sommaruqanı qəbul etmişdir.
<b>1995-ci il</b>	Türkiyənin Baş naziri Tansu Çilləri Binə hava limanında qarşılamışdır.

<b>12 aprel</b>	<p>Prezident iqamətgahında Türkiyənin Azərbaycanda rəsmi səfərdə olan baş naziri Tansu Çillərlə görüşmüşdür.</p> <p>Türkiyənin baş naziri Tansu Çillərlə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər.</p> <p>“Gülüstan” sarayında Azərbaycan və Türkiyə arasında neft sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimində çıxış etmişdir.</p> <p>“Gülüstan” sarayında Türkiyənin iş adamları ilə görüşdə çıxış etmişdir.</p> <p>Xanım Tansu Çilləri Vətənə yola salmışdır.</p>
<b>1995-ci il 13 aprel</b>	<p>ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransının və onun Minsk qrupunun həmsədrləri vəzifələrinin icrasına başlayan Hekke Talvitiye və Rene Niberqi qəbul etmişdir.</p>
<b>1995-ci il 14 aprel</b>	<p>Prezident sarayında respublikada aqrar islahatların gedişi və kənd təsərrüfatında vəziyyətə həsr olunmuş müşavirə keçirmişdir.</p> <p>Gürcüstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Georgi Çanturyanın etimadnaməsini qəbul etmişdir.</p> <p>Malayziyanın Azərbaycandakı və Türkiyədəki fəvqəladə və səlahiyyətli səfiri xanım Dato Zaibedahin etimadnaməsini qəbul etmişdir.</p> <p>Banqladeşin Türkiyə və Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Mahmudul Həsənin etimadnaməsini qəbul etmişdir.</p>
<b>1995-ci il 15 aprel</b>	<p>Gürcüstan Təhlükəsizlik Xidmətinin sədri İqor Georqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Gürcüstan baş nazirinin birinci müavini Zurab Korvalaşvilini qəbul etmişdir.</p> <p>Şeyxülislam Hacı Allahşükür Paşazadəni qəbul etmişdir.</p> <p>Xalq şairi Bəxtiyar Vahabzadəni qəbul etmişdir.</p>
<b>1995-ci il 16 aprel</b>	<p>ABŞ jurnalistlərinə müsahibə vermişdir.</p> <p>M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsində iştirak etmişdir.</p>
<b>1995-ci il 17-18 aprel</b>	<p>Avropa Birliyinin rəhbərləri ilə görüşmək üçün Brüsseldə səfərdə olmuşdur.</p> <p><b>17 aprel</b> Brüsselə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Belçika televiziyasına müsahibə vermişdir.</p> <p>Belçikada və qonşu Avropa ölkələrində yaşayan soydaşlarımızla görüşmüşdür.</p> <p><b>18 aprel</b> Belçika Krallığının baş naziri Jan-Lük Deanla görüşmüşdür.</p> <p>Avropa Birliyi Komissiyasının prezidenti Jak Santer ilə görüşmüşdür.</p> <p>Brüsseldə mətbuat konfransı keçirmişdir.</p> <p>Bakıya qayıdarkən təyyarədə jurnalistlərə müsahibə vermişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1995-ci il 19 aprel</b>	<p>“Gülüstan” sarayında Azərbaycanın Beynəlxalq neft konsorsiumundakı payının bir hissəsini ABŞ-ın “Eksson” neft şirkətinə verməsi haqqında sənədlərin imzalanması mərasimində çıxış etmişdir.</p> <p>ABŞ-ın energetika nazirinin birinci müavini Uilyam Uaytı, Amerika konqresinin üzvü Qreq Lafilini qəbul etmişdir.</p> <p>ABŞ-ın "Eksson" neft şirkətinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>1995-ci il 20 aprel</b>	<p>ABŞ-ın "Ci-Ti-İ" telefon şirkətinin vitse-prezidenti Terri Kambeli qəbul etmişdir.</p>
<b>1995-ci il 21 aprel</b>	<p>İran İslam Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Məhəmməd Tahirini qəbul etmişdir.</p>
<b>1995-ci il 23 aprel</b>	<p>Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul etmişdir.</p> <p>Gənc Tamaşaçılar Teatrında keçirilən "Dünya susur, tarix susmur" adlı ədəbi-bədii gecədə iştirak etmişdir.</p>
<b>1995-ci il 24 aprel</b>	<p>Rusiya Dövlət Dumasının deputatı, Rusiya Ümumxalq İttifaqının lideri Sergey Baburinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Pasxa bayramı münasibətilə pravoslav xristianlarını təbrik etmişdir.</p> <p>Azərbaycana gəlmiş görkəmli türk alimi İhsan Doğramacını qəbul etmişdir.</p> <p>Faşizm üzərində qələbənin 50 illiyini qeyd etmək üçün yaradılmış komissiyanın iclasını keçirmişdir.</p>
<b>1995-ci il 25 aprel</b>	<p>Azərbaycan Dövlət Opera və Balet Teatrında Görkəmli türk alimi İhsan Doğramacının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış etmişdir.</p>
<b>1995-ci il 26 aprel</b>	<p>Yəhudi xalqının müsibəti günü münasibətilə Azərbaycanın yəhudi icmasına müraciət etmişdir.</p> <p>BMT İnkişaf proqramının Azərbaycandakı nümayəndəsi Paolo Lembonu və Dünya Bankının Orta Asiya və Azərbaycan bölməsinin rəhbəri Tancu Yurukoglunu qəbul etmişdir.</p>
<b>1995-ci il 27 aprel</b>	<p>ATƏT-in Minsk qrupunun nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Gürcüstan Vətəndaş İttifaqının rəhbəri Zurab Jivaniyanı qəbul etmişdir.</p> <p>Rumıniyanın xarici işlər naziri Teodor Meleşkonu qəbul etmişdir.</p> <p>ABŞ-dakı Birləşmiş Mühəndislər Bürosu şirkətinin sədri, əslən türkiyəli Əli Rza Bozqurdu və həmin büronun əlaqələndiricisi Mükəddər Sezglini qəbul etmişdir.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəllə telefon danışığı aparmışdır.</p>
<b>1995-ci il 28 aprel</b>	<p>Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi sessiyada iştirak etmişdir.</p>
<b>1995-ci il 29 aprel</b>	<p>Rusiya Tibb Elmləri Elmlər Akademiyasının həqiqi üzvü Arkadi Nesterovu qəbul etmişdir.</p>
<b>1995-ci il 1 may</b>	<p>Gürcüstan Nazirlər Kabineti sədrinin birinci müavini Zurab Kervalişvilini qəbul etmişdir.</p> <p>"Yevronyus" agentliyinə müsahibə vermişdir.</p>
<b>1995-ci il 2 may</b>	<p>Koreya Xalq Demokratik Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Çjo Şon Bomun etimadnaməsini qəbul etmişdir.</p> <p>Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Omür Orhunun etimadnaməsini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Nazirlər Kabinetinin geniş iclasını keçirmişdir.</p> <p>Almaniya müxbirlərinə müsahibə vermişdir.</p>
<b>1995-ci il 3 may</b>	<p>Türkiyə Respublikasının xarici işlər naziri Ördal İnönünü qəbul etmişdir.</p>
<b>1995-ci il 4 may</b>	<p>ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının rəsmi açılış mərasimində çıxış etmişdir.</p> <p>NATO-nun Verifikasiya Komitəsinin sədri Necil Nədimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etmişdir.</p>
<b>1995-ci il 5 may</b>	<p>Qələbənin 50 illiyi münasibətilə bir qrup müharibə iştirakçısına yubiley medalları təqdim etmişdir.</p> <p>Respublika sarayında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 50 illiyinə həsr olunmuş təntənəli gecədə çıxış etmişdir.</p> <p>Rusiya Federasiyası Şurasının MDB işləri üzrə Parlamentlararası Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İsveç Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Sveyn Xirdmanın etimadnaməsini qəbul etmişdir.</p>
<b>1995-ci il 6-7 may</b>	<p>Faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Londonda səfərdə olmuşdur.</p> <p><b>6 may</b> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Böyük Britaniyanın xarici işlər və birlik məsələləri üzrə dövlət katibi Duqlas Herd ilə görüşmüşdür</p> <p>Londonda Azərbaycan mədəniyyət evinin açılışında iştirak etmiş və jurnalistlərə müsahibə vermişdir.</p> <p>Böyük Britaniyanın baş naziri Con Meycor ilə görüşmüşdür.</p> <p><b>7 may</b> Bayram şənliklərində iştirak etmişdir.</p> <p>Londonda ABŞ-ın vitse prezidenti Albert Qor ilə görüşmüşdür.</p> <p>Böyük Britaniya kraliçası II Yelizaveta və onun ailə üzvləri ilə görüşmüşdür.</p> <p>"Britiş Petroleum" şirkətinin prezidenti Con Braunu və şirkətin yüksək vəzifəli şəxslərini qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın sənaye və energetika naziri Timm Eqqar ilə görüşmüşdür.</p> <p>Böyük Britaniyanın ticarət naziri Maykl Heztlayn ilə görüşmüşdür.</p> <p>London şəhərinin lord-meri ilə görüşmüşdür.</p>

	<p>Leyboristlər Partiyasının lideri Toni Bleyer ilə görüşmüşdür.</p> <p>Almaniyanın xarici işlər naziri Klaus Kinkel ilə görüşmüşdür.</p> <p>İordaniya kralı Hüseyin ben Tələl ilə görüşmüşdür.</p> <p>Pakistan parlamentinin sədri Kilyani ilə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdin ilə görüşmüşdür.</p> <p>Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.</p> <p>Qırğızıstan Respublikasının Prezidenti Əskər Akayevlə görüşmüşdür.</p> <p>Türkmənistan Respublikasının Prezidenti Saparmurad Niyazovla görüşmüşdür.</p> <p>Estoniya Respublikasının Prezidenti Lennart Meri ilə görüşmüşdür.</p> <p>Litva Respublikasının Prezidenti Algirdas Brazauskas ilə görüşmüşdür.</p> <p>Bayram şənliklərində iştirak etmişdir.</p>
<b>1995-ci il 8 may</b>	<p>Faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Parisdə səfərdə olmuşdur.</p> <p><b>8 may</b> Parisdə İsveçrə Banklar İttifaqının birinci vitse-prezidenti Maykl Barnesi, vitse-prezident Karl Sepalanı və Almaniya yaşayan həmyerlimiz professor Əhməd Ramazanadəni, "Elf Akiten" şirkətinin prezidenti Filipp Jofrenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Fransa Respublikasının prezidenti Fransua Mitteran ilə görüşmüşdür.</p> <p>Fransa Respublikasının yeni seçilmiş prezidenti Jak Şirak ilə görüşmüşdür.</p> <p>Finlandiya Respublikasının prezidenti Marti Axtisari ilə görüşmüşdür.</p> <p>Avstriya Respublikasının prezidenti Klestil ilə görüşmüşdür.</p> <p>Türkiyə Respublikasının baş naziri Tansu Çillər ilə görüşmüşdür.</p> <p>Kanadanın baş naziri Jan Çretyen ilə görüşmüşdür.</p> <p>Makedoniyanın prezidenti Kiro Qliqorov ilə görüşmüşdür.</p> <p>Bolqarıstan Respublikasının prezidenti Jelyu Jeleu ilə görüşmüşdür.</p> <p>Rumıniya Respublikasının prezidenti İon İliyesku ilə görüşmüşdür.</p> <p>Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyan ilə görüşmüşdür.</p> <p>Moskvaya yola düşmüşdür.</p>
<b>1995-ci il 9 may</b>	<p>Faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.</p> <p><b>9 may</b> İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 50 illik yubileyi münasibəti ilə</p>

	<p>keçirilən təntənələrdə iştirak etmək üçün Parisdən Moskvaya gəlmişdir.</p> <p>Moskvada Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 50 illik yubileyi münasibətilə keçirilmiş təntənələrdə iştirak etmişdir.</p> <p>Rusiya Federasiyasının prezidenti Boris Yeltsin ilə görüşmüşdür.</p> <p>ABŞ-ın prezidenti Bill Klinton ilə görüşmüşdür.</p> <p>BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşmüşdür.</p> <p>AFR-in kansleri Helmut Koll ilə görüşmüşdür.</p> <p>Macarıstanın prezidenti Arpad Hents ilə görüşmüşdür.</p> <p>Norveçin baş naziri Harlem Brundlad ilə görüşmüşdür.</p> <p>İtaliyanın prezidenti Oskar Skalfaro ilə görüşmüşdür.</p> <p>ÇXR-in sədri Tszyan Tszeminlə görüşmüşdür.</p> <p>Rusiyanın xarici işlər naziri Andrey Kozirevlə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının Dövlət Dumasının sədri İvan Rıbkin ilə görüşmüşdür.</p> <p>Hindistan Respublikasının xarici işlər naziri Prinab Mukerci ilə görüşmüşdür.</p> <p>Belorus Respublikasının prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdür.</p> <p>Ukrayna Respublikasının prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Oman, Küveyt, Qatar və Yəmən dövlətlərinin Rusiya Federasiyasındakı fəvqəladə və səlahiyyətli səfirləri ilə görüşmüşdür.</p>
<b>1995-ci il 10 may</b>	<p>Moskvadan Bakıya qayıtmışdır.</p> <p>Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.</p>
<b>1995-ci il 11 may</b>	<p>Avropa Birliyi Komissiyasının yeni müstəqil dövlətlərlə əlaqə şöbəsinin müdiri Fokion Fotiadisi qəbul etmişdir.</p> <p>AFR-in ATƏT-dəki nümayəndəliyinin başçısı Günter Yottseni qəbul etmişdir.</p> <p>"Nezavisimaya qazeta"ya müsahibə vermişdir.</p>
<b>1995-ci il 12 may</b>	<p>Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə bağlı bəyanat vermişdir.</p> <p>Dağlıq Qarabağ münaqişəsində əsir və girov götürülənlərin dəyişdirilməsi ilə əlaqədar müşavirə keçirmişdir.</p> <p>Atəşkəs rejiminin ildönümü ilə əlaqədar Prezident Aparatında keçirilən müşavirədə çıxış etmişdir.</p>
<b>1995-ci il 13 may</b>	<p>Ü. Hacıbəyov adına Musiqi Akademiyasının kamera və konsert salonunda "Qadın musiqi dünyası" kamera konsertində olmuşdur.</p>
<b>1995-ci il 14 may</b>	<p>"Gülüstən" sarayında görkəmli yazıçısı və kinodramaturqu Maqsud İbrahimbəyovun 60 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləmişdir.</p>
<b>1995-ci il 16 may</b>	<p>Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1995-ci il 17 may</b>	Hərbi quruculuq məsələləri ilə bağlı müşavirə keçirmişdir.
<b>1995-ci il 18 may</b>	Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir. BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etmişdir. Respublika Bəstəkarlar İttifaqının sədri, xalq artisti Tofiq Quliyevi qəbul etmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti Eldar Salayevi qəbul etmişdir.
<b>1995-ci il 19 may</b>	Respublikada iqtisadi problemlərin həllinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1995-ci il 20 may</b>	Zəvvarların Həcc ziyarətindən qayıtması münasibətilə Səttarxan adına maşınqayırma zavodunda keçirilən mərasimdə çıxış etmişdir.
<b>1995-ci il 21 may</b>	Dərbənddə yaşayan azərbaycanlıların bir qrupunu qəbul etmişdir. Görkəmli rəssam Tahir Salahovu qəbul etmişdir.
<b>1995-ci il 22 may</b>	Böyük Britaniyanın energetika naziri Tim Eqqarı qəbul etmişdir. Macarıstan Respublikasının Azərbaycandakı səfiri Dyörd Nanovskinin etimadnaməsini qəbul etmişdir. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir. ABŞ-ın "Amoko" şirkətinin prezidenti Don Steysin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 23 may</b>	2-ci Beynəlxalq «Xəzərneftqaz-95» sərgi konfransının açılışında nitq söyləmişdir. ABŞ-ın energetika naziri Heylz O' Lirini qəbul etmişdir. Norveçin energetika naziri Yens Stoltenberqi qəbul etmişdir. Türkiyənin energetika və təbii qaynaqlar naziri Veysəl Atasoyu qəbul etmişdir. Qazaxıstanın neft və qaz sənayesi nazirinin müavini, «Xəzərşelf» Dövlət Konserninin prezidenti Baltabəy Kuandıkovu qəbul etmişdir.
<b>1995-ci il 24 may</b>	ABŞ-ın «Mobil» şirkətinin icraçı vitse-prezidenti Robert Roxloffun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Fransanın "Elf Akiten" şirkətinin vitse-prezidenti Joel Boşanı qəbul etmişdir. Almaniya Sosial-Demokrat Partiyasının və AFR Bunderstaqının üzvləri Ditrix Şperlinqi, Kizela Nauku, İsveç Sosial-Demokrat Partiyasının və ölkə parlamentinin üzvləri Tone Tinqstaardı, Konni Fredriksonu və Ulof Palme adına Beynəlxalq Fondun üzvü Qunnar Lassinantı qəbul etmişdir. İtaliyanın "İ-En-Ay" şirkətinin prezidenti Franko Bernabeni və "Acip" şirkətinin prezidenti Qulelmo Maskotanı qəbul etmişdir. "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul etmişdir. Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə özəlləşdirmə proqramının layihəsi müzakirə olunaraq Milli Məslisə təqdim edilmişdir.
<b>1995-ci il 25 may</b>	Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Janqı qəbul etmişdir. Gürcüstanın Azərbaycandakı səfiri Georgi Çanturiyanı qəbul etmişdir.
<b>1995-ci il</b>	MDB Ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>26 may</b>	<p>Respublikasının paytaxtı Minsk şəhərində səfərdə olmuşdur.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Dövlət Başçıları Şurasının iclasda iştirak etmişdir.</p> <p>KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında çıxış etmişdir.</p> <p>Minskdən Vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1995-ci il 27 may</b>	<p>Binə hava limanında beynəlxalq səviyyəyə uyğun ilk uçuş-ənmə zolağının açılışında iştirak etmişdir.</p> <p>AFR-in iqtisadi əməkdaşlıq və inkişaf üzrə federal naziri Kari-Diter Şprangeri qəbul etmişdir görüşdən sonra jurnalistlər üçün brifinq keçirmişdir.</p> <p>Respublika günü münasibətilə Respublika Sarayında keçirilən təntənəli yığıncaqda nitq söyləmişdir.</p>
<b>1995-ci il 28 may</b>	<p>Rusiyanın yanacaq və energetika naziri Yuri Şafranniki qəbul etmişdir.</p> <p>Respublika Milli Qvardiyasının qərargahında alay komandiri, Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun abidəsinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.</p>
<b>1995-ci il 29 may</b>	<p>ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədri Vladimir Kazimirovla görüşmüşdür.</p>
<b>1995-ci il 30 may</b>	<p>Kosmonavtikanın veterani, general-leytenant Kərim Kərimovu qəbul etmişdir.</p> <p>Keçmiş Bakı milyonçusu Şəmsi Əsədullayevin nəvəsi, ABŞ-ın görkəmli ictimaiyyətçisi Züleyxa xanım Əsədullayeva-Veberi qəbul etmişdir</p>
<b>1995-ci il 31 may</b>	<p>Bakıdakı «Hyatt Recensi-Naxçıvan» mehmanxanasının açılışında iştirak etmişdir.</p> <p>ABŞ-ın «Oksidental-petroleum» şirkətinin prezidenti Rey İranini qəbul etmişdir.</p>
<b>1995-ci il 2 iyun</b>	<p>Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Sergey Stepaşini qəbul etmişdir.</p>
<b>1995-ci il 3 iyun</b>	<p>M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında "Vətənə, dövlətə, xalqa sədaqət andı" miniatur kitabının təqdimat mərasimində çıxış etmişdir.</p>
<b>1995-ci il 4 iyun</b>	<p>"Azerbaycan internəşnl" jurnalına müsahibə vermişdir.</p>
<b>1995-ci il 5 iyun</b>	<p>Azərbaycan Respublikasının yeni Konstitusiyaya layihəsini hazırlayan komissiyanın ilk iclasını keçirmişdir.</p>
<b>1995-ci il 6 iyun</b>	<p>Rusiya Federasiyası xarici işlər nazirinin müavini Albert Çernışovu qəbul etmişdir.</p>
<b>1995-ci il 7 iyun</b>	<p>NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələri Komandanının müavini general Çereni Makkenzini qəbul etmişdir.</p> <p>Slovakiya Respublikasının Bakıda və Moskvadakı səfiri Roman Poldanın etimadnaməsini qəbul etmişdir.</p> <p>Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir.</p> <p>Konstitusiyaya komissiyasının işçi qrupunun iclasını keçirmişdir.</p>
<b>1995-ci il 8 iyun</b>	<p>Neft Şirkətləri Konsorsiumunun rəhbər komitəsinin üzvlərini qəbul etmişdir.</p> <p>Dövlətlərarası "Mir" proqramına müsahibə vermişdir.</p>
<b>1995-ci il</b>	<p>Təzəpir məscidində Aşura günü ilə əlaqədar keçirilən mərasimdə çıxış etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>9 iyun</b>	Gürcüstanın Azərbaycandakı səfiri Georgi Çanturiyanı qəbul etmişdir.
<b>1995-ci il 10 iyun</b>	Prezident sarayında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı keçirilən müşavirədə çıxış etmişdir.
<b>1995-ci il 11 iyun</b>	Türkiyədə yaşayan soydaşımız, "Turanlılar" şirkətlər qrupunun prezidenti Əli Turanı və onun oğlu şirkətin nümayəndəsi Dağıstan Turanlını qəbul etmişdir.
<b>1995-ci il 12 iyun</b>	Polşa Respublikası Xarici İşlər Nazirliyinin 2-ci Avropa Departamentinin rəisi Yeji Barı qəbul etmişdir.  Almaniyanın rəsmi və işgüzar dairələrinin bir qrup nümayəndəsini qəbul etmişdir.
<b>1995-ci il 13 iyun</b>	Çexiyanın ölkəmizə təyin edilən səfiri Rudolf Slanskinin etimadnaməsini qəbul etmişdir
<b>1995-ci il 14 iyun</b>	İsrail Dövlətinin Teleradio şirkətinin direktoru Mordexay Kirşenbaumu qəbul etmişdir.
<b>1995-ci il 15 iyun</b>	“Hyatt-Recensi-Naxçıvan” otelində “Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat-1995” kitabının təqdimat mərasimində çıxış etmişdir.  ABŞ-ın “Yunokal” şirkətinin prezidenti Con Aymli və Səudiyyə Ərəbistanının «Delta-internəşnl” şirkətinin prezidenti Bədr əl-Eybanı qəbul etmişdir.
<b>1995-ci il 17 iyun</b>	Rusiya Federasiyası mədəniyyət nazirinin I müavini Konstantin Şerbakovu qəbul etmişdir.
<b>1995-ci il 18 iyun</b>	Litva seyminin "Xoş niyyətlə" missiyasının sədri Vitautas Eydukaytisi qəbul etmişdir.
<b>1995-ci il 22 iyun</b>	Azərbaycanın Milli qəhrəmanları və şəhid qəhrəmanların valideynlərini qəbul etmişdir.
<b>1995-ci il 23-24 iyun</b>	Respublika sarayında “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusunda həsr olunmuş ümumxalq nümayəndələri toplantısında nitq söyləmişdir.
<b>1995-ci il 24 iyun</b>	Prezident sarayında özəlləşdirmə proqramına həsr olunmuş müşavirə keçirilmişdir.
<b>1995-ci il 26 iyun</b>	İndoneziyanın ölkəmizə təyin edilən səfiri Soylorso Haknisoy Ebrotonun etimadnaməsini qəbul etmişdir.  "Amoko" neft şirkətinin rəhbərlərini qəbul etmişdir.  Fikrət Qocanın 60 illik yubileyinə həsr olunmuş gecədə iştirak etmişdir. Sonra Azərbaycanın bir qrup yazıçı və şairi ilə görüşüb söhbət etmişdir.
<b>1995-ci il 27 iyun</b>	BMT-nin və ATƏT-in respublikamızda səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 28 iyun</b>	ABŞ-ın bir qrup iş adamını qəbul etmişdir.
<b>1995-ci il 29 iyun</b>	Bolqarıstanda rəsmi səfərə yola düşmüşdür.  Bolqarıstan Prezidenti Jelyu Jevlevlə təkbətək görüşü olmuşdur.  İki ölkə arasında dövlətlərarası müqavilənin imzalanmasından sonra çıxış etmişdir.  Sofiyadakı naməlum əsgərin məzarını ziyarət etmişdir.  Bolqarıstan Prezidenti Jelyu Jevlevlə birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirmişdir.  Bolqarıstan Xalq Məclisinin sədri Blaqovest Sendov ilə görüşmüşdür.  Bolqarıstan Xalq Məclisində çıxış etmişdir.  Bolqarıstanın baş naziri Jan Videnov ilə görüşmüşdür.

	<p>Bolqarıstan Prezidenti Jelyu Jelevin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi qəbulda nitq söyləmişdir.</p>
<b>1995-ci il 30 iyun</b>	<p>Buxarestdə Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün Bolqarıstandan Rumıniyaya gəlmişdir.</p> <p>Rumıniyanın elmi tədqiqatlar və texnika naziri Dimitr Doru ilə görüşmüşdür.</p> <p>Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>Rusiya Federasiyası baş nazirinin birinci müavini Oleq Soskovets ilə görüşmüşdür.</p> <p>Moldova prezidenti Mirça Snequr ilə görüşmüşdür.</p> <p>Gürcüstan dövlətinin başçısı Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>Ukraynanın baş naziri Yevgeni Marçuk ilə görüşmüşdür.</p> <p>Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxış etmişdir.</p> <p>Rumıniya prezidenti adından Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə təşkil edilmiş ziyafətdə iştirak etmişdir.</p>
<b>1995-ci il 1-2 iyul</b>	<p>Rumıniyada rəsmi səfərdə olmuşdur.</p> <p><b>1 iyul</b> Rumıniya Prezidenti İon İliyesku ilə təkbətək görüşü olmuşdur.</p> <p>Buxarestdə naməlum əsgərin məzarı önünə əklil qoymuşdur.</p> <p>Rumıniyanın baş naziri Nikolay Vakaroyu və Senatının sədri German Olivyu ilə görüşmüşdür.</p> <p>Macarıstanın "Qolder Deer" şirkətinin prezidenti, ölkə parlamentinin üzvü Atilla Sarvaşı qəbul etmişdir.</p> <p>Rumıniya prezidenti İon İliyeskunun verdiyi ziyafətdə nitq söyləmişdir.</p> <p><b>2 iyul</b> İki ölkə arasında sənədlərin imzalanma mərasimində iştirak etmişdir.</p> <p>Rumıniya prezidenti İon İliyesku ilə birgə "Azərbaycan Respublikası və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında bəyannamə"ni imzalamışlar.</p> <p>Rumıniya prezidenti İon İliyesku birgə mətbuat konfransı keçirmişlər.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1995-ci il 3 iyul</b>	<p>ABŞ-ın keçmiş prezidenti Corc Buşun müşaviri, Ağ ev aparatının sabiq rəhbəri Con Sununu qəbul etmişdir.</p> <p>İsveçrə Konfederasiyasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri İohann Buherin etimadnaməsini qəbul etmişdir.</p> <p>Türkiyənin "Eksim Bank"nın başçısını qəbul etmişdir.</p>

<b>1995-ci il 4 iyul</b>	<p>ABŞ-ın Azərbaycandakı səfirliyində ABŞ-ın İstiqlaliyyət Gününün 219-cu ildönümü münasibətilə təşkil edilmiş bayram mərasimində nitq söyləmişdir.</p> <p>Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirmişdir.</p>
<b>1995-ci il 5 iyul</b>	<p>Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini İbrahim əl-Hərəşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ-ın bir qrup iş adamı ilə görüşmüşdür.</p> <p>Moldova Respublikası Baş nazirinin birinci müavini Valentin Kunyevi və Moldova Dövlət Yanacaq və Energetika Ehtiyatları Komitəsinin sədri Nikolay Çornını qəbul etmişdir.</p> <p>Şair Xəlil Rza Ulutürkün vəfatının birinci ildönümünə həsr olunmuş xatirə gecəsində çıxış etmişdir.</p>
<b>1995-ci il 6 iyul</b>	<p>ABŞ-ın Azərbaycandakı səfirinin müavini, ölkəmizdə öz diplomatik missiyasını başa çatdıraraq vətənə yola düşən Robert Finni qəbul etmişdir.</p> <p>İran İslam Respublikasının müvəqqəti işlər vəkili Məhəmməd Tahirini qəbul etmişdir.</p>
<b>1995-ci il 7 iyul</b>	<p>Xalq rəssamı Tahir Salahovu qəbul etmişdir.</p>
<b>1995-ci il 8 iyul</b>	<p>Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Sya Şyuanı qəbul etmişdir.</p> <p>Xalq artisti Amaliya Pənahovanın 50 illik yubiley gecəsində çıxış etmişdir.</p>
<b>1995-ci il 9 iyul</b>	<p>ABŞ-ın "Oksidel Petroleum" şirkətinin nümayəndələri ilə görüş keçirmişdir.</p>
<b>1995-ci il 10 iyul</b>	<p>Türkiyə Respublikasının Baş naziri Tansu Çilləri Binə hava limanında qarşılamışdır.</p> <p>Türkiyə Respublikasının Baş naziri Tansu Çillərin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Binə hava limanında bəyanat vermişdir.</p> <p>Ölkəmizə rəsmi səfərə gəlmiş Türkiyənin Baş naziri Tansu Çillərlə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə danışıqlar aparmışdır.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərin şərəfinə verdiyi ziyafətdə nitq söyləmişdir.</p>
<b>1995-ci il 11 iyul</b>	<p>Türkiyənin Baş naziri Tansu Çillərə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində iştirak etmişdir.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə Bakıda yerləşdirilmiş qaçqınlar və məcburi köçkünlərlə görüşü olmuşdür.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərin Azərbaycan ziyalıları ilə görüşündə nitq söyləmişdir.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə iki ölkənin iş adamları ilə görüşmüşdür.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə neft şirkətləri konsorsiumunun nümayəndələri ilə görüşmüşdür.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə "Azərtürkbank" müştərək kommertiya bankının təntənəli açılış mərasimində iştirak etmişdir.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə iki ölkə inşaatçılarının çalışdıqları diplomatik mərkəz binasının tikintisində olmuşdur.</p> <p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə mətbuat konfransı keçirmişdir.</p>

<b>1995-ci il 12 iyul</b>	<p>Türkiyənin Baş naziri Tansu Çillərlə birgə Qafqaz Universitetində olmuşdur.</p> <p>Türkiyənin Baş nazirini vətənə yola salmışdır.</p> <p>Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxinin etimadnaməsini qəbul etmişdir.</p>
<b>1995-ci il 13 iyul</b>	<p>ATƏT-in Minsk konfransının Finlandiyadan və Rusiyadan olan həmsədrləri Heykke Talvitiye və Valentin Lozinskini qəbul etmişdir.</p> <p>ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvü Maykl Oksu qəbul etmişdir.</p>
<b>1995-ci il 14 iyul</b>	<p>Fransanın milli bayramı münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.</p> <p>Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonu qəbul etmişdir.</p> <p>Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə “Gülüstan” sarayında təşkil edilmiş qəbulda nitq söyləmişdir.</p>
<b>1995-ci il 15 iyul</b>	<p>Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun Bakının Nərimanov rayonunda məskunlaşmış qaçqınlarla görüşündə çıxış etmişdir.</p> <p>Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeyko ilə birlikdə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan ziyalıları ilə görüşmüşdür.</p> <p>Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun adından Azərbaycan rəhbərliyinin şərəfinə təşkil edilən qəbulda nitq söyləmişdir.</p>
<b>1995-ci il 17 iyul</b>	<p>ATƏT-in Dağlıq Qarabağa dair Minsk qrupunun Rusiyadan və Finlandiyadan olan həmsədrləri Valentin Lozinskini və Heykke Talvitiyeni qəbul etmişdir.</p>
<b>1995-ci il 18 iyul</b>	<p>Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri Rian Ekstinin etimadnaməsini qəbul etmişdir.</p> <p>Finlandiyanın Azərbaycandakı səfiri Jan Qruupun etimadnaməsini qəbul etmişdir.</p>
<b>1995-ci il 20 iyul</b>	<p>Ümumdünya Bankının Rusiya Federasiyası, Orta Asiya ölkələri və Azərbaycan üzrə Departamentinin direktoru Huanq Yukonu, həmin bankın Rusiya Federasiyası, Orta Asiya ölkələri və Azərbaycan üzrə Enerji və İnfrastruktur Departamentinin direktoru Conatan Braunu və şöbə müdiri Tanju Yürükoğlunu qəbul etmişdir.</p> <p>"Yunokal" şirkətinin rəhbərlərini qəbul etmişdir.</p>
<b>1995-ci il 21 iyul</b>	<p>“Hyatt-Recensi-Naxçıvan” otelində Misir inqilabının 43-cü ildönümü münasibətilə keçirilən rəsmi qəbulda çıxış etmişdir.</p> <p>22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri və nəşriyyat-poliqrafiya işçilərini təbrik etmişdir.</p>
<b>1995-ci il 22 iyul</b>	<p>Müstəqil Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın işçi qrupunun iclasını keçirmişdir.</p>
<b>1995-ci il 24 iyul</b>	<p>Böyük Britaniyadakı Adam Smit institutunun baş direktoru Maykl Belli və Beso təşkilatının regional direktoru Corc Riçisi qəbul etmişdir</p>
<b>1995-ci il 25 iyul</b>	<p>BMT İnkişaf Proqramının Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Anton Kruideriki və bu proqramın Azərbaycandakı nümayəndəsi Paolo Lembonu qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<b>1995-ci il 26 iyul</b>	<p>Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirmişdir.</p>

	<p>İnsan hüquqlarının müdafiəsi və millətlərarası münasibətlər üzrə Gürcüstan Dövlət Komitəsinin sədri Aleksandr Kavkadzeni qəbul etmişdir.</p>
<b>1995-ci il 27 iyul</b>	<p>Binə hava limanında Azərbaycana rəsmi səfərə gələn Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanı qarşılamışdır.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə birgə qaçqınlarla görüşmüşdür.</p> <p>Leonid Kuçma ilə birgə ARDNŞ rəhbərliyi ilə görüşmüşdür.</p> <p>“Gülüstan” Sarayında Ukrayna prezidenti Leonid Kuçmanın şərəfinə təşkil edilən qəbulda nitq söyləmişdir.</p>
<b>1995-ci il 28 iyul</b>	<p>Ukrayna prezidenti Leonid Kuçma Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə Bakkondisioner İstehsalat Birliyi əməkçilərinin görüşündə çıxış etmişdir.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə birgə mətbuat konfransı keçirmişdir.</p> <p>Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Leonid Kuçmanı vətənə yola salmışdır.</p> <p>Xalq yazıçısı İsmayıl Şıxlı ilə vida mərasimində çıxış etmişdir.</p> <p>AFR xarici işlər nazirinin birinci müavini Helmut Şeferi və nazirliyin Zaqafqaziya və Orta Asiya şöbəsinin müdiri Enno Bakeri qəbul etmişdir.</p>
<b>1995-ci il 1 avqust</b>	<p>İyulun 30-da Sabunçu rayonundakı körpünün altında tapılmış partlayıcı maddələrin tapılması ilə əlaqədar Prezident sarayında respublika hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir.</p> <p>Qazaxıstanın Azərbaycandakı səfiri İbrahim Amanqaliyevi qəbul etmişdir.</p>
<b>1995-ci il 3 avqust</b>	<p>Fəxri xiyabanı ziyarət etmişdir.</p>
<b>1995-ci il 4 avqust</b>	<p>Terror aktlarına qarşı mübarizəni möhkəmləndirmək məqsədilə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirmişdir.</p> <p>Lənkəran bölgəsində bəzi qatı cinayətkarların həbs olunması və iyul ayının 30-da Bakıda baş tutmaya terror aktı ilə əlaqədar istintaq işlərinə həsr olunmuş müşavirədə çıxış etmişdir.</p>
<b>1995-ci il 5 avqust</b>	<p>İran İslam Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Əfşar Süleymanini qəbul etmişdir.</p>
<b>1995-ci il 6 avqust</b>	<p>"Nə? Harada? Nə vaxt?" və "Breynrinq" Klubları Assosiasiyasının Bakı festivalının iştirakçılarını qəbul etmişdir.</p>
<b>1995-ci il 7 avqust</b>	<p>ATƏT-in Minsk qrupunun təşkil etdiyi danışıqlarda Türkiyə Respublikasının təmsilçisi Kamal Ayxanı qəbul etmişdir.</p>
<b>1995-ci il 8-9 avqust</b>	<p><b>8 avqust</b> Görkəmli qazax mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin anadan olmasının 150 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Almatıya yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p><b>9 avqust</b> Almatıda Abay Kunanbayevin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış etmişdir.</p>

	<p>Almatıda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.</p> <p>Almatıda İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşmüşdür.</p> <p>Almatıda BMT Baş katibinin informasiya məsələləri üzrə müşaviri Samir Sanbar ilə görüşmüşdür.</p> <p>Almatıda YUNESKO-nun baş direktoru Federiko Mayor ilə görüşmüşdür.</p> <p>Almatıda Rusiyanın baş naziri Yuri Yarovla görüşmüşdür.</p> <p>Almatıda Abay Kunanbayevin anadan olmasının 150 illiyik yubileyində iştirak edən dövlət başçılarının və nümayəndə heyətləri rəhbərlərinin şərəfinə rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1995-ci il 12 avqust</b>	Görkəmli ictimai xadim və yazıçı Şıxəli Qurbanovun ailə üzvlərini qəbul etmişdir
<b>1995-ci il 14 avqust</b>	Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirmişdir.  Şıxəli Qurbanovun həyat yoldaşı Xavər xanımı və qızı Gülnarə Qurbanovanı qəbul etmişdir.
<b>1995-ci il 16 avqust</b>	Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın geniş iclasında nitq söyləmişdir.
<b>1995-ci il 17 avqust</b>	Avropa Birliyi iqtisadiyyat Komissiyasının nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 18 avqust</b>	Həzrəti Məhəmməd Peyğəmbərin mövlud Günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşdə çıxış etmişdir.
<b>1995-ci il 19 avqust</b>	Rusiya televiziyanın "Soverşenno sekretno" proqramının aparıcısı Artyom Borovikə müsahibə vermişdir.
<b>1995-ci il 21 avqust</b>	ATƏT-in Minsk Qrupunda Almaniya Federativ Respublikasının nümayəndəsi, səfir Frank Lambaxla görüşmüşdür.  Rusiyanın işgüzar dairələrinin nümayəndələrini qəbul etmişdir.
<b>1995-ci il 22 avqust</b>	AFR Bundestaqının Qafqaz qrupunun rəhbəri, ATƏT-in Parlament Məclisinin vitse-prezidenti Villi Vimmerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  ATƏT-in Minsk qrupunun həmsədri, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.  ABŞ-ın Alabama ştatından senator Riçard Şelvini qəbul etmişdir.
<b>1995-ci il 23 avqust</b>	Moskvada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etmişdir.
<b>1995-ci il 24 avqust</b>	BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi Paolo Lembonu və YUNİDO-nun nümayəndə heyətini qəbul etmişdir.  Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində çıxış etmişdir.  Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüş keçirmişdir.
<b>1995-ci il 25 avqust</b>	ABŞ-ın Dağlıq Qarabağa dair danışıqlarda xüsusi nümayəndəsi, səfir Cozef Presseli və bu ölkənin ATƏT-də nümayəndəsi Sem Braunu qəbul etmişdir.  Respublikanın kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr edilmiş müşavirədə giriş və yekun sözü söyləmişdir.

<b>1995-ci il 26 avqust</b>	Yeni Azərbaycan Partiyasının idarə heyəti ilə görüş keçirmişdir.
<b>1995-ci il 27-29 avqust</b>	<p><b>27 avqust</b> Bişkekdə qırğız xalqının "Manas" dastanının 1000 illik yubileyi tədbirlərində və türkdilli ölkələrin dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Qırğızistana yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Bişkekdə "Manas alaçığı" kompleksinin açılış mərasimində iştirak etmişdir.</p> <p><b>28 avqust</b> Türkdilli ölkələrin dövlət başçılarının 3-cü zirvə toplantısında çıxış etmişdir.</p> <p>Bişkek bəyannaməsini imzalamışdır.</p> <p>Türkdilli ölkələrin dövlət başçılarının 3-cü zirvə toplantısında keçirilən mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Bişkekdə «Manas» dastanının 1000 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış etmişdir.</p> <p><b>29 avqust</b> Talas vilayətinə gəlmiş, «Manas» muzeyinin açılış mərasimində çıxış etmişdir.</p> <p>Bişkekdən Bakıya qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1995-ci il 30 avqust</b>	Gürcüstanın Azərbaycandakı səfiri Georgi Çanturiyanı qəbul etmişdir.
<b>1995-ci il 31 avqust</b>	<p>ATƏT-in icraçı sədrinin xüsusi nümayəndəsi, Macarıstan dövlət katibinin müavini Andre Erdeşi qəbul etmişdir.</p> <p>«Penzoyl» şirkətinin Direktorlar Şurasının sədri Ceyms Peyti qəbul etmişdir.</p> <p>Ukrayna və Gürcüstanın gömrük komitələrinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>1995-ci il 1 sentyabr</b>	<p>Səudiyyə Ərəbistanının dini işlər naziri Abdulla Türkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya İctimai Televiziyası "AMİK" şirkətinin rəhbəri, «Şən və hazırcavablar» beynəlxalq klubunun prezidenti Aleksandr Maslyukovu və klubun üzvlərini qəbul etmişdir.</p>
<b>1995-ci il 2 sentyabr</b>	Bakı və Odessanın «Şən və hazırcavablar» komandalarının "Respublika" sarayında keçirilmiş görüşündə iştirak etmişdir.
<b>1995-ci il 4 sentyabr</b>	ABŞ-ın bir qrup iş adamları ilə görüşmüşdür.
<b>1995-ci il 5 sentyabr</b>	Respublikanın müdafiə qüdrətinin möhkəmlənməsinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1995-ci il 6 sentyabr</b>	Ali Məhkəmənin bir qrup əməkdaşı ilə görüş keçirmişdir.
<b>1995-ci il 7 sentyabr</b>	Türkiyənin bir qrup iş adamını qəbul etmişdir.
<b>1995-ci il 8 sentyabr</b>	<p>Moldova Respublikasının Baş naziri Andrey Sangelinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr. Bloxini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Cin Xalq Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Ley İnçenin etimadnaməsini qəbul etmişdir.</p> <p>İran İslam Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Əlirza Bikkdelinin etimadnaməsini qəbul etmişdir.</p> <p>Moldova ilə Azərbaycan arasında yaxın 5 il müddətində ticarət-iqtisadi əməkdaşlığın prinsipləri haqqında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p>		
<b>1995-ci il 9 sentyabr</b>	1992-ci il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən ona "Səs" qəzeti vasitəsilə müraciət etmiş Azərbaycan ziyalıları ilə Prezident sarayında görüşdə çıxış etmişdir.		
<b>1995-ci il 10 sentyabr</b>	Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxini qəbul etmişdir.		
<b>1995-ci il 11 sentyabr</b>	Siyasi partiyanın rəhbəri Nizami Süleymanovu qəbul etmişdir.		
<b>1995-ci il 12 sentyabr</b>	Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirmişdir.		
<b>1995-ci il 13 sentyabr</b>	Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, birliyin üzvləri Bəxtiyar Vahabzadəni və Zəlimxan Yaqubu qəbul etmişdir.		
<b>1995-ci il 14 sentyabr</b>	BMT Baş katibinin müavini və xüsusi müşaviri Aldo Ayellonu qəbul etmişdir.	Ümumdünya Bankının vitse-prezidenti Vilfrid Talvitsini qəbul etmişdir.	Azərbaycan Respublikası ilə Ümumdünya Bankı arasında sənədlərin imzalanması mərasimində çıxış etmişdir.
<b>1995-ci il 15 sentyabr</b>	MDB-nin İnkişafına Humanitar Yardım Fondunun baş direktoru Viktor Karlovu qəbul etmişdir.		
<b>1995-ci il 17 sentyabr</b>	Respublika kimya sənayesi işçiləri ilə görüş keçirmişdir.		
<b>1995-ci il 18 sentyabr</b>	Bakıda ikinci Protez-Ortopedik Mərkəzin açılışında iştirak etmişdir.	Beynəlxalq Valyuta Fondunun nümayəndələrini qəbul etmişdir.	Respublika sarayında dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləmişdir.
<b>1995-ci il 19 sentyabr</b>	NATO-nun beynəlxalq hərbi qərargahının briqada generalı Ancelo Arenanı qəbul etmişdir.		
	Akademik Ziya Bünyadovu qəbul etmişdir.		
<b>1995-ci il 20 sentyabr</b>	Bakıda "Hər şey insan üçün" birinci Azərbaycan Beynəlxalq Ticarət Sərginin açılış mərasimində çıxış etmişdir.	Prezident sarayında Azərbaycan neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşdə çıxış etmişdir.	Musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti Rauf Hacıyevlə vida mərasimində iştirak etmişdir.
<b>1995-ci il 21 sentyabr</b>	Səudiyyə Ərəbistanı mülkiyyətinin Ticarət-Sənaye Palatasının prezidenti şeyx Əbdül Rəhman əl-Cərisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.		
	Küveyt dövləti Milli Məclisi sədrinin müavini Saleh Jusif əl-Fəzallanın rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul etmişdir.		
<b>1995-ci il 22 sentyabr</b>	Köçkün və qaçqınların vəziyyəti ilə əlaqədar müşavirə keçirmişdir.		
	Dünya Bankının nümayəndələrini qəbul etmişdir.		
<b>1995-ci il</b>	BMT-nin insan hüquqları mərkəzinin müstəqil eksperti Hyu Tempeltonun başçılıq etdiyi		

<b>23 sentyabr</b>	nümayəndə heyətini qəbul etmişdir.  "Utro Rossii" qəzetinə müsahibə vermişdir.  Gürcüstanın Azərbaycandakı səfiri Georki Çanturiyanı qəbul etmişdir.
<b>1995-ci il 26 sentyabr</b>	Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üzrə ATƏT-in Minsk konfransının həmsədrləri Heyki Talvitiyeni (Finlandiya) və Valentin Lozinskini ( Rusiya), habelə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovu, Minsk konfransının Türkiyə, ABŞ və İsveçrədən olan üzvlərini qəbul etmişdir.  ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.  Finlandiya dövlət katibinin müavini, ATƏT-in Minsk konfransının həmsədri Heyki Talvitiyeni qəbul etmişdir.
<b>1995-ci il 27 sentyabr</b>	ABŞ prezidenti Bill Klintonla telefon danışığı olmuşdur.  Akademik Ziya Bünyadovu qəbul etmişdir.
<b>1995-ci il 29 sentyabr</b>	Minsk konfransının həmsədrləri N. Talvitiyeni və V. Lozinskini qəbul etmişdir.  ÇXR-in 46-cı ildönümü münasibəti ilə «Gülüstan» sarayında keçirilən tədbirdə nitq söyləmişdir.
<b>1995-ci il 30 sentyabr</b>	Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir.  Türkiyənin baş naziri Tansu Çillərlə telefonla danışmışdır.  ABƏŞ-in Prezidenti Terri Adamsı qəbul etmişdir.
<b>1995-ci il 2 oktyabr</b>	ABŞ prezidenti Bill Klintonla telefon danışığı olmuşdur.  Rusiyanın «ORT» telekanalına müsahibə vermişdir.
<b>1995-ci il 3 oktyabr</b>	Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiyaya layihəsini hazırlayan komissiyanın iclasında çıxış etmişdir.  Almaniyanın yenidən birləşməsi Günü münasibəti ilə "Sinema klub"da keçirilən ziyafətdə nitq söyləmişdir.
<b>1995-ci il 4 oktyabr</b>	Avropa Birliyi Xarici İşlər Komissiyasının komissarı Hans Van Den Brukun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Azərbaycanla Avropa Birliyi arasında "Təmənnasız yardımın həyata keçirilməsi haqqında" memorandumun imzalanması mərasimində iştirak etmişdir.  Avropa Birliyi Komissiyasının komissarı Van Den Brukla birgə mətbuat konfransında bəyanat vermişdir.
<b>1995-ci il 5 oktyabr</b>	İran İslam Respublikasının kooperasiya naziri, Azərbaycan-İran müştərək iqtisadi, texniki, elmi və humanitar komissiyasının İran tərəfindən sədri Qolamrza Şafeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Rusiya Federasiyasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini qəbul etmişdir.
<b>1995-ci il 6 oktyabr</b>	Respublika sarayında BMT-nin 50 illiyinə həsr olunmuş təntənəli gecədə nitq söyləmişdir.  Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Bolşakovun rəhbərlik etdiyi hökumət nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 7 oktyabr</b>	Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.
<b>1995-ci il 8 oktyabr</b>	ABŞ-ın "Amerikares" humanitar təşkilatının fəxri sədri, ölkənin görkəmli siyasi xadimi Zbiqnev Bjezinskini qəbul etmişdir.

<p><b>1995-ci il 9 oktyabr</b></p>	<p>Neft konsorsiumu beynəlxalq rəhbər komitəsinin üzvlərini qəbul etmişdir.</p> <p>Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd xan Leqarini Binə hava limanında qarşılanma mərasimində bəyanatla çıxış etmişdir.</p> <p>Pakistan İslam Respublikasının prezidenti Fərrux Əhməd xan Leqari ilə təkbətək görüşmüşdür</p> <p>Azərbaycan Respublikası ilə Pakistan Respublikası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Əhməd xan Leqari ilə birlikdə Opera və Balet Teatrında "Leyli və Məcnun" operasına tamaşa etmişdir.</p>
<p><b>1995-ci il 10 oktyabr</b></p>	<p>Milli Məclisin Pakistan İslam Respublikasının prezidenti Fərrux Əhməd xan Leqarinin iştirakı ilə keçirilən iclasında nitq söyləmişdir.</p> <p>Pakistan prezidenti Fərrux Əhməd xan Leqarinin şərəfinə "Gülüstan" sarayında keçirilən rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Görkəmli dövlət xadimi, Azərbaycan sənayesinin inkişafında böyük xidmətləri olmuş Nikolay Baybakovu qəbul etmişdir.</p>
<p><b>1995-ci il 11 oktyabr</b></p>	<p>Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd xan Leqarinin Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin yataqxanasında məskunlaşmış qaçqınlarla görüşündə çıxış etmişdir.</p> <p>İsveçrə Konfederasiyası Federal Xarici İşlər Departamentinin Dövlət Katibi Yakob Kellenberqi, ATƏT-in icraçı sədrinin nümayəndəsi Deje Xorvatı qəbul etmişdir.</p>
<p><b>1995-ci il 12 oktyabr</b></p>	<p>Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiyaya layihəsini hazırlayan komissiyanın iclasını keçirmişdir.</p> <p>"Nezavisimaya qazeta"ya müsahibə vermişdir.</p>
<p><b>1995-ci il 13 oktyabr</b></p>	<p>Xalq şairi Bəxtiyar Vahabzadənin 70 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak etmişdir.</p>
<p><b>1995-ci il 14 oktyabr</b></p>	<p>Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiyaya layihəsini hazırlayan komissiyanın iclasını keçirmişdir.</p> <p>Azərbaycan Dövlət Opera və Balet Teatrında akademik Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş təntənəli gecədə nitq söyləmişdir.</p>
<p><b>1995-ci il 16 oktyabr</b></p>	<p>ABŞ Ticarət-Kommersiya Departamentinin müşaviri, energetika və ticarət məsələlərinə dair yeni müstəqil dövlətlər üzrə xüsusi nümayəndəsi Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirmişdir.</p>
<p><b>1995-ci il 17 oktyabr</b></p>	<p>Qafqaz dağlarının ən hündür zirvələrindən biri olan Kazbeki fəth etmiş bir qrup əlil idmançıları qəbul etmişdir.</p> <p>Parlament seçkiləri ilə əlaqədar ölkəmizdə olan beynəlxalq müşahidəçilər qrupunu BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səidin müşayiəti ilə Prezident sarayında qəbul etmişdir və nitq söyləmişdir.</p>
<p><b>1995-ci il 18 oktyabr</b></p>	<p>Prezident sarayında hərbi xidmətdən yayınmış, ordudan fərariyyət etmiş və digər cinayətlər törətmiş şəxslərin valideynləri ilə Respublika Prezidentinin "Dövlət müstəqilliyi Günü münasibətilə bağışlama haqqında" 18 oktyabr 1995-ci il tarixli fərmanı ilə əlaqədar keçirilmiş görüşdə çıxış etmişdir.</p>
<p><b>1995-ci il 19 oktyabr</b></p>	<p>Türkiyənin Azərbaycandakı səfiri Ömür Orhunu qəbul etmişdir.</p>
<p><b>1995-ci il</b></p>	<p><i>20 oktyabr</i></p>

**20-25  
oktyabr**

Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar Nyu-York şəhərinə yola düşmüşdür.

Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.

Təyyarədə Malayziyanın Türkiyədə və Azərbaycandakı səfiri ilə söhbət etmişdir.

ABŞ-a gedərkən yolüstü İstanbulda dayanmış və Atatürk hava limanında mətbuat konfransı keçirmişdir.

Nyu-Yorkdakı Türk evində Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.

**21 oktyabr**

NATO-nun baş Katibi vəzifəsini icra edən Balanzino ilə görüşmüşdür.

Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos ilə görüşmüşdür.

BMT-nin Baş katibi Butros Butros Qali ilə görüşmüşdür.

Estoniyanın Prezidenti Lennart Meri ilə görüşmüşdür.

YUNESKO-nun baş direktoru Federiko Mayor ilə görüşmüşdür.

BMT-nin İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Spet ilə görüşmüşdür.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşmüşdür.

ABŞ senatoru Qudmanla görüşmüşdür.

Avropa İttifaqı Komissiyasının komissarı Hans Van Den Bruk ilə görüşmüşdür.

Fransa prezidenti Jak Şirakla görüşmüşdür.

ABŞ-ın yəhudi icmasının rəhbəri Şnayder ilə görüşmüşdür.

**22 oktyabr**

Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar keçirilən xüsusi sessiyada çıxış etmişdir.

Norveçin baş naziri Harlem Brundtland ilə görüşmüşdür.

Finlandiyanın Prezidenti Marti Ahtisaari ilə görüşmüşdür.

Bruney sultanı Həssən əl Bolikah ilə görüşmüşdür.

Braziliya Prezidenti Fernando Henrike Kardoso ilə görüşmüşdür.

Səudiyyə Ərəbistanı Baş nazirinin müavini Sultan ibn Əbdül Əziz əl-Səud ilə görüşmüşdür.

İsrailin baş naziri İshaq Rabin ilə görüşmüşdür.

Norveçin Baş naziri Harlem Brundtland ilə görüşmüşdür.

İndoneziyanın Prezidenti Suxarto ilə görüşmüşdür.

Anqolanın Prezidenti Eduardu Duş Santuş ilə görüşmüşdür.

İordaniyanın məliki Hüseyin ibn Tələl ilə görüşmüşdür.

Rusiya prezidenti Boris Jeltsinlə görüşmüşdür.

Fələstin Azadlıq Hərəkatının başçısı Yasir Ərəfat ilə görüşmüşdür.

Pakistanın baş naziri Bənazir Bhutto ilə görüşmüşdür.

Anqola prezidenti Eduardu Duş Santuş ilə görüşmüşdür.

**23 oktyabr**

Türkiyənin Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.

İspaniya hökumətinin başçısı Flip Qonsales ilə görüşmüşdür.

Almaniyanın xarici işlər naziri Klaus Kinkellə görüşmüşdür.

Portuqaliya Prezidenti Mario Alberto Nobre Lopes Soares ilə görüşmüşdür.

ABŞ-ın energetika naziri xanım O'liri ilə görüşmüşdür.

Küveyt əmiri Cabir əl-Əhməd əl-Sabahla görüşmüşdür.

Misir Ərəb Respublikasının prezidenti Hüsni Mübarəklə görüşmüşdür.

Misir Ərəb Respublikasının xarici işlər naziri Əmri Musa ilə görüşmüşdür.

Polşanın baş naziri J. Oleksi ilə görüşmüşdür.

ABŞ-ın "Mobil oyl" şirkətinin rəhbərləri ilə görüşmüşdür.

Böyük Britaniyanın baş naziri Con Meycorla görüşmüşdür.

İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşmüşdür.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Madlen Olbrayt ilə görüşmüşdür.

**24 oktyabr**

ABŞ Prezidenti Bill Klintonla görüşmüşdür.

Rumıniya prezidenti İon İliyesku ilə görüşmüşdür.

Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.

Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.

Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jeleu ilə görüşmüşdür.

Macarıstan Respublikasının Prezidenti Arpad Hents ilə görüşmüşdür.

Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyan ilə görüşmüşdür.

ABŞ Dövlət Departamentinin yeni müstəqil dövlətlər üzrə səlahiyyətli səfiri Ceyms Kollinzlə görüşmüşdür.

ABŞ Milli Demokratiya İnstitutunun rəhbəri Nelson Ledski ilə görüşmüşdür.

ABŞ-da yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə Türkiyədə görüşmüşdür.

ABŞ energetika nazirinin müavini Çarlz Hörts ilə görüşmüşdür.

ABŞ Konqresinin üzvü Qreq Laflin ilə görüşmüşdür.

ABŞ-ın nüfuzlu KİV-lərinin müxbirlərinə müsahibə vermişdir.

Neft Konsorsiumuna daxil olan ABŞ şirkətlərinin Nyu-Yorkda təşkil etdikləri rəsmi qəbulda nitq söyləmişdir.

**25 oktyabr**

Bosniya və Herseqovina Respublikalarının Prezidenti Aliya İzzətbəyoviçlə görüşmüşdür.

Litva Respublikasının prezidenti Algirdas Brazauskasla görüşmüşdür.

Nyu-Yorkda Amerikanın "Si-En-En" teleşirkətinin müxbirinə müsahibə vermişdir.

Nyu-Yorkda "AMOKO" şirkətinin prezidenti Steysi ilə görüşmüşdür.

Nyu-Yorkda "Yunokal" şirkətinin prezidenti C. Aympla ilə görüşmüşdür.

Nyu-Yorkda Səudiyyə Ərəbistanının "Delta oyl" şirkətinin prezidenti Bədr əl-Əybanla görüşmüşdür.

Nyu-Yorkda "Eksson" şirkətinin prezidenti Kunç və vitse-prezidenti Saykon ilə görüşmüşdür.

Nyu-Yorkda "Şevron" şirkətinin MDB dövlətləri üzrə şöbəsinin rəhbəri Mrozovski ilə görüşmüşdür.

Nyu-Yorkda "Braun ənd Ruut" şirkətinin vitse-prezidenti Domini ilə görüşmüşdür.

Nyu-Yorkda "Mobil oyl" şirkətinin prezidenti Noto ilə görüşmüşdür.

Nyu-Yorkda "Ci-Ti-İ" şirkətinin prezidenti Kampbel ilə görüşmüşdür.

Nyu-Yorkda "Artur Anderson korporeyted" şirkətinin direktoru Vladimir Kvint ilə görüşmüşdür.

Nyu-Yorkda "FNS" korporasiyasının prezidenti Conson ilə görüşmüşdür.

Nyu-Yorkda Zaqafqaziya İnkişaf Korporasiyasının prezidenti Varren ilə görüşmüşdür.

Nyu-Yorkda "Farrels Layens korporeyşn" korporasiyasının direktoru Maqden ilə görüşmüşdür.

Nyu-Yorkda ABŞ-ın "Ci-Ti-Morqa" bankının icraçı direktoru Çunq, "Kemikl bankinq korporeyşn" bankının prezidenti Kollet, "Riqz nasional bank of Vaşinqton"un prezidenti Kuşman, "Nyu-York Bank"ının vitse-prezidenti Mutus, "Sitibank"ının vitse-prezidenti Özgüner, "Amerika federalrilzor bank"ının və "Nyu-York federalrilzor bank"ının rəhbərləri ilə görüşmüşdür.

Nyu-Yorkda Beynəlxalq Əməkdaşlıq üzrə İşgüzar Şura Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Vətənə yola düşmüşdür.
<b>1995-ci il 26 oktyabr</b>	ABŞ-dan qayıdarkən yolüstü İstanbulda dayanmış və Atatürk hava limanında Nyu-Yorka səfərinin yekunları haqqında mətbuat konfransı keçirmişdir.  Vətənə qayıtmışdır.  Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.
<b>1995-ci il 27 oktyabr</b>	"LUKoyl" neft şirkətinin nümayəndələrini qəbul etmişdir.
<b>1995-ci il 28 oktyabr</b>	Türkiyə Respublikasının elan olunmasının 72-ci ildönümü münasibəti ilə "Gülüstan sarayı"nda keçirilən rəsmi qəbulda nitq söyləmişdir.
<b>1995-ci il 29 oktyabr</b>	Bakı metropolitenində baş vermiş faciə ilə əlaqədar Milli televiziya və radio ilə xalqa müraciət etmişdir.  Bakı metrosunda baş vermiş faciəli hadisə ilə əlaqədar müşavirə keçirmişdir.
<b>1995-ci il 30 oktyabr</b>	ABŞ-ın Azərbaycanda səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1995-ci il 31 oktyabr</b>	Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsində dövlət dili haqqında maddənin Elmlər Akademiyasında keçirilən müzakirəsində nitq söyləmişdir.  Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etmişdir.  "Gülüstan" sarayında Qazaxıstan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə keçirilmiş tədbirdə nitq söyləmişdir.
<b>1995-ci il 1 noyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1995-ci il 2 noyabr</b>	Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirmişdir.
<b>1995-ci il 3 noyabr</b>	"Yunokal" şirkətinin prezidenti Ceyms Aymli və "Delta Oyl" şirkətinin prezidenti Osman Qaldırımı qəbul etmişdir.  Türkiyə Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Ömür Orhunu qəbul etmişdir.  ABŞ Dövlət katibinin yeni müstəqil dövlətlər üzrə müşaviri Ceyms Kollinzin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1995-ci il 4 noyabr</b>	Dağlıq Qarabağ münasibətinin siyasi yolla nizama salınmasında ABŞ prezidentinin səlahiyyətli nümayəndəsi Cozef Presseli qəbul etmişdir.
<b>1995-ci il 5 noyabr</b>	Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın növbəti iclasını keçirmişdir.
<b>1995-ci il 6 noyabr</b>	İsrailin Azərbaycandakı səfirliyinə gedərək, İsrailin baş naziri İshaq Rabinin ölümü ilə əlaqədar başsağlığı vermişdir.
<b>1995-ci il 7 noyabr</b>	Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir.
<b>1995-ci il 8 noyabr</b>	ABŞ Milli Demokratiya İnstitutunun direktoru Nelson Ledskini qəbul etmişdir.  Fransa kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüş və müsahibə vermişdir.
<b>1995-ci il 9 noyabr</b>	Prezident sarayında Milli Məclisə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşmüşdür.  ABŞ energetika nazirinin müavini Çarlz Hörtsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

<p><b>1995-ci il 10 noyabr</b></p>	<p>Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiyaya layihəsini hazırlayan komissiyanın iclasında yekun söz söyləmişdir.</p> <p>"Gülüstan" sarayında "Qarabağ" neft strukturunda ARDNŞ ilə bir qrup xarici neft şirkəti arasında birgə iş haqqında sazişin təntənəli imzalanma mərasimində çıxış etmişdir.</p> <p>Rusiyanın yanacaq və energetika naziri Yuri Şafranniki qəbul etmişdir.</p> <p>Avropa Parlamentinin müşahidəçilər qrupunu qəbul etmişdir.</p> <p>ATƏT Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.</p>
<p><b>1995-ci il 11 noyabr</b></p>	<p>Respublikamızda parlament seçkilərinə nəzarət etmək üçün MDB ölkələrindən gəlmiş müşahidəçilər qrupunu qəbul etmişdir.</p> <p>Fransa Milli Məclisi sədrinin müavini Loik Buvar başda olmaqla Fransa deputatlarının nümayəndə heyətini qəbul etmişdir.</p>
<p><b>1995-ci il 12 noyabr</b></p>	<p>28 sayılı Səbail seçki dairəsinin 17 sayılı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərlə görüşdə bəyanatla çıxış etmişdir.</p>
<p><b>1995-ci il 13 noyabr</b></p>	<p>Respublikamızda parlament seçkilərində müşahidəçi kimi iştirak etmiş Türkiyə Böyük Millət Məclisinin nümayəndələrini qəbul etmişdir.</p> <p>İslam Konfransı Təşkilatının hüquq şöbəsinin müdiri Səid Ənvər Əbu Əlini qəbul etmişdir.</p>
<p><b>1995-ci il 15 noyabr</b></p>	<p>Böyük Britaniya xarici işlər və millətlər birliyi işləri nazirinin baş müşaviri Frensis Riçarzi qəbul etmişdir.</p> <p>"Bi-Bi-Si" radiosuna müsahibə vermişdir.</p>
<p><b>1995-ci il 16 noyabr</b></p>	<p>BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud Əl-Səidi qəbul etmişdir.</p>
<p><b>1995-ci il 18 noyabr</b></p>	<p>ABŞ jurnalistlərinə müsahibə vermişdir.</p>
<p><b>1995-ci il 20 noyabr</b></p>	<p>İqtisadi məsələlərlə əlaqədar müşavirə keçirmişdir.</p>
<p><b>1995-ci il 21 noyabr</b></p>	<p>İsrailin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Eliazer Yotvatı qəbul etmişdir.</p> <p>Almaniyanın bir qrup iş adamını qəbul etmişdir.</p> <p>Ağdərəli qaçqınlar - Quliyevlər ailəsinin üzvləri ilə görüşmüşdür.</p>
<p><b>1995-ci il 22 noyabr</b></p>	<p>Yazıçı Anarı və xalq şairi Bəxtiyar Vahabzadəni qəbul etmişdir.</p>
<p><b>1995-ci il 23 noyabr</b></p>	<p>Milli Məclisə yeni seçilmiş qadın deputatlarla görüş keçirmişdir.</p>
<p><b>1995-ci il 24 noyabr</b></p>	<p>Azərbaycan Respublikasının birinci çağırış Milli Məclisinin ilk iclasında nitq söyləmişdir.</p>
<p><b>1995-ci il 25 noyabr</b></p>	<p>Rusiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini qəbul etmişdir.</p>
<p><b>1995-ci il 26 noyabr</b></p>	<p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<p><b>1995-ci il 28 noyabr - 2 dekabr</b></p>	<p><b>28 noyabr</b> Böyük Britaniyaya və Fransaya işgüzar səfərə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>"Döyçə Morqan Qrenfell" investisiya bankının sədri Riçard Uebbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.</p>

“Britiş Petroleum” şirkətinin prezidenti Çon Braunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

**29 noyabr**

Londonda Adam Smit İnstitutunun və Azərbaycan hökumətinin birgə hazırladıqları «Azərbaycanda investisiya imkanları» beynəlxalq konfransının açılışı mərasimində çıxış etmişdir.

«Azərbaycanda investisiya imkanları» beynəlxalq konfransına həsr olunmuş mətbuat konfransı keçirmişdir.

Azərbaycan Respublikasının Londonda səfirliyinin yeni binasının təntənəli açılışı mərasimində çıxış etmişdir.

Böyük Britaniyanın ticarət və sənaye naziri Yan Lanq ilə görüşmüşdür.

"Mostbank"-ın sədri Vladimir Qusinski ilə görüşmüşdür.

Görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin Londondakı “Russel” otelində açılmış sərgisində olmuşdur.

Türkiyənin Anadolu agentliyinin və "Hürriyyət" qəzetinin London müxbirlərinə müsahibə vermişdir.

Şahzadə Maykl Kent ilə görüşmüşdür.

Kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.

Adam Smit İnstitutunun təşkil etdiyi rəsmi ziyafətdə qəbulda çıxış etmişdir.

**30 noyabr**

Böyük Britaniya parlamentinin nümayəndələri ilə görüşmüşdür.

Böyük Britaniya baş nazirinin birinci müavini Maykl Rozeltaynla görüşmüşdür.

Böyük Britaniyanın energetika naziri Tim Eqqar ilə görüşmüşdür.

Böyük Britaniyanın xarici işlər naziri Malkolm Rikfind ilə görüşmüşdür.

Bi-Bi-Si-nin Londondakı ümumdünya iqamətgahına gələrək Bi-Bi-Si-nin direktorlar şurasının sədri Marmadyuk Xasi və digər vəzifəli əməkdaşları ilə görüşmüşdür.

Bi-Bi-Si radiosunun müxbirinə müsahibə vermişdir.

Londonda işgüzar dairələrin nümayəndələri ilə görüşdə çıxış etmişdir.

Rusiyanın “Lukoil” şirkətinin Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etmiş rəsmi qəbulda çıxış etmişdir.

"Azərbaycanda investisiya imkanları" mövzusunda beynəlxalq konfransın son iclasında yekun nitqi söyləmişdir.

**1 dekabr**

RİTA-SÖTA-nın müxbirinə müsahibə vermişdir.

“Mostbank”ın prezidenti V.Qusinskinin təşkil etdiyi görüşdə bir qrup investor qarşısında çıxış etmişdir.

	<p>Böyük Britaniyanın "Ekonomist" jurnalının müxbirinə müsahibə vermişdir.</p> <p>Azərbaycan jurnalistlərinə müsahibə vermişdir.</p> <p>Londonda Fransanın "Lazar bank"ının prezidenti Helye de Portales ilə görüşmüşdür.</p> <p>Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Rom Friman ilə görüşmüşdür.</p>
<b>1995-ci il 3-5 dekabr</b>	<p><b>3 dekabr</b> Londondan Parisə işgüzar səfərə gəlmişdir.</p> <p>"Frans Press" agentliyinin müxbirinin suallarına cavab vermişdir.</p> <p>"Mond diplomatik" qəzetinin müxbirinə müsahibə vermişdir.</p> <p>Fransanın "Lazar bank"ının prezidenti Helye de Portales ilə görüşmüşdür.</p> <p>"Lazar bank"ın prezidenti Helye de Portalesin təşkil etdiyi qəbulda çıxış etmişdir.</p> <p>De Mari qəsridə olmuşdur.</p> <p><b>4 dekabr</b> Parisdə "Fransa Respublikasının dostları" assosiasiyasının prezidenti Klod de Kemulariya ilə görüşmüşdür.</p> <p>"Azərbaycanın iqtisadi inkişafına kömək" assosiasiyasının prezidenti Serj Buadve ilə görüşmüşdür.</p> <p>Fransanın baş naziri Alen Jüppe ilə görüşmüşdür.</p> <p>"Middl ist maqazin" jurnalının müxbirinə müsahibə vermişdir.</p> <p>"Mond" qəzetinin müxbirinə müsahibə vermişdir.</p> <p>"İnterneşl herald tribyun" qəzetinin müxbirinə müsahibə vermişdir.</p> <p>"Kredi kommersial de frans" bankının rəhbərləri ilə görüşmüşdür.</p> <p>"Elf Akiten" şirkətinin prezidenti Filip Jaffre ilə görüşmüşdür.</p> <p>Fransanın Milli mahlıc şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Moris Rossen ilə görüşmüşdür.</p> <p>Fransa Beynəlxalq Münasibətlər İnstitutunun və "Lazar bank"ın rəhbərləri ilə görüşmüşdür.</p> <p><b>5 dekabr</b> Ümumdünya Bankının təşkil etdiyi «Azərbaycan üçün investisiyalar» beynəlxalq konfransda çıxış etmişdir.</p> <p>Fransa Milli Məclisinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>YUNESKO-nun iqamətgahında bu qurumun rəhbərləri ilə görüşmüşdür.</p> <p>Avropa Şurası Parlament Assambleyasının sədri Migel Martines ilə görüşmüşdür.</p>

	<p>Ümumdünya Bankının iqamətgahında olmuş, bankın ehtiyatlarının səfərbərliyə alınması və özəl sektorun inkişaf etdirilməsi idarəsinin direktoru Həsən əl-Rifahi ilə görüşmüşdür.</p> <p>Parisdən vətənə qayıtmışdır.</p>
<b>1995-ci il 5 dekabr</b>	<p>İzmirdə yerləşən "9 Eylül" Universitetinin beynəlxalq münasibətlər sahəsində fəxri doktor adına layiq görülmüşdür.</p>
<b>1995-ci il 6 dekabr</b>	<p>Braziliya prezidentinin xarici iqtisadi məsələlər üzrə müşaviri, xüsusi səlahiyyətli səfir Vilar de Kueyroz və Braziliyanın "Petrobras" Dövlət Neft Şirkətinin icraçı direktoru Çorc Kamarqonu qəbul etmişdir.</p>
<b>1995-ci il 7 dekabr</b>	<p>Təzəpir məscidində Naxçıvanda baş vermiş təyyarə qəzasında həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün keçirilmiş mətəm mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəlin Binə hava limanında qarşılanması mərasimində bəyanatla çıxış etmişdir.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəllə danışıqlar aparmışdır.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəllə birgə Şəhidlər xiyabanını ziyarət etmişlər.</p> <p>"Gülüstən" sarayında Türkiyə Prezidenti Süleyman Dəmirəlin şərəfinə rəsmi ziyafətdə nitq söyləmişdir.</p>
<b>1995-ci il 8 dekabr</b>	<p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə M.Ə.Rəsulzadə adına BDU-nun tələbə şəhərciyində müvəqqəti məskunlaşmış qaçqınların görüşündə çıxış etmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycan Elmlər Akademiyasının fəxri akademiki adına layiq görülməsi münasibətilə təntənəli yığıncaqda çıxış etmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Azərbaycan Respublikası Milli Məclisi üzvlərinin görüşündə nitq söyləmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüş keçirmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birgə bəyanat imzalamışlar.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birlikdə Xətai rayonundakı 3 nömrəli uşaq evində olmuşdur.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birlikdə Türk Anadolu Liseyində olmuşdur.</p> <p>Türkiyənin və Azərbaycanın iş adamları ilə görüşdə çıxış etmişdir.</p> <p>Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitq söyləmişdir.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəllə birgə mətbuat konfransı keçirmişdir.</p> <p>S. Dəmirəllə birlikdə Türkiyənin "DHT-Construction" şirkətinin inşa etdiyi Azərbaycan Beynəlxalq Bankının tikinti meydançasında olmuşdur.</p>
<b>1995-ci il 9 dekabr</b>	<p>Bakıda Türkiyənin "Alkatel-Teletaş" şirkətinin iştirakı ilə yenidən qurulmuş şəhərlərarası rabitə stansiyasının təntənəli açılışı mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Türkiyənin "Bayholding" şirkətinin tikintisinə başlayanaq binaların özülünə ilk beton tökülməsi mərasimində iştirak etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Türkiyə prezidenti Süleyman Dəmirəli hava limanında Vətənə yola salmışdır.
<b>1995-ci il 12 dekabr</b>	İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mahmud Vaizini qəbul etmişdir.
<b>1995-ci il 13 dekabr</b>	BMT-nin Azərbaycandakı əlaqələndirici rezident vəzifəsinin icraçı Paolo Lembonu, BMT İnkişaf Proqramının regional bürosunun direktoru Anton Kruideriki, YUNİDO təşkilatının baş direktorunun müavini Dmitri Piskunovu qəbul etmişdir.  Gürcüstan dəmiryol departamentinin rəhbərini qəbul etmişdir.
<b>1995-ci il 14 dekabr</b>	Türkiyənin əmək və sosial təminat naziri Mustafa Kulu qəbul etmişdir.  "TASİS" proqramı üzrə fəaliyyət göstərən qrupun nümayəndələrini qəbul etmişdir.
<b>1995-ci il 15 dekabr</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlarıçi qəbul etmişdir.
<b>1995-ci il 16 dekabr</b>	Prezident sarayında Respublika Kinematografçılar İttifaqı qurultayının yeni seçilmiş idarə heyətinin üzvlərini qəbul etmişdir.  Rusiya Onkologiya Mərkəzinin direktoru, akademik Nikolay Trapeznikovu qəbul etmişdir.
<b>1995-ci il 17 dekabr</b>	Xalq şairi Nəbi Xəzrini qəbul etmişdir.
<b>1995-ci il 19 dekabr</b>	"Gülüstan" sarayında yazıçı Yusif Səmədoğlunun anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış etmişdir.
<b>1995-ci il 20 dekabr</b>	Rusiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini qəbul etmişdir.  Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixael Şmunku qəbul etmişdir.
<b>1995-ci il 21 dekabr</b>	Dağlıq Qarabağ problemi üzrə Rusiyanın səlahiyyətli nümayəndəsi, Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovu qəbul etmişdir.
<b>1995-ci il 22 dekabr</b>	Almaniyanın xarici işlər naziri Klaus Kinkeli qəbul etmişdir.  Almaniyanın xarici işlər naziri Klaus Kinkelin şəərəfinə verilən rəsmi ziyafətdə nitq söyləmişdir.
<b>1995-ci il 23 dekabr</b>	Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini qəbul etmişdir.  Görkəmli rus şairi Sergey Yesenin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak etmişdir.
<b>1995-ci il 25 dekabr</b>	Bakı Məişət kondisionerləri zavodunun 20 illik yubileyi ilə əlaqədar təntənəli mitinqdə çıxış etmişdir.  Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu qəbul etmişdir.  Görkəmli ictimai-siyasi xadim, alim və yazıçı-dramaturq Şıxəli Qurbanovun anadan olmasının 70 illiyi münasibətilə keçirilən təntənəli yubiley gecəsində iştirak etmişdir.
<b>1995-ci il 26 dekabr</b>	Bakıda Rusiyanın "Mostbank"ının filialının açılışı mərasimində iştirak etmişdir.
<b>1995-ci il 27 dekabr</b>	Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak etmişdir.
<b>1995-ci il 28 dekabr</b>	İran İslam Respublikasının Azərbaycandakı səfiri Əlirza Bikdelini qəbul etmişdir.
<b>1995-ci il 29 dekabr</b>	Ailə sağlamlıq mərkəzinin açılışı mərasimində çıxış etmişdir.
<b>1995-ci il 30 dekabr</b>	Səttar Bəhlulzadə adına Sərgi salonunda 9 yaşlı rəssam Əli Cəfərin sərgisinin açılışında çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Prezident sarayında 1995-ci ildə beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş Azərbaycan idmançıları və məşqçiləri ilə görüşdə çıxış etmişdir.</p> <p>Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqına müraciət etmişdir.</p>
<b>1995-ci il 31 dekabr</b>	<p>Yeni il münasibətilə Bakı şəhərindəki uşaq evlərində və internat məktəblərdə tərbiyə alan uşaqlarla görüşdə çıxış etmişdir.</p> <p>Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.</p>
<b>1996-cı il 4 yanvar</b>	<p>Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər və birlik işləri üzrə dövlət katibi Malkolm Rikfendi qəbul etmişdir.</p> <p>Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında investisiyaların qarşılıqlı qorunması haqqında sazişin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici işlər naziri Malkolm Rifkindin şərəfinə ziyafət vermişdir.</p>
<b>1996-cı il 5 yanvar</b>	<p>Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristianlarını təbrik etmişdir.</p> <p>Gürcüstan Parlamentindəki azərbaycanlı deputatlar Hidayət Hüseynov, İsaq Novruzov və Ramiz Bəkirovu qəbul etmişdir.</p>
<b>1996-cı il 6 yanvar</b>	<p>Gürcüstan Xarici İşlər naziri İrakli Menaqarişvilini qəbul etmişdir.</p>
<b>1996-cı il 8 yanvar</b>	<p>Azərbaycan Respublikasının ilk Konstitusiyasına uyğun olaraq icra və idarəetmə işlərinin təkmilləşdirilməsi ilə bağlı respublika Nazirlər Kabinetinin ilk iclasında çıxış etmişdir.</p> <p>Milad bayramı şərəfinə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə olmuşdur.</p> <p>İsveçin “Erikson” şirkətinin baş direktoru Yohan Brusu və Türkiyənin “Türksel” şirkətinin icraçı direktoru Mehmed Əmin Qaramehmeti qəbul etmişdir.</p>
<b>1996-cı il 9 yanvar</b>	<p>ABŞ Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<b>1996-cı il 10-11 yanvar</b>	<p>Fransanın eks-prezidenti F. Mitteranın dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşmüşdür.</p> <p>Fransanın keçmiş prezidenti Fransua Mitteranın yanvarın 11-də keçirilən dəfn mərasimindən sonra Fransa Prezidenti Jak Şirak, Fransanın Baş naziri Alen Juppe, Fransanın Xarici İşlər naziri Erve de Şarett, ABŞ-ın vitse-prezidenti Albert Qor, Türkiyənin Prezidenti Süleyman Dəmirəl, Rusiyanın Prezidenti Boris Yeltsin, Polşa Prezidenti Aleksandr Kvasnevski, Litva Prezidenti Algirdas Brazauskas, Ermənistan Prezidenti Levon Ter-Petrosyan, Misir Ərəb Respublikasının Hüsni Mübarək, Yəmən respublikasının Prezidenti Məhəmməd Səid əl-Əttar, Ukrayna Prezidenti Leonid Kuçma, Estoniya Prezidenti Lennart Meri, İsrailin baş naziri Şimon Peres, Fələstin rəhbəri Yasir Ərafat, İrlandiya Respublikasının baş naziri Con Bruto, və digər dövlətlərin rəsmi adamları ilə görüşmüş, Fransa televiziyasına müsahibə vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 12 yanvar</b>	<p>“Şevron” şirkətinin prezidenti Riçard Matskini qəbul etmişdir</p>
<b>1996-cı il 17-19 yanvar</b>	<p><b>17 yanvar</b> MDB üzvü olan ölkələrin başçılarının sammitində iştirak etmək üçün Moskvaya yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>

	<p>Rusiya Federasiyasının xarici işlər naziri Yevgeni Primakov ilə görüşmüşdür.</p> <p><b>18 yanvar</b> Rusiya Federasiyasının prezidenti B. Yeltsinlə görüşmüşdür.</p> <p>Ermənistan Respublikasının prezidenti L. Ter-Petrosyanla görüşmüşdür.</p> <p>Gürcüstan Respublikasının prezidenti E.Şevardnadze ilə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının baş naziri V. Çernomırdinlə birlikdə Azərbaycanın dəniz yataqlarından ilkin neftin Rusiya Federasiyasının ərazisi ilə nəql edilməsi haqqında saziş imzalamışdır.</p> <p>KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Rusiya Prezidenti Aparatı İnformasiya İdarəsi rəisinin müavini M. Nekrasovaya müsahibə vermişdir.</p> <p><b>19 yanvar</b> Kreml sarayında MDB-nin iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasında iştirak etmişdir.</p> <p>Vətənə yola düşməzdən əvvəl Moskvanın “Vnukovo-2” aeroportunda jurnalistlərə müsahibə vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 20 yanvar</b>	<p>Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>Respublika sarayında 20 Yanvar şəhidlərinin xatirə gecəsində iştirak etmişdir.</p>
<b>1996-cı il 23 yanvar</b>	<p>«Mobil» şirkətinin idarə heyətinin sədri Entoni Notonu qəbul etmişdir.</p> <p>MDB Parlamentlərarası Məclisi Şurasının baş katibi Mixail Krotovu qəbul etmişdir.</p> <p>Praqada Açıq Kütləvi İnformasiya Vasitələri üzrə Tədqiqat İnstitutunun rəhbəri, keçmiş Sovet respublikalarının həyatına həsr olunmuş “Transition” jurnalının baş redaktoru Con Mareskanı qəbul etmişdir.</p>
<b>1996-cı il 24 yanvar</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<b>1996-cı il 25 yanvar</b>	<p>Rusiya Federal Sərhəd Xidməti direktorunun müavini Aleksandr Kojevnikovu qəbul etmişdir.</p>
<b>1996-cı il 26 yanvar</b>	<p>Asiya-Sakit okean ölkələrinin iqtisadi əməkdaşlıq əlaqələri və Yaponiya ilə Şimali Koreya arasında əlaqələrin normallaşdırılması haqqında danışıqlar üzrə nümayəndə Xiromato Sekinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın «Remko» şirkətinin sədri Stiv Rempini qəbul etmişdir.</p> <p>İslam Konfransı təşkilatının BMT-dəki daimi nümayəndəsi Əhməd Engin Ansayı qəbul etmişdir.</p>
<b>1996-cı il 27 yanvar</b>	<p>ATƏT-in Minsk qrupunun həmsədri Vladimir Kazimirovu qəbul etmişdir.</p> <p>Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir.</p> <p>“Azerbaijan International” jurnalına müsahibə vermişdir.</p>
<b>1996-cı il 29 yanvar</b>	<p>Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Corc Veberi qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Görkəmli alim Sara xanım Aşurbəylinin anadan olmasının 90 illiyinə həsr olunmuş gecədə iştirak etmişdir.
<b>1996-cı il 30 yanvar</b>	Pakistanın Azərbaycandakı səfiri Pərviz Xanzadəni qəbul etmişdir.  Türkiyə prezidenti Süleyman Dəmirəl ilə telefon danışığı olmuşdur.  Dağıstan Respublikasının Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov ilə telefon danışığı olmuşdur.
<b>1996-cı il 31 yanvar</b>	1996-cı ilin büdcə layihəsinin müzakirəsinə həsr olunmuş müşavirəyə sədrlik etmişdir.
<b>1996-cı il 1 fevral</b>	Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assosiasiyasının Baş katibi Faiq Qaytançını qəbul etmişdir.
<b>1996-cı il 2 fevral</b>	Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitq söyləmişdir.
<b>1996-cı il 5 fevral</b>	İran İslam İnqilabının 17-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış etmişdir.
<b>1996-cı il 6 fevral</b>	AFR-in Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri M. Şmunkun etimadnaməsini qəbul etmişdir.  Avropa Birliyi Komissiyası Baş Direktorluğunun Zaqafqaziya və Orta Asiya respublikaları üzrə departamentinin rəhbəri Fokian Fotiadisi qəbul etmişdir.
<b>1996-cı il 7 fevral</b>	İngiltərənin MTV teleşirkətinin baş vitse-prezidenti İyen Renviki və menecer Stefani Hacimiltisi qəbul etmişdir.
<b>1996-cı il 8 fevral</b>	Ermənistan-Azərbaycan münafişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair danışıqlarda Türkiyə Prezidentinin xüsusi nümayəndəsi Kamal Ayhanı qəbul etmişdir.
<b>1996-cı il 9 fevral</b>	Sərhəd qoşunlarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>1996-cı il 10 fevral</b>	Rusiyanın "Tam məxfi" televiziya proqramının jurnalisti Artyom Borovikə müsahibə vermişdir.
<b>1996-cı il 12 fevral</b>	ABŞ-ın Dövlət Departamentin nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 13 fevral</b>	ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1996-cı il 14 fevral</b>	Rusiya Federal Sərhəd Xidmətinin direktoru Andrey Nikolayevi qəbul etmişdir.  Rusiya Federal Sərhəd Xidmətinin direktoru Andrey Nikolayevlə KİV nümayəndələri üçün birgə bəyanat vermişdir.
<b>1996-cı il 15 fevral</b>	Rusiyanın Həştərxan vilayətinin qubernatoru Anadolu Qujvini qəbul etmişdir.  Estoniyanın xarici işlər naziri Siym Kallası qəbul etmişdir.  Norveç alimi və ictimai xadimi Brundtlandı qəbul etmişdir.  Həştərxan vilayəti nümayəndələrinin Azərbaycana səfərinin yekunlarına dair rəsmi məlumatın imzalanması mərasimində iştirak etmişdir.  Həştərxan televiziyasına müsahibə vermişdir.  Norveç Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı, ölkənin Baş Naziri xanım Qru Harlem Brundtlandın həyat yoldaşı Arne Olaf Brundtlandı qəbul etmişdir.  Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində iştirak etmiş, KİV nümayəndələri üçün bəyanat vermişdir.
<b>1996-cı il</b>	Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya Federasiyasının ərazisi vasitəsilə nəqlinə dair

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>16 fevral</b>	sənədlərin imzalanması mərasimində çıxış etmişdir.  Almaniyanın «Daymler Bents Industrial» konserninin nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 17 fevral</b>	Orucluq bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.  Azərbaycan televiziyasının 40 illiyi münasibətilə televiziyanın bir qrup əməkdaşı ilə görüşmüşdür.  Azərbaycan televiziyasının 40 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində çıxış etmişdir.
<b>1996-cı il 19 fevral</b>	Rusiya xarici işlər nazirinin birinci müavini Boris Pastuxovu qəbul etmişdir.
<b>1996-cı il 20 fevral</b>	Rusiya Federasiyasının Kalmıkiya Respublikasının prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.  Azərbaycan ilə Kalmıkiya arasında əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Kalmıkiya televiziyasının müxbirinə müsahibə vermişdir.
<b>1996-cı il 22 fevral</b>	“Mir” televiziya proqramına müsahibə vermişdir.
<b>1996-cı il 24 fevral</b>	Xocalı soyqırımının 4-cü ildönümü ilə əlaqədar xalqa müraciət etmişdir.  Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə çıxış etmişdir.
<b>1996-cı il 25 fevral</b>	Bakı şəhərinə gəzintiyə çıxaraq şəhərin sakinləri ilə görüşüb söhbət etmişdir.
<b>1996-cı il 26 fevral</b>	ATƏT-in Minsk qrupunda ABŞ-ın səlahiyyətli nümayəndəsi Cozef Presseli qəbul etmişdir.  Yaponiyanın Bakıda və Moskvada səfiri Kodzi Vatanabeni qəbul etmişdir.
<b>1996-cı il 27 fevral</b>	Çexiya xarici işlər nazirinin birinci müavini Aleksandr Vondranı qəbul etmişdir.  «Xalq sənəti və özünəməşğulluq» I Respublika sərgi-yarmarkasının açılışında çıxış etmişdir.  Bakıda Rusiya Federasiyası səfirliyinin tikilməkdə olan kompleksinin bünövrəsinə ilk daş qoyulması mərasimində çıxış etmişdir.
<b>1996-cı il 28 fevral</b>	Fransanın “Total” şirkətinin Vitse-prezidenti Əziz Ait Səidi qəbul etmişdir.
<b>1996-cı il 29 fevral</b>	ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Flavio Kottini qəbul etmişdir.  ATƏT-in sədri, İsveçrənin xarici işlər naziri Flavio Kotti ilə birgə mətbuat konfransında iştirak etmişdir.
<b>1996-cı il 1 mart</b>	Bakıdakı Kamera musiqisi salonunda (alman kirkxanasında) məşhur rəssam Toğrul Nərimanbəyovun konsertində olmuşdur.
<b>1996-cı il 2 mart</b>	İrənin xarici işlər naziri Əli Əkbər Vilayətini qəbul etmişdir.
<b>1996-cı il 4 mart</b>	Respublika Hüquqi İslahat Komissiyasının ilk iclasında çıxış etmişdir.  M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında İsraildə yaşayan keçmiş Azərbaycan Vətəndaşları Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış və çapdan çıxmış «Heydər Əliyev: siyasi portretin cizgiləri» kitabının təqdimatı mərasimində çıxış etmişdir.
<b>1996-cı il 5 mart</b>	Dağıstan Respublikası Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovu qəbul etmişdir.  Azərbaycan və Dağıstan rəhbərliyi arasında danışıqların yekunlarına əsasən sənədlərin imzalanması mərasimində çıxış etmişdir.

	Dağıstan Respublikası Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovla birgə mətbuat konfransı keçirmişdir.
<b>1996-cı il 6 mart</b>	Belarus Respublikasının mədəniyyət naziri Aleksandr Sosnovskini qəbul etmişdir. İstanbuldakı Fatih Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
<b>1996-cı il 7 mart</b>	ABŞ-in Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir. Fransanın «Elf Akiten» şirkətinin başçısı Filipp Jaffreni qəbul etmişdir. Qadınlar bayramına həsr olunmuş təntənəli gecədə iştirak etmişdir.
<b>1996-cı il 8-10 mart</b>	Gürcüstanda rəsmi səfərdə olmuşdur. <b>8 mart</b> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir. Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüş keçirmişdir. İki ölkənin əməkdaşlığı haqqında sənədlərin imzalanması mərasimində iştirak etmiş, KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Gürcüstan parlamentinin xüsusi iclasında nitq söyləmişdir. Gürcüstan Prezidenti Eduard Şevardnadzenin adından verilmiş qəbulda nitq söyləmişdir. <b>9 mart</b> Tbilisi Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində çıxış etmişdir. Tbilisidə Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşdə çıxış etmişdir. Tbilisi Dövlət Aviasiya Birliyində olmuşdur. Qədim Tbilisinin azərbaycanlılar yaşayan Meydan (Şeytanbazar) məhəlləsində olmuş, Cümə məscidinə getmişdir. Müsəlman qəbiristanlığında M. Ş. Vazehin, M. F. Axundovun, F. Xoyskinin qəbirlərini ziyarət etmişdir. Fətəli xan Xoyskinin büstünün açılışında iştirak etmişdir. Xarici ölkələrin Gürcüstandakı nümayəndələrini qəbul etmişdir. <b>10 mart</b> Gürcüstan televiziyasına müsahibə vermişdir. Vətənə qayıtmışdır.
<b>1996-cı il 11 mart</b>	Yaponiyanın “İtoçu” korporasiyasının direktoru Şiro Morktanı qəbul etmişdir.
<b>1996-cı il 12 mart</b>	Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Mişel Kamdessümü qəbul etmişdir. Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Mişel Kamdessümü ilə birgə mətbuat

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	konfransı keçirmişdir.
<b>1996-cı il 13 mart</b>	ABŞ Dövlət Katibinin müavini S.Talbottun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 14 mart</b>	RF Xarici İşlər nazirinin birinci müavini Boris Pastuxovu qəbul etmişdir.
<b>1996-cı il 15 mart</b>	Böyük Britaniyanın «Trans Vold Litalz» şirkətinin rəhbəri Devid Rubini qəbul etmişdir.
<b>1996-cı il 16 mart</b>	1991-ci il dekabrın 8-də Rusiyanın, Ukraynanın və Belorusiyanın imzaladığı “Belovejsk sazişi”ni ləğv etmiş Rusiya Federasiyası Dövlət Dumasının 1996-cı il 15 mart tarixli qərarı ilə əlaqədar bəyanat vermişdir.
<b>1996-cı il 18 mart</b>	<p>Azərbaycana rəsmi səfərə gələn Türkmənistanın prezidenti Saparmurad Niyazov-Türkmənbaşını Binə hava limanında qarşılamışdır. Qarşılanma mərasimində bəyanatla çıxış etmişdir.</p> <p>Türkmənistan Prezidenti Saparmurad Niyazovla təkbətək görüş keçirmişdir.</p> <p>KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazov-Türkmənbaşı ilə Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>Azərbaycan və Türkmənistan prezidentləri Binə hava limanında birgə Bakı bəyanatını imzalamışlar.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazov-Türkmənbaşı ilə Bakı dəmir yolu nəqliyyatı texnikumunun yataqxanasında müvəqqəti məskunlaşan Füzuli, Zəngilan, Şuşa, Xocalı qaçqınlarının görüşündə çıxış etmişdir.</p> <p>Prezident sarayında Azərbaycan - Türkmənistan sənədlərinin imzalanmasından sonra birgə mətbuat konfransı keçirilmişdir.</p> <p>M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində Türkmənistan prezidenti Saparmurad Niyazova-Türkmənbaşıya BDU-nun fəxri doktor diplomunun təqdim edilməsi mərasimində nitq söyləmişdir.</p> <p>Türkmənistan Prezidenti Saparmurad Niyazovun-Türkmənbaşının şərəfinə verilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p>Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.</p>
<b>1996-cı il 19 mart</b>	<p>Türkmənistan Prezidentini Vətənə yola salmışdır.</p> <p>Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi haqqında fərman imzalamışdır.</p> <p>Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxış etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.</p>
<b>1996-cı il 20 mart</b>	<p>Şəhid uşaqları və kimsəsiz uşaqlar üçün “Gülüstan” sarayında keçirilən Novruz şənliyində iştirak etmişdir.</p> <p>Böyük Britaniyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Tomas Yanqı və “Bi-Bi-Si” korporasiyasının nümayəndəsi xanım Quraşianı qəbul etmişdir.</p>
<b>1996-cı il 21 mart</b>	Bakının Gənclər meydanında - Qoşa qala qapısı önündə Novruz şənliyində çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında Türkiyə Prezidentinin nümayəndəsi Kamal Ayhanı qəbul etmişdir.
<b>1996-cı il 22 mart</b>	Ümumdünya İslam Xalq Rəhbərliyi idarə heyəti toplantısının iştirakçılarını qəbul etmişdir.
<b>1996-cı il 23 mart</b>	Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyinin Azərbaycan Tarix Muzeyində təşkil etdiyi rəsmi ziyafətdə nitq söyləmişdir.
<b>1996-cı il 24 mart</b>	Böyük Britaniya səfirini və Bi-Bi-Si korporasiyasının nümayəndəsini qəbul etmişdir.  ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1996-cı il 26 mart</b>	Böyük Britaniya Parlamentinin nümayəndə heyətinin üzvləri Kennet Beykeri və Lord Nikolas Betli qəbul etmişdir.  Ümumdünya Bankının icraçı direktoru Jan Daniel Gerberi qəbul etmişdir.  Amerikanın «Haubeyger development» şirkətinin prezidenti Bill Uaymı qəbul etmişdir.
<b>1996-cı il 27 mart</b>	Rumıniya prezidenti İon İliyeskunu Binə hava limanında qarşılamışdır. Qarşılanma mərasimində bəyanatla çıxış etmişdir.  Rumıniya Prezidenti ilə Şəhidlər Xiyabanını ziyarət etmişdir.  Rumıniya Prezidenti İon İliyesku ilə təkbətək görüş keçirmişdir.  Azərbaycan və Rumıniya prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxış etmişdir.  Azərbaycan-Rumıniya dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanatla çıxış etmişdir.  “Gülüstan” sarayında Rumıniya prezidenti İon İliyeskunun şərəfinə verilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.
<b>1996-cı il 28 mart</b>	Rumıniya prezidenti İon İliyesku ilə Bakıdakı 10 saylı texniki-peşə məktəbinin yataxanasında müvəqqəti məskunlaşmış Füzuli, Ağdam, Zəngilan, Xocalı sakinlərinin görüşündə çıxış etmişdir.  Rumıniya Prezidentini Vətənə yola salmışdır.
<b>1996-cı il 1 aprel</b>	Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşdə çıxış etmişdir.  ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi, Ermənistandakı səfiri Piter Tomseni, Gürcüstandakı səfiri Uilyam Kortnini qəbul etmişdir.  Bakının «Şən və hazırcavablar klubu» komandasının yubiley gecəsində iştirak etmişdir.
<b>1996-cı il 2 aprel</b>	Prezident sarayında ötən kənd təsərrüfatı ilinin yekunları, 1996-cı ildə görüləsi işlər, aqrar bölmədə iqtisadi islahatların həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə çıxış etmişdir.
<b>1996-cı il 3 aprel</b>	Türkiyə İqtisadi Araşdırmalar Vəqfinin Prezidenti Orhan Dikməni qəbul etmişdir.
<b>1996-cı il 5-6 aprel</b>	Prezident sarayında 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyətə həsr olunmuş ümumxalq nümayəndələri toplantısında nitq söyləmişdir.
<b>1996-cı il 8 aprel</b>	ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovu qəbul etmişdir.
<b>1996-cı il 9-11 aprel</b>	Pakistanda rəsmi səfərdə olmuşdur.  <i>9 aprel</i>  Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.

	<p>Pakistan Prezidenti Əhməd Fərrux xan Leqari ilə görüşmüşdür.</p> <p>Baş nazir Bənəzir Bhutto ilə görüşmüşdür.</p> <p>İxracə Yardım Bürosunda olmuşdur.</p> <p>“Şəkərparian” parkında ağac əkməmişdir.</p> <p>“Utiliti Stor” ticarət mərkəzinə baş çəkmişdir.</p> <p>Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd xan Leqarinin Azərbaycan Prezidentinin şərafinə verdiyi rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p>Pakistan televiziyasının müxbirinə müsahibə vermişdir.</p> <p><b>10 aprel</b></p> <p>Baş nazir Bənəzir Bhutto ilə danışıqlar aparmışdır.</p> <p>Azərbaycanla Pakistan arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Pakistan İslam Respublikasının baş naziri xanım Bənəzir Bhuttonun adından Azərbaycan Prezidentinin şərafinə verilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p>Pakistan ağır maşınqayırma zavodunda olmuşdur.</p> <p>Lahora yola düşmüşdür.</p> <p>Lahor şəhərində Pəncab əyalətinin valisi Sarun xan ilə görüşmüşdür.</p> <p>Lahor şəhərində Pəncab əyalətinin valisi Sarun xan Azərbaycan Prezidentinin şərafinə ziyafət vermişdir.</p> <p><b>11 aprel</b></p> <p>Pakistan televiziyasına müsahibə vermişdir.</p> <p>Məhəmməd İqbal mavzoleyində olmuşdur.</p> <p>“Badişahi” məscidində olmuşdur.</p> <p>Lahor qülləsində olmuşdur.</p> <p>Vətənə yola düşməzdən əvvəl Pakistan jurnalistinin suallarına cavab vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 12 aprel</b>	<p>Gürcüstan Parlamentinin sədri Zurab Jvaniyanı qəbul etmişdir.</p> <p>ABŞ Konqresinin üzvü Çarlz Uilsonu qəbul etmişdir.</p>
<b>1996-cı il 14 aprel</b>	<p>Türkiyə Respublikasının Bas naziri Məsud Yılmazın Binə hava limanında qarşılamaşdır.</p> <p>Türkiyə Respublikasının Bas naziri Məsud Yılmazın Binə hava limanında qarşılama mərasimində bəyanat vermişdir.</p> <p>Türkiyə Respublikasının Bas naziri Məsud Yılmaz ilə birgə Şəhidlər Xiyabanını ziyarət</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>etmişdir.</p> <p>Prezident sarayında Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyənin Baş naziri Məsud Yılmazla birgə mətbuat konfransı keçirmişdir.</p> <p>Prezident sarayında Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitq söyləmişdir.</p> <p>Türkiyə Respublikasının baş naziri Məsud Yılmazın şərəfinə rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p>ABŞ-ın “Amoco” şirkətinin prezidenti Con Steysini qəbul etmişdir.</p>
<b>1996-cı il 15 aprel</b>	<p>Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla M.Ə.Rəsulzadə adına ADU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Sabunçu rayonundakı 6 saylı texniki peşə məktəbinin yataqxanasında yaşayan Füzuli, Cəbrayıl, Zəngilan qaçqınlarının görüşündə çıxış etmişdir.</p> <p>Bakıda «Ramstore» supermarketinin açılışı mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Respublikasının Bas naziri Məsud Yılmazla birlikdə diplomatik korpusun tikinti meydançasında olmuşdur.</p> <p>Məsud Yılmazı Vətənə yola salmışdır.</p> <p>Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristianlarını təbrik etmişdir.</p>
<b>1996-cı il 16 aprel</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Ricard Kozlariçi qəbul etmişdir.</p>
<b>1996-cı il 17 aprel</b>	<p>Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin birinci müavini, xarici işlər naziri Tsyen Tsiçeni qəbul etmişdir.</p>
<b>1996-cı il 18 aprel</b>	<p>Beynəlxalq Baytarlıq Təşkilatının direktoru Jan Blankonu və bu təşkilatın Avropa ölkələri üzrə komissiyasının prezidenti Nikola Belevi qəbul etmişdir.</p> <p>Avropa Birliyi üzvləri ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq sazişi layihəsinin müzakirəsinə həsr olunmuş iclasa sədrlik etmişdir.</p> <p>Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi Həcc ziyarətinə yola düşən bir qrup zəvvarı qəbul etmişdir.</p>
<b>1996-cı il 19 aprel</b>	<p>Birləşmiş Ərəb Əmirliklərinin “Əbu-Dabi” İnkişaf Fondunun baş direktorunun müavini Əhməd Bağrı qəbul etmişdir.</p> <p>Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.</p>
<b>1996-cı il 21-26 aprel</b>	<p>Avropa ölkələri Lüksemburqda, Belçikada və Norveçdə səfərdə olmuşdur.</p> <p><b>21 aprel</b> Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Lüksemburqda “Royal” oteldə Ermənistan Prezidenti ilə görüşmüş, birgə kommunike qəbul olunmuşdur.</p> <p><b>22 aprel</b> Lüksemburqda Böyük Britaniyanın xarici işlər naziri Malkolm Rikfind ilə görüşmüşdür.</p> <p>Lüksemburqda Almaniyanın xarici işlər naziri Klaus Kinkel ilə görüşmüşdür.</p>

Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyinin ərazisində ucaldılmış Nizami Gəncəvinin abidəsi önündə çıxış etmişdir.

Lüksemburqda İtaliyanın xarici işlər naziri Suzanna Anyelli ilə görüşmüşdür.

Finlandiyanın xarici işlər naziri Tarya Hallonen ilə görüşmüşdür.

Lüksemburqdakı konfranslar mərkəzində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində çıxış etmişdir.

Lüksemburqda Avropa Konfrans Mərkəzində Gürcüstan prezidenti Eduard Şevardnadze və Ermənistan prezidenti Levon Ter-Petrosyanla birgə mətbuat konfransı olmuşdur.

Lüksemburqun böyük hersoqu Qrand Daç Jan De Lüksemburqla görüşmüşdür.

Fransanın Avropa İttifaqı məsələləri üzrə dövlət naziri Mişel Barye ilə görüşmüşdür.

Belçikanın Lüksemburq əyalətinin qrafı D'Ansenburq Azərbaycan Prezidentinin şərəfinə ziyafət vermişdir.

Lüksemburqdan Belçikaya gəlmişdir.

### **23 aprel**

Belçikada səfərdə olarkən Brüsseldə Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.

Brüsseldə Avropa Birliyinin prezidenti Jak Santerlə görüşmüşdür.

Brüsseldə Avropa Birliyinin komissarı Van Den Brukla görüşmüşdür.

Brüsseldə NATO-nun Baş katibi Xavyer Solana ilə görüşmüşdür.

NATO-nun Baş katibi Xavyer Solana ilə görüşdükdən sonra jurnalistlərin qarşısında çıxış etmişdir.

Brüsseldəki Beynəlxalq Ticarət Mərkəzində çıxış etmişdir.

ABŞ-ın Belçikadakı ticarət sərmayə mərkəzi ilə tanış olmuşdur.

Azərbaycanın Brüsseldəki səfirliyində olmuşdur.

Brüsseldə ABŞ prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz ilə görüşmüşdür.

Brüsseldəki "Konrad" hotelində rəssam Eldar Mikayılovun xalça sərgisində olmuşdur.

### **24-26 aprel**

#### **24 aprel**

Brüsseldən Norveçə gəlmişdir.

Norveç jurnalistin suallarına cavab vermişdir.

Osloda Norveçin baş naziri Qru Harlem Brundlandla görüşmüşdür.

	<p>Məşhur səyyah Tur Heyerdal ilə görüşmüşdür.</p> <p>Azərbaycan və Norveç ölkələri arasında sənədlərin imzalanması mərasimindən sonra bəyanatla çıxış etmişdir.</p> <p>Oslodakı Beynəlxalq Uşaq İncəsənət Muzeyində olmuşdur.</p> <p>Osloda Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.</p> <p>Norveçin baş naziri Qru Harlem Brundtlandin Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p><b>25 aprel</b></p> <p>Osloda mətbuat konfransı keçirmişdir.</p> <p>Norveç parlamentinin sədri xanım Kristin Kolle Qrondal ilə görüşmüşdür.</p> <p>Norveç Parlamentin xarici əlaqələr və energetika komissiyasının üzvləri ilə görüşmüşdür.</p> <p>Norveç kralı V Harld ilə görüşmüşdür.</p> <p>Osloda “Kverner” şirkətlərinin prezidenti Korstye ilə görüşmüşdür.</p> <p>Stavanger şəhərinə gəlmişdir.</p> <p>Stavanger şəhərinin hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Norveçin Stavanger şəhərində “Statoyl” şirkətinin prezidenti Harl Horvinq ilə görüşmüşdür.</p> <p>Norveç televiziyasına müsahibə vermişdir.</p> <p>Stavanger şəhərində “Statoyl” şirkətinin Azərbaycan Prezidentinin şərəfinə verdiyi ziyafətdə nitq söyləmişdir.</p> <p><b>26 aprel</b></p> <p>Şimal dənizindəki platforma ilə tanış olmuşdur.</p> <p>Neft platforması ilə tanışlıqdan sonra respublika televiziyasının müxbirinə müsahibə vermişdir.</p> <p>Stavanger şəhərində Norveçin iş adamları ilə görüşmüşdür.</p> <p>ARDNŞ ilə “Statoyl” arasında əməkdaşlığın növbəti mərhələsini nəzərdə tutan sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Stavanger şəhərində “Statoyl” şirkətinin Azərbaycan Prezidentinin şərəfinə verdiyi ziyafətdə nitq söyləmişdir.</p>
<b>1996-cı il 27 aprel</b>	<p>Vətənə qayıtmışdır.</p> <p>Qərbi Avropa ölkələrinə səfərdən qayıtdıqdan sonra respublika Milli televiziyasına müsahibə vermişdir.</p>
<b>1996-cı il 28 aprel</b>	<p>Qurban bayramı münasibətilə “Qızılqum” sanatoriyasında müvəqqəti yerləşmiş Şuşa, Xocalı, Laçın, Ağdam qaçqınları ilə görüşdə çıxış etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1996-cı il 30 aprel</b>	Dünya Bankının Regional layihələr rəhbəri Klod Blankenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 1 may</b>	ABŞ-in "Pennzoil" şirkətinin Prezidenti Tom Hamilton başda olmaqla bu şirkətin nümayəndələrini qəbul etmişdir.
<b>1996-cı il 2 may</b>	İngiltərənin "Remko" şirkətinin Prezidenti Stiv Rempi qəbul etmişdir.
<b>1996-cı il 3 may</b>	Dünya Bankının Azərbaycan, Qazaxıstan və Orta Asiya şöbəsinin direktoru Tancu Yurukoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 4 may</b>	Nazirlər Kabinetinin rəhbərliyinin, aparatının və Prezident Aparatının rəhbər işçilərinin birgə iclasında nitq söyləmişdir.
<b>1996-cı il 5 may</b>	Türkiyə Standartlaşdırma Təşkilatının rəhbəri Mehmet Yılmaz Arıyörkü qəbul etmişdir. İran xarici işlər Nazirinin müavininin Abbas Məlikini qəbul etmişdir.
<b>1996-cı il 6 may</b>	Prezident sarayında Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdə nitq söyləmişdir.
<b>1996-cı il 7 may</b>	Danimarka Krallığının Türkiyə və Azərbaycandakı səfiri Nils Helskofu qəbul etmişdir.
<b>1996-cı il 8 may</b>	Rusiyanın xarici işlər naziri Yevgeni Primakovu qəbul etmişdir.
<b>1996-cı il 9 may</b>	Tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Bakıdakı məzarı yanında xatirə mitinqində çıxış etmişdir.  Alman faşizmi üzərində qələbənin 51-ci ildönümü münasibətilə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində keçirilən bayram tədbirində çıxış etmişdir.  Şəhidlər Xiyabanını ziyarət etmiş, müharibə iştirakçıları ilə görüşmüşdür.  ARDNŞ-in dəvəti ilə Bakıda işgüzar səfərdə olan İranın "OİEK" şirkətinin rəhbəri Əli Əkbər Həşimini və İran Neft Şirkəti Kəşfiyyat İdarəsinin rəisi Mehdi Hüseynini qəbul etmişdir.
<b>1996-cı il 10 may</b>	Yenidən qurulmuş 92/97 nömrəli ATS-in açılışı mərasimində çıxış etmişdir.  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiya Federasiyasının "Yeni adlar" Beynəlxalq Xeyriyyə Fondunun və "Biznesmenlər - Azərbaycanın Gənc İstedadlarına" xeyriyyə fondunun himayə etdikləri gənc istedadların təqdimat konsertindən əvvəl "Yeni adlar" Beynəlxalq Xeyriyyə Fondunun yaratdığı "Planetin yeni adları" kitabı imzalandıqdan sonra çıxış etmişdir.
<b>1996-cı il 11 may</b>	Tapio Saavalaynenin başçılığı ilə Beynəlxalq Valyuta Fondunun Bakıda olan nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 12 may</b>	Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılması mərasimində iştirak etmək üçün İran İslam Respublikasına getmişdir.  Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.  Məşhəddə İran İslam Respublikasının prezidenti Əli Əkbər Həşimi Rəfəncani ilə görüşmüşdür.  Məşhəddə Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Məşhəddə Ermənistan prezidenti Levon Ter-Petrosyan ilə görüşmüşdür.  Məşhəddə İranın telekommunikasiya naziri Məhəmməd Qərəzi ilə görüşmüşdür.  Məşhəddə Pakistan İslam Respublikasının prezidenti Fərrux Əhməd xan Leqari ilə görüşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Məşhəddə Nadir şahın və Səkkizinci imam Rzanın məqbərəsini ziyarət etmişdir.</p> <p>İran Milli Televiziyasının müxbirinə müsahibə vermişdir.</p> <p>İran Prezidenti Haşimi Rəfsəncaninin oğlu, Prezidentinin Neft və Energetika məsələləri üzrə müşaviri Mehdi Haşimi ilə görüşmüşdür.</p> <p>Krans Montana Forumunun Prezidenti Jan Pol Karteronu qəbul etmişdir.</p> <p>İqtisadi ticarət və mədəni məsələlər üzrə İran-Azərbaycan dövlətlərarası müştərək komissiyasının İran tərəfdən həmsədri Qulamrza Şafei ilə görüşmüşdür.</p>
<b>1996-cı il 13 may</b>	<p>Məşhəddən təyyarə ilə Sərəxs şəhərinə gəlmiş, Məşhəd-Sərəxs-Təcən dəmir yolunun təntənəli açılış mərasimində iştirak etmişdir.</p> <p>Sərəxsdə təyyarə limanının və azad iqtisadi zonanın açılışında iştirak etmişdir.</p> <p>EKO-nun üzvü olan ölkələrin dövlət başçılarının IV Zirvə toplantısında iştirak etmək üçün Aşqabada gəlmişdir.</p>
<b>1996-cı il 14 may</b>	<p>EKO-nun üzvü olan ölkələrin dövlət başçılarının Aşqabadda keçirilən IV Zirvə toplantısında nitq söyləmişdir.</p> <p>Aşqabadda Türkiyənin prezidenti Süleyman Dəmirəl, İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Türkmənistan prezidenti Saparmurad Niyazov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Əsgər Akayevlə görüşmüşdür.</p> <p>Türkmənistan Parlamentinin sədri Səhhət Muradov ilə görüşmüşdür.</p> <p>IV zirvə toplantısında iştirak edən dövlət başçıları ilə birlikdə xatirə olaraq Milli istiqlaliyyət parkında ağac əkmişdir.</p> <p>KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında iştirak etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 15 may</b>	<p>Onun dövətilə valideynləri ilə birlikdə Bakıda qonaq olan 11 yaşlı Çin məktəblisi, rəssam Dzen Yanqı qəbul etmişdir.</p>
<b>1996-cı il 16-17 may</b>	<p><b>16 may</b> MDB üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə hava limanında brifinq keçirmişdir.</p> <p>Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Yeqor Stroyevlə görüşmüşdür.</p> <p>Rusiyanın xarici işlər naziri Yevgeni Primakov ilə görüşmüşdür.</p> <p><b>17 may</b> Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinlə görüşmüşdür.</p> <p>MDB Dövlət Başçıları Şurasının ümumi iclasında iştirak etmiş, Rusiyada demokratik proseslərin dəstəklənməsi haqqında dövlət başçılarının bəyanatı ilə əlaqədar çıxış etmişdir.</p> <p>MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1996-cı il 18 may</b>	<p>Moskvada yaşayan bir qrup soydaşımızla görüşmüşdür.</p>
<b>1996-cı il 20 may</b>	<p>Moskvadan Vətənə qayıtmışdır.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Norveçin Milli bayramı - ölkə konstitusiyasının qəbul edilməsi Günü münasibətilə Norveçin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.
<b>1996-cı il 21 may</b>	Şri Lanka Respublikasının Azərbaycandakı səfiri Yaqub Zəvahirinin etimadnaməsini qəbul etmişdir.  Zambiya Respublikasının Azərbaycandakı səfiri Ncimuniya Con Sikaulunun etimadnaməsini qəbul etmişdir.  Qana Respublikasının Azərbaycandakı səfiri Con Evintom Bavanın etimadnaməsini qəbul etmişdir.  Avstriya Respublikasının Azərbaycandakı səfiri Valter Ziqlin etimadnaməsini qəbul etmişdir.  Polşanın Azərbaycandakı səfiri Voytsex Henselin etimadnaməsini qəbul etmişdir.
<b>1996-cı il 22 may</b>	Azərbaycanda keçirilən Gürcüstan mədəniyyəti günləri çərçivəsində iki respublikanın incəsənət ustalarının Respublika sarayında böyük konserti başa çatdıqdan sonra çıxış etmişdir.
<b>1996-cı il 23 may</b>	Gürcüstanın Mədəniyyət naziri Valeri Asatianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Avropa Şurasının İnsanlara işgəncə verilməsinin qarşısının alınması məsələləri üzrə komitəsinin və Avstriya konstitusiya məhkəməsinin üzvü doktor Rudolf Mahaçeki qəbul etmişdir.  MDB-nin icraçı katibi İvan Korotçenyanı qəbul etmişdir.  Sabir Rüstəmxanlının anadan olmasının 50 illiyinə həsr edilmiş gecədə iştirak etmişdir.
<b>1996-cı il 24 may</b>	Rusiya Baş nazirinin müavini Aleksey Bolşakovu və Rusiya Xarici İşlər Nazirinin 1-ci müavini Boris Pastuxovu qəbul etmişdir.  ATƏT-in Minsk qrupunda ABŞ-ın xüsusi nümayəndəsi Cozer Presseli qəbul etmişdir.
<b>1996-cı il 25 may</b>	Böyük Britaniya Parlamentinin üzvləri Mark Lennok Boyudu və Naycel Evansı qəbul etmişdir.
<b>1996-cı il 26 may</b>	Milli bayram - Respublika günü münasibətilə Respublika sarayında keçirilən təntənəli yığıncaqda nitq söyləmişdir.
<b>1996-cı il 27 may</b>	Azərbaycana rəsmi səfərə gələn Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Binə hava limanında qarşılanma mərasimində bəyanatla çıxış etmişdir.  Prezidentlər Şəhidlər Xiyabanını ziyarət etmişdir.  İslam Kərimovla təkbətək görüş keçirmişdir.  Azərbaycan – Özbəkistan danışıqları geniş tərkibdə davam etdirilmişdir.  Azərbaycanla Özbəkistan arasında sənədlərin imzalanması mərasimində iştirak etmiş, dostluq və əməkdaşlıq haqqında sazişi imzalamışdır.  Özbəkistan Respublikasının prezidenti İslam Kərimov ilə birgə KİV nümayəndələri üçün bəyanat vermiş, mətbuat konfransı keçirmişdir.  M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova BDU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxış etmişdir.  “Gülüstən” sarayında Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun şərəfinə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	verilmiş, rəsmi ziyafətdə çıxış etmişdir.
<b>1996-cı il 28 may</b>	Özbəkistan Prezidentini Vətənə yola salmışdır.
<b>1996-cı il 29 may</b>	Malkolm Tun başda olmaqla ABŞ hökumətinin əsirlər və itkin düşmüş şəxslər üzrə komissiyasının ekspertlərdən ibarət nümayəndə heyətini qəbul etmişdir.  BMT-nin Azərbaycandakı əlaqələndirici rezidenti Paolo Lembonu qəbul etmişdir.
<b>1996-cı il 30 may</b>	“Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konfransın açılışında nitq söyləmişdir.
<b>1996-cı il 31 may</b>	“Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda konfransda iştirak etmək üçün Bakıya gəlmiş Türkiyənin dövlət naziri Yaman Törünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 1 iyun</b>	Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə uşaq musiqi festivalı qaliblərinin Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən yekun konsertində çıxış etmişdir.  "Oqonyok" jurnalının Azərbaycana həsr olunmuş xüsusi nömrəsinin Azərbaycan Tarix Muzeyində keçirilən təntənəli təqdimat mərasimində nitq söyləmişdir.  BMT İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Speti qəbul etmişdir.
<b>1996-cı il 2 iyun</b>	BMT İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Spetin Sumqayıtda qarşılınması mərasimində çıxış etmişdir.  Sumqayıtda "Azərbaycan Respublikasında insan inkişafına dair hesabat" kitabının təqdimat mərasimində çıxış etmişdir.  Kanadanın Yəhudi icmasının rəhbərlərini qəbul etmişdir.  BMT İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Speti, BMT-nin Azərbaycandakı əlaqələndirici rezidenti Paolo Lembo ilə birlikdə KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
<b>1996-cı il 3 iyun</b>	Şimali Qafqazın Kislovodsk şəhərinə yola düşmüşdür.  Şimali Qafqazın Kislovodsk şəhərində Rusiya Prezidenti Boris Yeltsinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya dövlət başçılarının, habelə Rusiya Federasiyasının subyektləri olan Şimali Qafqaz respublikaları, diyarları və vilayətləri rəhbərlərinin görüşündə çıxış etmişdir.  Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya Federasiyası dövlət başçılarının görüşündə qəbul edilmiş “Qafqazda əmin-amanlıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda bəyannamə”ni imzalamışdır.  Kislovodskdakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.  Vətənə qayıtmışdır.  Bina hava limanında “Mir” teleradio şirkətinə Kislovodskdakı görüşlərin nəticələri haqqında müsahibə vermişdir.
<b>1996-cı il 4 iyun</b>	Avropa Şurasının Parlament Assambleyasının nümayəndə heyətini – Üzv Olmayan Ölkələrlə Əlaqələr Komissiyasının sədri Jan Setlenjeni, Komissiyanın Azərbaycan üzrə məruzəçisi Jorj Sole Turanı və komissiyanın katibi Ki Dufuru qəbul etmişdir.  Norveçin sənaye və energetika naziri Yens Stoltenberi qəbul etmişdir.  Bakıda “Xəzərneftqaz-96” üçüncü beynəlxalq sərginin açılış mərasimində çıxış etmişdir.  “Gülüstən” sarayında “Şahdəniz” yatağının birgə işlənməsi haqqında Azərbaycan

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilənin imzalanması mərasimində çıxış etmişdir.
<b>1996-cı il 5 iyun</b>	<p>Böyük Britaniyanın energetika və sənaye naziri Timoti Eqsarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ-ın “Ekson” neft şirkətinin prezidenti Terri Kuntsu qəbul etmişdir.</p> <p>ABŞ-ın energetika nazirinin müavini Çariz Kertisi qəbul etmişdir.</p> <p>Azərbaycan-Böyük Britaniya Ticarət-Sənaye Şurasının birinci sessiyasında iştirak etmişdir.</p> <p>Pakistan Neft və Milli Ehtiyatlar naziri Ənvər Seyfulla Xanı qəbul etmişdir.</p> <p>Rumıniya sənaye nazirinin müavini Lisian Matiusu qəbul etmişdir.</p> <p>İran dövlət neft şirkətinin Prezidenti Əli Əkbər Haşimini qəbul etmişdir.</p>
<b>1996-cı il 6 iyun</b>	<p>ATƏT-in Minsk konfransının həmsədrü Valentin Lozinskini, ATƏT-in Minsk qrupunun həmsədrü Rene Niberqi və Vladimir Kazimirovu, ATƏT-in indiki sədrinin nümayəndəsi Valter Tenxeri və onları müşayiət edən şəxsləri qəbul etmişdir.</p> <p>Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidentinin müavini David Heksteri qəbul etmişdir.</p> <p>Rusiya Xarici Kəşfiyyat xidmətinin direktoru Vyaçevslav Trubinkovu qəbul etmişdir.</p> <p>Yaponiyanın “İtoçu” Korporasiyasının baş direktoru Koci Nocimanı qəbul etmişdir.</p>
<b>1996-cı il 7 iyun</b>	Polşa Baş nazirinin müavini Qjeqoj Kolodkonu qəbul etmişdir.
<b>1996-cı il 10 iyun</b>	<p>Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ-ın görkəmli siyasi xadimi Zbiqnev Bjenskini qəbul etmişdir.</p> <p>Rusiyanın Azərbaycandakı səfirliyinin Rusiyanın milli bayramı - Rusiyanın suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.</p> <p>Bakıda rəsmi səfərə gəlmiş Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyovun səfərinə rəsmi qəbulda çıxış etmişdir.</p>
<b>1996-cı il 11 iyun</b>	<p>Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi əməkdaşlığı Parlament Məclisinin yeddinci sessiyası iştirakçılarının şərəfinə rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p>Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Qəmər Gənçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rumıniya parlamentinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Tkaçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla Dumanın nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 12 iyun</b>	<p>Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisi baş məclisinin 7-ci sessiyasında nitq söyləmişdir.</p> <p>Böyük Britaniyanın Adam Smit İnstitutunun baş direktoru Maykl Belli qəbul etmişdir.</p>

	<p>RF Dövlət Duması sədrinin müavini Artur Çilingərov başda olmaqla bir qrup deputatı qəbul etmişdir.</p> <p>Konstantin Triardisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Misir Milli Məclisi Nəqliyyat və Rabitə Komitəsinin sədri Səid əl-Həvallahı və Misirin Azərbaycandakı səfiri Fərrux əl-Həvarini qəbul etmişdir.</p>
<b>1996-cı il 13 iyun</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>ABŞ Konqresində "Porter əlavəsinin müzakirəsi" ilə əlaqədar bəyanat vermişdir.</p> <p>Gürcüstan Parlamentinin spikeri Zurab Jvaniyanı qəbul etmişdir.</p> <p>Teodor Angelinin başçılıq etdiyi Moldova nümayəndə heyətini qəbul etmişdir.</p> <p>QİƏ-nin icraçı direktoru və QİƏ Parlament Məclisinin baş katibini qəbul etmişdir.</p> <p>Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin Baş katibi Faiq Qaytançını və bu təşkilatın icraçı direktoru Yevgeni Kutovoyu qəbul etmişdir.</p>
<b>1996-cı il 14 iyun</b>	<p>AŞPA-nın nümayəndə heyətinin Üzv Olmayan Ölkələrlə Əlaqələr Komissiyasının sədri Jan Setlenjenişi, Komissiyasının Azərbaycan üzrə məruzəçisi Jorj Sole Turanı və Komissiyanın katibi Ki Dūfuru qəbul etmişdir.</p>
<b>1996-cı il 15 iyun</b>	<p>Almaniyanın Azərbaycandakı səfirini qəbul etmişdir.</p>
<b>1996-cı il 18 iyun</b>	<p>Avropa Birliyi Komissiyasının idarə rəisi Fokion Fotiadisi qəbul etmişdir.</p>
<b>1996-cı il 19 iyun</b>	<p>Səudiyyə Ərəbistanı Krallığı "İmko qrup" şirkətinin Prezidenti Əbdül Rəhman Məhəmməd əbu Nəcəfin başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İran İslam Respublikasının Səhiyyə naziri Əlirza Mərəndini qəbul etmişdir.</p>
<b>1996-cı il 20 iyun</b>	<p>Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Üyahəzrət kraliça II Yelizavetanın ad Günü münasibətilə İngiltərənin Azərbaycandakı səfirliyinin "Hyatt-Recensi-Naxçıvan" otelində təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1996-cı il 21 iyun</b>	<p>Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin iclas salonunda görkəmli alim və dövlət xadimi Vəli Axundovun 80 illiyinə həsr olunmuş yığıncaqda nitq söyləmişdir.</p> <p>Prezident sarayında Türkiyənin İqdir vilayətinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>1996-cı il 22 iyun</b>	<p>Bakı İncəsənət Gimnaziyasının şagirdi Surxay Əsgərovun konsertində olmuşdur.</p>
<b>1996-cı il 24 iyun</b>	<p>Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş Prezident sarayında keçirilən müşavirədə iştirak və çıxış etmişdir.</p> <p>Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İsmayıl Haqqı Qarayayının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 25 iyun</b>	<p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Türkiyənin "Bayholding" şirkətinin və Böyük Britaniyanın "Ballı qrup" şirkətlər qrupunun birgə nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 26 iyun</b>	<p>Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqədar üzrə nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 27 iyun</b>	<p>Yunanıstan səfirliyinə gedərək Yunanıstanın keçmiş baş naziri Andreas Popandreunun vəfatı ilə əlaqədar başsağlığı vermişdir.</p>
<b>1996-cı il 28 iyun</b>	<p>Prezident sarayında Nazirlər Kabinetinin Rəyasət Heyəti üzvlərinin, iqtisadiyyatın inkişafında mühüm rol oynayan nazirliklərin başçılarının və Prezidentin İcra Aparatı rəhbər</p>

	<p>işçilərinin iştirakı ilə 1996-cı ilin birinci yarısının iş yekunlarının təhlilinə həsr olunmuş iclasda çıxış etmişdir.</p> <p>Görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun 70 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləmişdir.</p>
<b>1996-cı il 29 iyun</b>	<p>Zuğulbadakı “Gənclik” beynəlxalq kompleksində XXVI yay (Atlanta) olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşdə çıxış etmişdir.</p>
<b>1996-cı il 1 iyul</b>	<p>Almaniyada rəsmi səfərdə olmuşdur.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Bonn şəhərində Almaniya-Azərbaycan Forumu İdarə Heyətinin və Rəyasət Heyətinin üzvləri ilə görüşmüşdür.</p> <p>Bonn şəhərində Azərbaycan cəmiyyətlərinin sədrləri və Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşmüşdür.</p> <p>Bonn şəhərində Almaniyaadakı Azərbaycan diasporunu nümayəndələri ilə görüşmüşdür.</p>
<b>1996-cı il 2 iyul</b>	<p>AFR prezidenti Roman Hersoqla görüşü olmuşdur.</p> <p>AFR-ın federal kansleri Helmut Kol ilə görüşmüşdür.</p> <p>AFR Bundestaqının vitse-prezidenti Antye Folmerlə görüşü olmuşdur.</p> <p>Almaniyanın Federal Prezidenti Roman Hersoqun adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş rəsmi ziyafətdə çıxış etmişdir.</p> <p>Bundestaqın Almaniya-Qafqaz Parlament qrupunun sədri Villi Vimmerlə və qrupun üzvləri ilə görüşmüşdür.</p> <p>AFR Xarici İşlər naziri Klaus Kinkel ilə görüşmüşdür.</p> <p>Azərbaycan – Almaniya sənədlərinin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Almaniya Azad Demokrat Partiyasının sədri, Bundestaqın deputatı Volfhanq Herhad ilə görüşmüşdür.</p> <p>Almaniya Xristian-Sosial İttifaqının Bundestaqdakı qrupunun xarici siyasət üzrə katibi Kristian Şmidt ilə görüşmüşdür.</p> <p>Almaniya Sosial Demokrat Partiyasının Bundestaqdakı deputat fraksiyasının xarici siyasət üzrə katibi, Şimali Atlantika Assambleyasının prezidenti Karsten Fott ilə görüşmüşdür.</p> <p>Azərbaycan Respublikasının iqtisadi və mədəni həyatına həsr olunmuş kitabın təqdimat mərasimində çıxış etmişdir.</p> <p>AFR Prezidenti Roman Hersoq ilə birlikdə Səttar Bəhlulzadənin əsərlərinin sərgisinə tamaşa etmişdir.</p>
<b>1996-cı il 3 iyul</b>	<p>Bonnda mətbuat konfransında çıxış etmişdir.</p> <p>Köln şəhərinə gəlmişdir.</p> <p>Kölnə Almaniyanın iş adamları ilə görüşdə çıxış etmişdir.</p> <p>Düsseldorf şəhərində «Döyçe Bank» idarə heyətinin üzvü Georq Krupp ilə görüşmüşdür.</p>

	<p>Azərbaycan Milli Bankı və «Döyçe Bank» arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Düsseldorf şəhərində «Döyçe Bank» idarə heyəti adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş ziyafətdə çıxış nitq söyləmişdir.</p> <p>Almaniyanın “Simens” şirkətinin vitse-prezidenti ilə görüşmüşdür.</p> <p>“Ferrostal” şirkəti idarə heyətinin sədri Fon Mekkesi və şirkətin baş müvəkkili Udo Folkeri qəbul etmişdir.</p> <p>“Tissen” şirkəti idarə heyətinin sədri Volfhanq Şvartsla və idarə heyətinin üzvləri ilə görüşmüşdür.</p> <p>Almaniyanın “Alkatel”, “AVV”, “Qrunvel”, “Şolts”, “İnterseleki” şirkətlərinin rəhbərləri ilə görüşmüşdür.</p> <p>Avropa Yenidənqurma və İnkişaf Bankının Vitse-prezidenti Manfred Abelyayi ilə görüşmüşdür.</p>
<b>1996-cı il 4 iyul</b>	<p>Baden-Vürtembueq şəhərində Almaniyanın «Mercedes-Bents» şirkətinə gedərək onun rəhbərliyi ilə görüşmüşdür.</p> <p>Baden-Vürtembueq şəhərində Almaniyanın «Mercedes-Bents» şirkətinin idarə heyəti adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş ziyafətdə nitq söyləmişdir.</p> <p>Baden Vürtemberg əyalət hökumətinin Baş Naziri, əyalət Parlamentinin deputatı Ervin Toyfel ilə görüşmüşdür.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 5 iyul</b>	<p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Rusiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini qəbul etmişdir.</p>
<b>1996-cı il 6 iyul</b>	<p>Bakıda yeni teleqüllənin açılış mərasimində çıxış etmişdir.</p>
<b>1996-cı il 9 iyul</b>	<p>İyulun 7-8-də respublikanın bir sıra ərazisində leysan yağışlarının vurduğu zərər və onun aradan qaldırılması ilə bağlı müşavirə keçirmişdir.</p> <p>İslah-əmək müəssisəsində cəza çəkən Arif Paşayevin valideynlərini qəbul etmişdir.</p>
<b>1996-cı il 10 iyul</b>	<p>Prezident sarayında Azərbaycanın xüsusi qonaq statusu ilə Avropa Şurasına qəbul edilməsi və «Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında» respublika prezidentinin sərəncamının yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə çıxış etmişdir.</p>
<b>1996-cı il 11 iyul</b>	<p>Portuqaliya Respublikasının fəvqəladə və səlahiyyətli səfiri Duarte De Kastronun etimadnaməsini qəbul etmişdir.</p> <p>Makedoniyannın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Trayan Petrovskinin etimadnaməsini qəbul etmişdir.</p> <p>Yaponiyanın “Niçimen korporeyşn” firmasının Prezidenti Akira Vatarini qəbul etmişdir.</p> <p>Dünya Bankının Avropa və Mərkəzi Asiya Ölkələri Departament infrastruktur, energetika və ətraf mühitin qorunması şöbəsinin rəisi Conatan K. Braunu qəbul etmişdir.</p>
<b>1996-cı il 12 iyul</b>	<p>«Torpaq islahatı haqqında» qanun layihəsinin müzakirəsinə həsr olunmuş Prezident sarayında keçirilən iclasda çıxış etmişdir.</p>
<b>1996-cı il</b>	<p>Türkiyə Diyanət Vəqfinin başkanı Mehmet Nuri Yılmazı Prezident sarayında qəbul</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>13 iyul</b>	etmişdir.  Avropa Şurası Nazirlər Komitəsinin sədri Siym Kallasın və Avropa Şurasının baş katibi Daniel Tarşisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Avropa Şurası nümayəndə heyəti rəhbərlərinin Prezident sarayında keçirilən birgə mətbuat konfransında çıxış etmişdir.
<b>1996-cı il 14 iyul</b>	Fransa Respublikasının milli bayramı münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>1996-cı il 15 iyul</b>	Fransanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul etmişdir.  ABŞ-ın “Şevron” şirkətinin Prezidenti Riçard Matskeni qəbul etmişdir.
<b>1996-cı il 16 iyul</b>	ABŞ Dövlət Katibinin təhlükəsizlik məsələləri üzrə müavini Linn Devisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 18 iyul</b>	İran İslam Respublikası Baş Gömrük İdarəsinin rəisi Əbülhüseyn Vəhacini qəbul etmişdir.
<b>1996-cı il 18-19 iyul</b>	Azərbaycan Respublikası Nazirlər Kabinetinin respublikada sosial-iqtisadi sahənin inkişafına həsr olunmuş geniş iclasında nitq söyləmişdir.
<b>1996-cı il 20 iyul</b>	ABŞ-ın “Ekson” şirkətinin Prezidenti Terri Kuntsu qəbul etmişdir.
<b>1996-cı il 22 iyul</b>	Almaniyanın «Simens» Səhmdar Cəmiyyətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 23 iyul</b>	Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə dövlət komissiyasının Prezident sarayında keçirilən növbəti iclasında çıxış etmişdir.
<b>1996-cı il 24 iyul</b>	Beynəlxalq Qırmızı Xaç Komitəsinin respublikamızdakı nümayəndəliyinin rəhbəri, səlahiyyət müddəti başa çatmış Mişel Minniqi və həmin vəzifəyə təyin edilmiş Volter Fullemanı qəbul etmişdir.
<b>1996-cı il 25 iyul</b>	ABŞ-ın “Braun ənd Rut” enerji xidməti şirkətinin prezidenti Ted Fergussonu qəbul etmişdir.
<b>1996-cı il 26 iyul</b>	ABŞ-ın “Pennzoil” neft şirkətinin prezidenti Tom Hamiltonu qəbul etmişdir.  Yaponiya xarici işlər nazirinin əməkdaşlıq məsələləri üzrə baş məsləhətçisi Rio Takakinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 28 iyul</b>	Birləşmiş Ərəb Əmirlikləri Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 29 iyul</b>	Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri, respublikamızda diplomatik missiyasını başa vurmuş Faruq Mahmud Əmin əl-Həvarini qəbul etmişdir.
<b>1996-cı il 31 iyul</b>	İran Parlamentinin deputatlarını qəbul etmişdir.
<b>1996-cı il 1 avqust</b>	ABŞ-ın «Hay Beyker» şirkətinin rəhbərlərini qəbul etmişdir.  «Soxnut» Ümumdünya Yəhudi Agentliyinin nümayəndə heyətini qəbul etmişdir.  Yaponiya Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 2 avqust</b>	Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
<b>1996-cı il 3 avqust</b>	ATƏT-in Minsk qrupunun həmsədri, Qarabağ münaqişəsinin nizama salınmasında Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi kimi diplomatik missiyasını başa vuran Vladimir Kazimirovu və onu bu vəzifədə əvəz edərək Yuri Yukalovu qəbul etmişdir.  R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılış mərasimində çıxış etmişdir.
<b>1996-cı il 6 avqust</b>	Bakı şəhərində torpaq sürüşməsinin baş verdiyi yerdə - Bayıl qəsəbəsi yaxınlığında olmuş, mütəxəssislərin məlumatını və mülahizələrini dinləmişdir.
<b>1996-cı il 7-11 avqust</b>	<b>7 avqust</b> Federasiyasının Prezidenti B. N. Yeltsinin təntənəli andiçmə mərasimində iştirak etmək

	<p>üçün Moskvaya səfəri etmişdir.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru N. Kovalyovla görüşmüşdür.</p> <p><b>8 avqust</b> Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi A. Lebedlə, Moskva meri Y. Lujkovla görüşmüşdür.</p> <p>Moskva meri Y. Lujkovla görüşdükdən sonra jurnalistlərin suallarına cavab vermişdir.</p> <p><b>9 avqust</b> Prezident Boris Yeltsinin andiçmə mərasimində iştirak etmişdir.</p> <p>Rusiya Federasiyasının baş naziri V. Çernomırdinlə görüşmüşdür.</p> <p>Rusiyanın müdafiə naziri İ. Rodionovla görüşdən sonra Kremldə Azərbaycan jurnalistlərinə bəyanat vermişdir.</p> <p><b>10 avqust</b> Rusiya Federasiyası daxili işlər naziri A. Kulikovla görüşmüşdür.</p> <p>Rusiya Federasiyası daxili işlər naziri A. Kulikovla görüşdükdən sonra jurnalistlərin suallarına cavab vermişdir.</p> <p><b>11 avqust</b> Moskvadan Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 12 avqust</b>	ATƏT-in Minsk qrupunda Almaniya nümayəndəsi Frank Lambaxı qəbul etmişdir.
<b>1996-cı il 13 avqust</b>	Beynəlxalq Valyuta Fondu nümayəndə heyətinin başçısı Tapio Saavalayneni və Ümumdünya Bankının missiyasının rəhbəri Zeynəb Tayması qəbul etmişdir.
<b>1996-cı il 14 avqust</b>	Ölkəmizin Milli Olimpiya Komandasının üzvləri ilə görüşmüşdür.
<b>1996-cı il 15 avqust</b>	<p>Bakıda Britaniya Yaxın Şərq Bankı filialının açılış mərasimində nitq söyləmişdir.</p> <p>Azərbaycan-Belorus "Sənaye-Tərəfdaşlıq və Kooperasiya" satış-sərgisinin açılış mərasimində nitq söyləmişdir.</p> <p>Böyük Britaniyanın Yaxın Şərq Bankının və "HSBC Holding plc"nin sədri Uilyam Pərvizi qəbul etmişdir.</p>
<b>1996-cı il 16 avqust</b>	<p>Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla Prezident sarayında keçirilən görüşdə nitq söyləmişdir.</p> <p>ABŞ Konqresinin Nümayəndələr Palatası Beynəlxalq Əlaqələr Komitəsi aparatının əməkdaşları Mark Keyci, Mark Korki və Kliff Kupçanı qəbul etmişdir.</p>
<b>1996-cı il 17 avqust</b>	<p>Respublika sarayında İranın Gilan vilayətinin valisi Əli Əkbər Təhayini qəbul etmişdir.</p> <p>Respublika sarayında Fransanın Azərbaycanda yeni fəvqəladə və səlahiyyətli səfiri Jan Pyer Kinyutun etimadnaməsini qəbul etmişdir.</p> <p>Respublika sarayında Misirin Azərbaycanda yeni fəvqəladə və səlahiyyətli səfiri Həsən Məhəmməd əl-İnaninin etimadnaməsini qəbul etmişdir.</p>
<b>1996-cı il 19 avqust</b>	ABŞ Konqresinin üzvləri Qreq Laflini, Din Çapmeni, Bill Brüggeri və digər amerikalı qonaqları qəbul etmişdir.
<b>1996-cı il</b>	Əhalinin çörək və taxıl məhsulları ilə təminatına həsr olunmuş müşavirə keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>21 avqust</b>	ABŞ konqresmeni Qreq Laflini qəbul etmişdir.
<b>1996-cı il 22 avqust</b>	Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin direktoru Pol Pudadın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Avropa Parlamenti Tərkisiləh və Təhlükəsizlik komitəsinin sədri Hans Gerd Petteinqi qəbul etmişdir.
<b>1996-cı il 24 avqust</b>	Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ofisinin açılışı mərasimində nitq söyləmişdir.  “Dədə Qorqud” qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mitinqdə çıxış etmişdir.
<b>1996-cı il 27 avqust</b>	BMT-nin narkotik vasitələrə nəzarət üzrə beynəlxalq proqramının icraçı direktoru Corcio Cakomellini qəbul etmişdir.
<b>1996-cı il 28 avqust</b>	İrənin Azərbaycandakı müvəqqəti işlər vəkili qəbul etmişdir.  Xalq rəssamları Elmira Şahtaxtinskayanı və Oqtay Sadıqzadəni qəbul etmişdir.
<b>1996-cı il 29 avqust</b>	İsrailin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Eliezer Yotvatı qəbul etmişdir.
<b>1996-cı il 30 avqust</b>	Cənubi Koreyanın “Deu Telekom Ltd” şirkətinin Prezidenti Yu Ki Bamı və həmin şirkətin kommersiya direktoru Kim Din Xonu qəbul etmişdir.  Respublika sarayında görkəmli Azərbaycan şairi Əliağa Vahidin anadan olmasının 100 illik yubiley gecəsi başa çatdıqdan sonra tədbirin iştirakçısı olan mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxış etmişdir.
<b>1996-cı il 31 avqust</b>	ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1996-cı il 2 sentyabr</b>	Bakının Nərimanov rayonunda 73 N-li yeni orta məktəbinin açılışı mərasimində çıxış etmişdir.
<b>1996-cı il 3 sentyabr</b>	Bakı İdman-Konsert Kompleksində II Beynəlxalq Ticarət sərgisinin açılışı mərasimində çıxış etmişdir.
<b>1996-cı il 5 sentyabr</b>	BMT-nin rezident-əlaqələndiricisi Paolo Lembonu qəbul etmişdir.
<b>1996-cı il 7 sentyabr</b>	Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalının üçüncü ildönümü ilə əlaqədar həmin bölgələrin ictimaiyyətinin nümayəndələri ilə Respublika sarayında görüşdə nitq söyləmişdir.
<b>1996-cı il 9 sentyabr</b>	Hindistan Respublikasının Azərbaycanda yeni fəvqəladə və səlahiyyətli səfiri Rasendra Madhikar Abhuankarin etimadnaməsini qəbul etmişdir.
<b>1996-cı il 10 sentyabr</b>	BMT-nin Qaçqınlarla İş üzrə ali komissarının müavini Sercio Viyero de Mellonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  «Amoko» şirkətinin rəhbərlərini qəbul etmişdir.  Respublika sarayında akademik Yusif Məmmədəliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış etmişdir.
<b>1996-cı il 11 sentyabr</b>	Milli Məclisin sədri Rəsul Quliyevin müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasında nitq söyləmişdir.  ABŞ-ın «Konoko» şirkətinin rəhbərlərini qəbul etmişdir.
<b>1996-cı il 12 sentyabr</b>	Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Ömür Orhunu qəbul etmişdir.  Almaniyanın “Daymler-Bent” konserninin nümayəndə heyətini qəbul etmişdir.  Bakıda “İmproşop” ticarət mərkəzinin açılışında çıxış etmişdir.
<b>1996-cı il 16 sentyabr</b>	Qazaxıstan prezidenti Nursultan Nazarbəyevi Binə hava limanında qarşılanma mərasimində bəyanatla çıxış etmişdir.

	<p>Nursultan Nazarbayevlə birgə Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>Prezidentlər təkbətək görüş keçirmişlər.</p> <p>Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin görüşündə çıxış etmişdir.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Azərbaycan Milli Məclisinin üzvlərinin görüşündə çıxış etmişdir.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevin H. Rəsulbəyov adına rabitə kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış qaçqınlarla görüşündə çıxış etmişdir.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə verilmiş ziyafətdə nitq söyləmişdir.</p> <p>Xəzər dənizi məsələlərinə dair birgə bəyanatın və Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında müqavilənin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Azərbaycan və Qazaxıstan prezidentlərinin birgə mətbuat konfransında bəyanatla çıxış etmişdir.</p>
<b>1996-cı il 17 sentyabr</b>	<p>Qazaxıstan prezidentini Vətənə yola salmışdır.</p> <p>ATƏT-in Minsk qrupunda ABŞ-ın xüsusi nümayəndəsi Cozef Presseli qəbul etmişdir.</p>
<b>1996-cı il 18 sentyabr</b>	<p>Yaponiya Milli Neft Korporasiyasının prezidenti Kunno Komatsunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsində çıxış etmişdir.</p>
<b>1996-cı il 19 sentyabr</b>	<p>Avropa Şurasının “Qanun vasitəsilə demokratiyaya doğru” Venesiya Komissiyasının nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 20 sentyabr</b>	<p>Argentinanın Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir.</p> <p>İslam İnkişaf Bankının prezidentini və nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Yunanıstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Panayotis Karakassisi diplomatik missiyasını başa vurması münasibətilə qəbul etmişdir.</p>
<b>1996-cı il 21 sentyabr</b>	<p>«Torpaq islahatı haqqında» qanunun həyata keçirilməsi və kənd təsərrüfatında cari işlərin vəziyyətinə həsr olunmuş müşavirədə nitq söyləmişdir.</p> <p>İslam İnkişaf Bankının beynəlxalq investisiya konfransında nitq söyləmişdir.</p>
<b>1996-cı il 23 sentyabr</b>	<p>Bakı və Stavropol mitropoliti Gedeonu qəbul etmişdir.</p>
<b>1996-cı il 25 sentyabr</b>	<p>Norveçin energetika və sənaye naziri İyen Stoltenberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 26 sentyabr</b>	<p>Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Lev Roxlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 27 sentyabr</b>	<p>Yaponiyanın “İtoçu” şirkətinin Prezidenti Şiro Moritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 28 sentyabr</b>	<p>Türkiyə Milli Təhlükəsizlik naziri Sönməz Köksalı qəbul etmişdir.</p>
<b>1996-cı il 30 sentyabr</b>	<p>Çin Xalq Respublikasının elan olunmasının 47-ci ildönümü münasibətilə ÇXR-in Azərbaycandakı səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Böyük Britaniyanın nəqliyyat naziri Çariz Qoşenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 1 oktyabr</b>	ABŞ-ın “Hyatt otelləri” korporasiyasının sədri Cey Pritzkeri qəbul etmişdir.
<b>1996-cı il 2 oktyabr</b>	ABŞ Konqresinin ATƏT komissiyasının nümayəndəsini qəbul etmişdir.
<b>1996-cı il 3 oktyabr</b>	ATƏT-in Minsk konfransının həmsədrləri Valentin Lozinskini (Rusiya), Heykə Talvityeni (Finlandiya), Minsk qrupunun həmsədrləri Rene Niberqi (Finlandiya) və Yuri Yukalovu (Rusiya) qəbul etmişdir.  MDB ölkələrinin anti-inhisar siyasəti üzrə Dövlətlərarası Şurası iclasının iştirakçılarını qəbul etmişdir.  Almaniya-Azərbaycan Forumunun sədr müavini Hans-Yurgen Kesleri qəbul etmişdir.  Almaniyanın yenidən birləşməsinin 6-cı ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış etmişdir.
<b>1996-cı il 4 oktyabr</b>	Avropa Komissiyasının Birinci Avropa Baş Departamenti direktorunun müavini Fransua Lamure başda olmaqla Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir.  Xalq yazıçısı İlyas Əfəndiyevin dəfn mərasimində iştirak etmişdir.
<b>1996-cı il 5 oktyabr</b>	Türkiyədəki Azərbaycan lobbisinin başçısı Yəhya Taşdələni qəbul etmişdir.
<b>1996-cı il 7 oktyabr</b>	Azərbaycan Respublikası silahlı qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən təntənəli yığıncaqda nitq söyləmişdir.  Türkiyənin dövlət nazirləri Namiq Kamal Zeybək və Əhməd Dəmircanı qəbul etmişdir.
<b>1996-cı il 8 oktyabr</b>	Böyük Britaniyanın “Secvik” sığorta broker qrupunun rəhbərlərini qəbul etmişdir.
<b>1996-cı il 9 oktyabr</b>	“Əsrin müqaviləsi” üzrə Neft Konsorsiumu Rəhbər Komitəsinin və Direktorlar Şurasının üzvlərini qəbul etmişdir.  «Britiş Petroleum» şirkəti Direktorlar Şurasının sədrini qəbul etmişdir.  Milli Ordunun yaranmasının 5-ci ildönümü münasibətilə “N” hərbi hissəsində olmuşdur.
<b>1996-cı il 10 oktyabr</b>	Respublika sarayında “Əsrin müqaviləsi”ni həyata keçirmək üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin iki illik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə nitq söyləmişdir.
<b>1996-cı il 11 oktyabr</b>	Fransanın Xarici İşlər naziri Erve de Şarettin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Bakıda Azərbaycan - Fransa danışıqlarından sonra Fransanın xarici işlər naziri Erve de Şarett ilə birgə mətbuat konfransında çıxış etmişdir.  Bakıda Fransa səfirliyinin yeni binasının açılışı mərasimində nitq söyləmişdir.  Fransanın xarici işlər naziri - Erve de Şarettin şərəfinə “Gülüstən” sarayında təşkil edilmiş rəsmi qəbulda çıxış etmişdir.  ABŞ-ın “Şevron” neft şirkətinin Prezidenti Riçard Matskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 15 oktyabr</b>	“RAMCO”, “TOTAL” və “MOBİL” neft şirkətlərinin başçılarını qəbul etmişdir.
<b>1996-cı il 16 oktyabr</b>	Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfransda nitq söyləmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Milli Məclisin bir qrup deputatını qəbul etmişdir.</p> <p>Milli Məclisin iclasında iştirak etmişdir.</p>
<b>1996-cı il 17 oktyabr</b>	<p>«Rİ Reynolds» şirkətinin rəhbərlərini qəbul etmişdir.</p> <p>Bakıda keçirilən Beynəlxalq Konfransın iştirakçılarını qəbul etmişdir.</p>
<b>1996-cı il 18 oktyabr</b>	<p>Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xalqa müraciət etmişdir.</p>
<b>1996-cı il 19 oktyabr</b>	<p>Prezident sarayında bir qrup Azərbaycan və xarici ölkə jurnalisti ilə görüşmüşdür.</p>
<b>1996-cı il 21 oktyabr</b>	<p>Türkdilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşündə iştirak etmək üçün Daşkəndə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərə qısa müsahibə vermişdir.</p> <p>Türkdilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşündə nitq söyləmişdir.</p> <p>Səfər zamanı Türkmənistan, Tacikistan, prezidentləri ilə görüşmüşdür.</p> <p>Daşkənd Bəyannaməsini imzalamışdır.</p> <p>KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında iştirak etmişdir.</p> <p>Özbəkistan Prezidenti İslam Kərimovla görüşmüşdür.</p> <p>Qazaxıstan Prezidenti Nursultan Nazarbəyevlə görüşmüşdür.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşmüşdür.</p> <p>Özbəkistan Prezidenti İslam Kərimovun dövlət başçılarının şərəfinə verdiyi ziyafətdə iştirak etmişdir.</p>
<b>1996-cı il 22 oktyabr</b>	<p>Özbəkistan televiziyasına müsahibə vermişdir.</p> <p>Türkdilli ölkələrin və Tacikistanın dövlət başçıları şərəfinə təşkil edilmiş ziyafətdə nitq söyləmişdir.</p> <p>Daşkənddə “Teymurilərin tarixi” dövlət muzeyində olmuşdur.</p> <p>Özbəkistanın birja mərkəzində olmuşdur.</p> <p>Səmərqənddə Əmir Teymurun abidəsi önünə əklil qoymuşdur.</p> <p>“Qur Əmir” məqbərəsində və “Registan” tarixi kompleksində olmuşdur.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 23 oktyabr</b>	<p>MDB və Baltiya ölkələrinin “Filmfest - 96” festivallar festivalının açılış mərasimindən sonra festival iştirakçıları ilə görüşdə çıxış etmişdir.</p> <p>Qazaxıstan Respublikasının müstəqillik Günü münasibətilə Qazaxıstanın Azərbaycandakı səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1996-cı il 24 oktyabr</b>	<p>Türkiyə Respublikasının Azərbaycanda yeni fəvqəladə və səlahiyyətli səfiri Osman Faruq Loğoğlunun etimadnaməsini qəbul etmişdir.</p> <p>Beynəlxalq Valyuta Fondunun Avropa ölkələri üzrə II departamentin rəisi Con Odliinq Smitin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>

	<p>Qara Dəniz Hövzəsi iqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının VIII zirvə toplantısında iştirak etmək üçün Moskvaya yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Samsonov ilə görüşmüşdür.</p>
<b>1996-cı il 25 oktyabr</b>	<p>Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri dövlət başçılarının görüşündə nitq söyləmişdir.</p> <p>Ermənistan prezidenti L. Ter-Petrosyanla görüşmüşdür.</p> <p>Ermənistan prezidenti L. Ter-Petrosyanla görüşdən sonra jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>Bolqarıstan Prezidenti Jelyü Jeyleylə görüşmüşdür.</p> <p>RF Baş Naziri Viktor Çernomırdinlə görüşmüşdür.</p> <p>Moskva Bəyannaməsini imzalamışdır.</p> <p>Yunanıstanın Baş naziri Konstantin Simitislə görüşmüşdür.</p> <p>“Mir” Dövlətlərarası Teleradio Şirkətinin rəhbəri Gidelbek Şalahmetovla görüşmüşdür.</p>
<b>1996-cı il 26 oktyabr</b>	<p>Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin VIII zirvə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında iştirak etmişdir.</p> <p>Rusiya xarici işlər naziri Yevgeniy Primakov ilə görüşmüşdür.</p>
<b>1996-cı il 27 oktyabr</b>	<p>Rusiya Baş nazirinin müavini Aleksey Bolşakov ilə görüşmüşdür.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1996-cı il 28 oktyabr</b>	<p>Bakıda dövlətlərarası "Mir" teleradio şirkətinin Azərbaycan milli nümayəndəliyinin ofisinin açılışı mərasimində çıxış etmişdir.</p> <p>İrənin Baş naziri Həsən Həbibini qəbul etmişdir.</p>
<b>1996-cı il 29-31 oktyabr</b>	<p><b>29 oktyabr</b> Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışında iştirak etmək üçün Naxçıvana səfər etmişdir.</p> <p>Naxçıvan hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Naxçıvandakı Şəhidlər Xiyabanını ziyarət etmişdir</p> <p>Möminə-xatun türbəsinə baş çəkmişdir.</p> <p>Hüseyn Cavidin məqbərəsinin açılış mərasimində nitq söyləmişdir.</p> <p>Hüseyn Cavidin ev muzeyində olmuşdur.</p> <p>Naxçıvan şəhərinin sakinləri ilə görüşmüşdür.</p> <p>Azərbaycan Prezidentinin şərəfinə verilən ziyafətdə çıxış etmişdir.</p>

	<p><b>30 oktyabr</b> Azərbaycan Silahlı Qüvvələri Naxçıvan qarnizonunun və Naxçıvan sərhəd dəstəsinin əsgər və zabidləri ilə görüşdə nitq söyləmişdir.</p> <p>Şəhər qəbiristanlığında olmuş, doğmalarının məzarlarını ziyarət etmişdir.</p> <p>“Naxçıvan-Türk” bankında olmuşdur.</p> <p>Naxçıvan şəhər Mədəniyyət sarayında Muxtar Respublika ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.</p> <p><b>31 oktyabr</b> Naxçıvana gəlmiş İranın baş naziri doktor Həsən Həbibli ilə görüşmüşdür.</p> <p>Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri ilə görüşmüş, millət vəkilləri qarşısında çıxış etmişdir.</p> <p>Naxçıvandan Bakıya qayıtmışdır.</p>
<b>1996-cı il 3 noyabr</b>	Prezident sarayında Finlandiyanın xarici işlər naziri xanım Tarya Haloneni qəbul etmişdir.
<b>1996-cı il 5 noyabr</b>	Prezident sarayında ATƏT-in Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.
<b>1996-cı il 6 noyabr</b>	Azərbaycan-Türkiyə iş birliyinin Bakıda keçirilən iclasında iştirak edən Türkiyə nümayəndə heyətini qəbul etmişdir. <p>Bakıda keçirilən Türk Dünyası Yazıçılarının III qurultayında nitq söyləmişdir.</p> <p>TÜRKSOY beynəlxalq təşkilatının Bakıda keçirilən VIII toplantısında nitq söyləmişdir.</p>
<b>1996-cı il 7 noyabr</b>	Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə gəlmiş Rusiya mədəniyyət nazirinin birinci müavini Konstantin Şerbakovu qəbul etmişdir. <p>Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə gəlmiş Tacikistan baş nazirinin müavini Başgül Datxudoyevanı qəbul etmişdir.</p> <p>Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubileyinə gəlmiş Qazaxıstan Parlamenti senatının sədri Omirbek Baygeldini qəbul etmişdir.</p> <p>Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə gəlmiş Mərakeşin ali təhsil naziri İdris Xəlilini qəbul etmişdir.</p> <p>Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə gəlmiş Dağıstan Dövlət Şurasının sədri Təqibat Mahmudovanı qəbul etmişdir.</p> <p>Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə gəlmiş Tataristanın Mədəniyyət naziri Marsel Taişevi qəbul etmişdir.</p> <p>Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə gəlmiş Başqırdistanın Mədəniyyət naziri Uildan Saitovu qəbul etmişdir.</p>
<b>1996-cı il 8 noyabr</b>	Bakının Füzuli meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunan tədbirdə iştirak etmişdir.

	<p>Respublika sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində nitq söyləmişdir.</p> <p>Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmək üçün gəlmiş qonaqların şərəfinə “Gülüstən” sarayında təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>YUNESKO-nun Baş direktoru Federiko Mayoru qəbul etmişdir.</p> <p>Özbəkistan Ali Məclisinin sədri Erkin Xəlilovu qəbul etmişdir.</p> <p>YUNESKO ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət haqqında memorandumu imzalamışdır.</p> <p>Gürcüstan Parlamentinin sədri Zurab Jvaniyanı qəbul etmişdir.</p>
<b>1996-cı il 9 noyabr</b>	<p>Ukraynanın mədəniyyət naziri Dmitri Ostapenkonu qəbul etmişdir.</p> <p>İran İslam Respublikası mədəniyyət nazirinin müavini Əliəsgər Şerdustu qəbul etmişdir.</p>
<b>1996-cı il 10 noyabr</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Ricard Kozlariçi qəbul etmişdir.</p> <p>Türkiyədəki Azərbaycan icmasının rəhbəri Yəhya Taşdələni qəbul etmişdir.</p>
<b>1996-cı il 11 noyabr</b>	<p>Prezident sarayında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru xanım Odri Oliveri qəbul etmişdir.</p> <p>12 noyabr - Konstitusiyaya Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdır.</p> <p>Qırğızıstan xarici işlər naziri Roza Otumbayevanı qəbul etmişdir.</p> <p>BMT Baş Katibinin köməkçisi, Avropa və MDB ölkələri üzrə regional büronun direktoru Anton Kruinderinki qəbul etmişdir.</p>
<b>1996-cı il 13 noyabr</b>	<p>Prezident sarayında ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi müşaviri Ceyms F. Kollinzi qəbul etmişdir.</p> <p>Türkiyə Silahlı qüvvələrinin Baş Komandanı, ordu generalı Hikmət Köksalı qəbul etmişdir.</p> <p>Yaponiyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin baş müşaviri, İqtisadiyyat və Energetika İnstitutunun və “Sanva” bankının müşaviri Masaxisa Naitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Türkiyənin TQRT kanalının “Üz-üzə” proqramına müsahibə vermişdir.</p>
<b>1996-cı il 14 noyabr</b>	<p>Prezident sarayında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Boris Berezovskini qəbul etmişdir.</p> <p>Almaniya Xarici İşlər Nazirliyinin Cənubi və Orta Avropa və MDB məsələləri üzrə siyasi direktoru Klaus Noyberti, Almaniyanın Azərbaycandakı səfiri Mixael Şmunku, Almaniyanın Gürcüstandakı səfiri Norbert Baası, Almaniyanın Ermənistandakı səfiri Karola Müller-Holtkemperi qəbul etmişdir.</p> <p>Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Ronald Frimanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 19 noyabr</b>	<p>Prezident sarayında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Prezident sarayında ATƏT-in Parlament Assambleyası sədrinin müavini Villi Vimmeri qəbul etmişdir.</p>
<b>1996-cı il</b>	<p>Binə hava limanında Tatarıstan Prezidenti Mintimer Şaymiyevi qarşılamışdır.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>20 noyabr</b>	
<b>1996-cı il 21 noyabr</b>	<p>Tatarıstan prezidenti Mintimer Şaymiyevi qəbul etmişdir.</p> <p>Azərbaycan və Tatarıstan respublikaları arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra birgə mətbuat konfransında çıxış etmişdir.</p> <p>Azərbaycan Prezidentinin adından Tatarıstan Prezidenti Mintimer Şaymiyevin şərəfinə Prezident iqamətgahında təşkil edilmiş ziyafətdə nitq söyləmişdir.</p> <p>İngiltərə Parlamentinin üzvü, sabiq energetika naziri Tim Eqqarı qəbul etmişdir.</p>
<b>1996-cı il 22 noyabr</b>	<p>Tatarıstan prezidenti Mirtemir Şaymiyevi Vətənə yola salmışdır.</p> <p>Almaniyanın Azərbaycandakı səfirliyinin binasının təmirdən sonra açılışında çıxış etmişdir.</p>
<b>1996-cı il 23 noyabr</b>	<p>ATƏT-in Parlament Assambleyası sədrinin müavini və Bundestaqın Almaniya-Qafqaz qrupunun rəhbəri Villi Vimmeri qəbul etmişdir.</p> <p>Türkiyə Ali Məhkəməsinin sədri Müfit Utkunu qəbul etmişdir.</p>
<b>1996-cı il 25 noyabr</b>	<p>İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Öndər Özəri qəbul etmişdir.</p>
<b>1996-cı il 26 noyabr</b>	<p>Yunanıstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Georgios Zois Teofanisin etimadnaməsini qəbul etmişdir.</p> <p>Hollandiya Krallığı Xarici İşlər Nazirliyinin təhlükəsizlik üzrə siyasət idarəsinin rəisi Frank Mayoru qəbul etmişdir.</p>
<b>1996-cı il 27 noyabr</b>	<p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasında nitq söyləmişdir.</p> <p>Cənubi Koreyanın "DEU" korporasiyasının prezidenti Kim Çunqu qəbul etmişdir.</p>
<b>1996-cı il 28 noyabr</b>	<p>Belçikanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Mark Frankın etimadnaməsini qəbul etmişdir.</p> <p>Diplomatik missiyasının başa çatması münasibətilə Almaniyanın Azərbaycandakı səfiri Mixael Şmunku qəbul etmişdir.</p> <p>İran İslam Respublikası İslam Şurası Məclisi rəyasət heyətinin və məclisin xarici siyasət komissiyasının üzvü Seyid Rza Əkrəminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1996-cı il 30 noyabr</b>	<p>ATƏT-in sammitində iştirak etmək üçün Lissabona getmişdir.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Lissabona uçarkən yolüstü Türkiyənin Atatürk hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Türkiyənin Atatürk hava limanında İhsan Doğramacı ilə görüşmüşdür.</p>
<b>1996-cı il 1 dekabr</b>	<p>ABŞ dövlət katibinin təhlükəsizlik məsələləri üzrə müavini xanım Linn Devislə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının xarici işlər naziri Yevgeni Primakovla görüşmüşdür.</p> <p>Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəl adından Lissabonda Azərbaycan Prezidenti şərəfinə təşkil olunmuş ziyafətdə çıxış etmişdir.</p>

<b>1996-cı il 2 dekabr</b>	<p>ATƏT-in Lissabon zirvə görüşündə nitq söyləmişdir.</p> <p>Finlandiyanın prezidenti Marti Ahtisaari ilə görüşmüşdür.</p> <p>ABŞ-ın Vitse-prezidenti Albert Qorla görüşmüşdür.</p> <p>İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmüşdür.</p> <p>ATƏT-in fəaliyyətdə olan sədri Flavio Kotti ilə görüşmüşdür.</p> <p>Rusiyanın baş naziri Viktor Çernomırdinlə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.</p>
<b>1996-cı il 3 dekabr</b>	<p>ATƏT-in Lissabon zirvə görüşünün yekun iclasında nitq söyləmişdir.</p> <p>Fransanın xarici işlər naziri Erve de Şarett ilə görüşmüşdür.</p> <p>İngiltərənin xarici işlər naziri Malkolm Rifkind ilə görüşmüşdür.</p> <p>AFR-ın xarici işlər naziri Klaus Kinkel ilə görüşmüşdür.</p> <p>Portuqaliyanın baş naziri Antonio Qutyerres ilə görüşmüşdür.</p> <p>ATƏT-in fəaliyyətdə olan sədri Flavio Kotti ilə görüşmüşdür.</p> <p>KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Lissabon görüşündən keçirilən mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Türkiyə, Portuqaliya, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri jurnalistlərinə, Rusiyanın "Vesti" informasiya-televiziya proqramına müsahibə vermişdir.</p> <p>Fransaya işgüzar səfərə getmişdir.</p> <p>Fransanın "Mond diplomatik" qəzetinin müxbirinə müsahibə vermişdir.</p>
<b>1996-cı il 4 dekabr</b>	<p>Fransa Respublikasının baş naziri Alen Jüppe ilə görüşmüşdür.</p> <p>Fransada işgüzar səfərdə olarkən Fransa parlamentinin nümayəndələri ilə görüşmüşdür.</p>
<b>1996-cı il 5 dekabr</b>	<p>Vətənə qayıdarkən təyyarədə jurnalistlərə səfərin yekunları barədə müsahibə vermişdir.</p>
<b>1996-cı il 6 dekabr</b>	<p>Prezident sarayında ATƏT-in Lissabon zirvə görüşünün yekunları ilə əlaqədar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>Yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmişdir.</p>
<b>1996-cı il 7 dekabr</b>	<p>Bakıda Amerikanın "Pennzoil Kaspian Korporeyşn" şirkət ofisinin yeni binasının açılış mərasimində çıxış etmişdir.</p>
<b>1996-cı il 9 dekabr</b>	<p>Məbəs bayramı - Məhəmməd Salavatullaha Peyğəmbərlik verilən gün münasibətilə Təzəpir məscidində keçirilən mərasimdə nitq söyləmişdir.</p>
<b>1996-cı il 11 dekabr</b>	<p>Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin yeni ofisinin açılış mərasimində iştirak etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<b>1996-cı il 13 dekabr</b>	<p>"Hyatt-Recensi-Naxçıvan" mehmanxanasında Amerika Ticarət Palatasının açılış mərasimində çıxış etmişdir.</p> <p>ABŞ-ın vitse-prezidenti Albert Qor ilə telefon danışığı olmuşdur.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1996-cı il 14 dekabr</b>	<p>Xəzərin Azərbaycan sektorunda "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında "Gülüstan" sarayında müqavilə imzalanması mərasimində nitq söyləmişdir.</p> <p>ABŞ Prezidentinin yeni müstəqil dövlətlərlə energetika və ticarət sahəsində əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, ölkənin ticarət departamentinin müşaviri Yan Kalitskini qəbul etmişdir.</p> <p>ABŞ-ın "Amoko Avrasiya Petroleum Kompani" şirkətinin prezidenti Con Steysin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Səudiyyə Ərəbistanının "Delta" şirkətinin rəhbəri Bədr əl-Əybanı qəbul etmişdir.</p> <p>ABŞ-ın "Yunokal" şirkətinin vitse-prezidenti Marti Mülleri qəbul etmişdir.</p> <p>Yaponiyanın "İtoçu" korporasiyasının "Enerji Kemikl" qrupunun Prezidenti Koçu Nacimonu qəbul etmişdir.</p> <p>Neft yataqlarının birgə işlənməsi haqqında müqaviləni imzalamış şirkətlərin başçıları ilə birgə mətbuat konfransı keçirmişdir.</p> <p>Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Con Bin Linin etimadnaməsini qəbul etmişdir.</p>
<b>1996-cı il 15 dekabr</b>	<p>Bakıda yeni sellülyar rabitə sisteminin təntənəli açılışı mərasimində nitq söyləmişdir.</p> <p>Teletatrdə uşaqların beynəlxalq televiziya və radio Günü, habelə YUNİSEF-in 50 illiyi münasibətilə "Uşaqlar dünyanın sevincidir" şənlik mərasimində çıxış etmişdir.</p>
<b>1996-cı il 16 dekabr</b>	<p>Avropa Şurasının hüquq məsələləri üzrə katibi Gi de Veli qəbul etmişdir.</p> <p>Azərbaycan Milli Təhlükəsizlik nazirliyi sərhəd qoşunlarının yaradılmasının 5-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda çıxış etmişdir.</p>
<b>1996-cı il 18 dekabr</b>	<p>Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Osman Faruq Loğoğlunu qəbul etmişdir.</p>
<b>1996-cı il 19 dekabr</b>	<p>İrənin Mədəniyyət və İslamı İrşad naziri Mustafa Mirsəlimi qəbul etmişdir.</p>
<b>1996-cı il 20 dekabr</b>	<p>Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Orkestrinin - "Vivaldi Orkestri"nin xeyriyyə konsertində iştirak etmişdir. Konsertdən sonra "Vivaldi Orkestr" in yaradıcı heyətilə görüşərək söhbət etmişdir.</p>
<b>1996-cı il 22 dekabr</b>	<p>MDB Parlamentlərarası Assambleyası komissiyasının üzvlərini qəbul etmişdir.</p>
<b>1996-cı il 23 dekabr</b>	<p>Rusiyanın müdafiə naziri İqor Rodionovu qəbul etmişdir.</p>
<b>1996-cı il 25 dekabr</b>	<p>Azərbaycan Respublikası Milli Qvardiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış etmişdir.</p>
<b>1996-cı il 26 dekabr</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p>
<b>1996-cı il 28 dekabr</b>	<p>"İntersun" şirkətlər qrupuna daxil olan "Azərsun" çay-qablaşdırıcı fabrikinin açılışında iştirak etmişdir.</p> <p>Rusiya Federasiyasının Minsk qrupundakı nümayəndəsi Yuri Yukalovu qəbul etmişdir.</p> <p>Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə xalqa müraciət etmişdir.</p>
<b>1996-cı il 29 dekabr</b>	<p>Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə Prezident sarayında keçirilən görüşdə nitq söyləmişdir.</p>
<b>1996-cı il 30 dekabr</b>	<p>Milad bayramı münasibətilə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin və şirkətlərin rəhbərləri ilə Prezident iqamətgahında</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>keçirilən görüşdə nitq söyləmişdir.</p> <p>Rusiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini qəbul etmişdir.</p>
<b>1996-cı il 31 dekabr</b>	<p>Şəhid övladları və yetim uşaqlar üçün Respublika əl oyunları stadionunda keçirilən Yeni il şənliyində iştirak etmiş və nitq söyləmişdir.</p> <p>Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmişdir.</p>
<b>1997-ci il 3 yanvar</b>	<p>Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpovu qəbul etmişdir.</p>
<b>1997-ci il 5 yanvar</b>	<p>Azərbaycan pravoslav xristianlarını Milad bayramı münasibətilə təbrik etmişdir</p>
<b>1997-ci il 6 yanvar</b>	<p>Rusiya Federasiyası baş nazirinin müavini Valeri Serovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 7 yanvar</b>	<p>Xalq şairi Qabilin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən gecədə iştirak etmişdir.</p>
<b>1997-ci il 8 yanvar</b>	<p>Gürcüstan xarici işlər nazirinin birinci müavini Mixail Uklebanı qəbul etmişdir.</p> <p>İsveçrə Federal Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü Ernst Müllemanı qəbul etmişdir.</p>
<b>1997-ci il 13-15 yanvar</b>	<p>Fransa Respublikasının Prezidenti Jak Şirakin dəvətilə bu ölkəyə rəsmi səfərə yola düşmüşdür.</p> <p><b>13 yanvar</b></p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Yelisey sarayında Fransa Prezidenti Jak Şirak ilə görüşmüşdür.</p> <p>"Yelisey" Sarayında ARDNŞ ilə "Elf-Akiten" və "Total" şirkətləri arasında "Lənkəran-dəniz" və "Talış-dəniz" neft müqavilələrinin imzalanması mərasimində çıxış etmişdir.</p> <p>Fransa Beynəlxalq Münasibətlər İnstitutunda "Azərbaycan və Qafqaz XXI əsrin astanasında" mövzusunda mühazirə oxumuşdur.</p> <p>Prezidentlər mətbuat üçün bəyanat vermişlər.</p> <p>Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidentinin şərəfinə nahar təşkil etmişdir.</p> <p>Paris meri Jan Tiyeri ilə görüşmüşdür.</p> <p>Maliyyə və xarici ticarət üzrə dövlət naziri İv Qalan ilə görüşmüşdür.</p> <p>Milli Assambleyada olmuş, Assambleyanın sədri Filipp Segen ilə görüşmüşdür.</p> <p>"Elf-Akiten" şirkətinin onun şərəfinə verdiyi naharda çıxış etmişdir.</p> <p><b>14 yanvar</b></p> <p>Parisdə Fransa-Azərbaycan Ticarət-Sənaye palatasının açılışı mərasimində çıxış etmişdir.</p> <p>Fransa Milli Məclisində Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir</p> <p>Azərbaycan Prezidentinin şərəfinə Fransanın xarici işlər naziri Erve de Şarettin təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p>

	<p>Senata getmiş, Senatın sədri Rene Monori ilə görüşmüşdür.</p> <p>"Total" şirkətinin prezidenti Tyerri de More ilə görüşmüşdür.</p> <p>"Dasso Avieyşn" şirkətinin prezidenti Serj Dasso ilə görüşmüşdür.</p> <p>"Frans-Press" agentliyinə müsahibə vermişdir.</p> <p>"TV-ARTE" televiziya kanalına müsahibə vermişdir.</p> <p>"Puan" jurnalına müsahibə vermişdir.</p> <p>"Ekspansion" jurnalına müsahibə vermişdir.</p> <p>Sənaye, poçt və rabitə naziri Frank Borotra ilə görüşmüşdür.</p> <p>Xarici işlər, naziri Erve de Şarettlə görüşmüşdür.</p> <p>Fransa ilə Azərbaycan arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Fransa-Azərbaycan Ticarət-Sənaye palatasının Azərbaycan prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p> <p><b>15 yanvar</b></p> <p>"Yevronyus" beynəlxalq telekanalının və Fransanın "Tv-5" televiziya kanalının müxbirlərinə müsahibə vermişdir.</p> <p>Fransada akkreditə olunmuş xarici jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>"Buing" şirkətinin başçısı Marten Buiinqi qəbul etmişdir.</p> <p>"Pariba" bankının sədri Fransua Enronu və onun müşaviri Klod de Kemularianı qəbul etmişdir.</p> <p>Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il 19 yanvar</b>	<p>Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında müalicə olunan xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkmişdir.</p>
<b>1997-ci il 20 yanvar</b>	<p>Şəhidlər xiyabanını ziyarət etmişdir.</p> <p>Ümumxalq hüzn gününə, şəhidlərin anılmasına həsr olunmuş xatirə gecəsi başa çatdıqdan sonra ədəbi-bədii kompozisiyanın iştirakçıları - incəsənət ustaları ilə Respublika sarayında keçirilən görüşdə çıxış etmişdir.</p>
<b>1997-ci il 21 yanvar</b>	<p>Hüquqi İslahatlar Komissiyasının növbəti iclasını keçirmişdir.</p> <p>ABŞ-ın "Frontera Risorses" şirkəti idarə heyətinin sədri Uilyam Uaytı qəbul etmişdir.</p>
<b>1997-ci il 24 yanvar</b>	<p>YUNİSEF-in Cənubi Qafqaz Respublikaları üzrə Əlaqələndirmə Mərkəzinin rəhbəri xanım Cakoba Petersi qəbul etmişdir.</p>
<b>1997-ci il 25 yanvar</b>	<p>"Neftçi" İdman-Sağlamlıq mərkəzinin 60 illiyi və mərkəzin olimpiya qurğusunun açılışı mərasimində çıxış etmişdir.</p> <p>Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin albom-kataloqunun təqdimat mərasimində iştirak etmişdir.</p> <p>Rusiya Federasiyası prezidentinin müşaviri E. Paini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1997-ci il 27 yanvar</b>	Polşa Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Voytsex Henseli qəbul etmişdir.
<b>1997-ci il 28 yanvar</b>	Böyük Britaniyanın "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətlərinin vitse-prezidentləri Bayron Qroutu və Rolf Manqo Larseni qəbul etmişdir.  Gürcüstan prezidentinin milli təhlükəsizlik məsələləri köməkçisi, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Nuqzar Sacayarı və Gürcüstanın Baş prokuroru Camlet Babilaşvilini qəbul etmişdir.
<b>1997-ci il 30 yanvar</b>	Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı Gününə həsr edilmiş təntənəli yığıncaqda nitq söyləmişdir.  Böyük Britaniyanın energetika naziri Lord Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 31 yanvar</b>	Prezident sarayında Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə nitq söyləmişdir.
<b>1997-ci il 1 fevral</b>	Müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə Prezident sarayında keçirilən görüşdə nitq söyləmişdir.
<b>1997-ci il 2 fevral</b>	Görkəmli balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Leyla Vəkilovanın anadan olmasının 70 illiyi münasibətilə keçirilən gecədə çıxış etmişdir.
<b>1997-ci il 4 fevral</b>	Beynəlxalq Valyuta Fondunun II Avropa Departamentinin aparıcı eksperti Tapio Saavalayneni və fondun Azərbaycandakı nümayəndəsi Təvfiq Yaprığı qəbul etmişdir.  ATƏT-in Minsk qrupunda Danimarka nümayəndəsi Süzan Xristianseni qəbul etmişdir.  Türkiyə Xarici İşlər Nazirliyinin Orta Asiya, Qafqaz və Balkan ölkələri üzrə baş idarəsinin rəhbəri Aydın Şahinbaşı qəbul etmişdir.
<b>1997-ci il 6 fevral</b>	Almaniya Xarici İşlər Nazirliyi mədəniyyət şöbəsi rəhbərinin müavini, səfir Horst Vinkelmannın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 7 fevral</b>	Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>1997-ci il 10 fevral</b>	İran islam inqilabının 18-ci ildönümü münasibətilə İİR-in Azərbaycandakı səfirliyinin "Gülüstan" Sarayında təşkil etdiyi qəbulda çıxış etmişdir.  Fransa Respublikasının Prezidenti Jak Şirakla telefonla danışmışdır.
<b>1997-ci il 11 fevral</b>	"Yunokal" korporasiyasının Prezidenti Con Aymlı və vitse-prezidenti Endrü Kroslini qəbul etmişdir.
<b>1997-ci il 12 fevral</b>	Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Qodian Obasini qəbul etmişdir.
<b>1997-ci il 13 fevral</b>	NATO-nun Baş katibi Xavyer Solana ilə Prezident sarayında görüşüb danışıqlar aparmışdır.  NATO-nun Baş Katibi Havyer solana ilə birgə KİV üçün bəyanat vermişlər.
<b>1997-ci il 14 fevral</b>	Rusiya Federasiya Şurasının MDB İşləri üzrə Komitəsinin sədri Oleq Boqomolov başda olmaqla parlament nümayəndə heyətini qəbul etmişdir.  Xalq artisti Qədir Rüstəmovla görüşmüşdür.  Türkiyə nümayəndə heyətini qəbul etmişdir.  "Sos Kinderdorf İnternəşnl" təşkilatının müsəlman ölkələri üzrə nümayəndəsi Xira Ləl Vanqununu qəbul etmişdir.
<b>1997-ci il 15 fevral</b>	Türkiyə parlamentinin deputatı Nihat Çetinqayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 16 fevral</b>	Beynəlxalq Kriminal Polis Təşkilatının Baş katibi Reymond Edvard Kendalı qəbul etmişdir.

<b>1997-ci il 17 fevral</b>	<p>BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə yardımçı komissiyanın "Gülüstan" sarayında keçirilən 32-ci sessiyasında nitq söyləmişdir.</p> <p>ABŞ-ın keçmiş kongresmeni Çarlz Vilsonu və "Vinq Qrup" şirkətinin Prezidenti Con Devisi qəbul etmişdir.</p>
<b>1997-ci il 18 fevral</b>	<p>Bakıya səfərə gələn Gürcüstan prezidenti Eduard Şevardnadzeni Bakı hava limanında qarşılamışdır.</p> <p>Qarşılama mərasimi zamanı qısa bəyanatla çıxış etmişdir.</p> <p>Prezidentlər Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>Gürcüstan Prezidenti ilə təkbətək görüş keçirmişdir.</p> <p>Gürcüstan ilə Azərbaycan arasında sənədlərin imzalanması mərasimində iştirak etmiş, Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında bəyannaməni və Azərbaycan Respublikası ilə Gürcüstan arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında müqaviləni Eduard Şevardnadze ilə birgə imzalamışdır.</p> <p>Eduard Şevardnadze ilə birgə KİV üçün mətbuat konfransı keçirmiş, bəyanat vermişlər.</p> <p>"Gülüstan" sarayında Gürcüstan prezidenti Eduard Şevardnadzenin şəərəfinə verilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.</p>
<b>1997-ci il 19 fevral</b>	<p>Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə M. Ə. Rəsulzadə adına BDU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitq söyləmişdir.</p> <p>Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Respublika sarayında Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşündə nitq söyləmişdir.</p> <p>Eduard Şevardnadze ilə birgə Gürcüstan səfirliyinin binasının açılışında iştirak etmişlər.</p> <p>Eduard Şevardnadze ilə birgə Milli Məclisdə olmuşdur.</p>
<b>1997-ci il 20 fevral</b>	<p>Eduard Şevardnadze ilə birgə "Tbilisi" parkında xatirə stelasının açılışında iştirak etmişdir.</p> <p>Eduard Şevardnadzeni vətənə yola salmışdır.</p>
<b>1997-ci il 21 fevral</b>	<p>ATƏT-in demokratik institutlar və insan haqları bürosunun rəhbəri Odri Qloveri qəbul etmişdir.</p>
<b>1997-ci il 23 fevral</b>	<p>Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vidalaşma mərasimində nitq söyləmişdir.</p>
<b>1997-ci il 24 fevral</b>	<p>Ziya Bünyadovun dəfn mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Misir Ərəb Respublikası xarici işlər nazirinin müavini Fəthi əl-Şəzlini qəbul etmişdir.</p>
<b>1997-ci il 25 fevral</b>	<p>Xocalı soyqırımının beşinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət etmişdir.</p> <p>Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində olmuş, Çinin görkəmli dövlət xadimi Den Syaopin vafatı ilə əlaqədar başsağlığı vermişdir.</p>
<b>1997-ci il 26 fevral</b>	<p>Xorvatiyanın, Niderland Krallığının və Almaniya Federativ Respublikasının Azərbaycandakı fəvqəladə və Səlahiyyətli səfirləri İveça Tomiçin, Nikalaos Van Damın, Kristian Zibekin etimadnamələrini qəbul etmişdir.</p>
<b>1997-ci il 27 fevral</b>	<p>Danimarkanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Nils Helskofu və "Qreyt Nordik" şirkətinin prezidenti Tomas Dyüeri qəbul etmişdir.</p> <p>Bosniya və Herseqovinanın Türkiyədəki səfiri Xeyrəddin Somunu qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	AŞPA-nın Miqrasiya, Qaçqınlar və Demografiya Komitəsi sədrinin müavini Tadeuş İvinskinin başçılıq etdiyi AŞPA-nın nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 28 fevral</b>	“Əsrin müqaviləsi” üzrə layihənin rəhbər komitəsinin üzvləri və ABƏŞ-in rəhbərləri ilə Prezident sarayında keçirilən görüşdə çıxış etmişdir.  Macarıstan xarici işlər nazirinin müavini İştvan Sen-İvanini qəbul etmişdir.
<b>1997-ci il 1 mart</b>	Türkiyənin milli təhsil naziri Mehmet Sağlamı qəbul etmişdir.  ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.
<b>1997-ci il 2 mart</b>	İran İslam Respublikasının Azərbaycandakı səfiri Əlirza Bikedlini qəbul etmişdir.
<b>1997-ci il 4 mart</b>	Qırğızıstan Xalq Nümayəndələri Məclisinin sədri Almamet Matubrahimovu qəbul etmişdir.
<b>1997-ci il 5 mart</b>	«Şahdəniz» neft yatağı üzrə müqavilə layihəsinin idarəetmə komitəsi üzvləri ilə Respublika sarayında keçirilən görüşdə nitq söyləmişdir.  Rusiya Federasiyasının prezidenti B. Yeltsinə 1993-1996-cı illər ərzində Rusiya Federasiyası tərəfindən Ermənistana qeyri-qanuni yolla külli miqdarda verilmiş silahların geri qaytarılması ilə əlaqədar məktub göndərmişdir.
<b>1997-ci il 6 mart</b>	Fəxri xiyabanda olmuş, xalq şairi Səməd Vurğunun məzarını ziyarət etmişdir.  Xalq şairi Səməd Vurğunun ev muzeyində çıxış etmişdir.  ABŞ-ın "Motorola" beynəlxalq şəbəkələr şirkətinin Prezidenti Fernando Amandini qəbul etmişdir.
<b>1997-ci il 7 mart</b>	Səməd Vurğunun 90 illik yubileyində iştirak etmək üçün Azərbaycana gəlmiş Dağıstanın xalq şairi Rəsul Həmzətovu və onun xanımını qəbul etmişdir.  ABŞ-ın "Alko İnterneyşnl" neft və qaz şirkətinin Prezidenti Con Çitamı və həmin şirkətin MDB ölkələrində biznesin inkişafı üzrə vitse-prezidenti X. B. Uaytı qəbul etmişdir.  Səudiyyə Ərəbistanının tanınmış biznesmeni Şeyx Xəlil əl-Rəhbanini qəbul etmişdir.  Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illiyinə həsr edilmiş Respublika sarayında keçirilən yubiley gecəsində nitq söyləmişdir.
<b>1997-ci il 8 mart</b>	Beynəlxalq Qadınlar günü münasibəti ilə "Sevil" Azərbaycan Qadınları Məclisinin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil etdiyi görüşdə nitq söyləmişdir.
<b>1997-ci il 11 mart</b>	Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublika Ağsaqqallar Şurasının sədri akademik İman Mustafayevin dəfn mərasimində iştirak etmişdir.
<b>1997-ci il 12 mart</b>	Hindistan Xarici İşlər nazirinin müavini Şri Krişnan Raqunatı qəbul etmişdir.
<b>1997-ci il 13 mart</b>	ABŞ dövlət katibi müavininin siyasi-hərbi məsələlər üzrə baş köməkçisi Erik Nyusonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 15 mart</b>	Dağıstanın Baş müftisi Seyid Məhəmməd Abubakarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Rusiya Federasiyasının prezidenti B. Yeltsinə 1993-1996-cı illər ərzində Rusiya Federasiyası tərəfindən Ermənistana qeyri-qanuni yolla külli miqdarda verilmiş silahların geri qaytarılması ilə əlaqədar ikinci dəfə məktub göndərmişdir.
<b>1997-ci il 19 mart</b>	Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.  Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Qələmlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 20 mart</b>	Azərbaycan Prezidenti tərəfindən şəhid övladları və kimsəsiz uşaqlar üçün “Gülüstan” sarayında təşkil edilmiş Novruz şənliyində çıxış etmişdir.

<b>1997-ci il 21 mart</b>	Bakının gənclər meydanında keçirilən Novruz bayramı şənliklərində çıxış etmişdir.
<b>1997-ci il 23 mart</b>	<p>Pakistanın dövlət müstəqilliyi günü şərəfinə Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin "Hyatt-Recensi-Naxçıvan" otelində təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Rusiyanın xalq artisti Gennadi Xazanovun konsertinə tamaşa etdikdən sonra onunla görüşüb söhbət etdi.</p>
<b>1997-ci il 24-25 mart</b>	<p>Ukraynda rəsmi dövlət səfərində olmuşdur.</p> <p><b>24 mart</b></p> <p>Ukrayna Prezidenti Leonid Kuçmanın dəvəti ilə rəsmi dövlət səfərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.</p> <p>"Mariinsk" Sarayında rəsmi qarşılama mərasimindən sonra Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüş keçirmişdir.</p> <p>Kiyevdə Ukraynanın ali mükafatının - Yaroslav Mudrı ordeninin təqdim edilməsi mərasimində nitq söyləmişdir.</p> <p>Kiyev-Peçera dövlət tarix mədəniyyət qoruğunda olmuşdur.</p> <p>Ukrayna paytaxtının "Şöhrət" meydanında naməlum əsgərin məzarı önünə əkilər qoymuşdur.</p> <p>İki dövlət arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Prezidentlər Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında bəyannaməni və neft-qaz sahəsində əməkdaşlıq haqqında memorandumu imzalamışdır.</p> <p>Ukrayna Prezidenti Leonid Kuçma ilə birgə KİV üçün bəyanat vermişlər.</p> <p>Ukrayna Prezidenti Leonid Kuçmanın adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p><b>25 mart</b></p> <p>Azərbaycan Prezidentinə Kiyev şəhərinin fəxri qonağı diplomunun və şəhərin rəmzi açarının təqdim edilməsi mərasimində çıxış etmişdir.</p> <p>Kiyev Bələdiyyə İdarəsinə gələrək şəhər meri Aleksandr Omelcenko ilə görüşmüşdür.</p> <p>Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Ukrayna Xarici İşlər naziri Gennedi Udovenko ilə işgüzar səhər yeməyində olmuşdur.</p> <p>Ukrayna Ali Radasında olmuş, Ali Rada sədrinin müavini Aleksandr Tkaçenko ilə görüşmüşdür.</p> <p>Kiyev milli banknot fabrikində olmuşdur.</p> <p>Ukraynanın baş naziri Pavel Lazarenko ilə görüşmüşdür.</p> <p>Ukraynanın baş naziri Pavel Lazarenkonun adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>

	<p>Ukrayna prezidenti Leonid Kuçma ilə təkbətək görüş keçirmişdir.</p> <p>Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransında bəyanatla çıxış etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il 26 mart</b>	<p>Mistislav Rostropoviçin 70 illik yubileyində iştirak etmək üçün Fransaya işgüzar səfərə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.</p>
<b>1997-ci il 27 mart</b>	<p>Yelisey sarayında Fransa prezidenti Jak Şirak ilə görüşmüşdür.</p> <p>Fransa Xarici İşlər naziri Erve de Şarettlə görüşmüşdür.</p> <p>"Kriyon" mehmanxanasında Fransanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş tənənəli yubiley gecəsində iştirak etmişdir.</p> <p>Mstislav Rostropoviçin şərəfinə "Yelisey" Sarayında keçirilən qəbulda iştirak etmişdir.</p> <p>Parisdən Moskvaya yola düşmüşdür.</p>
<b>1997-ci il 28 mart</b>	<p>MDB üzvü olan ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Moskvaya gəlmişdir.</p> <p>Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinlə görüşmüşdür.</p> <p>MDB Dövlət Başçıları Şurasının qapalı iclasında iştirak etmişdir.</p> <p>MDB dövlət başçılarının mətbuat konfransında iştirak etmişdir.</p> <p>Rusiya Federasiyasının xarici işlər naziri Yevgeniy Primakovla görüşmüşdür.</p> <p>Vorobyovı Qorıdakı iqamətgahında Moldova prezidenti Petru Luçinski ilə görüşmüşdür.</p> <p>"Prezident Hotel"də Ermənistan prezidenti Levon Ter-Petrosyanla ilə təkbətək görüşü olmuşdur.</p> <p>Görüşdən sonra prezidentlər KİV üçün bəyanat vermişlər.</p>
<b>1997-ci il 29 mart</b>	<p>MDB-nin üzvü olan dövlətlərin başçılarının iclasından sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmışdır.</p> <p>Azərbaycan Respublikasının prezidentinə Moskva dövlət hüquq akademiyasının fəxri doktoru adı verilməsi mərasimində çıxış etmişdir.</p> <p>Rusiya Federasiyasının yanacaq və energetika naziri Pyotr Rodinovla görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının prezidenti B. Yeltsinlə görüşmüşdür.</p> <p>Vətənə yola düşmüşdür.</p>
<b>1997-ci il 30 mart</b>	<p>Neft milyonçusu Şəmsi Əsədullayevin nəvəsi, ABŞ-da yaşayan həmyerlimiz Züleyxa Əsədullayevanı qəbul etmişdir.</p>
<b>1997-ci il 31 mart</b>	<p>Rusiya Federasiyası baş nazirinin müavini Oleq Sısuvevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 1 aprel</b>	<p>Respublika sarayında keçirilən Azərbaycanda Rusiya mədəniyyəti günlərinin açılış mərasimində iştirak etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Azərbaycanda Rusiya Federasiyası mədəniyyət günlərinin təntənəli açılışı mərasimindən sonra onun iştirakçıları ilə görüşdə təbrik sözləri söyləmişdir.</p> <p>Azərbaycanda Rusiya Federasiyasının mədəniyyət günlərində R. Mustafayev adına İncəsənət Muzeyində keçirilən Dövlət Tretyakov Qalereyasının kolleksiyasından ibarət sərgidə çıxış etmişdir.</p> <p>Fransanın xarici işlər naziri Erve de Şarett ilə görüşmüşdür.</p>
<b>1997-ci il 2 aprel</b>	<p>Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 4-cü ildönümü ilə əlaqədar Nərimanov rayonundakı yataqxanada məskunlaşmış Kəlbəcər qaçqınları ilə görüşdə nitq söyləmişdir.</p> <p>ABŞ-ın «Amoko» şirkətinin Bakıda yeni ofisinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.</p> <p>Türkiyənin Azərbaycandakı səfiri Osman Faruq Loğoqlunu qəbul etmişdir.</p>
<b>1997-ci il 3 aprel</b>	<p>Amerikanın Demokratiya uğrunda mərkəzinin direktoru Allen Vaynşteyni qəbul etmişdir.</p> <p>Rusiya kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının Ermənistana qeyri-qanuni silah verilməsi faktının müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirmişdir.</p>
<b>1997-ci il 4 aprel</b>	<p>Rusiya Dövlət Dumasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun rəhbəri İvan Aniçkin başda olmaqla Duma deputatlarını qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının prezidenti B. Yeltsinə 1993-1996-cı illər ərzində Rusiya Federasiyası tərəfindən Ermənistana qeyri-qanuni yolla külli miqdarda verilmiş silahların geri qaytarılması ilə əlaqədar üçüncü dəfə məktub göndərmişdir.</p>
<b>1997-ci il 5 aprel</b>	<p>Azərbaycanda Rusiya Federasiyasının mədəniyyət günlərində Vaxtanqov adına Moskva Akademik Teatrının Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında D. Kiltinin "Əziz yalançı" tamaşası qurtardıqdan sonra moskvalı qonaqlarla söhbət etmişdir.</p> <p>ABŞ-ın "Pennzoyl" şirkətinin əməliyyat və qazma işləri üzrə Prezidenti Stiv Çizboronu qəbul etmişdir.</p> <p>Xəzərin Azərbaycan sektorunda perspektivli "Qarabağ" strukturunun müştərək işlənməsi ilə əlaqədar bir sıra ölkələrin şirkətləri ilə ARDNŞ arasında imzalanmış müqavilənin həyata keçirilməsi üçün yaradılmış Xəzər Beynəlxalq Neft Şirkətinin rəhbər heyətinin üzvləri ilə görüşmüşdür.</p>
<b>1997-ci il 6 aprel</b>	<p>Yaponiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Takexiro Toqonun etimadnaməsini qəbul etmişdir.</p> <p>Yaponiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Azərbaycanda Rusiya Federasiyası mədəniyyət günlərinin bağlanması mərasimindən sonra Rusiya artistləri ilə söhbət etmişdir.</p> <p>"Gülüstan" sarayında Rusiya Federasiyası mədəniyyət günlərinin iştirakçılarının şərəfinə təşkil olunmuş qəbulda çıxış etmişdir.</p>
<b>1997-ci il 7 aprel</b>	<p>Şəhriyar adına Mədəniyyət Mərkəzində tibb elmləri doktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Tamerlan Əziz oğlu Əliyevin matəm mərasimində çıxış etmişdir.</p>
<b>1997-ci il 8 aprel</b>	<p>Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etmişdir.</p>
<b>1997-ci il 10 aprel</b>	<p>Böyük Britaniyanın "Britiş Petroleum" şirkəti Direktorlar Şurasının məsləhətçisi Brayan Follu qəbul etmişdir.</p>
<b>1997-ci il</b>	<p>Yunanıstan xarici işlər naziri Teodoros Panqausu qəbul etmişdir.</p>

<b>11 aprel</b>	ABŞ-ın "Amoko" şirkətinin Bakıda yeni ofisinin açılışı mərasimində çıxış etmişdir.
<b>1997-ci il 12 aprel</b>	"Amoko Avrasiya Petroleum Kompani" şirkətinin Prezidenti Don Steysini, ABŞ-ın "Amoko" korporasiyasının Vitse-prezidenti Riçard Flerini və korporasiyanın digər vəzifəli şəxslərini qəbul etmişdir.
<b>1997-ci il 13 aprel</b>	Rusiya ictimai televiziya telekanalının aparıcısı Leonid Yakuboviçi qəbul etmişdir.  Türkiyənin tanınmış müğənnisi Əbru Gündəşin konsertindən sonra ailəsi ilə birlikdə onunla söhbət etmişdir.
<b>1997-ci il 15 aprel</b>	Fransa Milli Məclisinin deputatı Jak Miyarı qəbul etmişdir.  Məşhur heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Elegiya" əsərinin - mərmər abidənin və bu abidədən bəhs edən albomun Bakı İncəsənət Mərkəzində təqdimat mərasimində çıxış etmişdir.  İsrailin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Arkadi Mil-Manın etimadnaməsini qəbul etmişdir.  İtaliya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Alessandro Fallovolitanın etimadnaməsini qəbul etmişdir.
<b>1997-ci il 16 aprel</b>	Azərbaycanda iqtisadi islahatların gedişinə, eyni zamanda kənd təsərrüfatında cari işlərin vəziyyətinin müzakirəsinə həsr olunmuş Respublika sarayında keçirilən müşavirədə nitq söyləmişdir.  Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>1997-ci il 18 aprel</b>	Qurban bayramı münasibətilə lərikli fermer Xanış Şahiyevlə və onun ailə üzvləri ilə görüşüb söhbət etmişdir.
<b>1997-ci il 21 aprel</b>	ATƏT-in Minsk qrupunun həmsədri, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair Minsk qrupu çərçivəsində keçirilən danışıqlarda Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi Yuri Yukalovu qəbul etmişdir.
<b>1997-ci il 22 aprel</b>	İrənin xarici işlər naziri Əli Əkbər Vilayətini qəbul etmişdir.  Dövlət Naziri Anatoli Minçenko başda olmaqla Ukrayna hökumət nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 23 aprel</b>	Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevin Azərbaycana rəsmi səfəri ilə bağlı Bakı hava limanında qarşılanma mərasimində iştirak etmiş və bəyanat vermişdir.  Prezidentlər Şəhidlər Xiyabanında olmuşlar.  Prezidentlərin ikilikdə görüşü keçirilmişdir.  Prezidentlər iki ölkə arasında sənədlərin imzalanması mərasimində iştirak etmiş və Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında memorandum imzalamışlar.  KİV nümayəndələri üçün bəyanat vermiş, mətbuat konfransı keçirmişlər.  Qırğızıstan Prezidentinə BDU-nun fəxri doktoru diplomu təqdim edilməsi mərasimində iştirak etmişdir.  Prezidentlər Bakı Dövlət Universitetinin tələbə şəhərciyində müvəqqəti yerləşdirilmiş qaçqınlarla görüşmüşlər.  Azərbaycan Prezidenti adından Qırğızıstan Prezidenti Əsgər Akayevin şərəfinə "Gülüstan" sarayında verilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Qırğızıstan prezidentini Vətənə yola salmışdır.
<b>1997-ci il 24 aprel</b>	“Azərbaycanda investisiya qoyuluşu imkanları” mövzusunda Bakıda keçirilən Beynəlxalq Konfransın iştirakçılarının qəbul etmişdir.
<b>1997-ci il 25 aprel</b>	Pasxa bayramı münasibətilə respublikanın pravoslav xristianlarını təbrik etmişdir.
<b>1997-ci il 28 aprel</b>	Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin İstanbulda keçiriləcək biznes konfransında iştirak etmək üçün Türkiyəyə yola düşmüşdür.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  Atatürk hava limanında Türkiyənin prezidenti Süleyman Dəmirəl tərəfindən qarşılanmışdır.  İstanbulda keçirilmiş "Qara dəniz regionunda yeni imkanlar" mövzusunda biznes konfransında nitq söyləmişdir.  Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.  Türkiyə prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.  Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.  Rumıniya prezidenti Emil Konstantinesku ilə görüşmüşdür.  Moldova prezidenti Petru Luçinski ilə görüşmüşdür.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Vətənə qayıtmışdır.
<b>1997-ci il 29 aprel</b>	Mstislav Rostropoviç, onun xanımı Qalina Vişnevskaya və ailəsinin digər üzvləri ilə Prezident sarayında keçirilən görüşdə çıxış etmişdir.  Mstislav Rostropoviçin 70 illiyinə həsr edilmiş yubiley şənlikləri çərçivəsində R. Mustafayev adına İncəsənət muzeyində Azərbaycan incəsənət ustalarının konsertində olmuşdur.
<b>1997-ci il 30 aprel</b>	Bakı Musiqi Akademiyasında maestro M. Rostropoviçin şərəfinə təşkil edilmiş təntənəli mərasimdə iştirak etmişdir.
<b>1997-ci il 1 may</b>	Mstislav Rostropoviçin 70 illik yubileyi şənliklərinə xarici ölkələrdən gələn kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibə vermişdir.  Avropa Şurası Parlament Assambleyasının sədri Leni Fişeri qəbul etmişdir.
<b>1997-ci il 2 may</b>	Tapio Saavalaynenin başçılıq etdiyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etmişdir.  Görkəmli musiqiçi Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində iştirak etmişdir.  Fransa Senatının üzvü, Senatda Fransa-Azərbaycan dostluğu qrupunun rəhbəri Jan Buayeni qəbul etmişdir.  Görkəmli musiqiçi Mstislav Rostropoviçin şərəfinə təşkil olunmuş qəbulda çıxış etmişdir.
<b>1997-ci il 4 may</b>	MDB Parlamentlərarası Assambleya Şurasının Baş Katibi Mixail Krotovu qəbul etmişdir.  BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Prezidenti Fəuzi Həmd əl-Sultanı qəbul etmişdir.

	<p>İFAD ilə Azərbaycan hökuməti arasında sazişin imzalanmasında iştirak etmişdir.</p>
<b>1997-ci il 5 may</b>	<p>Türkiyə prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə rəsmi səfərdə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Çankaya köşkündə rəsmi qarşılama mərasimindən sonra prezident Süleyman Dəmirəllə birlikdə KİV üçün bəyanat vermişdir.</p> <p>“Çankaya köşkü”ndə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Prezidentlər Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın dərinləşməsi barədə bəyannamə imzalamışlar.</p> <p>Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etmiş, muzeydə olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.</p> <p>Prezident Süleyman Dəmirəllə təkbətək görüş keçirmişdir.</p> <p>“Çankaya köşkü”ndə Azərbaycan Prezidentinə Türkiyə Cümhuriyyətinin “Dövlət nişanı”nın təqdim olunması mərasimində çıxış etmişdir. Mərasimdən sonra jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Xarici ölkələrin iqamətgahları Ankarada yerləşən, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlərlə görüşdə çıxış etmişdir.</p> <p>Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İsmayıl Haqqı Qarayay ilə görüşmüşdür.</p> <p>Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.</p> <p>Öz iqamətgahında Türkiyə Baş nazirinin müavini Tansu Çillərlə görüşmüşdür.</p> <p>Baş Nazir Nəcməddin Ərbakanla görüşmüşdür.</p> <p>Türkiyə Millətçi Hərəkət Partiyası sədrinin əvəzi Toğrul Türkeşlə görüşmüşdür.</p>
<b>1997-ci il 6 may</b>	<p>Ankaranın mərkəzi küçələrindən birinə - 3-cü caddəyə Azərbaycan prospekti adı verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış etmişdir.</p> <p>Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin yeni binasının təməlinin qoyulması mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Quru Qoşunları məktəbi ilə tanış olmuşdur.</p> <p>Azərbaycan diasporunun nümayəndələri və Türkiyənin hərbi və mülki Ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür.</p> <p>Türkiyənin tanınmış jurnalistlərinə müsahibə vermişdir.</p> <p>Türkiyənin "Samanyolu" televiziyasına müsahibə vermişdir.</p> <p>Türkiyənin NTV televiziyasına müsahibə vermişdir.</p> <p>Bilkənd Universitetində həkim və alim Ehsan Doğramacı ilə görüşmüşdür.</p>

	<p>Bilkənd Universitetində Azərbaycan Respublikası Prezidentinə Türkiyə-Azərbaycan Dostluğu Vəqfinin fəxri sədri diplomunun təqdim edilməsi mərasimində çıxış etmişdir.</p> <p>Toğrul Qəniyevin dirijorluq etdiyi Bilkənd Universiteti Akademik Orkestrin konsertinə baxmışdır.</p> <p>Azərbaycan-Türkiyə Cəmiyyətinin sədri Ehsan Doğramacı tərəfindən təşkil olunmuş naharda çıxış etmişdir.</p> <p>Türkiyənin Bilkənd Universitetində çıxış etmişdir.</p> <p>Türkiyə Böyük Millət Məclisində olmuş, Məclisin sədri Mustafa Qələmli ilə görüşmüş, millət vəkilləri qarşısında çıxış etmişdir.</p> <p>Ana Vətən Partiyasının sədri Məsud Yılmazla görüşmüşdür.</p> <p>Demokratik Sol Partiyanın sədri Bülənd Ecevitlə görüşmüşdür.</p> <p>Türkiyə Böyük Millət Məclisinin üzvü Hikmət Çətinlə görüşmüşdür</p> <p>Ankara Dövlət Opera və Balet Teatrında olmuş, Əhməd Adnan Sayqunun "Yunis İmrə və sevgi" oratoriyasına qulaq asmışdır.</p>
<b>1997-ci il 7 may</b>	<p>İzmirə yola düşmüşdür.</p> <p>Azərbaycan prezidentinə "9 Eylül" Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitq söyləmişdir.</p> <p>İzmir Valisi Qutlu Aktaşın Azərbaycan Prezidentinin şərəfinə verdiyi ziyafətdə çıxış etmişdir.</p> <p>İzmirdə yaşayan və təhsil alan soydaşlarımızla görüşmüşdür.</p> <p>İzmirdə "Bakı" parkının və "Heydər Əliyev" bulvarının açılışında nitq söyləmişdir.</p> <p>"Princess" otelinin foyesində Azərbaycan diaspunun təşkil etdiyi sərgi ilə tanış olmuşdur.</p> <p>İstanbula yola düşmüşdür.</p> <p>"Çırağan" hotelində KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>İstanbul Valisi Ridvan Yenişən Azərbaycan Prezidentinin şərəfinə ziyafət vermişdir.</p>
<b>1997-ci il 8 may</b>	<p>Azərbaycan Prezidentinə Fatih Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitq söyləmişdir.</p> <p>Türkiyənin "TRT", "TQRT", "Samanyolu", "NTV" televiziya kanallarının rəhbərləri ilə görüşdə çıxış etmişdir.</p> <p>Türkiyənin iş adamları ilə İstanbulda görüşdə nitq söyləmişdir.</p> <p>İstanbulda İslam Konfransı Təşkilatının tarix, kültür, sənət mərkəzində çıxış etmişdir.</p> <p>Vətənə yola düşməzdən əvvəl Atatürk hava limanında KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il</b>	<p>İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə keçirilən mərasimdə nitq</p>

<b>9 may</b>	<p>söyləmişdir.</p> <p>Almaniyanın "Demineks" şirkəti idarə heyətini qəbul etmişdir.</p> <p>İsveçrənin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Avropa İnsan Hüquqları Məhkəməsi sədrinin müavini Rudolf Bernardın başçılıq etdiyi Avropa Şurasının nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 10 may</b>	<p>Anadan olmasının 74-cü ildönümü münasibətilə Bakının Nizami rayonundakı Səkkizinci kilometr yaşayış sahəsinin Cəmsid Naxçıvanski küçəsində yeni parkın açılışında iştirak etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etmişdir.</p> <p>Ukraynanın Dövlət Naziri Anatoli Minçenkonu qəbul etmişdir.</p>
<b>1997-ci il 12 may</b>	<p>Rusiyanın "Rosneft" şirkəti Direktorlar Şurasının sədri Aleksandr Putilovu qəbul etmişdir.</p>
<b>1997-ci il 13-14 may</b>	<p>İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan dövlət başçılarının Zirvə toplantısında iştirak etmək üçün Aşqabada yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p><b>13 may</b> Aşqabadda hava limanında Türkmənistan prezidenti Saparmurad Niyazov tərəfindən qarşılanmışdır.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazov ilə təkbətək görüşü olmuşdur.</p> <p>İran prezidenti Haşimi Rəfsancani ilə görüşmüşdür.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>Pakistanın baş naziri Nəvaz Şəriflə görüşmüşdür.</p> <p>Özbəkistan prezidenti İslam Kərimovla görüşmüşdür.</p> <p>Aşqabad İqtisadi Əməkdaşlıq Təşkilatının V zirvə görüşündə nitq söyləmişdir.</p> <p><b>14 may</b> EKO-nun sammitində Aşqabad bəyannaməsini imzalamışdır.</p> <p>Aşqabaddan vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1997-ci il 16 may</b>	<p>Respublika prezidenti yanında Təhlükəsizlik Şurasının iclasını keçirmişdir.</p> <p>Moskva hökuməti başçısının müavini Ernest Bakirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiyanın Ulyanovsk vilayəti qanunvericilik məclisi sədrinin birinci müavini Yevgeni Qolovka başda olmaqla vilayətin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyası, Ukrayna Respublikası və Belarus Respublikasının aqrarçı alimlərini qəbul etmişdir.</p>
<b>1997-ci il</b>	<p>Səfir Henri Klark başda olmaqla ABŞ hərbi kollecinin nümayəndə heyətini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>17 may</b>	
<b>1997-ci il 19 may</b>	<p>“Tengizşevroyl” Şirkətinin baş direktoru Nik Zananı qəbul etmişdir.</p> <p>Norveç Krallığının Milli bayramı — Konstitusiya günü münasibətilə Norveçin Azərbaycandakı səfirliyində rəsmi qəbulda çıxış etmişdir.</p>
<b>1997-ci il 20 may</b>	<p>İspaniya Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Xose Antonio İturriqanın etimadnaməsini qəbul etmişdir.</p> <p>Belçika Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Mark Frankı qəbul etmişdir.</p> <p>Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etmişdir.</p> <p>Gürcüstanın Milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.</p>
<b>1997-ci il 22 may</b>	Türkiyənin Azərbaycandakı səfiri Osman Faruq Loğoğlunu qəbul etmişdir.
<b>1997-ci il 23 may</b>	Azərbaycan musiqisinin pərəstişkarı və ifaçısı, ABŞ-da yaşayan Cefri Verbaxı və onun həyat yoldaşı Aynur xanımı qəbul etmişdir.
<b>1997-ci il 24 may</b>	"Lenfilm" kinostudiyasının baş direktoru Viktor Sergeyevi və məşhur teatr və kino aktyoru Aleksandr Abdulovu qəbul etmişdir.
<b>1997-ci il 26 may</b>	RF Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedevi qəbul etmişdir.
<b>1997-ci il 27 may</b>	Azərbaycanın Milli bayramı – Respublika günü münasibətilə Respublika sarayında keçirilən təntənəli yığıncaqda iştirak etmiş və nitq söyləmişdir.
<b>1997-ci il 29 may</b>	Rusiyanın NTV telekanalı proqramlarının Azərbaycanda yayımlanmasının rəsmi açılış mərasimində çıxış etmişdir.
<b>1997-ci il 30 may</b>	<p>ABŞ senatoru Sem Braunbəkin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İçkeriya Çeçen Respublikası prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi Ruslan Kutayevi qəbul etmişdir.</p> <p>Avropa Şurasının Parlament Assambleyasında Fransa nümayəndə heyətinin rəhbərinin müavini Jan Setlenjenin başçılıq etdiyi parlament qrupunu qəbul etmişdir.</p>
<b>1997-ci il 31 may</b>	Qazaxıstanın Azərbaycandakı səfiri İbrahim Amanqalievini qəbul etmişdir.
<b>1997-ci il 1 iyun</b>	<p>Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə Opera və Balet Teatrında keçirilən mərasimdə çıxış etmişdir.</p> <p>ATƏT-in Minsk konfransının və Minsk qrupunun nümayəndələrini - ABŞ-Dövlət Katibinin müavini, Minsk konfransının həmsədri Stroub Talbottu, Minsk qrupunun keçmiş həmsədri səfir Cozef Presseli və indiki həmsədri Lin Paskonu, Rusiya Xarici İşlər nazirinin birinci müavini Boris Pastuxovu, Minsk konfransının həmsədri, səfir Valentin Lozinskini, Minsk qrupunun həmsədri, səfir Yuri Yukalovu, Fransadan Minsk konfransının həmsədri Jak Blönü, Minsk qrupunun həmsədri, səfir Jorj Vojyeni qəbul etmişdir.</p>
<b>1997-ci il 2 iyun</b>	Böyük Britaniyanın sənaye və ticarət naziri Con Batlın başçılığı ilə "Xəzərneftqaz-97" sərgisində iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 3 iyun</b>	<p>Bakı İdman-Konsert Kompleksində “Xəzərneftqaz - 97” beynəlxalq sərgisinin və konfransının açılış mərasimində iştirak etmişdir.</p> <p>“Qazaxıstanxəzərşelf” şirkətinin prezidenti Baltabek Kuandikovu qəbul etmişdir.</p> <p>"Xəzərneftqaz-97" beynəlxalq sərgisində iştirak etmək üçün Bakıya gəlmiş Norveçin Energetika və Sənaye naziri Ranveyq Freyləndi qəbul etmişdir.</p>

	<p>Fransa senatoru Anure Dyuleni, sənaye nazirinin birinci müavini Gi Arleti və "Elf-Akiten" şirkətinin vitse-prezidenti Jozel Buşeni qəbul etmişdir.</p> <p>Ukrayna Dövlət Neft və Qaz Komitəsi sədrinin birinci müavini Vladimir Lopatini qəbul etmişdir.</p> <p>Türk Petrolları Anonim Şirkətinin prezidenti Sıtkı Sancarı qəbul etmişdir.</p>
<b>1997-ci il 4 iyun</b>	ABŞ-ın "Ekson" şirkətinin MDB ölkələri üzrə prezidenti Terri Kuntsu qəbul etmişdir.
<b>1997-ci il 5 iyun</b>	<p>Görkəmli müğənni və musiqiçi İosif Kobzonun Respublika sarayında keçirilən "Vida qastrolu" zamanı onunla söhbət etmişdir.</p> <p>Fransanın "Total" neft şirkətinin vitse-prezidenti Əziz Ait Səidi qəbul etmişdir.</p>
<b>1997-ci il 6 iyun</b>	İrənin OİEK şirkətinin prezidenti Seyid Əli Əkbər Həşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 7 iyun</b>	Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun "Fərhad və Şirin" pyesinin yeni quruluşda tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşdə çıxış etmişdir.
<b>1997-ci il 9 iyun</b>	<p>ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya, Ukrayna və Avrasiya şöbəsinin direktoru Maykl Matteranı və Dövlət Departamentinin nümayəndəsi Stiv Yanqı qəbul etmişdir.</p> <p>Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" aviasiya şirkətinin prezidenti Şeyx Əhməd ibn Səid əl-Maktum başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 10-11 iyun</b>	<p>Qazaxıstan Respublikasında rəsmi səfərdə olmuşdur.</p> <p><b>10 iyun</b></p> <p>Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Almatı hava limanında Qazaxıstan televiziyası müxbirlərinin suallarına cavab vermişdir.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə təkbətək görüş keçirmişdir.</p> <p>Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında bəyannamə imzalamışdır.</p> <p>Qazaxıstan Prezidentinin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p><b>11 iyun</b></p> <p>Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Qazaxıstan parlamentinin hər iki palatasının - Senatın və Məclisin deputatları qarşısında çıxış etmişdir.</p> <p>Azərbaycan Prezidentinə Əl-Fərabî adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilməsi mərasimində nitq söyləmişdir.</p> <p>Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Qazaxıstanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>"Müstəqillik abidəsi" önünə çiçək dəstələri qoymuşdur.</p>

	<p>28 Qvardiyaçı Panfilovçu adına parkda ağac əkməmişdir.</p> <p>Qazaxıstan Milli Tarix muzeyində olmuşdur.</p> <p>Vətənə yola düşmüşdür.</p>
<b>1997-ci il 12 iyun</b>	<p>Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin Milli bayram - Rusiyanın dövlət müstəqilliyi günü münasibətilə "Gülüstən" sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Finlandiya Respublikasının, Əlcəzair Xalq Demokratik Respublikasının və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri Ronald Mörfi, Rəbbah Həbib və Yıropanq Narumetrakaqarnın etimadnamələrini qəbul etmişdir.</p>
<b>1997-ci il 13 iyun</b>	<p>Prezident sarayında Moskvanın meri Yuri Lujkovu qəbul etmişdir.</p> <p>Azərbaycanla Moskva arasında sənədlərin imzalanması mərasimində iştirak etmiş, KİV üçün bəyanat vermiş, mətbuat konfransı keçirmişdir.</p> <p>Bakıda Moskvanın 850 illiyinə həsr edilmiş mədəniyyət günlərinin açılışında nitq söyləmişdir.</p>
<b>1997-ci il 14 iyun</b>	<p>ATƏT-in Minsk qrupunun həmsədrələri Lin Pasko (ABŞ), Yuri Yukalov (Rusiya) və Jorj Vojye (Fransa) başda olmaqla ATƏT-in Minsk qrupunun nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 16 iyun</b>	<p>1992-ci ilin fevral-may hadisələri ilə bağlı Prezident sarayında bir qrup qaçqın və telejurnalist ilə görüşmüşdür.</p>
<b>1997-ci il 18-19 iyun</b>	<p><b>18 iyun</b> Özbəkistan Respublikasına rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Özbəkistan prezidenti İslam Kərimovla təkbətək görüş keçirmişdir.</p> <p>Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında sənədlərin imzalanması mərasimində iştirak etmişdir.</p> <p>Özbəkistan prezidenti ilə birgə mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Özbəkistan Prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında bəyannaməni, mülki ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqaviləni, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın yaradılması haqqında protokolu imzalamışdır.</p> <p>KİV üçün bəyanat vermiş, mətbuat konfransı keçirmişdir.</p> <p>Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında Arif Məlikovun "İki qəlbın dastanı" baletinə tamaşa etmişdir.</p> <p><b>19 iyun</b> Uluğbəy adına Daşkənd Dövlət Universitetində olmuş, burada ona universitetin fəxri doktoru diplomu təqdim etmə mərasimində nitq söyləmişdir.</p> <p>Əlişir Nəvainin abidəsini ziyarət etmişdir.</p>

	<p>Özbəkistanda Azərbaycan Respublikasının səfirliyinin binasının açılışı mərasimində çıxış etmişdir.</p> <p>Daşkənddə Azərbaycan səfirliyi binasında Özbəkistandakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Özbəkistan əmtəə-xammal birjasında və Özbəkistan beynəlxalq bankında olmuşdur.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il 21 iyun</b>	Riçard Matske başda olmaqla Amerikanın "Şevron" neft şirkətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 26 iyun</b>	Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Ülyahəzrət Kraliça II Yelizavetanın doğum günü münasibətilə İngiltərənin Azərbaycandakı səfirliyinin "Hyatt-Recensi-Naxçıvan" otelində təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.
<b>1997-ci il 28 iyun</b>	Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi münasibətilə Azərbaycan Respublikası Dövlət Milli Təhlükəsizlik Nazirliyində çıxış etmişdir.
<b>1997-ci il 30 iyun</b>	Rusiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri A. Bloxini qəbul etmişdir.
<b>1997-ci il 1 iyul</b>	İçkeriya Çeçen Respublikasının prezidenti Aslan Məshədovu qəbul etmişdir.
<b>1997-ci il 2 iyul</b>	<p>Gürcüstanın katolikos-patriarxı Əqdəsi-Şərif İiyani və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Moskvaya rəsmi səfərə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.</p> <p>Ağ evdə Rusiya Federasiyasının Baş naziri V. Çernomırdinlə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının xarici işlər naziri Y. Primakovla, Moskva meri Y. Lujkovla görüşmüşdür.</p>
<b>1997-ci il 3-4 iyul</b>	<p><b>3 iyul</b> Kremlə Rusiya və Azərbaycan prezidentlərinin görüşündə çıxış etmişdir.</p> <p>Rusiya Federasiyasının Prezidenti B. Yeltsinlə təkbətək görüş keçirmişdir.</p> <p>Boris Yeltsinlə birgə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalamışlar.</p> <p>Kreml sarayında Rusiya-Azərbaycan ikitərəfli sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Rusiya Federasiya Şurasının sədri Yeqor Stroyevlə görüşdən sonra birgə mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İvan Rıbkin, Federasiya Şurasının sədri Yeqor Stroyev, Dövlət Dumasının sədri Gennadi Seleznyov, müdafiə naziri İqor Sergeyev ilə görüşmüşdür.</p> <p>Rusiya hökuməti sədrinin birinci müavini Boris Nemtsovla görüşdən sonra jurnalistlərin suallarına vermişdir.</p> <p>Rusiya Federasiyasının Prezidenti adından Azərbaycan Prezidentinin şəərəfinə Kremlə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Naməlum əsgərin məzarı önünə əklil qoymuşdur.</p>

	<p><b>4 iyul</b></p> <p>Ağ evdə Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>KİV nümayəndələrinin suallarına cavab vermişdir.</p> <p>Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşdə nitq söyləmişdir.</p> <p>Rusiya Federasiyası hökuməti sədrinin müavini Valeri Serovla görüşmüşdür.</p> <p>Rusiya hökuməti sədrinin birinci müavini Anatoli Çubaysla görüşmüşdür.</p> <p>Rusiya Xarici İşlər nazirliyinin mətbuat mərkəzində Azərbaycan və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Rusiya Federasiyasının baş prokuroru Yuri Skuratov ilə görüşdən sonra birgə mətbuat konfransında bəyanat vermişdir.</p> <p>"Exo Moskvi" radiostansiyasına birbaşa efirdə müsahibə vermişdir.</p> <p>"Ria-Novosti" agentliyinin təşkil etdiyi mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il 5 iyul</b>	<p>Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləmişdir.</p>
<b>1997-ci il 8-9 iyul</b>	<p><b>8 iyul</b></p> <p>NATO-nun üzvü olan ölkələrin hökumət başçılarının Madriddə keçirilən sammitində iştirak etmək üçün İspaniyaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Madriddə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Ukrayna Prezidenti Leonid Kuçma, NATO-nun Baş Katibi Havyer Solana, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Baş Naziri Toni Bleyr, Fransa Prezidenti Jak Şirak, Polşa Prezidenti Aleksandr Kvasnevski, RF Baş Nazirinin müavini Valeri Serov, Moldova Prezidenti Petru Luçinski, Estoniya Prezidenti Lennart Meri, Almaniyanın Federal Kansleri Helmut Kol, Latviya Prezidenti Quntis Ulmanis, Litva Prezidenti Algirdas Brazauskas, Çexiya Prezidenti Vatslav Havel, Makedoniya Prezidenti Kiro Qliqorov, Rumıniya Prezidenti Emil Konstantinesku, Macarıstanın Baş Naziri Dyula Horn, Sloveniyanın Baş Naziri Janev Drnovçek, Bolqarıstan Prezidenti Pyotr Stoyanov, İspaniya kralı Xuan Karlos və onun xanımı Sofiya Reyna ilə görüşmüşdür.</p> <p><b>9 iyul</b></p> <p>Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iclasında nitq söyləmişdir.</p> <p>ABŞ-ın Dövlət Katibi xanım Madlen Olbrayt, ABŞ Prezidenti Bill Klinton, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>İtaliyanın Baş Naziri Romano Prodi, Norveçin Baş Naziri Turbern Yaqland. Kanadanın Baş Naziri Jan Kretyen, İspaniya hökumətinin başçısı Xose Mariya Aznar, Avstriyanın Federal Kansleri Viktor Prima, Belçikanın Baş Naziri Jan-Lük Dean, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər və Birlik Məsələləri üzrə Dövlət Katibi Robin Kuk ilə görüşmüşdür.</p>
<b>1997-ci il 10 iyul</b>	<p>İspaniyadan vətənə qayıtmışdır.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1997-ci il 11 iyul</b>	<p>Azərbaycan neftinin Bakı-Qrozni-Tixoretsk-Novorossiysk kəməri ilə nəql olunması haqqında Azərbaycan-Rusiya-İçkeriya Çeçen Respublikası arasında saziş imzalandıqdan sonra Rusiya Federasiyasının nümayəndə heyətini Prezident sarayında qəbul etmişdir.</p> <p>Moskva hökuməti başçısının müavini Azərbaycan - Moskva birgə komissiyasının həmsədri Ernest Bakirovu qəbul etmişdir.</p>
<b>1997-ci il 12 iyul</b>	BMT-nin Sənaye İnkişafı Təşkilatının (YUNİDO) Baş direktoru Mauritsio de Mariya İ'Kamposu qəbul etmişdir.
<b>1997-ci il 14 iyul</b>	Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin "Hyatt-Recensi-Naxçıvan" otelində təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>1997-ci il 16 iyul</b>	<p>Respublikada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirmişdir.</p> <p>Pakistan İslam Respublikasının xarici işlər naziri Gövhər Əyyub Xanı qəbul etmişdir.</p>
<b>1997-ci il 17 iyul</b>	İsrailin Xarici İşlər Nazirliyi baş direktorunun müavini Natan Meronu qəbul etmişdir.
<b>1997-ci il 18 iyul</b>	<p>Beynəlxalq Valyuta Fondunun direktor müavini Şigemitsu Sugisakinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Yukalovu (Rusiya), Lin Paskonu (ABŞ), Jorj Vojyeni (Fransa) və Minsk konfransının həmsədri Valentin Lozinskini qəbul etmişdir.</p> <p>Yunanıstanın müdafiə naziri Akis Tsoxadzopolosu qəbul etmişdir.</p>
<b>1997-ci il 19 iyul</b>	Azərbaycanda 1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları, aqrar islahatı və özəlləşdirmənin gedişi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş Prezident sarayında keçirilən müşavirədə nitq söyləmişdir.
<b>1997-ci il 21 iyul</b>	<p>Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskini qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri, diplomatik missiyasını başa vurmaqda olan Tomas Yanqı və onun xanımı Elizabet Yanqı qəbul etmişdir.</p>
<b>1997-ci il 23 iyul</b>	<p>İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət məscidinin bərpasına başlanmasında çıxış etmişdir.</p> <p>YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıda yaradılmış "Azərbaycan beynəlxalq gənclər poçt xidməti" və "Uşaqlara kömək xətti" xidmətlərinin açılışı mərasimində nitq söyləmişdir.</p>
<b>1997-ci il 25 iyul</b>	<p>BMT-nin respublikamızdakı nümayəndəsi Paolo Lembonu qəbul etmişdir.</p> <p>Almaniya Federativ Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Yasper Viki qəbul etmişdir.</p>
<b>1997-ci il 27 iyul- 5 avqust</b>	<p><i>27 iyul</i> ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlara ilk dövlət səfərinə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Nyu-Yorka gəlmişdir.</p> <p>Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələri üçün müsahibə vermişdir.</p> <p>"İnstituyşnal investor" jurnalının redaktoru Stiven Kuinkə və jurnalın sərmayəçisi Sisel</p>

Morenə müsahibə vermişdir.

Nyu-Yorkda NATO-nun baş katibi Xavyer Solana görüşmüşdür.

**28 iyul**

"Uoll Strit Cornal" qəzetinin müxbirlərinə müsahibə vermişdir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Uilyam Riçardson ilə görüşmüşdür.

Nyu-Yorkda BMT-nin baş katibi Kofi Annan ilə görüşmüşdür.

"Nyu-York Tayms" qəzeti redaksiya heyətinin üzvləri ilə görüşmüşdür.

BMT-nin binasında BMT-yə verilmiş hədiyyələrlə tanış olmuşdur.

BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında bəyanat vermişdir.

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin daimi nümayəndələri ilə görüşdə nitq söyləmişdir.

Nyu-Yorkda ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissincer ilə görüşmüşdür.

ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı rəhbərləri ilə görüşdə çıxış etmişdir.

ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı adından Azərbaycan Respublikası prezidentinin şərəfinə rəsmi qəbulda çıxış etmişdir.

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirləri ilə görüşərək nitq söyləmişdir.

Nyu-Yorkda Türkiyənin daxili işlər naziri Murad Başəsgioğlu ilə görüşmüşdür.

"Bi-Pi Amerika" neft şirkətinin rəhbərləri ilə görüşmüşdür.

"Britiş Petroleum" şirkətinin vitse-prezidenti cənab R. Çeyslə görüşmüşdür.

BMT-nin baş qərargahında nüvə silahlarının tamamilə qadağan edilməsi barədə müqaviləni imzalamışdır.

**29 iyul**

Nyu-Yorkda Azərbaycan-Amerika Ticarət Palatasının və Beynəlxalq Anlaşma Təşkilatı İşgüzar Şurasının üzvləri ilə görüşdə çıxış etmişdir.

BMT-də akkreditə olunmuş dünya dövlətlərinin daimi nümayəndələri - səfirləri ilə görüşdə çıxış etmişdir.

Nyu-Yorkda beynəlxalq humanitar təşkilatların rəhbərləri ilə görüşmüşdür.

Vaşinqtona gəlmişdir.

Nyu-Yorkdan Vaşinqtona gedərkən təyyarədə "Filadelfiya İnkuyrer" və "Cornel of Kommers" qəzetlərinin əməkdaşlarına müsahibə vermişdir.

Azərbaycan Prezidentinin şərəfinə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi adından Vaşinqtondakı "Villard otel"də təşkil edilmiş rəsmi qəbulda çıxış etmişdir.

Vaşinqtonda ABŞ-da yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüşdür.

**30 iyul**

ABŞ-in tanınmış politoloqları, siyasi xadimləri və mətbuat nümayəndələri ilə görüşmüşdür.

"Hallibörtn" korporasiyasının prezidenti, Amerika-Azərbaycan Ticarət Palatasının fəxri məsləhətçisi Riçard Çeyni ilə görüşmüşdür.

Corctaun Universitetinin professor-müəllim heyəti, tələbələr, Amerika ictimaiyyətinin nümayəndələri, görkəmli siyasi və dövlət xadimləri, diplomatları ilə görüşdə çıxış etmişdir.

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nyut Qinqriç və palatada Respublikaçılar Partiyasının təşkilatçı rəhbərləri - konqresmenlər Con Bonər, Tom Delay, Kris Köks, Con Linder ilə görüşmüşdür.

ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin sədri Bencamin Gilman və komitənin üzvləri ilə görüşmüşdür.

ABŞ Konqresi Nümayəndələr Palatasının Maliyyələşdirmə Komitəsinin sədri Robert Livingston ilə görüşmüşdür.

ABŞ Konqresi Nümayəndələr Palatasının yardımçı komitəsinin sədri Sonni Kallahan və konqresmenlərlə görüşmüşdür.

Senatorlar Robert Börd və Sem Braunbək ilə görüşmüşdür.

ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür.

ABŞ Konqresmeni Piter Kinq ilə görüşmüşdür.

ABŞ Konqresinin binasında Konqresdə keçirdiyi görüşlərin nəticələri haqqında jurnalistlərə müsahibə vermişdir.

Amerika Azərbaycan Ticarət Palatasının Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.

ABŞ Milli Quruculuq muzeyində olmuşdur.

**31 iyul**

Vaşinqtonda Arlington fəxri xiyabanında naməlum əsgərin qəbrini ziyarət etmiş və qəbiristandakı muzeyə xatirə hədiyyəsi təqdim etmişdir.

Arlinqton qəbiristanlığında ABŞ-in mərhum Prezidenti Con Kennedi və onun qardaşı Robert Kennedinin məzarlarını ziyarət etmişdir.

Pentaqonda ABŞ-in müdafiə naziri cənab Uilyam Kohen ilə görüşmüşdür.

Pentaqonda ABŞ-in müdafiə naziri cənab Uilyam Kohen ilə görüşdən sonra jurnalistlərin suallarına cavab vermişdir.

ABŞ Dövlət katibinin birinci müavini, ATƏT-in Minsk konfransının həmsədri Stroub Talbott və Minsk qrupunun həmsədri Linn Pasko ilə görüşmüşdür.

ABŞ "Eksimbank"ının prezidenti Ceyms Harmanla görüşdən sonra Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hökumətləri arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviqi haqqında müqavilənin imzalanması mərasimində çıxış

etmişdir.

Dünya Bankının prezidenti Ceyms Vulfinson ilə görüşmüşdür.

ABŞ-ın maliyyə naziri Robert Rubin və energetika naziri Federiko Penya ilə görüşmüşdür.

ABŞ-ın Ticarət Nazirliyində Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxış etmişdir

ABŞ-ın ticarət naziri Uilyam Deyli və energetika naziri Federiko Penyanın Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda çıxış etmişdir.

### ***1 avqust***

Rəsmi qarşılama mərasimindən sonra Ağ evin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

ABŞ prezidenti Bill Klinton ilə təkbətək görüşü olmuşdur.

Yüksək səviyyəli ABŞ və Azərbaycan Respublikası nümayəndə heyətlərinin danışıqlarında çıxış etmişdir.

Ruzvelt otağında prezidentlər Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanatı imzalamışlar.

Ruzvelt otağında Heydər Əliyevin və ABŞ-ın vitse-prezidenti Albert Qorun iştirakı ilə ölkələrimiz arasında bir sıra sənədlərin imzalanma mərasimi keçirilmişdir.

Energetika sahəsində Amerika-Azərbaycan dövlətlərarası dialoqunun yaradılmasına dair sazişin və ABŞ-ın neft şirkətləri ilə ARDNŞ arasında dörd müqavilənin imzalanması mərasimində çıxış etmişdir.

ABŞ-ın Dövlət katibi Madlen Olbrayt ilə görüşmüşdür.

“Vaşinqton Tayms” qəzetinin redaksiya heyəti ilə görüşmüş və jurnalistlərin suallarına cavab vermişdir.

ABŞ prezidenti Bill Klinton adından Azərbaycan Prezidentinin şərəfinə ziyafət vermişdir.

ABŞ prezidenti Bill Klinton adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş ziyafətdən sonra KİV nümayəndələrinin suallarını cavablandırmışdır.

Ağ evin qarşısına toplaşmış jurnalistlərin suallarına cavab vermişdir.

Vaşinqtonda görüşlər başa çatdıqdan sonra Hyüstona yola düşməzdən əvvəl "Bleuer haus" iqamətgahının əməkdaşları ilə görüşmüşdür.

Core Vaşinqtonun abidəsi önünə gələrək ABŞ paytaxtının sakinləri ilə görüşüb söhbət etmişdir.

Hyüstona gəlmişdir.

Hyustonun meri Robert Lanyer ilə görüşmüşdür.

### ***2 avqust***

Amerikanın "Hyuston xronikal" qəzetinə müsahibə vermişdir.

"Oyl ənd Qaz" jurnalının xəbərlər redaksiyasının baş redaktoru Riçard Uitliyə müsahibə

vermişdir.

ABŞ-ın Stenford Universitetinin professoru xanım Elizabet Şervud ilə görüşmüşdür.

Hyüstonda ABŞ-ın "Frontera Resursez" şirkətinin prezidenti Uilyam Uayt ilə görüşmüşdür.

Hyüstonda "Şevron" şirkətinin prezidenti Riçard Matske ilə görüşmüşdür.

"Con Vinq və Çarli Vilson" şirkətinin rəhbərləri Con Vinq və Çarli Vilson ilə görüşmüşdür.

Hyüstonda "Pennzoil" şirkətinin prezidenti Ceyms Peyt ilə görüşmüşdür.

Hyüstonda "Yunokal" şirkətinin prezidenti Con Aymil ilə görüşmüşdür.

Hyüstonda "Konoko" şirkətinin prezidenti Arqu Dunxam ilə görüşmüşdür.

Hyüstonda Amerika-Azərbaycan Ticarət Palatası və "Hyuston Əməkdaşlıq Cəmiyyəti" adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxış etmişdir.

### **3 avqust**

Hyuston-Bakı Assosiasiyasının nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti ona Hyuston-Bakı Assosiasiyasının fəxri üzvü adının verilməsinə həsr olunmuş mərasimdə çıxış etmişdir.

Hyüstonda "Eksson" şirkətinin prezidenti Terri Kuns ilə görüşmüşdür.

Hyüstonda "Teksako" şirkətinin vitse-prezidenti Robert Blak ilə görüşmüşdür.

Hyüstonda "Arko" neft şirkətinin prezidenti Mayk Boblin ilə görüşmüşdür.

Hyüstonda "Şell" şirkətinin icraçı direktoru Filip Vats ilə görüşdə söhbətdən

Hyüstonda "Mobil" şirkətinin prezidenti Bill Skolins ilə görüşmüşdür.

Hyüstonda qan mərkəzində olmuşdur.

Hyüstondakı Tibb Mərkəzində dünya şöhrətli ürək cərrahı professor Mişel Debeyki ilə görüşmüşdür.

Hyüstondakı Texas uşaq xəstəxanasında olmuşdur.

Amerikanın görkəmli ictimai-siyasi xadimi Qreq Laflin ilə görüşmüşdür.

Hyüstondan Çikaqoya yola düşmüşdür.

### **4 avqust**

Çikaqoda İllinoys ştatının ən varlı və elitar ailələrindən biri olan Pritskerlərlə görüşmüşdür.

"Çikaqo Tribun" qəzetinin redaksiya heyəti ilə görüşmüşdür.

911 sayılı Təcili Yardım Stansiyasının işi ilə tanış olmuşdur.

Çikaqoda "FMS" şirkətinin vitse-prezidenti Mak Klanq ilə görüşmüşdür.

"Katerpillar" şirkətinin Direktorlar Şurasının sədri Donald Fayts ib və "Motorola" şirkətinin ən böyük səhmdarı, Direktorlar Şurasının keçmiş sədri Robert Kelvinb

	<p>görüşmüşdür.</p> <p>Çikaqoda "AMOKO" korporasiyasının direktorlar şurasının sədri Lourens Fuller ilə görüşmüşdür.</p> <p>Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə Amerika-Avropa-Asiya Ticarət Palatası və "MİD-Amerika" (Beynəlxalq işgüzar əməkdaşlıq üzrə Amerika komitəsi) komitəsinin verdiyi rəsmi qəbulda iştirak edən mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.</p> <p>Çikaqoda Amerikadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>"Motorola" beynəlxalq şəbəkələr sisteminin rəhbərləri ilə görüşmüşdür.</p> <p>"Motorola" şirkətinin Azərbaycan Respublikası Prezidenti şərəfinə təşkil etdiyi ziyafətdə çıxış etmişdir.</p> <p>Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının sədri Yelena Teplitskaya ilə görüşmüşdür. Görüş zamanı Yelena Teplitskaya Azərbaycan Respublikasının Prezidentinə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının "1997-ci ilin adamı" mükafatını təqdim etmişdir.</p> <p><b>5 avqust</b> Çikaqoda "Katerpillar" şirkətinin rəhbərləri ilə görüşmüşdür.</p> <p>Çikaqo Əmtəə-Xammal Birjasında toplaşanlar qarşısında çıxış etmişdir.</p> <p>Çikaqoda Amerika maliyyə və bank qurumlarının rəhbərləri ilə görüşmüşdür.</p> <p>Miçigan gölündə gəmi ilə gəzinti zamanı "AMOKO" korporasiyasının, İllinoys ştatının və Çikaqo şəhərinin nümayəndələri ilə görüşmüşdür.</p> <p><b>6 avqust</b> ABŞ-dan Vətənə qayıdarkən yolüstü Londonda dayanmışdır.</p> <p>ABŞ-a rəsmi səfərinin yekunları haqqında təyyarədə jurnalistlərə bəyanat vermişdir.</p>
<b>1997-ci il 8 avqust</b>	ABŞ-a rəsmi səfərdən Vətənə qayıtdıqdan sonra Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.
<b>1997-ci il 11 avqust</b>	ABŞ-a rəsmi səfərinin yekunlarına həsr olunmuş Təhlükəsizlik Şurasının iclasını keçirmişdir.  Amerika senatoru Mitç Makkoneli qəbul etmişdir.
<b>1997-ci il 12 avqust</b>	Amerika senatorları Con Makkeyni, Fil Qremmi və Key Beyli Hatçisonu qəbul etmişdir.  NATO-nun hərbi komitəsinin sədr müavini general-leytenant Nikolas Kexounun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 14 avqust</b>	Sonni Kallahanın başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 16 avqust</b>	Rusiya Federasiyasının Azərbaycanadakı fəvqəladə və səlahiyyətli səfiri A. Bloxini qəbul etmişdir.
<b>1997-ci il 19 avqust</b>	Moldovanın milli təhlükəsizlik naziri Tudor Botnarunu qəbul etmişdir.
<b>1997-ci il 20 avqust</b>	ABŞ-ın "R. V. Investment Qrup Servisis L. L. S." şirkətinin idarə heyətinin sədri, Corc Buşun prezidentliyi dövründə Ağ ev aparatının rəhbəri və Prezidentin müşaviri Con Sununun və həmin şirkətin prezidenti Rza Vəzirini qəbul etmişdir.

	"Azərqızıl" Dövlət Şirkəti ilə Amerikanın "R. V. Investment Qrup Servisis L. L. S." şirkəti arasında ölkəmizin qızıl, gümüş və mis yataqlarının bir qrupunun müştərək işlənməsi haqqında sazişin imzalanması mərasimində çıxış etmişdir.
<b>1997-ci il 21 avqust</b>	Böyük Britaniyanın Azərbaycandakı səfiri Deyvid Rocer Tomasın etimadnaməsini qəbul etmişdir.  Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenkonun etimadnaməsini qəbul etmişdir.  Sudan Respublikasının Azərbaycandakı səfiri Yusif Məhəmməd əl-Hadinin etimadnaməsini qəbul etmişdir.  Misir Ərəb Respublikası biznesmenləri – "Artok" qrupunun prezidenti Safiq Qabri və "Minarət" qrupunun prezidenti Viktor Koziqini qəbul etmişdir.
<b>1997-ci il 22 avqust</b>	Ukraynanın milli müstəqillik günü münasibətilə Ukraynanın Azərbaycandakı səfirliyinin "Gülüstan" sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>1997-ci il 25 avqust</b>	İçkeriya Çeçen Respublikasının vitse-prezidenti Vaha Arsanovu qəbul etmişdir.
<b>1997-ci il 26-27 avqust</b>	Polşada rəsmi səfərdə olmuşdur.  <b>26 avqust</b> Polşaya rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.  Rəsmi qarşılama mərasimindən sonra Aleksandr Kvasnevski ilə təkbətək görüş keçirmişdir.  Prezidentlər Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə imzalamışlar.  Polşa və Azərbaycan prezidentləri birgə mətbuat konfransı keçirmişlər.  Polşa Prezidenti Aleksandr Kvasnevskinin Azərbaycan Prezidentinin şəərəfinə təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.  Naməlum əsgərin məzarına əklil qoymuşdur.  <b>27 avqust</b> Polşa Ticarət Palatasında ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.  Polşa Seyminin marşalı (sədri) Yuzef Zix ilə görüşmüşdür.  Polşa Senatının vitse-marşalı xanım Zofiya Kuratovskaya ilə görüşmüşdür.  Polşa xarici işlər naziri Dariusş Rosati ilə görüşmüşdür.  Polşa Nazirlər Şurasının sədri Vlodzimej Çimoşeviç ilə görüşmüşdür.  Polşanın "Jiçe Varşava" qəzetinin müxbirinə müsahibə vermişdir.  Varşavada Polşadakı Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür.  Dahi Polşa bəstəkarı Frederik Şopenin Ostrovski qəsridə yerləşən muzeyində olmuşdur.  Polşanın "Nafta Polska" Neft Şirkətinin prezidenti Yeji Kaminskinin Azərbaycan Prezidentinin şəərəfinə Varşavada təşkil etdiyi qəbulda çıxış etmişdir.  Varşavadakı Polşa Dövlət və Mədəniyyət Muzeyi ilə tanış olmuşdur.

	<p>Gənc pianoçu Rafael Lujkevskinin ifasında bəstəkarın əsərlərini dinləmişdir.</p> <p>Köhnə şəhərdə və Kral qəsridə olmuşdur.</p>
<b>1997-ci il 28 avqust</b>	Vətənə qayıtmışdır.
<b>1997-ci il 29 avqust</b>	<p>Bakıya qısamüddətli səfərə gəlmiş İsrailin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşmüşdür.</p> <p>İsrailin baş naziri Benyamin Netanyahunun şərəfinə Azərbaycan Prezidentinin adından təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə Prezident sarayında keçirilən görüşdə nitq söyləmişdir.</p>
<b>1997-ci il 30 avqust</b>	<p>Çin Xalq Nümayəndələri Məclisi sədrinin müavini Van Bintsyanın başçılıq etdiyi ÇXR-in parlament nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ATƏT-in Minsk qrupunda Almaniyanın nümayəndəsi Frank Lambaxı qəbul etmişdir.</p>
<b>1997-ci il 1 sentyabr</b>	<p>Azərbaycanın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdə nitq söyləmişdir.</p> <p>Türkiyə-Yaponiya iş birliyinin sədri Şariq Taranı qəbul etmişdir.</p> <p>Yaponiya və Türkiyə iş adamlarını qəbul etmişdir.</p>
<b>1997-ci il 2 sentyabr</b>	Türkiyənin "Sabah" qəzetinin baş şərhçisi Həsən Camala müsahibə vermişdir.
<b>1997-ci il 3 sentyabr</b>	<p>Rusiyanın Ermənistana qeyri-qanuni yolla silah verməsi, Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsinə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasını keçirmişdir.</p> <p>Azərbaycan Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın "İnternəşnl Treyd Ekzbişnz" şirkətinin birlikdə təşkil etdiyi III Azərbaycan Beynəlxalq Ticarət Sərgisinin açılışında çıxış etmişdir.</p>
<b>1997-ci il 4 sentyabr</b>	ABƏŞ-in prezidenti Terri Adamsla görüşmüşdür.
<b>1997-ci il 8 sentyabr</b>	Türkiyənin dövlət naziri Əhəd Əndicanı və xarici işlər naziri İsmayıl Cemi qəbul etmişdir.
<b>1997-ci il 10 sentyabr</b>	<p>Rusiya Federasiyasının daxili işlər naziri Anatoli Kulikovu qəbul etmişdir.</p> <p>MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclasını keçirmək üçün Azərbaycana gəlmiş nazirləri qəbul etmişdir.</p> <p>Yaponiyanın "İtoçu" Korporasiyasının Enerji və Kimya Qrupunun sədri Murofuşi Minorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 12 sentyabr</b>	Ukraynanın paytaxtı Kiyevin meri Aleksandr Omelçenkonu qəbul etmişdir.
<b>1997-ci il 13 sentyabr</b>	"Mitsubişi" şirkətinin vitse-prezidenti Kazuaki Kavasumini və şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Sakomoto Yasunorini qəbul etmişdir.
<b>1997-ci il 14 sentyabr</b>	Təhlükəsizlik Şurasının iclasını keçirmişdir.
<b>1997-ci il 15 sentyabr</b>	<p>Gürcüstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Georgi Çanturiyanı qəbul etmişdir.</p> <p>Türkiyənin iş adamı, millət vəkili Cavid Çağların başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il</b>	"Nərgiz TV"-yə müsahibə vermişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>16 sentyabr</b>	
<b>1997-ci il 17 sentyabr</b>	"Kredit Svis Fyorts Boston" Bankının prezidenti A. Knasteri və Rusiyanın "Mostholding" şirkətlər qrupunun rəhbəri V. Qusinskini qəbul etmişdir.
<b>1997-ci il 18 sentyabr</b>	Avropa İttifaqının "Traseka" proqramının baş meneceri Daniel Strobans və proqramın Qafqaz üzrə layihələrinin əlaqələndiricisi Mark Qreyi qəbul etmişdir.  ABŞ-ın "Teksako" şirkətinin prezidenti Bob Bləki və şirkətin Azərbaycandakı nümayəndəliyinin başçısı Nik Uqarovu qəbul etmişdir.
<b>1997-ci il 20 sentyabr</b>	Milli Dram Teatrında İlyas Əfəndiyevin «Hökmdar və qızı» tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə çıxış etmişdir.  "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası" layihəsinin müzakirəsinə həsr olunmuş Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirmişdir.
<b>1997-ci il 21 sentyabr</b>	Prezident sarayında Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti professor İhsan Doğramacı ilə görüşmüşdür.  Pediatriya Cəmiyyətlərinin Bakıda keçirilən IV beynəlxalq konqresinin açılışında nitq söyləmişdir.  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasının yeni quruluşda tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə çıxış etmişdir.
<b>1997-ci il 22 sentyabr</b>	ABŞ-ın "Frontyera Resursev" korporasiyasının direktorlar şurasının sədri Bill Uaytı qəbul etmişdir.  Dünya bankının Azərbaycan, Tacikistan, Özbəkistan və Aralıq dənizi hövzəsi ölkələri üzrə direktoru İşrat Hüseyni və bankın Azərbaycandakı nümayəndəsi Tovfiq Yapağı qəbul etmişdir.  Almaniya Bundestaqının deputatı Villi Vimmerin rəhbər olduğu Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament qrupunun üzvlərini qəbul etmişdir.  İtaliyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Alessandro Fallovollitanı qəbul etmişdir.
<b>1997-ci il 23 sentyabr</b>	ATƏT-in Minsk qrupunun həmsədrləri Jorj Vojyeni (Fransa), Linn Paskonu (ABŞ), Yuri Yukalovu (Rusiya) qəbul etmişdir.  Misir Ərəb Respublikasının daxili işlər nazirinin müavini Ömər Həsəni və Polis Araşdırmaları Mərkəzinin direktoru, general-mayor Məhəmməd Şakiri qəbul etmişdir.
<b>1997-ci il 25-28 sentyabr</b>	İtaliyada rəsmi səfərdə olmuşdur.  <b>25 sentyabr</b> İtaliyaya rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.  "Kuirinal" Sarayında İtaliya prezidenti Oskar Luici Skalfaro ilə görüşmüşdür.  İtaliya Respublikasının prezidenti Oskar Luici Skalfaronun adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.  İtaliya hökumətinin baş naziri Roman Prodi ilə görüşdə görüşmüşdür.  İtaliya Parlamenti Senatının rəhbəri Nikola Mancino ilə görüşmüşdür.  İtaliya Deputatlar Palatasının sədri Luçiano Violante ilə görüşmüşdür. Görüşdən sonra jurnalistlərin suallarına cavab vermişdir.

Türkiyənin Anadolu agentliyinin Roma müxbirinə müsahibə vermişdir.

İtaliya Xarici Ticarət Əlaqələri Nazirliyinin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.

İtaliyanın Baş naziri Romano Prodinin iştirakları ilə ARDNŞ və İtaliyanın "ACİP" neft şirkəti arasında müqavilənin imzalanması mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlərin prinsipləri haqqında birgə bəyannaməni və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında birgə bəyannaməni imzalamışdır.

İtaliya Respublikasının Xarici Ticarət Əlaqələri naziri Fantoçio Auqusto Azərbaycan prezidentinin şərəfinə rəsmi nahar vermişdir.

**26 sentyabr**

İtaliyanın "Sole 24 ore" gündəlik iqtisadiyyat qəzetinə müsahibə vermişdir.

İtaliyanın "Lya Republika" qəzetinə müsahibə vermişdir.

"ENİ" korporasiyasında olmuş, korporasiyanın Direktorlar Şurasının sədri Gilyelmo Moskato ilə görüşmüşdür.

İtaliyanın "Fata" şirkətinin prezidenti Qaetano Di Roza ilə görüşmüşdür.

Roma şəhərinin meri Francesko Rutelli ilə görüşmüşdür.

Roma Papası II İohann Pavel ilə görüşmüşdür.

İtaliyanın "Enel" korporasiyası direktorlar şurasının sədri Tesma ilə görüşmüşdür.

"Aleniya" aviaraket sənaye şirkətinin prezidenti Quaro Quani ilə görüşmüşdür.

İtaliyanın "Eni" korporasiyası adından Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə nitq söyləmişdir.

Romada naməlum əsgərin məzarını ziyarət etmişdir.

Roma şəhəri ilə tanışlıq məqsədilə gəzintiyə çıxmışdır.

Türkiyənin Anadolu agentliyinin müxbirlərinə müsahibə vermişdir.

**27 sentyabr**

Neapola yola düşmüşdür.

Neapol şəhərinin meri Bassollini ilə görüşmüşdür.

Neapolun meri Bassollini ilə birgə mətbuat konfransı keçirmişdir.

Neapol şəhərinin meri Bassollininin adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş rəsmi ziyafətdə çıxış etmişdir.

Tirren dənizindəki Kapri adasının görməli yerləri ilə tanışlıq zamanı adanın sakinləri və rəhbərləri ilə görüşmüşdür.

Neapolun işgüzar dairələri ilə "Savoy" klubunda görüşmüşdür.

	<p>Romadan Neapola yola düşmüşdür.</p> <p>Keçmiş Kral Sarayına gələrək burada yerləşən muzeylə tanış olmuşdur.</p> <p>Kapodimonte milli muzey və qalereyası ilə tanış olmuşdur.</p> <p><b>28 sentyabr</b> Neapol yaxınlığında qədim Pompey şəhərinin qalıqları ilə tanış olmuşdur.</p> <p>Neapoldan Bakıya qayıtmışdır.</p>
<b>1997-ci il 29 sentyabr</b>	<p>Çin Xalq Respublikasının yaradılması günü şərəfinə bu ölkənin Azərbaycandakı səfirliyinin "Gülüstan" sarayında verdiyi rəsmi ziyafətdə çıxış etmişdir.</p>
<b>1997-ci il 30 sentyabr</b>	<p>MDB üzvü olan dövlətlərin və Baltıqyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının XIX iclasının üzvlərini - nümayəndə heyətinin rəhbərlərini qəbul etmişdir.</p>
<b>1997-ci il 1 oktyabr</b>	<p>Fransa Sahibkarları Milli Şurasının vitse-prezidenti, "Texnik" şirkətinin Prezidenti və Baş direktoru Pyer Vaye başda olmaqla şuranın nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 3 oktyabr</b>	<p>Almaniyanın milli bayramı - Birləşmə günü münasibətilə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin "Hyatt Recensi-Naxçıvan" mehmanxanasında təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.</p>
<b>1997-ci il 4 oktyabr</b>	<p>Rusiyanın və Azərbaycanın xalq artisti Lyudmila Zıkinanın Respublika sarayında keçirilən konsertindən sonra səhnə arxasında onunla görüşmüşdür.</p> <p>Rumıniya Senatının sədri Petre Romanın başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 6 oktyabr</b>	<p>"Royyal Daç-Şell" qrupunun kəşfiyyat və hasilat məsələləri üzrə direktoru Fil Uotsu, Hollandiyanın Türkiyə və Azərbaycandakı səfiri Nikolas Van Damı, qrupun MDB və Avropa regionları üzrə Vitse-prezidenti Toğrul Tosunu, Azərbaycandakı nümayəndəliyin başçısı Jan Lui Türteni qəbul etmişdir.</p> <p>ABŞ-ın "Şevron" şirkətinin prezidenti Riçard Matskeni qəbul etmişdir.</p>
<b>1997-ci il 7 oktyabr</b>	<p>Rusiyanın xarici işlər naziri Yevgeni Primakovu Prezident sarayında qəbul etmişdir.</p>
<b>1997-ci il 8 oktyabr</b>	<p>Böyük Britaniyanın "Asprey" şirkətinin sədri Con Aspreyi qəbul etmişdir.</p> <p>Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətini Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə təbrik etmişdir.</p> <p>MDB ölkələri paytaxtlarının Baş Arxitekturları Şurasının birinci iclasının iştirakçılarını qəbul etmişdir.</p>
<b>1997-ci il 9-10 oktyabr</b>	<p><b>9 oktyabr</b> Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Strasburqa yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Leni Fişerlə görüşmüşdür.</p> <p>Avropa Şurasının baş katibi Daniel Tarşis ilə görüşmüşdür.</p> <p>Strasburq şəhərinin meri Rolan Ri və Aşağı Reyn Departamenti Baş Şurasının prezidenti Daniel Hoyffelin Avropa Şurasının ikinci zirvə görüşü iştirakçılarının şərəfinə təşkil etdikləri rəsmi qəbulda iştirak etmişdir.</p> <p><b>10 oktyabr</b> Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ikinci zirvə görüşünün açılış mərasimində nitq söyləmişdir.</p>

	<p>"Sofitel" mehmanxanasında Ukrayna, Gürcüstan və Moldovanın prezidentləri ilə birgə işgüzar səhər yeməyi keçirmiş, prezidentlər birgə bəyannamə imzalamışlar.</p> <p>Danimarkanın xarici işlər naziri, ATƏT-in sədri Niyels Petersenlə görüşmüşdür.</p> <p>Fransa Respublikasının prezidenti Jak Şirakın adından Avropa Şurasının zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunmuş rəsmi ziyafət zamanı Slovakiya Respublikasının prezidenti Mixail Kovaç, Makedoniya Respublikasının prezidenti Kiro Qliqorov, Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Leni Fişer və mərasimin bir sıra digər iştirakçıları ilə görüşmüşdür.</p> <p>Avropa Birliyi İqtisadi Komissiyasının sədri Jak Santer ilə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti ilə görüşdən sonra Türkiyənin «Sabah» qəzeti müxbirinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə sualını cavablandırmışdır.</p> <p>Bolqarıstan prezidenti Peter Stoyanov ilə görüşmüşdür.</p> <p>Rumıniya prezidenti Emil Konstantinesku ilə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüş, prezidentlər birgə kommunike qəbul etmişlər.</p> <p><b>11 oktyabr</b> Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə nitq söyləmişdir.</p> <p>Fransa prezidenti Jak Şirak ilə görüşmüşdür.</p> <p>Polşa prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür.</p> <p>Finlandiya Respublikasının prezidenti Marti Ahtisaari ilə görüşmüşdür.</p> <p>Türkiyənin baş naziri Məsud Yılmaz ilə görüşmüşdür.</p> <p>Soydaşımız professor İren Məlikova ilə görüşmüşdür.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il 12 oktyabr</b>	Avropa Şurası və Avropa Birliyi ilə Azərbaycanın əlaqəsinin inkişaf etməsinə həsr olunmuş Təhlükəsizlik Şurasını keçirmişdir.
<b>1997-ci il 14 oktyabr</b>	Türkiyə Qadınlar Birliyinin nümayəndə heyətini qəbul etmişdir.  Fransa Milli Assambleyasının deputatı Jak Bomelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Çeçen Respublikasının vitse-prezidenti Vaxa Arsanovu qəbul etmişdir.
<b>1997-ci il 15 oktyabr</b>	Respublika Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.  Böyük Britaniya XİN-in müşaviri Frensis Riçardsı qəbul etmişdir.
<b>1997-ci il 16 oktyabr</b>	“Azərelektromaş” Elm İstehsalat Birliyinin Bakı elektrik maşınqayırma zavodunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>1997-ci il 17 oktyabr</b>	Respublika sarayında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 55 və yaradıcılıq fəaliyyətinin 35 illiyinə həsr olunmuş yubiley gecəsində nitq

	<p>söyləmişdir.</p> <p>ABŞ-ın “Katerpillar” şirkətinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>1997-ci il 18 oktyabr</b>	ABŞ-ın NATO-dakı səfiri Robert Hanteri qəbul etmişdir.
<b>1997-ci il 19 oktyabr</b>	“Azərbaycan Hava Yolları” Dövlət Konserninin yeni ofisində Bakı beynəlxalq hava limanı layihəsinin təqdimat mərasimində çıxış etmişdir.
<b>1997-ci il 20 oktyabr</b>	ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunu qəbul etmişdir.
<b>1997-ci il 22-23 oktyabr</b>	<p>MDB dövlət başçılarının zirvə görüşündə iştirak etmişdir.</p> <p><b>22 oktyabr</b> MDB üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Kişinyova yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>MDB üzvü olan ölkələrin dövlət başçılarının Moldovada keçirilən növbəti görüşünə gələrkən rəsmi qarşılama mərasimində jurnalistlərin suallarını cavablandırmışdır.</p> <p>Kişinyov stadionunda 18 yaşlı gənclər arasında Azərbaycan – İrlandiya komandalarının futbol oyununa tamaşa etmişdir.</p> <p>İrlandiya gənclər futbol assosiasiyasının prezidenti Çarlz Kahel ilə görüşüb söhbət etmişdir.</p> <p>Zirvə görüşünün iştirakçıları üçün təşkil olunmuş ziyafətdə iştirak etmişdir.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşmüşdür.</p> <p><b>23 oktyabr</b> MDB üzvü olan ölkələrin dövlət başçılarının Moldova zirvə görüşündə Qazaxıstan televiziya müxbirinin sualını cavablandırmışdır.</p> <p>MDB dövlət başçılarının zirvə görüşünün iclasında iştirak etmişdir.</p> <p>MDB dövlət başçıları birgə mətbuat konfransı keçirmişlər.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1997-ci il 24 oktyabr</b>	<p>MDB Parlamentlərarası Assambleyası sosial siyasət və insan hüquqları daimi komissiyasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşdə çıxış etmişdir.</p> <p>Anri Lorinin başçılıq etdiyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ-ın «Yunokal» şirkətinin prezidenti Con Aymli və nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Bundestaqın deputatı Villi Vimmeri və Almaniyanın “Berliner Vasser Betribe” şirkətinin idarə heyətinin sədri Bertran Viçurikini qəbul etmişdir.</p> <p>İordaniya Krallığının şahzadəsi Abdulla bin əl-Hüseyni qəbul etmişdir.</p>
<b>1997-ci il 25 oktyabr</b>	Dünya Bankının vitse-prezidenti İohanos Linni qəbul etmişdir.
<b>1997-ci il 28 oktyabr</b>	Azərbaycan ədəbiyyatının yaşlı nəslinin nümayəndələri ilə Prezident sarayında görüşmüşdür.
<b>1997-ci il 29 oktyabr</b>	Azərbaycan ədəbiyyatının gənc nəslinin nümayəndələri ilə Prezident sarayında görüşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Türkiyə Cümhuriyyətinin 74-cü ildönümü münasibətilə “Gülüstan” sarayında təşkil edilən rəsmi qəbulda nitq söyləmişdir.
<b>1997-ci il 30 oktyabr</b>	Azərbaycan yazıçılarının X qurultayında nitq söyləmişdir.
<b>1997-ci il 31 oktyabr</b>	Norveçin “Statoyl” şirkəti rəhbər şurasının sədri Kjell Kranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 2 noyabr</b>	Milli Olimpiya Komitələri Assosiasiyasının “Ləyaqət” mükafatına layiq görülmüşdür.
<b>1997-ci il 3 noyabr</b>	Oktyabrın 23-də Kişinyovunda keçirilmiş MDB ölkə başçılarının zirvə görüşünün yekunlarına həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında çıxış etmişdir.  “ACIP” Şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Konçino Pyetro başda olmaqla İtaliyanın “ENI” korporasiyasının nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 4 noyabr</b>	Şeyx Şamilin 200 illiyinə həsr olunmuş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli gecədə nitq söyləmişdir.  ABŞ dövlət katibinin yeni müstəqil dövlətlərlə əlaqələr üzrə xüsusi müşaviri Stiv Sestanoviçi qəbul etmişdir.
<b>1997-ci il 5 noyabr</b>	M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində nitq söyləmişdir.  İran İslam Respublikasının Azərbaycandakı səfiri Əlirza Bikdelini qəbul etmişdir.
<b>1997-ci il 6 noyabr</b>	Əlillərin III respublika yaradıcılıq sərği-müsabiqəsinin açılışında çıxış etmişdir.  ATƏT-in Minsk qrupunun həmsədrələri Lin Pasko (ABŞ), Jorj Vojye (Fransa), Yuri Yukalovu (Rusiya) qəbul etmişdir.
<b>1997-ci il 7 noyabr</b>	Xalq şairi Bəxtiyar Vahabzadənin «Hara gedir bu dünya?!» pyesinin Dövlət Milli Dram Teatrında tamaşasından sonra yaradıcı kollektivin üzvləri ilə görüşmüşdür.  Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxini qəbul etmişdir.
<b>1997-ci il 10 noyabr</b>	Bolqarıstanın xarici işlər naziri Nadejda Mixaylovanı qəbul etmişdir.
<b>1997-ci il 11 noyabr</b>	ABŞ-ın energetika naziri Federiko Penyanı qəbul etmişdir.
<b>1997-ci il 12 noyabr</b>	«Çıraq - 1» platformasında işə başlanılması, neftin alınması münasibətilə keçirilən təntənəli mərasimdə nitq söyləmişdir.  Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə müştərək işlənən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə təntənəli mərasimdə nitq söyləmişdir.  Azərbaycan prezidenti adından Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə iştirak etmək üçün Azərbaycana gəlmiş qonaqların şərəfinə rəsmi qəbulda çıxış etmişdir.  «Türkiyənin baş naziri Məsud Yılmazı qəbul etmişdir.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Böyük Britaniyanın xarici işlər naziri Derik Façetti qəbul etmişdir.  Rusiya Federasiyasının baş nazirinin 1-ci müavini Boris Nemsovu qəbul etmişdir.
<b>1997-ci il 15 noyabr</b>	Bakının 6-cı mikrorayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş yaşayış binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş təntənəli mərasimdə nitq söyləmişdir.
<b>1997-ci il</b>	Konqresmen Herald Solomonun başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini

<b>18 noyabr</b>	qəbul etmişdir. İran İslam Respublikasının kooperasiya naziri Mortəza Hacının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1997-ci il 19 noyabr</b>	Görkəmli bəstəkar Tofiq Quliyevin Respublika sarayında keçirilən 80 illik yubileyində çıxış etmişdir. “Ramko” şirkətinin Şirkətinin Direktorlar Şurasının üzvü Malkolm Rifkindin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının 1998-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş müşavirədə iştirak etmişdir.
<b>1997-ci il 20 noyabr</b>	Amerikada nəşr edilən «Azərbaycan İnternəşnl» jurnalının beş illiyinə həsr olunmuş M. F. Axundov adına Respublika Dövlət Kitabxanasında keçirilən mərasimdə nitq söyləmişdir. Böyük Britaniyanın “Britiş Petroleum” şirkətinin baş idarəedici direktoru Riçard Olveri qəbul etmişdir.
<b>1997-ci il 21 noyabr</b>	Gürcüstan Dövlət Departamentinin sədri Niko Nikolazaşvilini qəbul etmişdir.
<b>1997-ci il 23 noyabr</b>	İçkeriya-Çeçen Respublikasını prezidenti Aslan Məshədovu qəbul etmişdir.
<b>1997-ci il 24 noyabr</b>	Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimdə iştirak etmiş və səhnə arxasında incəsənət ustaları ilə söhbət etmişdir.
<b>1997-ci il 25 noyabr</b>	Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Xenk Markart Şoltsu qəbul etmişdir. Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirliklərinin nümayəndə heyətlərini qəbul etmişdir.
<b>1997-ci il 26 noyabr</b>	Moldova Respublikasının prezidenti Petru Luçinskinin Bakıda qarşılama mərasimində nitq söyləmişdir. Bakıya rəsmi səfərə gəlmiş Moldova prezidenti Petru Luçinski ilə təkbətək görüşmüşdür. Moldova Respublikasının prezidenti Petru Luçinskiyə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdimatı mərasimində nitq söyləmişdir. Moldova prezidenti ilə birgə Azərbaycan İncəsənət Muzeyinə baxmışlar.
<b>1997-ci il 27 noyabr</b>	İkitərəfli sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan və Moldova prezidentləri bəyanatlar vermiş və birgə mətbuat konfransı keçirmişlər. Azərbaycan prezidenti adından Moldova Respublikası prezidentinin şərəfinə “Gülüstan” sarayında verilən ziyafətdə nitq söyləmişdir.
<b>1997-ci il 28 noyabr</b>	Moldova Respublikasının prezidenti Petru Luçinskini Binə hava limanında yola salınma mərasimində iştirak etmişdir. Ankara İş Qadınları Dərnəyinin (ANİKAD) “1997-ci ilin görkəmli dövlət adamı” mükafatına layiq görülmüşdür.
<b>1997-ci il 29 noyabr</b>	Yeni Azərbaycan Partiyasının yaradılmasının beşinci ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən təntənəli iclasda nitq söyləmişdir.
<b>1997-ci il 1 dekabr</b>	Avropa Demokrat İttifaqının nümayəndələrini qəbul etmişdir. Vokalçıların professor Bülbül adına Birinci Beynəlxalq Müsabiqəsinin qaliblərinə mükafat və diplomların təqdim edilməsi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən mərasimdə çıxış etmişdir.
<b>1997-ci il</b>	Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətimizin banisi

<b>3 dekabr</b>	<p>Bülbülün anadan olmasının 100 illiyi münasibətilə müğənninin Bakıdakı xatirə ev-muzeyində çıxış etmişdir.</p> <p>Professional vokal sənətinin banisi Bülbülün anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika sarayında keçirilən təntənəli gecədə nitq söyləmişdir.</p> <p>ABŞ-ın “Konoko” şirkətinin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 4 dekabr</b>	<p>ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonun etimadnaməsini qəbul etmişdir.</p>
<b>1997-ci il 5 dekabr</b>	<p>“Hüquqi dövlətdə konstitusiya məhkəməsi” seminarının iştirakçılarını qəbul etmişdir.</p> <p>ATƏT-in Minsk qrupunun həmsədrələri Yuri Yukalovu (Rusiya), Lin Paskonu (ABŞ), Jorj Vojeni qəbul etmişdir.</p>
<b>1997-ci il 7 dekabr</b>	<p>Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Herdl Viqhardın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1997-ci il 8-11 dekabr</b>	<p><b>8 dekabr</b> İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarından dekabrın 9-11-də Tehranda keçiriləcək VIII zirvə görüşündə iştirak etmək üçün İran paytaxtına yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>İndoneziyanın xarici işlər naziri Əli Alatas ilə görüşmüşdür. Görüşdən sonra İndoneziya jurnalistlərinə müsahibə vermişdir.</p> <p>Tehranda Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazov ilə görüşmüşdür.</p> <p>Misir Ərəb Respublikasının xarici işlər naziri Əmir Musa ilə görüşmüşdür.</p> <p>Beynəlxalq Ərzaq Təşkilatının prezidenti Jak Düfü ilə görüşmüşdür.</p> <p>İslam Konfransı Təşkilatının baş katibi İzzəddin Laraki ilə görüşmüşdür.</p> <p>Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşmüşdür.</p> <p><b>9 dekabr</b> Tehranda İran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşmüşdür.</p> <p>Suriya prezidenti Hafiz Əsədlə görüşmüşdür.</p> <p>Livan prezidenti İlyas Hərəvi ilə görüşmüşdür.</p> <p>Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Rəşid Abdulla əl-Nueymi ilə görüşmüşdür.</p> <p>İKT-nin VIII zirvə görüşündə İndoneziya Televiziyası və İnformasiya Agentliyinin müxbirlərinə müsahibə vermişdir.</p> <p><b>10 dekabr</b> İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə nitq söyləmişdir.</p> <p>İrənin «Əhrar» qəzetinin müxbirinə müsahibə vermişdir.</p> <p>İrənin «İqtisadiyyat dünyası» qəzetinin və İRNA agentliyinin müxbirlərinə müsahibə vermişdir.</p>

	<p>İrənin «Əsr-e Azadi» qəzetinin redaktoru doktor Vahid Peyhanın suallarını cavablandırmışdır.</p> <p>Tacikistan prezidenti İmaməli Rəhmanovla görüşmüşdür.</p> <p>Ərəb Ölkələri Cəmiyyətinin baş katibi İsmət Əbdül Məcid ilə görüşmüşdür.</p> <p>Qazaxıstan diplomatları ilə görüşmüşdür.</p> <p>İrə İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamnei ilə görüşmüşdür.</p> <p>Pakistanın baş naziri Nəvaz Şərif ilə görüşmüşdür.</p> <p><b>11 dekabr</b></p> <p>İKT-nin üzvü olan ölkələrin VIII zirvə görüşündə xarici və yerli jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>İKT-nin üzvü olan ölkələrin VIII zirvə görüşündə nitq söyləmişdir.</p> <p>Suriyanın TV-2 kanalının direktoru doktor Yəhya əl-Əriziyə müsahibə vermişdir.</p> <p>Tehranda Ermənistan milli radiosunun müxbirinə müsahibə vermişdir.</p> <p>Livanın baş naziri Rafiq əl-Həriri ilə görüşmüşdür.</p> <p>Azərbaycanın Tehrandakı səfirliyində olmuşdur.</p> <p>Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla ibn Əbdül Əziz al Səid ilə görüşmüşdür.</p> <p>İrə İslam Respublikası Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşmüşdür.</p> <p>Tehranda Təbriz şəhərinin valisi Yəhya Məhəmmədzadə ilə görüşmüşdür.</p> <p>BMT-nin baş katibi Kofi Annan ilə görüşmüşdür.</p> <p>İKT-nin VIII zirvə görüşü başa çatdıqdan sonra vətənə yola düşməzdən əvvəl Tehrana səfərinin yekunu ilə əlaqədar bəyanat vermişdir.</p> <p>İKT-nin VIII zirvə görüşündən vətənə qayıdarkən Binə hava limanında səfərin yekunları barədə jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1997-ci il 12 dekabr</b>	“Delta” və “Hess” neft şirkətlərinin rəhbərlərini qəbul etmişdir.
<b>1997-ci il 14 dekabr</b>	Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibəti ilə «Uşaqlar dünyanın sevincidir» devizi altında Teleteatrdə keçirilən şənlikdə çıxış etmişdir.
<b>1997-ci il 23 dekabr</b>	Sosial-iqtisadi problemlərin həllinə, əhalinin təchizatını yaxşılaşdırmaq məsələlərinə həsr olunmuş Respublika sarayında keçirilən müşavirədə nitq söyləmişdir
<b>1997-ci il 25 dekabr</b>	Dünya azərbaycanlılarına müraciət etmişdir. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzenin etimadnaməsini qəbul etmişdir.
<b>1997-ci il 27 dekabr</b>	Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Respublika sarayında keçirilən təntənəli toplantıda nitq söyləmişdir. Türkiyənin “Samanyolu” televiziyasının rəhbəri Naci Tosunu, “Çağ” Öyrətim İşlətmələri A.Ş.-nin Azərbaycan üzrə prezidenti Adem Öcalı və “Zaman” qəzetinin Azərbaycan

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	təmsilçisi Ersin Demirçini qəbul etmişdir.
<b>1997-ci il 28 dekabr</b>	Türkmənistana rəsmi səfərini başa çatdıraraq vətənə dönərkən yolüstü Bakıda dayanan Türkiyənin baş naziri Məsud Yılmazla Prezident iqamətgahında görüşmüşdür.
<b>1997-ci il 29 dekabr</b>	“Azərsun” şirkətinin “Caspian Investment Bankı”nın yeni ofisinin açılışında çıxış etmişdir.  «Bakı Xəzər Bitkisel Yağ» fabrikinin açılışında iştirak etmişdir.  “Azərsun” şirkətinə mənsub “Kaspian Şopinq” ticarət mərkəzinin açılışında iştirak etmişdir.
<b>1997-ci il 31 dekabr</b>	Şəhid uşaqları və kimsəsiz uşaqlar üçün İdman oyunları sarayında keçirilən Yeni il şənliyində çıxış etmişdir.  Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik etmişdir.
<b>1998-ci il 3 yanvar</b>	Xətai rayonunda «Müsyö Brikolac » Ticarət Mərkəzinin açılışı mərasimində nitq söyləmişdir.  Xətai rayonunda yerləşən “Bakı sağlamlıq mərkəzi”nin açılışında iştirak etmişdir.
<b>1998-ci il 4 yanvar</b>	Əzizbəyov rayonu ərazisində Dübəndi terminalının açılışı mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 8 yanvar</b>	ABŞ-ın «Armitaj Assoşieyts» şirkətinin başçısı Riçard Armitacı qəbul etmişdir.  ABŞ konqresmenlərini qəbul etmişdir.  Azərbaycan Tarixi Muzeyinin direktoru, əməkdar elm xadimi Püstə Əzizbəyovanın son mənzilə yola salınması mərasimində iştirak etmişdir.
<b>1998-ci il 14 yanvar</b>	Azərbaycan Respublikası Konstitusiyaya komissiyasının Prezident sarayında keçirilən iclasında nitq söyləmişdir.
<b>1998-ci il 16 yanvar</b>	Respublikada torpaq islahatlarının həyata keçirilməsi vəziyyətinə həsr edilmiş Prezident sarayında keçirilən müşavirədə nitq söyləmişdir.  Milli Orduya ümumxalq qayğısının və diqqətinin artırılmasına həsr olunmuş müşavirədə nitq söyləmişdir.
<b>1998-ci il 20 yanvar</b>	Ümumxalq Hüzn günündə öz doğmalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gəlmiş şəhid ailələrinin üzvləri ilə görüşdə çıxış etmişdir.
<b>1998-ci il 22 yanvar</b>	Azərbaycanda ölüm hökmünün ləğv edilməsi üçün Milli Məclisə qanunvericilik təşəbbüsü ilə təqdimat göndərməsi barədə bəyanat vermişdir.  Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti - Azərbaycan Respublikasının Avropa Şurasına daxil olunmasına dair AŞPA-nın məruzəçiləri Jak Bomel və Corc Klerfayt ilə Prezident sarayında görüşmüşdür.  ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1998-ci il 23 yanvar</b>	Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Yeqor Stroyevlə Prezident sarayında görüşmüşdür.  Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdir.
<b>1998-ci il 24 yanvar</b>	Gürcüstana qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.  Gürcüstan Prezidenti Eduard Şevardnadzenin 70 illiyi münasibətilə keçirilən yubiley mərasimində nitq söyləmişdir.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Gürcüstan Prezidenti Eduard Şevardnadzenin adından Azərbaycan Prezidentinin şərəfinə qəbul təşkil edilmişdir.

	Gürcüstandan Bakıya qayıtmışdır.
<b>1998-ci il 27 yanvar</b>	<p>Cinayətkarlığa qarşı, milli mənəvi dəyərlərimizə zərər vuran hallar əleyhinə mübarizəni gücləndirmək tədbirlərinə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında çıxış etmişdir.</p> <p>Kanada səfiri Maykl Meysin etimadnaməsini qəbul etmişdir.</p> <p>Baqladешin səfiri Məhəbub Alanın etimadnaməsini qəbul etmişdir.</p> <p>Braziliya Federativ Respublikasının səfiri Luis Antonio Qadliardinin etimadnaməsini qəbul etmişdir.</p> <p>Küveytin səfiri Abdulla Əhməd əl-Muradın etimadnaməsini qəbul etmişdir.</p> <p>Qatar dövlətinin səfiri Həsən əl-Nimənin etimadnaməsini qəbul etmişdir.</p> <p>Meksika Birləşmiş Ştatlarının səfiri Enrike Floresin etimadnaməsini qəbul etmişdir.</p> <p>Malayziyanın səfiri Abdul bin Baronun etimadnaməsini qəbul etmişdir.</p> <p>Cənubi Afrika Respublikasının səfiri Tomas Frederik Ueylerin etimadnaməsini qəbul etmişdir.</p> <p>İsveç Krallığının səfiri Mixail Sallinin etimadnaməsini qəbul etmişdir.</p> <p>Qırğızıstanın səfiri Axmetbek Mapayevin etimadnaməsini qəbul etmişdir.</p> <p>Türk Dünyası Yazıçılar və Sənətkarlar Vəqfinin (TÜKSAV) 1997-ci il üçün “Türk dünyasına xidmət” mükafatına layiq görülmüşdür.</p>
<b>1998-ci il 30 yanvar</b>	Ramazan bayramı münasibətilə Prezident sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmüşdür.
<b>1998-ci il 31 yanvar</b>	«Azad Avropa» və «Azadlıq» radiostansiyaları korporasiyasının rəhbəri Tomas Daynı və korporasiyanın əməkdaşlarını qəbul etmişdir.
<b>1998-ci il 2 fevral</b>	<p>Azərbaycan Gəncləri gününə həsr edilmiş İdman oyunları sarayında keçirilən bədii-idman bayramında nitq söyləmişdir.</p> <p>Respublika sarayında gənc ifaçıların estrada mahnı müsabiqəsi qaliblərinin qala-konsertində iştirak etmişdir.</p>
<b>1998-ci il 3 fevral</b>	Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında Milli Məclisə müraciət etmişdir.
<b>1998-ci il 4 fevral</b>	<p>Türkiyənin səfiri Osman Faruq Loğoğlunu qəbul etmişdir.</p> <p>Ermənistanda yaranmış vəziyyət və bununla əlaqədar Ermənistan – Azərbaycan münaqişəsinin həll məsələlərinə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında çıxış etmişdir.</p> <p>Ermənistan prezidenti Levon Ter-Petrosyanın istefa verməsi ilə əlaqədar Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vəziyyətinə dair bəyanat vermişdir.</p>
<b>1998-ci il 5 fevral</b>	<p>ATƏT-in Minsk qrupunda Türkiyənin xüsusi səfiri Əli Hikmət Alrı qəbul etmişdir.</p> <p>Türkiyənin xarici işlər nazirinin müşaviri Məhmət İrtəmşəliyinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Hindistanın xarici işlər nazirinin müavini Nareşvar Dayalı qəbul etmişdir.</p>
<b>1998-ci il 9 fevral</b>	Prezident sarayında Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcanın etimadnaməsini qəbul etmişdir.

<b>1998-ci il 10 fevral</b>	<p>Prezident sarayında Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Həmdi Sədəfçini və Ədirnənin tarixi Kırpınar ağası Hüseyn Şaini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinə Kırpınar yağlı güləş yarışlarının “Baş Ağası” mükafatı təqdim edilmişdir.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı sui-qəsdin törədilməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasında çıxış etmişdir.</p>
<b>1998-ci il 11 fevral</b>	<p>Livanın baş naziri Rafiq Əl-Həriri ilə Prezident sarayında təkbətək görüşü olmuşdur.</p> <p>İki ölkənin nümayəndə heyətləri arasında Azərbaycan-Livan danışıqlarında çıxış etmişdir.</p> <p>Livanın baş naziri Rafiq əl-Həririnin şərəfinə verilmiş rəsmi ziyafətdə çıxış etmişdir.</p> <p>İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin islam inqilabının 19-cu ildönümü münasibətilə təşkil etdiyi “Gülüstan” sarayında keçirilən rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1998-ci il 12 fevral</b>	<p>ABŞ-ın “Teksako” Şirkətinin birinci vitse-prezidenti Robert Bləkin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 13-14 fevral</b>	<p><b>13 fevral</b></p> <p>Türkiyəyə qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>İstanbulda Atatürk adına hava limanında rəsmi qarşılama mərasimində jurnalistlər qarşısında bəyanatla çıxış etmişdir.</p> <p>İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin ilə görüşmüşdür.</p> <p>İstanbulda Türkiyənin baş naziri Məsud Yılmaz ilə görüşmüşdür.</p> <p>Türkiyənin baş naziri Məsud Yılmaz adından Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş naharda iştirak etmişdir.</p> <p>İstanbulda Türkiyənin "Nərgiz TV" televiziyaşının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatının təqdim edilməsi mərasimində nitq söyləmişdir.</p> <p><b>14 fevral</b></p> <p>Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİG) Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdiyi səhər yeməyində iştirak etmişdir.</p> <p>İstanbulda Türkiyə prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüşmüşdür.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəl adından Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş naharda iştirak etmişdir.</p> <p>İstanbulda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı ilə görüşmüşdür.</p> <p>İstanbulda Qars şəhər bələdiyyəsinin, Türk Sənayeçiləri və İş Adamları Vakfının Azərbaycan Respublikasının Prezidentinə “1997-ci ilin insan haqları” və “İlin dövlət adamı” mükafatlarının təqdim olunması mərasimində çıxış etmişdir.</p> <p>İstanbulda Türkiyənin iş adamları ilə görüşmüşdür.</p> <p>Türkiyəyə işgüzar səfərin yekunları barədə Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransında bəyanatla çıxış etmişlər.</p>

	<p>Türkiyə prezidenti Süleyman Dəmirəl ilə birgə “Koç Holding” qrupu idarə heyətinin binasında olmuşdur.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1998-ci il 16 fevral</b>	Beynəlxalq Valyuta Fondunun Avropa ölkələri üzrə ikinci departamentin direktoru Con Odliq Smiti qəbul etmişdir.
<b>1998-ci il 17 fevral</b>	Avropa Şurasının insan hüquqları üzrə Avropa Komissiyasının sədri Stefan Trexseli qəbul etmişdir.
<b>1998-ci il 18 fevral</b>	<p>Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin İdman–Konsert Kompleksində keçirilən ümumrespublika toplantısında nitq söyləmişdir.</p> <p>Yaponiyanın nüfuzlu kütləvi informasiya vasitələrinin jurnalistlərinə müsahibə vermişdir.</p> <p>Yaponiyanın “Mitsui” şirkətinin prezidenti Takenasuke Yamasakinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 21 fevral</b>	Türkiyənin “Kanal-D” televiziyasına müsahibə vermişdir.
<b>1998-ci il 23-28 fevral</b>	<p><b>23 fevral</b></p> <p>Yaponiyanın baş naziri Ryutaro Haşimotonun dəvəti ilə bu ölkəyə ilk rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p><b>24 fevral</b></p> <p>Yaponiyanın “İtoçu” şirkətinin prezidenti Minoru Murofuşi ilə görüşmüşdür.</p> <p>Azərbaycan Respublikası Prezidentinin şərəfinə Yaponiyanın “İtoçu” şirkətinin təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Yaponiyanın “Niçimen” şirkətinin vitse-prezidenti İto Şunro ilə görüşmüşdür.</p> <p>Yaponiyanın “Tomen” şirkətinin prezidenti Akixiro Tzuci ilə görüşmüşdür.</p> <p>Yaponiyanın “Mitsui” şirkətinin prezidenti Yeşimo Şqeyi ilə görüşmüşdür.</p> <p>Yaponiya İxrac-İdxal Bankının prezidenti Yasuda Xiroşi ilə görüşmüşdür.</p> <p>Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Kimio Fucita ilə görüşmüşdür.</p> <p>Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının sədri Toyoşimo Toro ilə görüşmüşdür.</p> <p><b>25 fevral</b></p> <p>Yaponiyanın Xarici Ölkələrlə İqtisadi Əməkdaşlıq fondunun prezidenti Akiro Nişiqaki ilə görüşmüşdür.</p> <p>Yaponiyanın İmperatoru əlahəzrət Akixito ilə təkbətək görüşmüşdür.</p> <p>Yaponiyanın “Mitsubisi” şirkətinin prezidenti Şinroku Moroxaşi ilə görüşmüşdür.</p> <p>Yaponiyanın “Sumitomo” şirkətinin prezidenti Miyuxara Kinci ilə görüşmüşdür.</p> <p>Yaponiya Milli Neft Korporasiyasının prezidenti Kunio Komatsu və bir sıra şirkətlərin rəhbərləri ilə görüşmüşdür.</p> <p>Yaponiya Milli Neft Korporasiyasının rəhbərləri adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş qəbulda nitq söyləmişdir.</p> <p>Yaponiyanın “Tomim” şirkətinin prezidenti Sudzi Akixironu qəbul etmişdir.</p>

Yaponiyanın beynəlxalq ticarət və sənaye naziri Mistio Xorouti ilə görüşmüşdür.

**26 fevral**

Yaponiya Parlamenti Nümayəndələr Palatasının sədri İto Soikxiro ilə görüşmüşdür.

Yaponiya Parlamenti Müşavirlər Palatasının sədri Sauto Curo ilə görüşmüşdür.

Yaponiya-Azərbaycan Dostluğu Parlament Assosiasiyası adından Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş qəbulda nitq söyləmişdir.

Yaponiyanın xarici işlər naziri Keyzo Obuçi ilə görüşmüşdür.

Yaponiyanın "Nissō İvai" şirkətinin prezidenti Husamiçe Masataki ilə görüşmüşdür.

Yaponiyanın "Marubeni" şirkətinin prezidenti İvao Toriumi ilə görüşmüşdür.

Yaponiyanın "Soni Media Uorld" korporasiyasının rəhbərləri ilə görüşmüşdür.

Yaponiyanın iqtisadi təşkilatlarının Azərbaycan Prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda nitq söyləmişdir.

Yaponiyanın baş naziri Ryutaro Haşimoto ilə görüşmüşdür.

Yaponiya hökumətinin binasında Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlıq haqqında, habelə Azərbaycan Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat əməkdaşlıq haqqında birgə bəyanatları imzalamışdır.

Yaponiyanın "Capeks" şirkətinin prezidenti Vada ilə görüşmüşdür.

**27 fevral**

Yaponiyanın "Niçimen" şirkətinin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi qəbulda nitq söyləmişdir.

Röyter agentliyinin Tokio müxbirinə, Yaponiyanın "Asahi" teleşirkətinə, "Enc-Eyç-Key" telekanalına müsahibələr vermişdir.

Yaponiyanın xarici ticarət və sənaye naziri Mistio Xoriuçi ilə görüşmüşdür.

Yaponiya Xarici İşlər Nazirliyinin büro direktoru Toşiyuki Fucivaraya müsahibə vermişdir.

Yaponiyanın "Nikkey Simbun", "Yomiuri Simbun", "Sankey Simbun" və "Asahi Simbun" qəzetlərinin müxbirlərinə müsahibələr vermişdir.

Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür.

Tokioda milli mətbuat klubunda mətbuat konfransında suallara cavablar vermişdir.

Yaponiyanın qədim paytaxtı Kioto şəhərinə gəlmişdir.

Kioto prefektura və bələdiyyə idarəsi və şəhərin ticarət-sənaye palatası adından Azərbaycan prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.

**28 fevral**

Kiotoda yapon çay dəsgahı məclisində söhbət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Kiotodakı Qızıl məbədlə və qədim Nidzö qəsri ilə tanış olmuşdur.</p> <p>Yaponiya Xarici İşlər Nazirliyinin Osako şəhərindəki nümayəndəsi səfir Sato tərəfindən Azərbaycan prezidentinin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.</p> <p>Kiotodakı Nişicin-Ori-Kalkan toxuculuq-sənaye mərkəzi ilə tanış olmuşdur.</p> <p>Kioto əl sənəti mərkəzi ilə tanış olmuşdur.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1998-ci il 3 mart</b>	<p>Avropa komissiyasının Zaqafqaziya və Orta Asiya bölməsinin rəhbəri Kornelins Vitterbrudun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Prezident sarayında “Azad Avropa/Azadlıq” radiostansiyası direktorun translyasiya üzrə müavini Pol Qoblu qəbul etmişdir.</p>
<b>1998-ci il 4 mart</b>	<p>Prezident sarayında Türkiyənin əmək və sosial müdafiə naziri Nami Çağanı qəbul etmişdir.</p>
<b>1998-ci il 5 mart</b>	<p>ABŞ Dövlət Departamenti insan hüquqları, demokratiya və əmək şöbəsi müdirinin müavini Stiv Koffini qəbul etmişdir.</p> <p>ABŞ Konqresinin Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə nümayəndəsi Maykl Oksu qəbul etmişdir.</p>
<b>1998-ci il 6 mart</b>	<p>“Azad Avropa”/“Azadlıq” radiostansiyası direktorunun müavini Pol Qobl ilə görüşmüşdür.</p> <p>Dünya Bankının və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin rəhbəri Didye Layı və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Təvfiq Yaprığı qəbul etmişdir.</p> <p>Avropa Şurası Departamentinin direktoru Hans Peter Fureri qəbul etmişdir.</p> <p>Respublika Xarici İşlər Nazirliyinin kollektivi ilə görüşdə nitq söyləmişdir.</p>
<b>1998-ci il 7 mart</b>	<p>Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli gecədə nitq söyləmişdir.</p>
<b>1998-ci il 9 mart</b>	<p>İçkeriya Çeçen Respublikasının prezidenti Aslan Məshədovu qəbul etmişdir.</p>
<b>1998-ci il 10 mart</b>	<p>Rusiya mədəniyyət naziri Natalya Dementyevanı qəbul etmişdir.</p>
<b>1998-ci il 12 mart</b>	<p>Böyük Britaniyanın keçmiş xarici işlər naziri Malkolm Rifkindi qəbul etmişdir.</p>
<b>1998-ci il 13 mart</b>	<p>Səudiyyə Ərəbistanının «Delta» şirkəti Direktorlar Şurasının sədri Şeyx Bədr əl-Əybanı və ABŞ-ın «Ammareda Hess» şirkətinin vitse-prezidenti Riçard Myunu qəbul etmişdir.</p> <p>Fransanın “Fiqaro Meqezin” jurnalına müsahibə vermişdir.</p>
<b>1998-ci il 16 mart</b>	<p>ABŞ-ın “Fronteyra Resursez” korporasiyası direktorlar şurasının sədri Uilyam Uaytı qəbul etmişdir.</p>
<b>1998-ci il 17 mart</b>	<p>ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İlin axır çərşənbəsinə həsr edilmiş uşaq şənliyində iştirak etmişdir.</p> <p>İrənin xarici işlər nazirinin Avropa və Amerika üzrə müavini Morteza Sərmədini qəbul etmişdir.</p>
<b>1998-ci il 18 mart</b>	<p>Almaniya Bundeştaqının Azad Demokratlar Partiyası fraksiyası sədrinin müavini və xarici siyasət üzrə spikeri, AŞPA-da “Demokratlar və islahatlar qrupu” liberal fraksiyası sədrinin müavini Ulrix İrmeri qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1998-ci il 19 mart</b>	<p>Braziliya Xarici İşlər Nazirliyi siyasi məsələlər üzrə baş katibinin müavini İvan Olivyera Kannabravanı qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p>
<b>1998-ci il 20 mart</b>	<p>Mərdəkandakı «Abşeron» sanatoriyasında Novruz bayramı münasibəti ilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində nitq söyləmişdir.</p>
<b>1998-ci il 21 mart</b>	<p>«Gənclər» meydanında Qoşaqaala qapısı önündə keçirilən Novruz bayramı şənliyində nitq söyləmişdir.</p> <p>Novruz bayramı münasibətilə İçərişəhərdə və Şirvanşahlar sarayı muzeyinin həyətinə ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, musiqiçilər ilə görüşmüşdür.</p>
<b>1998-ci il 24 mart</b>	<p>Egey Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.</p>
<b>1998-ci il 25 mart</b>	<p>“Gülüstən” sarayında Yunanıstanın dövlət müstəqilliyinin 177-ci ildönümü münasibətilə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1998-ci il 26 mart</b>	<p>Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 90 illiyinə həsr edilmiş Respublika sarayında keçirilən təntənəli yubiley gecəsində nitq söyləmişdir.</p>
<b>1998-ci il 27 mart</b>	<p>Rusiya xarici işlər nazirinin birinci müavini Boris Pastuxovu qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Tuemler Eskuderonu qəbul etmişdir.</p> <p>Pakistan İslam Respublikasının milli günü ilə əlaqədar “Hyatt-Recensi-Naxçıvan” otelində keçirilən rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1998-ci il 28 mart</b>	<p>Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının bir qrupu ilə Respublika sarayında keçirilən görüşdə nitq söyləmişdir.</p> <p>Həcc ziyarətinə gedən bir qrup zəvvarı qəbul etmişdir.</p> <p>Səudiyyə Ərəbistanının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Fransanın bir qrup iş adamını qəbul etmişdir.</p> <p>MDB ölkələrinin gənclərin işləri üzrə nazirlər klubunun 2-ci iclasının iştirakçılarını qəbul etmişdir.</p>
<b>1998-ci il 29 mart</b>	<p>Rusiya Federasiyasının Ulyanovsk vilayətinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>1998-ci il 30 mart</b>	<p>«Britiş Petroleum» şirkətinin baş icraçı direktoru Con Braunu və Norveçin «Statoyl» şirkətinin vitse-prezidenti Yohan Nik Voldunu qəbul etmişdir.</p> <p>Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Boris Şıxmuradovu qəbul etmişdir.</p>
<b>1998-ci il 31 mart</b>	<p>Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>«20 Yanvar şəhidi» fəxri adının təsis edilməsi haqqında fərman imzalamışdır.</p> <p>"Bi-Pi / Statoyl" alyansının Bakıda yeni ofisinin açılışı mərasimində çıxış etmişdir.</p>
<b>1998-ci il 1 aprel</b>	<p>Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin İnsan Hüquqları üzrə Yardımçı Komitəsinin nümayəndə heyəti ilə görüşmüşdür.</p>
<b>1998-ci il 2 aprel</b>	<p>Qars vilayətinin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 3 aprel</b>	<p>Rusiya Federasiyasının səfiri Aleksandr Bloxini qəbul etmişdir.</p>
<b>1998-ci il 6 aprel</b>	<p>ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsindəki fəaliyyətinə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında çıxış etmişdir.</p>
<b>1998-ci il</b>	<p>Respublika sarayında “Bakılı oğlanlar”ın yeni proqramlarına tamaşa etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>7 aprel</b>	
<b>1998-ci il 8 aprel</b>	<p>Qurban bayramı münasibəti ilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən görüşdə nitq söyləmişdir.</p> <p>ABŞ senatoru Con Uornerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Prezident sarayının həyətidə lərikli fermer Xanış Şahiyevlə görüşmüşdür.</p>
<b>1998-ci il 10 aprel</b>	<p>Rusiya hökuməti sədrinin müavini vəzifəsinin icraçısı İvan Rıbkini qəbul etmişdir.</p> <p>ABŞ Konqresinin Maliyyələşdirmə Komitəsinin sədri konqresmen Robert Livingstonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 12 aprel</b>	<p>Azərbaycan Akademik Milli Dram Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesinə tamaşa etmişdir.</p>
<b>1998-ci il 13 aprel</b>	<p>Prezident sarayında Belçika Krallığının baş naziri Jan Lük Dean ilə görüşmüşdür.</p> <p>Azərbaycan ilə Belçika arasında rəsmi danışıqlardan və ikitərəfli sənədlərin imzalanmasından sonra Belçika krallığının baş naziri Jan Lük Deanla birgə mətbuat konfransında bəyanat vermişdir.</p> <p>Belçika Krallığının baş naziri Jan Lük Deanın şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1998-ci il 14 aprel</b>	<p>Prezident sarayında Belçika Krallığının baş naziri Jan Lük Dean ilə təkbətək görüşmüşdür.</p> <p>Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İsmayıl Haqqı Qarayını qəbul etmişdir.</p> <p>MDB-nin iştirakçısı olan ölkələrinin əmək, əhalinin miqrasiyası və sosial müdafiəsi üzrə məsləhət şurası IX iclasının iştirakçılarını qəbul etmişdir.</p>
<b>1998-ci il 15 aprel</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p>
<b>1998-ci il 16 aprel</b>	<p>BMT-nin Azərbaycandakı əlaqələndirici prezidenti Ərcan Muradı qəbul etmişdir.</p>
<b>1998-ci il 17 aprel</b>	<p>ABŞ Ticarət Departamentinin MDB ölkələri üzrə müşaviri və əlaqələndiricisi Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 18 aprel</b>	<p>Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılacaq abidə kompleksinin müəllifləri ilə söhbət etmişdir.</p>
<b>1998-ci il 21 aprel</b>	<p>Türkiyə enerji və təbii qaynaqlar naziri Cümhur Ərsümərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 22 aprel</b>	<p>“Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında” qanun layihəsinə həsr olunmuş Konstitusiya Komissiyasının iclasında çıxış etmişdir.</p>
<b>1998-ci il 23 aprel</b>	<p>Xalq şairi Mirvarid Dılbazinin 85 illiyinə həsr olunmuş Respublika sarayında keçirilən yubiley gecəsində iştirak etmiş və nitq söyləmişdir.</p> <p>“Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının mülki məəcəlləsi” qanun layihələrinin müzakirəsinə həsr olunmuş Hüquqi İslahat Komissiyasının iclasında çıxış etmişdir.</p>
<b>1998-ci il 24 aprel</b>	<p>Mişel Yunonun başçılıq etdiyi Fransa parlamentinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ senatoru Corc Mitçeli qəbul etmişdir.</p>
<b>1998-ci il 26 aprel</b>	<p>Türkiyə Respublikasına işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Türkiyədə Dərinər su bəndinin - su elektrik stansiyasının təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə nitq söyləmişdir.</p> <p>Trabzon şəhərində Gürcüstan prezidenti Eduard Şevardnadze, Türkiyə prezidenti Süleyman Dəmirəl ilə üçtərəfli görüşmüşdür. Görüşün sonunda prezidentlər bəyanat qəbul</p>

	<p>etmişlər.</p> <p>Vətənə qayıtmışdır.</p>
<p><b>1998-ci il</b> <b>28-29 aprel</b></p>	<p><b>28 aprel</b> MDB ölkələri dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>«Vnukovo-2» hava limanında «İnterfaks» informasiya agentliyinə müsahibə vermişdir.</p> <p>Moskvada «Prezident-Hotel»də Ermənistan prezidenti R. Koçaryanla görüşmüşdür. Görüşün yekunlarına əsasən prezidentlər birgə bəyanat imzalamışlar.</p> <p>Ermənistan prezidenti R. Koçaryanla görüş qurtardıqdan sonra prezidentlər jurnalistlərin suallarına cavab vermişlər.</p> <p><b>29 aprel</b> Moskva Zirvə görüşündə iştirak etmişdir.</p> <p>Rusiya prezidenti Boris Yeltsin adından zirvə görüşü iştirakçılarının şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmişdir.</p> <p>Rusiyanın xarici işlər naziri Y. Primakovla görüşmüşdür.</p> <p>Moskvada geoloq-neftçi Fərman Salmanovla görüşmüşdür.</p> <p>Vətənə qayıtmışdır.</p>
<p><b>1998-ci il</b> <b>30 aprel</b></p>	<p>İsrail dövlətinin yaranmasının 50 illiyi şərəfinə “Hyatt-Recensi-Naxçıvan” otelində təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<p><b>1998-ci il</b> <b>1 may</b></p>	<p>Ərzurumdakı Atatürk Universitetinin fəxri doktor adına layiq görülmüşdür.</p>
<p><b>1998-ci il</b> <b>2 may</b></p>	<p>Dünya kinosunun 100 illiyi münasibətilə Respublika sarayında keçirilən "Festivallar Festivalı"nın açılışına həsr olunmuş təntənəli gecədə nitq söyləmişdir.</p>
<p><b>1998-ci il</b> <b>4 may</b></p>	<p>Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir.</p>
<p><b>1998-ci il</b> <b>5 may</b></p>	<p>Prezident iqamətgahında Azərbaycanın Milli Qəhrəmanlarına və şəhid Milli Qəhrəmanların ailə üzvlərinə, valideynlərinə «Qızıl ulduz» medalları təqdim etmişdir.</p> <p>Bakıda Atlantika Müqaviləsi Assosiasiyasının sədri Georgiu Teodossisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<p><b>1998-ci il</b> <b>7 may</b></p>	<p>ABŞ Hərbi-Sənaye Kollecinin nümayəndələrini qəbul etmişdir.</p>
<p><b>1998-ci il</b> <b>8 may</b></p>	<p>Azərbaycan Prezidentinin 75 illik yubileyi ilə əlaqədar Bakıya gəlmiş xarici ölkələrin nümayəndə heyətlərinin şərəfinə Prezident iqamətgahında təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Rusiya hökuməti sədrinin müavini vəzifəsinin icraçısı İvan Rıbkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Ukrayna baş naziri Valeri Pustovoytenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Tacikistan baş nazirinin müavini Ramazan Mirzəyevi qəbul etmişdir.</p> <p>Belarus baş nazirinin Leonid Kozikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Gürcüstan dövlət nazirinin müavini Malxaz Çaçavanın başçılıq etdiyi nümayəndə heyətini</p>

	<p>qəbul etmişdir.</p> <p>Moldovanın baş nazirinin müavini Valeri Bulqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Türkmənistan baş nazirinin müavini Boris Şıxmuradovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Qırğızıstan baş nazirinin müavini Kemelbek Nanayevin başçılıq etdiyi nümayəndə qəbul etmişdir.</p> <p>Qazaxıstan baş nazirinin müavini Janıbek Karıbjanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiyanın Həştərxan vilayətinin rəhbəri Anatoli Qujvinin başçılıq etdiyi nümayəndə heyətinin qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasının baş naziri Teymuraz Mansurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Kabarda-Balkar Respublikasının vitse-prezidenti Gennadi Qubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Özbəkistan Respublikasının baş nazirinin müavini Rüstəm Yunusovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının Tatarıstan Respublikasının Azərbaycandakı nümayəndəsi Rəfail İlyasovu qəbul etmişdir.</p> <p>Rusiya paytaxtının mərkəzi yanacaq kompleksinin prezidenti Yuri Şafrannikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın "Monument Oyl Ənd Qaz" şirkətinin icraçı direktorları Tim Eqqarı və Terri Adamsı qəbul etmişdir.</p> <p>İçkeriya Çeçen Respublikasının prezidenti Aslan Məshədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>MDB-nin icraçı katibi Boris Berozovskini qəbul etmişdir.</p>
<b>1998-ci il 9 may</b>	<p>Böyük Vətən müharibəsində - İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 53-cü ildönümü münasibətilə təntənəli mərasimdə nitq söyləmişdir.</p> <p>Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvləri - xarici ölkələrin respublikamızdakı səfirləri və müvəqqəti işlər vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Azərbaycan Prezidentinin 75 illik yubileyi ilə əlaqədar Bakıya gəlmiş Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə Prezident sarayında təkbətək görüşmüşdür.</p> <p>Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə birgə Bakıda Tbilisi prospektində "Azad olunmuş enerji" abidəsinin açılışı mərasimində iştirak etmiş və nitq söyləmişdir.</p> <p>Azərbaycan Prezidentinin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycan ictimaiyyəti ilə görüşündə nitq söyləmişdir.</p>

	<p>Azərbaycan Prezidentinin adından Gürcüstan Prezidenti Eduard Şevardnadzenin şərəfinə ziyafət vermişdir.</p>
<b>1998-ci il 10 may</b>	<p>Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin Binə hava limanında qarşılanma mərasimində jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Prezident sarayında Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüşmüşdür.</p> <p>Azərbaycan Prezidentinin və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin Azərbaycan ictimaiyyəti ilə Prezident sarayında görüşündə nitq söyləmişdir.</p>
<b>1998-ci il 12 may</b>	<p>Prezident sarayında dünya şöhrətli alim, Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, professor İhsan Doğramacı, həyat yoldaşı Ayser xanım, oğlu Əli bəy və Qazi Universitetinin rektoru Ənvər Həsənoğlu ilə görüşmüşdür.</p> <p>Məşhur rəssam və müğənni, Respublikanın Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun Akademik Opera və Balet Teatrında keçirilən yaradıcılıq gecəsindən sonra konsertin ifaçıları ilə görüşmüşdür.</p>
<b>1998-ci il 13 may</b>	<p>1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış tələbə yoldaşlarını Prezident sarayında qəbul etmişdir.</p> <p>Azərbaycanın din xadimlərini qəbul etmişdir.</p> <p>Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qəbul etmişdir.</p> <p>Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını qəbul etmişdir.</p> <p>Rusiyanın Saratov vilayətindəki “Yurd” Azərbaycan cəmiyyətinin sədri Fikrət Pəsiyevi qəbul etmişdir.</p> <p>Lerikli fermer Xanış Şahiyevi qəbul etmişdir.</p> <p>Türkiyənin “Fatih” Universitetinin təsisçilərindən biri Əli Bayramı, “Çağ öyrətim” işlətmələri anonim şirkətinin Azərbaycan təmsilçisi Adəm Öcalı, Azərbaycan-Türkiyə liseyləri baş idarəsinin rəisi Turan Öztoprığı, “Zaman” qəzetinin baş redaktoru Ersin Dəmiri qəbul etmişdir.</p>
<b>1998-ci il 14 may</b>	<p>Azərbaycanın görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika sarayında keçirilən təntənəli yubiley gecəsində nitq söyləmişdir.</p> <p>Dağıstan hökumətinin sədri Xizri Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 15 may</b>	<p>Rusiyanın məşhur rəssamı Nikas Safronovun R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən sərgisinin açılışında nitq söyləmişdir.</p> <p>ABŞ-ın “Eksson Vençers” (MDB) şirkətinin rəhbərlərini qəbul etmişdir.</p> <p>Demokratik Maarifçilik Partiyasının sədri Məmmədhanifə Musayevi və bu partiyanın katibi Babaxan Muradovu qəbul etmişdir.</p> <p>Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovu qəbul etmişdir.</p> <p>Dünya Bankının icraçı direktoru Matias Meyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Mahmud Məmmədovu qəbul etmişdir.</p>

	<p>etmişdir.</p> <p>Xalq artisti Mikayıl Mirzəni qəbul etmişdir.</p> <p>Azərbaycan Demokratik İstiqlal Partiyasının həmsədrləri Mübariz Qurbanlı və Vilayət Quliyevi qəbul etmişdir.</p> <p>Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarıverdiyevi qəbul etmişdir.</p> <p>Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Firudin Həsənovu qəbul etmişdir.</p>
<b>1998-ci il 16 may</b>	<p>Rusiyanın “Kosmos-Yer” Elmi-texniki mərkəzinin rəhbərləri Semyon Lvovu və Tatyana Laskovyanı qəbul etmişdir.</p> <p>ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Yukalovu (Rusiya), Linn Paskonu (ABŞ), Jorj Vojoyeni (Fransa) qəbul etmişdir.</p> <p>Almaniyanın “Demineks” şirkətinin prezidenti Paul Xaseldonksu qəbul etmişdir.</p>
<b>1998-ci il 17 may</b>	<p>Xalq rəssamı Tahir Salahovu qəbul etmişdir.</p>
<b>1998-ci il 18 may</b>	<p>YAP Gənclər Birliyinin idarə heyətinin üzvlərini qəbul etmişdir.</p> <p>Gürcüstan Parlamentinin sədri Zurab Jvaniyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>YAP İdarə Heyətinin üzvlərini qəbul etmişdir.</p> <p>Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanovu qəbul etmişdir.</p> <p>Milli Konqres Partiyası Təşkilat komitəsinin sədri İxtiyar Şirinovu qəbul etmişdir.</p> <p>Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovu qəbul etmişdir.</p> <p>Türkiyənin Gəncliyə Yardım Fondunun Azərbaycandakı nümayəndəsi Nədil Kəyani qəbul etmişdir.</p> <p>Vahid Azərbaycan Partiyasının sədri Kərrar Əbilovu qəbul etmişdir.</p> <p>Azərbaycan Milli Hərəkət Partiyasının sədri Samir Cəfərovu qəbul etmişdir.</p> <p>Gənclər Təşkilatları Milli Şurasının üzvlərini qəbul etmişdir.</p> <p>Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Altay Məmmədovu qəbul etmişdir.</p> <p>Həmkarlar İttifaqları konfederasiyasının sədri Səttar Mehbalıyevi qəbul etmişdir.</p> <p>Qarabağ Əlilləri Cəmiyyətinin sədri Etimad Əsədovu qəbul etmişdir.</p>
<b>1998-ci il 19 may</b>	<p>Gürcüstan Demokratik Respublikasının yaranmasının 80 illiyinə həsr olunmuş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli yubiley gecəsində nitq söyləmişdir.</p>
<b>1998-ci il 20 may</b>	<p>Bakı subregional konfransın iştirakçılarını, Azərbaycan-Amerika Təhsil, Mədəni və İqtisadi Mərkəzi İcraiyyə Komitəsinin üzvlərini qəbul etmişdir.</p> <p>Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi üzrə Dövlət Komissiyasının iclasında nitq söyləmişdir.</p>

<b>1998-ci il 21 may</b>	<p>Yazıçılar Birliyinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Respublika Ağsaqqallar Şurasının üzvlərini qəbul etmişdir.</p> <p>Rus icmasının sədri Mixail Zabelini qəbul etmişdir.</p> <p>Yəhudi icması nümayəndələrini qəbul etmişdir.</p> <p>Ukrayna icmasının başçısı Anatoli Parxomenkonu qəbul etmişdir.</p> <p>«Sodrujestvo» qurumunun nümayəndələrini qəbul etmişdir.</p> <p>YAP Qadınlar Şurası üzvlərinin bir qrupunu qəbul etmişdir.</p> <p>Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının üzvlərini qəbul etmişdir.</p> <p>Azərbaycan Sosial Rifah Partiyasının sədri Xənhüseyn Kazımlını qəbul etmişdir.</p> <p>Qarabağ rayonundakı 222 nömrəli məktəbin şagirdi Xəyalə Məmmədovanı qəbul etmişdir.</p> <p>Azərbaycandan Kənarada Təhsil Almış Mütəxəssislər Cəmiyyətinin üzvlərini qəbul etmişdir.</p> <p>Azərbaycanda yaşayan Axısxa türklərinin “Vətən” cəmiyyətinin sədri Xalid Taştanovu və sədr müavini Bakir Mamoyevi qəbul etmişdir.</p> <p>Ulyanovsk şəhərində fəaliyyət göstərən “Nizami” cəmiyyətinin sədri Şakir Göyüşovu və onun müavini Elbrus Məcidovu qəbul etmişdir.</p>
<b>1998-ci il 22 may</b>	<p>AŞ Parlament Assambleyasının vitse-prezidenti Ernst Mülemanı Prezident sarayında qəbul etmişdir.</p> <p>Respublika sarayında Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının konsertinə tamaşa etmişdir.</p>
<b>1998-ci il 23 may</b>	<p>Gürcüstan Demokratik Respublikasının yaranmasının 80 illiyi münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda nitq söyləmişdir.</p> <p>Azərbaycan Respublikasının Prezidenti Türkiyə Qəzetçilər və Yazarlar Vəqfinin “Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı”na layiq görülmüşdür.</p>
<b>1998-ci il 24 may</b>	<p>"İmperiya rus baleti" ansamblının bədii rəhbəri, əfsanəvi balerina Mayya Plisetskayanı Prezident sarayında qəbul etmişdir.</p> <p>"İmperiya rus baleti" ansamblının Respublika sarayında keçirilən konsertindən sonra Mayya Plisetskaya və ansamblın yaradıcı kollektivi ilə görüşmüşdür.</p>
<b>1998-ci il 25 may</b>	<p>Macarıstanın Azərbaycandakı səfiri Dyörd Nanovskini qəbul etmişdir.</p>
<b>1998-ci il 26 may</b>	<p>Ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin bir qrupuna Prezident iqamətgahında "İstiqlal" ordeninin təqdimmə mərasimində nitq söyləmişdir.</p> <p>Azərbaycan Respublikası silahlı qüvvələrinin və digər qoşun birləşmələrinin ali hərbi rütbələr almış zabitlərinə Prezident sarayında general poqonlarının təqdimmə mərasimində nitq söyləmişdir.</p> <p>Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasında nitq söyləmişdir.</p> <p>Respublika Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasında görkəmli ədəbiyyat və</p>

	incəsənət xadimləri ilə görüşmüşdür.
<b>1998-ci il 27 may</b>	Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş Respublika sarayında keçirilən təntənəli mərasimdə nitq söyləmişdir.  İlk Demokratik Cümhuriyyətimizin görkəmli xadimlərinin qohumları ilə görüşmüşdür.
<b>1998-ci il 28 may</b>	ABŞ-in görkəmli siyasi xadimi Zbiqnev Bjezinskini qəbul etmişdir.  Azərbaycan Xalq Cümhuriyyətinin 80-ci ildönümü günü Şəhidlər Xiyabanını ziyarət etmişdir.  Finlandiyanın Avropa işləri və xarici ticarət naziri Ole Norrbakı qəbul etmişdir.  ATƏT-in Minsk qrupunda Almaniya Federativ Respublikasının nümayəndəsi Frenk Lambaxı qəbul etmişdir.  Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Qvardiya qərargahında keçirilən bayram mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 29 may</b>	ABŞ senatının xarici əlaqələr komitəsi nəzdindəki yardımçı komitənin sədri Çak Hagelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 30 may</b>	BMT Baş Katibinin köçkünlərlə iş üzrə xüsusi nümayəndəsi Frensis Denqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 1 iyun</b>	“Sevil” Azərbaycan Qadınlar Məclisi şöbələrinin sədrələrini Prezident sarayında qəbul etmişdir.  Norveçin neft və energetika naziri xanım Marit Arnstadın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  ABŞ-ın ticarət nazirinin beynəlxalq ticarət üzrə müavini Deyvid Ayronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Türkiyənin enerji və təbii ehtiyatlar naziri Cümhur Ərsümərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  “Qönçə-98” uşaq musiqi festivalı qaliblərinin yekun konsertində çıxış etmişdir.  Rusiya Federasiyası yanacaq və energetika nazirinin birinci müavini Valeri Qaripovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 2 iyun</b>	«Kürdaşı» dəniz blokunun və «Cənub-qərbi Qobustan», «Kürsəngi - Qarabağlı» bloklarının birgə işlənilməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilələrin “Gülüstən” sarayında imzalanması mərasimində nitq söyləmişdir.  Bakıda “Xəzərneftqaz 98” Beynəlxalq sərgisi və konfransının açılış mərasimində və nitq söyləmişdir.  Böyük Britaniyanın elm, energetika və sənaye üzrə dövlət naziri Con Bətlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Hindistan neft və təbii qaz naziri K. Ramamurtinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  İtaliyanın sənaye və ticarət naziri Pyer Luici Bersanininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Fransanın İqtisadiyyat Nazirliyi yanında sənaye üzrə dövlət katibi Kristian Pyerenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

	<p>Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları komandanı Hüseyn Kivrikoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Yaponiya Xarici Ticarət və Sənaye Nazirliyi neft departamentinin direktoru Yasuo Tanabenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ dövlət katibinin MDB ölkələri üzrə xüsusi müşaviri Stefan Sestanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 4-5 iyun</b>	<p><b>4 iyun</b> Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Yalta şəhərinə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Krım şəhərinə gəlmişdir.</p> <p>Krım şəhərindən Yaltaya yola düşmüşdür.</p> <p>Avropa Komissiyasının komissarı Van Den Bruk ilə görüşmüşdür.</p> <p>Ukrayna prezidentinin Yaltadakı iqamətgahında dövlət və hökumət başçılarının “qalstuksuz görüş”ündə iştirak etmişdir.</p> <p><b>5 iyun</b> Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 4-cü zirvə toplantısında çıxış etmişdir.</p> <p>Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bayrağının qaldırılması mərasimində iştirak etmişdir. Mərasimdən sonra prezidentlər jurnalistlərin suallarına cavab vermişlər.</p> <p>Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>Zirvə görüşü iclasının fasiləsində jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Rumıniya prezidenti Emil Konstantinesku ilə görüşmüşdür.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>Bolqarıstan prezidenti Peter Stoyanov ilə görüşmüşdür.</p> <p>Yalta zirvə görüşü bəyannaməsini imzalamışdır.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1998-ci il 7 iyun</b>	<p>Türkiyənin dövlət naziri Refaiddin Şahini qəbul etmişdir.</p>
<b>1998-ci il 8 iyun</b>	<p>İtaliyanın milli bayramı - Respublika günü münasibətilə İtaliyanın Azərbaycandakı səfirliyinin “Hyatt-Recensi-Naxçıvan” otelində təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1998-ci il 9-10 iyun</b>	<p><b>9 iyun</b> etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşmüşdür.</p>

	<p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Astana hava limanında qarşılama mərasimindən sonra jurnalistlərə müsahibə vermişdir.</p> <p>Astana şəhərində türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə nitq söyləmişdir.</p> <p>V zirvə görüşünün bəyannaməsi və birgə bəyanat qəbul olunması mərasimində iştirak etmişdir.</p> <p>Astanada zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları birgə mətbuat konfransında iştirak etmişdir.</p> <p>Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.</p> <p>Özbəkistan Respublikasının prezidenti İslam Kərimov ilə görüşmüşdür.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayev adından Türkdilli dövlətlərin başçılarının beşinci Zirvə görüşü iştirakçılarının şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmişdir.</p> <p>Astanada yerləşən mərkəzi stadionda teatrlaşdırılmış bayram şənliyində iştirak etmişdir.</p> <p><b>10 iyun</b> Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin beynəlxalq təqdimat mərasimində nitq söyləmişdir.</p> <p>Qazaxıstan ilə dostluq münasibətlərinin inkişafında göstərdiyi xidmətinə görə “Astana” dövlət medalı təqdim olunma mərasimində iştirak etmişdir.</p> <p>Astana şəhərində siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidəni dövlət başçıları ilə birgə ziyarət etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>		
<b>1998-ci il 12 iyun</b>	Rusiyanın milli bayramı - Rusiya Federasiyasının dövlət müstəqilliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə Rusiyanın Azərbaycandakı səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.		
<b>1998-ci il 13 iyun</b>	Zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçə «Şöhrət» ordeninin Prezident iqamətgahında təqdim olunması mərasimində nitq söyləmişdir.	Ü. Hacıbəyov adına Bakı musiqi Akademiyasında Mstislav Rostropoviçin konsertinə tamaşa etmişdir.	“Alman-Azərbaycan forum”un vitse-prezident Hans Yurgen Kesleri, Almaniyanın “Proyssaq” konserninin prezidenti Proys Ditmari və bu konsernin mərkəzi şərq direktorluğunun rəhbəri Şlyaxta Germanini qəbul etmişdir.
<b>1998-ci il 15 iyun</b>	Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini - Azərbaycan və Ermənistanın Avropa Şurasına daxil olması üzrə məruzəçiləri Jak Bomeli, Corc Klerfaytı və Eysə Volteri qəbul etmişdir.	Rusiya televiziyaşının «Tema» proqramının maestro Mstislav Rostropoviçin həyat və yaradıcılığına həsr edilmiş verilişin çəkiliş iştirakçıları ilə görüşmüşdür.	
<b>1998-ci il 16 iyun</b>	Respublika sarayında Mstislav Rostropoviçin konsertində olmuşdur.		
<b>1998-ci il 17 iyun</b>	Zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçi Prezident sarayında qəbul etmişdir.	ABŞ-dakı Birləşmiş Yəhudi Komitəsinin nümayəndə heyətini qəbul etmişdir.	
<b>1998-ci il</b>	Rusiyanın məşhur balet ustaları Nadejda Pavlova və Vyaçeslav Qordeyevin iştirakı ilə		

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>18 iyun</b>	Respublika sarayında keçirilən gecədə iştirak etdikdən sonra görkəmli sənətkarlarla görüşdə çıxış etmişdir.  Böyük Britaniyanın keçmiş xarici işlər naziri Malkolm Rifkindi qəbul etmişdir.
<b>1998-ci il 19 iyun</b>	Liviyanın təhsil naziri əl-Mehdi İmbirişi qəbul etmişdir.  Böyük Britaniyanın milli bayramı - kraliça II Yelizavetanın doğum günü münasibətilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Hyatt-Recensi-Naxçıvan" otelində təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>1998-ci il 20 iyun</b>	Moskva Akademik Satira Teatrının Qriqori Qorinin eyniadlı pyesi əsasında hazırlanmış «Bəxtli və bəxtsiz» tamaşasına Akademik Milli Teatrda baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə çıxış etmişdir.
<b>1998-ci il 21 iyun</b>	MDB-nin icraçı katibi Boris Berezovskini qəbul etmişdir.
<b>1998-ci il 23 iyun</b>	Fransa-Qafqaz dostluq qrupunun sədri Jan Buayeni qəbul etmişdir.  Hindistan xarici işlər naziri xanım Vasundxara Raceninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 24 iyun</b>	Avropa Parlamentinin Zaqafqaziya respublikaları ilə əlaqədar üzrə nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 25 iyun</b>	Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş Respublika sarayında keçirilən təntənəli yubiley mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 27 iyun</b>	Qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş Respublika sarayında keçirilən Ümumrespublika müşavirəsində nitq söyləmişdir.
<b>1998-ci il 28 iyun</b>	Bergerdorf Konfransının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etmişdir.
<b>1998-ci il 29 iyun</b>	Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Friderik Fon Plötsu qəbul etmişdir.  Rumıniya prezidenti Emil Konstantineskunu Binə hava limanında qarşılamışdır.
<b>1998-ci il 30 iyun</b>	Bakıda səfərdə olan Rumıniya prezidenti Emil Konstantinesko ilə Prezident sarayında təkbətək görüşmüş, ikitərəfli sənədlərin imzalanması mərasimində iştirak etmişdir.  Azərbaycan və Rumıniya prezidentlərinin birgə mətbuat konfransında bəyanat vermişdir.  Azərbaycan prezidenti adından Rumıniya prezidenti Emil Konstantineskunun şərəfinə "Gülüstan" sarayında təşkil edilmiş ziyafətdə nitq söyləmişdir.
<b>1998-ci il 2 iyul</b>	Azərbaycan polisinin 80 illik yubileyinə və polis Gününə həsr olunmuş Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən təntənəli yığıncaqda nitq söyləmişdir.
<b>1998-ci il 3 iyul</b>	Liviya Ərəb Xalq Sosialist Cəməriyyəsinin səfiri Nasir Məhəmməd Əbdu Əl-Səmiinin etimadnaməsini qəbul etmişdir.  Özbəkistan səfiri Əbdülqafur Əbdurəhmanovun etimadnaməsini qəbul etmişdir.  Norveç Krallığının səfiri Olav Berstadın etimadnaməsini qəbul etmişdir.
<b>1998-ci il 4 iyul</b>	ABŞ-ın milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin öz iqamətgahında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>1998-ci il 6 iyul</b>	Dünya Bankının idarəetmə direktoru Kayo Kok-Vayzeri qəbul etmişdir.  Qazaxıstanın Azərbaycandakı səfiri İbrahim Amanqalievini qəbul etmişdir.
<b>1998-ci il 7 iyul</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.  Gürcüstan xarici işlər naziri İrakli Menaqarəşvilini qəbul etmişdir.
<b>1998-ci il 10 iyul</b>	Prezident sarayında Moskva, Sankt-Peterburq, MDB və Baltıyanı ölkələrin jurnalistlərinə müsahibə vermişdir.
<b>1998-ci il</b>	Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenkonu və Kiyev zavodunun direktoru

<b>11 iyul</b>	Viktor İonovu qəbul etmişdir.
<b>1998-ci il 12 iyul</b>	Bibiheybət məscid-ziyarətgah kompleksinin açılışı mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 14 iyul</b>	Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarının iştirakı ilə Prezident sarayında keçirilən müşavirədə nitq söyləmişdir.  Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin "Hyatt-Recensi-Naxçıvan" otelində təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>1998-ci il 19-24 iyul</b>	<b>19 iyul</b> Böyük Britaniyaya səfərə yola düşmüşdür.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  <b>20 iyul</b> Londonda Böyük Britaniyanın aparıcı kütləvi informasiya vasitələrinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə bəyanat və suallara cavab vermişdir.  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq inkişaf üzrə dövlət katibinin müavini Corc Foulks ilə görüşmüşdür.  Böyük Britaniyanın «Şell» şirkətinin icraçı direktoru Fill Vots ilə görüşmüşdür.  Böyük Britaniyanın «Lazma» şirkətinin prezidenti Co Darbi və Braziliyanın «Petrobraz» şirkətinin icraçı direktoru Renato Bertari ilə görüşmüşdür.  Azərbaycan prezidentinin şərəfinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər üzrə naziri Daq Hendersonun təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.  Böyük Britaniya Şurasının baş direktoru doktor Devid Driyuri ilə görüşmüşdür.  Böyük Britaniyanın «Monument Oyl ənd Qaz» şirkətinin baş direktoru Tim Eqqar və şirkətin icraçı direktoru Terri Adams ilə görüşmüşdür.  Böyük Britaniya - Azərbaycan Cəmiyyətinin toplantısında nitq söyləmişdir.  Azərbaycan prezidentinin şərəfinə Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.  <b>21 iyul</b> Londonda Böyük Britaniyanın «Först» jurnalının beynəlxalq prezidenti Patrik Kormakin suallarına cavab vermişdir.  Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankı arasında beynəlxalq bank-kredit xətti açılması haqqında sazişin imzalanması mərasimində çıxış etmişdir. Sazişin imzalanması mərasimi başa çatdıqdan sonra jurnalistlərə müsahibə vermişdir.  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə görüşmüşdür.  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Toni Bleyr ilə görüşmüşdür. Görüşdən sonra jurnalistlərin suallarına cavab vermişdir.  Azərbaycan Respublikası prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş

Krallığı baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannaməsinin imzalanması mərasimində çıxış etmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Çarlz Frank ilə görüşmüşdür.

Birləşmiş Krallığın müdafiə işləri üzrə dövlət katibi Corc Robertson ilə görüşmüşdür.

Böyük Britaniyanın «Britiş Petroleum» şirkətinin prezidenti Con Braun ilə görüşmüşdür.

Böyük Britaniyanın ticarət və sənaye üzrə dövlət katibi xanım Marqarett Bekett ilə görüşmüşdür.

Böyük Britaniyanın enerji üzrə dövlət naziri Con Battl ilə görüşmüşdür.

Bi-Bi-Si televiziyasının müxbirinə müsahibə vermişdir.

Azərbaycan prezidentinin şərəfinə Londonun lord-meri Riçard Nikols tərəfindən təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.

### **22 iyul**

Londonda Böyük Britaniyanın «Ay-Bi-Si» şirkətinin təşkil etdiyi «Azərbaycanda biznes» mövzusunda beynəlxalq konfransda çıxış etmişdir.

Böyük Britaniya Parlamentində olmuşdur.

Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşdə nitq söyləmişdir.

Britaniya-Azərbaycan parlament qrupunun əsasının qoyulması münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.

Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutundakı professor-məqəllim heyəti ilə görüşdə nitq söyləmişdir. Görüşdən sonra jurnalistlərin suallarına cavab vermişdir.

«Britiş Petroleum» şirkətinin təşkil etdiyi Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertdə çıxış etmişdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər və birlik işləri üzrə dövlət katibi Robin Kuk ilə görüşmüşdür.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər və birlik işləri üzrə dövlət katibi Robin Kuk adından Azərbaycan prezidentinin şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmişdir.

### **23 iyul**

Londondan Şotlandiyanın paytaxtı Edinburq şəhərinə gəlmişdir.

Londonda görüşlər başa çatdıqdan sonra Şotlandiyanın paytaxtı Edinburq şəhərinin lord-provostu Erik Miliqan ilə görüşmüşdür.

Azərbaycan Prezidentinin şərəfinə Edinburq şəhərinin lord-provostu Erik Miliqanın təşkil etdiyi rəsmi qəbulda çıxış etmişdir.

Birləşmiş Krallığın Böyük kraliçasının Edinburqdakı iqamətgahına gələrək Britaniya kraliçasının superintendantı polkovnik Deyvid Anderson ilə görüşmüşdür.

Azərbaycan Respublikası prezidentinin şərəfinə Birləşmiş Krallığın xarici işlər üzrə dövlət

	<p>naziri Daq Hendersonun təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Şotlandiyada yaşayan soydaşlarımızla görüşmüşdür.</p> <p>Şotlandiyanın biznes dairələrinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>Böyük Britaniyanın “Britiş Petroleum” şirkətinin Qreyncaut şəhərindəki sənaye-istehsal kompleksində olmuşdur.</p> <p>Londona qayıtmışdır.</p> <p><b>24 iyul</b> Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyənin «Samanyolu» televiziyası müxbirinin suallarına cavab vermişdir.</p> <p>Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan rəssamlarının sərgisinə tamaşa etmişdir.</p> <p>Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində bir sıra şirkətlərin rəhbərləri ilə görüşmüşdür.</p> <p>Londondan Bakıya qayıdarkən Böyük Britaniyaya rəsmi səfərin yekunları barədə təyyarədə jurnalistlərə müsahibə vermişdir.</p> <p>Londondan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1998-ci il 28 iyul</b>	Səudiyyə Ərəbistanının “Delta Oyl” şirkətinin prezidenti Bədr Əl-Aybanı qəbul etmişdir.
<b>1998-ci il 29 iyul</b>	<p>Şeyx Ədbül Əziz Səud əl-Babteynin başçılıq etdiyi Küveyt dövlətinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələlərində Azərbaycan Respublikası ilə məsləhətləşmələrdə Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Boris Pastuxovun başçılıq etdiyi Rusiya Federasiyası nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Ukraynanın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə çıxış etmişdir.</p> <p>Rusiya Federasiyasının xarici işlər nazirinin birinci müavini Boris Pastuxovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Ukraynanın kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>1998-ci il 30 iyul</b>	<p>ABŞ-ın Xəzər və enerji problemləri üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Riçard L. Morninqstarın və Türkiyənin xarici işlər nazirinin müavini Yaman Başkurtun başçılıq etdiyi müştərək nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Devid Ouenin başçılıq etdiyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 31 iyul</b>	Pakistanın səfiri Pərviz Aləm Xanzadəni qəbul etmişdir.
<b>1998-ci il 3 avqust</b>	Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Vladimir Lukini qəbul etmişdir.
<b>1998-ci il 4 avqust</b>	<p>Amerika-Azərbaycan ticarət palatasının həmsədri, səfir Riçard Armitacı qəbul etmişdir.</p> <p>Prezidentseçkiləri ilə əlaqədar Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sədri Əbülfəz Elçibəyə, Müsavat Partiyasının Sədri İsa Qəmbərə, Azərbaycan Liberal Partiyasının sədri</p>

	Lalə-Şövkət Hacıyevaya müraciət etmişdir.
<b>1998-ci il 6 avqust</b>	Novosibirskdəki “Xəzri” Azərbaycan cəmiyyətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 9-10 avqust</b>	<p><b>9 avqust</b> Ukrayna prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak etmək üçün Ukraynaya səfər etmişdir.</p> <p>Ukrayna prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak etmək üçün Yalta şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab vermişdir.</p> <p>Farosda yerləşən “Zarya” sanatoriyasında – Ukrayna prezidentinin iqamətgahında Leonid Kuçmanın yubileyi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir.</p> <p>Simferopol hava limanında Ukrayna və xarici ölkə jurnalistlərinin suallarına cavab vermişdir.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>Özbəkistan prezidenti İslam Kərimov ilə görüşmüşdür.</p> <p>Moldova prezidenti Petru Luçinski ilə görüşmüşdür.</p> <p>MDB-nin icraçı katibi Boris Berezovski ilə görüşmüşdür.</p> <p>Yaltadan Bakıya qayıdarkən Ukraynaya səfərin yekunları barədə təyyarədə jurnalistlərə müsahibə vermişdir.</p> <p><b>10 avqust</b> Yaltadan Bakıya qayıdarkən səfərin yekunları barədə təyyarədə jurnalistlərə müsahibə vermişdir.</p>
<b>1998-ci il 11 avqust</b>	<p>Yaponiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Departamentinin baş direktoru Redzo Katonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Seçici birlikləri və təşəbbüs qruplarının ona müraciəti ilə əlaqədar televiziya ilə bəyanat vermişdir.</p>
<b>1998-ci il 12 avqust</b>	İrənin xarici işlər naziri Kamal Xərrazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 13 avqust</b>	<p>Böyük Britaniyanın «Britiş Petroleum» şirkətinin vitse-prezidenti Deyvid Allenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Türkiyənin «Qızıl Ay» cəmiyyətinin baş direktoru Fatih Evreni qəbul etmişdir.</p>
<b>1998-ci il 15 avqust</b>	Azərbaycanla birbaşa əlaqələr yaratmaq məqsədi ilə Bakıya gəlmiş Saratov vilayətinin hökumət nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 17 avqust</b>	<p>Məşhur ürək cərrahı Maykl Debeykini qəbul etmişdir.</p> <p>Şəhriyar adına Mədəniyyət Mərkəzində xalq yazıçısı Yusif Səmədoğlunun (Vəkilovun) son mənzilə yola salınması mərasimində iştirak etmişdir.</p>
<b>1998-ci il 21 avqust</b>	<p>Bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərinə «Şöhrət» ordeni təqdim etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p>
<b>1998-ci il 22 avqust</b>	Sankt-Peterburqun nümayəndə heyətini qəbul etmişdir.

<b>1998-ci il 23 avqust</b>	Rusiyanın Azərbaycandakı səfirliyinin yeni kompleksinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.  Sankt-Peterburq nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 24 avqust</b>	Məşhur müğənni Müslüm Maqomayev və Tamara Sinyavskayanı qəbul etmişdir.  Dağıstan hökuməti sədrinin müavini Azadi Rəhimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda çıxış etmişdir.  ABŞ-ın məşhur siyasi xadimlərini – sabiq dövlət katibi Lourens İqlbergeri, ABŞ prezidenti aparatının keçmiş rəhbəri Con Sununun, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Hovard Beykeri qəbul etmişdir.  “Hyatt Recensi-Naxçıvan” mehmanxanasında Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxış etmişdir.
<b>1998-ci il 25 avqust</b>	ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü və kənd təsərrüfatı komitəsinin sədri, senator Riçard Luqarı qəbul etmişdir.
<b>1998-ci il 26 avqust</b>	Finlandiya Parlamentinin Xarici İşlər Komitəsinin sədri Markus Aaltonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 27 avqust</b>	ABŞ-ın “YUNOKAL” neft şirkətinin prezidenti Con Aymli qəbul etmişdir.
<b>1998-ci il 30 avqust</b>	Avropa Şurasının Baş katibi Daniel Tarşisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 31 avqust</b>	1970-1987-ci illərdə Azərbaycandan kənar da ali təhsil almış mütəxəssislərin Ümumrespublika toplantısında nitq söyləmişdir.
<b>1998-ci il 1 sentyabr</b>	Fransanın xarici ticarət üzrə dövlət katibi Jak Dondunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Türkiyənin mədəniyyət naziri İstemihan Talayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 2 sentyabr</b>	ABŞ Konqresinin nümayəndə heyətini qəbul etmişdir.  ABŞ Konqresi Nümayəndələr Palatasının xarici münasibətlər komitəsi aparatının əməkdaşı Kliff Kapçanı qəbul etmişdir.  İran neft şirkətinin baş direktoru Əli Əkbər Haşimini qəbul etmişdir.  «İstiqlal» qazma qurğusunun işə salınmasına həsr olunmuş təntənəli mərasimdə nitq söyləmişdir.  BMT-nin qaçqınları işi üzrə ali komissarının köməkçisi Soren Yessen-Peterseni qəbul etmişdir.
<b>1998-ci il 4 sentyabr</b>	Çin Xalq Respublikasının səfiri Cjan Qotsyanın etimadnaməsini qəbul etmişdir.  İspaniya Krallığının səfiri Xesus Antiensanın etimadnaməsini qəbul etmişdir.  Polşanın səfiri Miroslav Palatsın etimadnaməsini qəbul etmişdir.  Finlandiyanın səfiri Byorn Ekblombun etimadnaməsini qəbul etmişdir.
<b>1998-ci il 5 sentyabr</b>	Türkiyədə layiq görüldüyü «Dədə Qorqud», «İnsan Haqları» mükafatlarının, «İpək yolu» vəqfinin fəxri üzvü diplomunun və mükafatının təqdim etmə mərasimində çıxış etmişdir.
<b>1998-ci il 6 sentyabr</b>	BMT baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının katibi İv Bertalodu qəbul etmişdir.

	<p>Macarıstan xarici işlər nazirinin müavini Qabor Baginin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Almaniya Federativ Respublikası hökumətinin Şərqi Avropada məsləhətləşmələr üzrə səlahiyyətli nümayəndəsi Valter Kittelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 7-8 sentyabr</b>	<p><b>7 sentyabr</b> Binə hava limanında tarixi böyük İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılanmasından əvvəl ölkəmizin və xarici ölkələrin kütləvi informasiya vasitələri müxbirlərinin suallarını cavablandırmışdır.</p> <p>Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq konfransında iştirak edən Türkiyənin prezidenti Suleyman Dəmirəl, Ukrayna prezidenti Leonid Kuçma, Gürcüstan prezidenti Eduard Şevardnadze, Özbəkistan prezidenti İslam Kərimov, Rumıniya prezidenti Emil Konstantinesku, Qırğızıstan prezidenti Əsgər Akayev, Moldova prezidenti Petru Luçinski, Bolqarıstan prezidenti Peter Stoyanov ilə görüşmüşdür.</p> <p>Bakı Əyləncə Mərkəzində İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün gəlmiş dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbul da nitq söyləmişdir.</p> <p>Avropa Birliyi Komissiyası departamenti baş direktorunun müavini Ffransua Lyamureni qəbul etmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəllə birlikdə “İSR-Plaza” ofis-otelinin açılış mərasimində iştirak etmişdir.</p> <p><b>8 sentyabr</b> Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda çıxış etmişdir.</p> <p>Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra yekun nitqi söyləmişdir.</p> <p>Yaponiya hökumətinin xüsusi nümayəndəsi Tatsuşito Arimanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 10 sentyabr</b>	<p>Tarixi Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransın yekunları ilə əlaqədar geniş müşavirədə nitq söyləmişdir.</p> <p>Respublika sarayında məşhur pianoçu, həmyerlimiz Bella Davidoviçin konsertində iştirak etmişdir.</p>
<b>1998-ci il 11 sentyabr</b>	<p>Beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun məsul işçisi Patrik Merlounun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Mişel Melşorun başçılıq etdiyi Venesiya Komissiyasının nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 13 sentyabr</b>	<p>ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanı və Büronun qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqə üzrə müşaviri Vibek Qreni qəbul etmişdir.</p>
<b>1998-ci il 15 sentyabr</b>	<p>Azərbaycan qadınlarının qurultayında nitq söyləmişdir.</p> <p>ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Yukalovu (Rusiya), Jorj Vojyeni (Fransa), Donald Kayzeri (ABŞ) qəbul etmişdir.</p>
<b>1998-ci il 16 sentyabr</b>	<p>Akademik Yusif Məmmədəliyevin abidəsinin açılış mərasimində nitq söyləmişdir.</p> <p>MDB-nin üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 20-ci iclasının iştirakçılarını qəbul etmişdir.</p>

<b>1998-ci il 18 sentyabr</b>	<p>İçkeriya Çeçen Respublikasının prezidenti Aslan Məshədovu qəbul etmişdir.</p> <p>ABŞ-ın “Teksako” şirkətinin baş vitse-prezidenti Robert Blekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 19 sentyabr</b>	<p>Binəqədi rayonunun seçiciləri ilə görüşü olmuşdur.</p>
<b>1998-ci il 20 sentyabr</b>	<p>Paytaxtın dənizkənarı parkında əhali ilə görüşmüşdür.</p> <p>Bakıda keçirilən reproduktiv sağlamlıq problemlərinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına təbrik ünvanlamışdır.</p> <p>Dövlət Opera və Balet Teatrında açılış mərasiminin fasiləsi zamanı BMT baş katibinin müavini və Əhaliyə Yardım fondunun icraçı direktoru Nəfis Sadiki qəbul etmişdir.</p> <p>Azərbaycan Dövlət Opera və Balet Teatrında reproduktiv sağlamlıq problemlərinə dair beynəlxalq konfransında iştirak etmişdir.</p>
<b>1998-ci il 22 sentyabr</b>	<p>«Utrennyaya zvezda» («Dan ulduzu») - «Bakı-98» musiqi bayramında nitq söyləmişdir.</p> <p>Gürcüstan prezidentinin səlahiyyətli nümayəndəsi Levan Mamaladzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 24 sentyabr</b>	<p>Suraxanı rayonunun seçiciləri ilə görüşü olmuşdur.</p> <p>Unudulmaz şair Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılış mərasimində çıxış etmişdir.</p>
<b>1998-ci il 25 sentyabr</b>	<p>Azərbaycan müəllimlərinin qurultayında nitq söyləmişdir.</p>
<b>1998-ci il 26 sentyabr</b>	<p>Prezidentliyə namizəd olaraq Nizami rayonunun seçiciləri ilə görüşmüşdür.</p> <p>Rusiyanın xalq artisti Gennadi Xazanovun Respublika sarayında keçirilən yaradıcılıq gecəsində olmuşdur.</p>
<b>1998-ci il 27 sentyabr</b>	<p>Sumqayıt şəhəri seçiciləri ilə görüşmüşdür.</p> <p>ABŞ seçki sistemləri beynəlxalq Fondunun respublikamızdakı nümayəndəsi Uilyam Deymuru qəbul etmişdir.</p>
<b>1998-ci il 28 sentyabr</b>	<p>Türkiyənin «Nərgiz TV» kanalının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Bakının Ü. Hacıbəyov küçəsində Azərbaycanda ilk özəl tibbi xidmət mərkəzi – “Mediklub”-ın açılışında iştirak etmişdir.</p> <p>Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin yeni tədris binasının açılış mərasimində nitq söyləmişdir.</p> <p>Səbail rayonunun Bibiheybət qəsəbəsində Artroloji Mərkəzin açılışında iştirak etmişdir.</p>
<b>1998-ci il 29 sentyabr</b>	<p>Türkiyənin «Nərgiz TV» kanalının Bakı studiyasının açılış mərasimində nitq söyləmişdir.</p> <p>«Nərgiz TV»yə müsahibə vermişdir.</p> <p>«Müasirlik və dini-mənəvi dəyərlər» mövzusunda beynəlxalq konfransın iştirakçılarına təbrik ünvanlamışdır.</p>
<b>1998-ci il 30 sentyabr</b>	<p>Qafqaz müsəlmanlarının qurultayında nitq söyləmişdir.</p> <p>NATO-nun Baş katibi Xavyer Solana ilə görüşmüşdür.</p> <p>Azərbaycan Respublikasının və NATO-nun nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransı keçirmişdir.</p>
<b>1998-ci il 1 oktyabr</b>	<p>Salyan, Biləsuvar və Cəlilabad rayonlarında seçiciləri ilə görüşü olmuşdur.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1998-ci il 2 oktyabr</b>	Buzovna qəsəbəsində seçiciləri ilə görüşü olmuşdur.
<b>1998-ci il 3 oktyabr</b>	Qusar, Quba, Xaçmaz rayonlarında seçicilərlə görüşmüşdür.
<b>1998-ci il 5 oktyabr</b>	Lənkəran, Astara, Masallı rayonlarında seçicilərlə görüşmüşdür.
<b>1998-ci il 6 oktyabr</b>	<b>6 oktyabr</b> Respublika Milli Bankının yeni inzibati binasının açılış mərasimində nitq söyləmişdir.  Azərbaycanda prezident seçkilərində yerli icra hakimiyyəti orqanların rolu, iştirakı, məsuliyyəti ilə əlaqədar keçirilmiş müşavirədə nitq söyləmişdir.  Almaniyanın “Simens” şirkətinin rəhbəri Henrix Fon Pireri qəbul etmişdir.
<b>1998-ci il 7 oktyabr</b>	Gəncə, Samux, Xanlar, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən, Goranboy, Gədəbəy və başqa rayonların seçiciləri ilə görüşü olmuşdur.  Gəncənin Sərdar bağında xalq şairi Nigar Rəfibəylinin abidəsinin təntənəli açılış mərasimində iştirak etmişdir.  Azərbaycan-Gürcüstan sərhədində “Qırmızı Körpü”nün yaxınlığında yeni körpünün açılış mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 8 oktyabr</b>	Yevlax, Ağdam, Bərdə, Ağdaş, Ucar, Kürdəmir və Mingəçevir şəhərində seçicilərlə görüşmüşdür.  Bərdə rayonunda seçicilərlə görüşü zamanı Rusiya ictimai televiziyası müxbirinin suallarını cavablandırmışdır.  Mingəçevirdə məscid kompleksinin açılış mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 9 oktyabr</b>	Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yeni binasının açılış mərasimində nitq söyləmişdir.  Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı yerli və xarici kütləvi informasiya vasitələri müxbirlərinin suallarını cavablandırmışdır.  Sabunçu rayonunda seçicilərlə görüşmüşdür.  İdman və Konsert Kompleksində şərəfinə verilən konsertdə çıxış etmişdir.
<b>1998-ci il 10 oktyabr</b>	Bakıda Şəhidlər xiyabanında əbədi məşəl abidəsinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.  Avropa Şurasının Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.  ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndə heyətini qəbul etmişdir.  ABŞ Milli Demokratiya İnstitutunun direktoru Nelson Ledskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Respublikaçılar Partiyasının nümayəndəsi Uilyam Parker və Demokratlar Partiyasının nümayəndəsi Donald Fauler başda olmaqla ABŞ hökumətinin müşahidəçilərini qəbul etmişdir.
<b>1998-ci il 11 oktyabr</b>	Səbail rayonundakı 17 saylı seçki məntəqəsində səs vermişdir.  Yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
<b>1998-ci il 12 oktyabr</b>	Şəhriyar adına Mədəniyyət Mərkəzində baş nazirinin müavini Rafiq Xələfovun son mənzilə yolasalma mərasimində iştirak etmişdir.
<b>1998-ci il</b>	Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə yerli və xarici jurnalistlər üçün bəyanat

<b>13 oktyabr</b>	vermiş və mətbuat konfransı keçirmişdir.
<b>1998-ci il 15 oktyabr</b>	Məşhur Rusiya rəssamı Nikas Safronovu qəbul etmişdir.
<b>1998-ci il 16 oktyabr</b>	Mərkəzi Seçki Komissiyası onun yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini rəsmən elan etmişdir.  ABŞ Ticarət Nazirliyinin MDB ölkələri üzrə müşaviri Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 18 oktyabr</b>	Prezident seçilməsi münasibəti ilə Respublika sarayında keçirilən andiçmə mərasimində nitq söyləmişdir.  Gülüstən sarayında Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.  Rusiya nümayəndə heyətini qəbul etmişdir.  Morteza Hacınnın başçılıq etdiyi İran nümayəndə heyətini qəbul etmişdir.  Azərbaycanın Dövlət Müstəqilliyi günü və Azərbaycan Respublikası prezidentinin andiçmə mərasimi günü ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişdir.  Azərbaycan Respublikasının prezidentinin andiçmə mərasimilə bağlı Bakıda keçirilən bayram mərasiminə iştirak etmişdir.  Rusiya xarici işlər naziri İqor İvanov, MDB işləri naziri Boris Pastuxov, Dövlət Duması sədrinin birinci müavini Mixail Qutseriyen, “LUKOyl” şirkətinin prezidenti Vahid Ələkbərovun başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 19 oktyabr</b>	Şimali Osetiya-Alaniya Respublikasının prezidenti Aleksandr Dzasoxovu qəbul etmişdir.  Qazaxıstan Respublikasının səfiri Rəşid İbrayevin etimadnaməsini qəbul etmişdir.
<b>1998-ci il 20 oktyabr</b>	Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin - xarici ölkələrin Respublikamızdakı səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan prezidentinə təqdim edilməsi mərasimində nitq söyləmişdir.
<b>1998-ci il 21 oktyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1998-ci il 23 oktyabr</b>	Qazaxıstanın baş naziri Nurlan Balqımbayevi qəbul etmişdir.
<b>1998-ci il 24 oktyabr</b>	“Gülüstən” sarayında Qazaxıstanın milli bayramı – Respublika günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxış etmişdir.  NATO-nun Şimali Atlantika Parlament Assambleyası köməkçi komitəsinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 25 oktyabr</b>	Avropa Birliyinin bir nömrəli Baş Departamentinin nəqliyyat və kommunikasiya bölməsinin müdiri, TRASEKA proqramın baş meneceri Daniel Strobansı qəbul etmişdir.
<b>1998-ci il 26 oktyabr</b>	Türkiyəli qonaqları – “Fatih” Universitetinin rəyasət heyətinin üzvləri Əli Bayram və Ömər Bağcıni, Azərbaycan-Türk Liseyləri Baş İdarəsinin rəisi Mehmed Məsud atanı, Bakıdakı “Qafqaz” Universitetinin rektoru Əhməd Cətincanı qəbul etmişdir.
<b>1998-ci il 27 oktyabr</b>	Bakı Əyləncə Mərkəzində Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.  Böyük Britaniya xarici işlər nazirinin müavini Con Kerrini qəbul etmişdir.  Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Con Leqatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

<b>1998-ci il 28 oktyabr</b>	<p>Türkiyə Cümhuriyyətinin yaradılmasının 75 illiyi münasibətilə keçirilən yubiley mərasimlərində iştirak etmək üçün Türkiyəyə yola düşmüşdür.</p> <p>Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə yubiley mərasimlərində iştirak etmək üçün yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəl adından Türkiyə Cümhuriyyətinin yubileyində iştirak etmək üçün gəlmiş qonaqların şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişdir.</p> <p>Türkiyənin «TRT-1» televiziya kanalının müxbirinə müsahibə vermişdir.</p> <p>Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p>ABŞ Prezidenti Bill Klintonun Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morningstar ilə görüşmüşdür.</p>
<b>1998-ci il 29 oktyabr</b>	<p>Türkmənistan prezidenti Saparmurad Niyazovla görüşmüşdür.</p> <p>Baki-Tbilisi-Ceyhan marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara bəyannaməsini nizamlanması mərasimində çıxış etmişdir.</p> <p>Ankara bəyannaməsini imzalamışdır.</p> <p>Ankara bəyannaməsinin imzalanma mərasimindən sonra Türkiyənin Böyük Millət Məclisinin sədri Hikmət Çətinin adından verilmiş naharda iştirak etmişdir.</p> <p>Ankaradakı Atatürk Kültür mərkəzinin “Hipodrom”unda – böyük meydanında keçirilən bayram şənliyində iştirak etmişdir.</p> <p>Ankarada Rusiya telekanalının “Vesti” informasiya proqramının Bakı müxbirinə müsahibə vermişdir.</p> <p>ABŞ-ın energetika naziri Bill Riçardsonla görüşmüşdür.</p> <p>Yubiley tədbirlərində iştirak edən digər dövlət başçıları ilə birgə “Anıtqəbir” məqbərəsini ziyarət etmişdir.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəl adından dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>Dövlət və hökumət rəhbərləri ilə Ankara Opera və Balet Teatrında tamaşaya baxmışdır.</p>
<b>1998-ci il 30 oktyabr</b>	<p>Ankaradan İstanbula yola düşmüşdür.</p> <p>«Mərmər» qrupunun strateji və sosial araşdırmalar vəqfinin keçirdiyi mərasimdə nitq söyləmişdir.</p> <p>Yubileyə gəlmiş qonaqlarla birgə “Savarona” gəmisi ilə gəzintiyə çıxmışdır.</p> <p>Türkiyənin TRT-1 televiziya kanalına müsahibə vermişdir.</p>
<b>1998-ci il 31 oktyabr</b>	<p>Türkiyənin baş naziri Məsud Yılmazla görüşmüşdür.</p> <p>Türkiyənin baş naziri Məsud Yılmaz Azərbaycan Respublikasının Prezidentinin şərəfinə ziyafət vermişdir.</p> <p>SNN televiziya kanalının müxbirinə müsahibə vermişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>İstanbulun Atatürk adına hava limanının şərəf salonunda Türkiyə Cümhuriyyətinə səfərinin yekunları barədə jurnalistlər qarşısında bəyanat vermişdir.</p> <p>Türkiyə Cümhuriyyətinə səfərini başa çatdırıb vətənə qayıdandan sonra Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1998-ci il 2 noyabr</b>	Türkiyənin elm və ictimai xadimi Ərdal İnönünü qəbul etmişdir.
<b>1998-ci il 3 noyabr</b>	ABŞ-ın "Enron Yurop Limited" şirkətinin rəhbərlərini qəbul etmişdir.
<b>1998-ci il 6 noyabr</b>	<p>Fransanın «Total» şirkətinin prezidenti Terri Demarenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında nitq söyləmişdir.</p> <p>Respublika sarayında Rusiyanın xalq artisti İqor Moiseyevin rəhbərliyi ilə Rusiya Dövlət Akademik Xalq Rəqsləri ansamblının konsertindən sonra ansamblın kollektivi ilə görüşmüşdür.</p>
<b>1998-ci il 8 noyabr</b>	Prezident sarayının həyətinə nümunə olaraq gətirilmiş konteynerlərdən hazırlanmış 30 şagirdlik sinif otağına baxmışdır.
<b>1998-ci il 9 noyabr</b>	<p>ATƏT-in Minsk qrupunun həmsədrləri Jorj Vojoyeni (Fransa), Yuri Yukalovu (Rusiya), Donald Kayzeri (ABŞ) qəbul etmişdir.</p> <p>Gürcüstanın dövlət naziri Vaja Lordkipanidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Prezident sarayında Azərbaycan-Gürcüstan ikitərəfli sənədlərin imzalanma mərasimində iştirak etmişdir.</p>
<b>1998-ci il 10 noyabr</b>	<p>Senator Riçard Şelbinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Braziliyanın səfiri Luis Qaqliardini qəbul etmişdir.</p>
<b>1998-ci il 11 noyabr</b>	12 Noyabr Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdır.
<b>1998-ci il 12 noyabr</b>	<p>Görkəmli alim Azad Mirzəcanzadənin 70 illik yubileyinə həsr edilmiş təntənəli gecədə olmuşdur.</p> <p>Azərbaycan Respublikasının Prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri seçilmişdir.</p>
<b>1998-ci il 13 noyabr</b>	ABŞ-ın "EKSON" neft şirkətinin MDB ölkələri üzrə prezidenti Terri Kuntsun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 15 noyabr</b>	<p>Azərbaycan dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun «Sevil» operasının yeni quruluşda ilk tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşmüşdür.</p> <p>Azərbaycandakı yəhudi dinini icmalarının rəhbərlərini qəbul etmişdir.</p>
<b>1998-ci il 16 noyabr</b>	<p>ABŞ səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p> <p>ABŞ-ın yəhudi təşkilatlarının başçılarından nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1998-ci il 18 noyabr</b>	Rusiya daxili işlər naziri Sergey Stepaşininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 19 noyabr</b>	MDB-nin icraçı katibi Boris Berezovskini qəbul etmişdir.

<b>1998-ci il 20 noyabr</b>	Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcanı qəbul etmişdir.
<b>1998-ci il 21 noyabr</b>	Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləmişdir.
<b>1998-ci il 23 noyabr</b>	YAP-ın yaranmasının 6-cı ildönümünə həsr edilmiş yığıncaqda iştirak etmiş və nitq söyləmişdir.  Almaniyanın "Vintershal" firmasının prezidenti Herbert Detarderin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 24 noyabr</b>	Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı İlham Kılıcı qəbul etmişdir.
<b>1998-ci il 25 noyabr</b>	ATƏT-in sədri Bronislav Geremik ilə görüşmüşdür.  ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Bronislav Geremek ilə təkbətək görüşü başa çatdıqdan sonra nümayəndə heyətlərinin görüşündə çıxış etmişdir.  Azərbaycan Respublikası ilə ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosu arasında memorandum imzalandıqdan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilmiş brifinqdə bəyanat vermişdir.
<b>1998-ci il 27 noyabr</b>	Türkiyə prezidentinin xüsusi nümayəndəsi Yurdaqul Yigidgüdəni qəbul etmişdir.
<b>1998-ci il 28 noyabr</b>	Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləmişdir.
<b>1998-ci il 29 noyabr</b>	Prokurorluq orqanlarının yaradılmasının 80 illiyinin bayram olunmasında iştirak etmiş xarici qonaqları qəbul etmişdir.
<b>1998-ci il 30 noyabr</b>	Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əllərin birinci ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin yekun konserti başa çatdıqdan sonra tədbir iştirakçıları qarşısında çıxış etmişdir.
<b>1998-ci il 3 dekabr</b>	Konqresmen Jozef Pitsinin başçılıq etdiyi ABŞ nümayəndə heyətini qəbul etmişdir.  Dünya şöhrətli kardioloq Maykl De Beykini qəbul etmişdir.  Azərbaycan BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illik yubileyini keçirən Dövlət Komissiyasının iclasında nitq söyləmişdir.
<b>1998-ci il 4 dekabr</b>	Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi Devid Oueni qəbul etmişdir.  Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyasının yeni quruluşda ilk tamaşasına baxdıqdan sonra yaradıcı kollektivin üzvləri ilə görüşmüşdür.  Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının baş nazirinin müavini Tofiq Əzizovun son mənzilə yola salınması mərasimində iştirak etmişdir.
<b>1998-ci il 6 dekabr</b>	Keşlə yük stansiyasında qaçqınlar və köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə və müxtəlif təyinatlı obyektlərə baxmışdır.
<b>1998-ci il 7 dekabr</b>	ANS televiziya şirkətinin prezidenti Vahid Naxış başda olmaqla şirkətin rəhbərlərini qəbul etmişdir.
<b>1998-ci il 8 dekabr</b>	Prezident iqamətgahında Azərbaycanın şəhid milli qəhrəmanlarına və döyüşçülərinin ailə üzvlərinə müxtəlif ordenlər və medallar təltif olunması mərasimində nitq söyləmişdir.  BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Ercan Muratı qəbul etmişdir.
<b>1998-ci il 9 dekabr</b>	Bakıda keçirilən «İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq simpoziumun açılışı mərasimində nitq söyləmişdir.  Matias Meyerin başçılıq etdiyi Dünya Bankının nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 10 dekabr</b>	Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləmişdir.  Gürcüstan Milli Neft Korporasiyasının prezidenti Georgi Çanturiyanı qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1998-ci il 11 dekabr</b>	“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarını qəbul etmişdir.
<b>1998-ci il 12 dekabr</b>	Görkəmli ictimai xadimlərin, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin və idmançıların bir qrupuna «İstiqlal», «Azərbaycan bayrağı», «Şöhrət» ordenləri və «Tərəqqi» medallarını təqdim etmişdir.  Respublika sarayında Özbəkistanın məşhur “Yalla” dövlət əməkdar kamera instrumental ansamblının konsertindən sonra yaradıcı kollektiv ilə görüşmüşdür.
<b>1998-ci il 13 dekabr</b>	Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi altında keçirilən mərasimdə çıxış etmişdir.
<b>1998-ci il 14 dekabr</b>	Beynəlxalq Kadr Akademiyasının rəhbərlərini qəbul etmişdir.  Beynəlxalq Kadr Akademiyasının “Elm və təhsilin inkişafına görə” beynəlxalq ordenin təqdim olunması mərasimində çıxış etmişdir.  General-leytenant Kərim Kərimovu qəbul etmişdir.
<b>1998-ci il 15 dekabr</b>	Uilyam Uaytin başçılıq etdiyi ABŞ-ın «Frontera Resorses Korporeyşn» şirkətinin nümayəndə heyətini qəbul etmişdir.  Fransua Lyamerinin başçılıq etdiyi Avropa Komissiyasının nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 16 dekabr</b>	ABŞ prezidentinin və Dövlət katibinin xüsusi müşaviri, səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1998-ci il 17 dekabr</b>	Azərbaycanın rus icması qurultayının nümayəndələrinə təbrik ünvanlamışdır.  1999-cu il üçün dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş respublika müşavirəsində nitq söyləmişdir.
<b>1998-ci il 18 dekabr</b>	İstedadlı uşaq şahmatçıları – Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov qəbul etmişdir.  Özbəkistandan rəsmi səfərdən qayıdarkən Bakıda dayanan Moldova prezidenti Petru Luçinski ilə təkbətək görüşmüşdür.
<b>1998-ci il 19 dekabr</b>	Respublika sarayında şair Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş poeziya məclisi başa çatdıqdan sonra Azərbaycanın incəsənət ustaları ilə görüşmüşdür.
<b>1998-ci il 23 dekabr</b>	Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi Candan Azəri qəbul etmişdir.
<b>1998-ci il 24 dekabr</b>	Yaponiya Neft Şirkətlərinin nümayəndə heyətini qəbul etmişdir.  Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdır.  Yaponiyanın Azərbaycandakı səfiri Takehiro Toqonu qəbul etmişdir.
<b>1998-ci il 25 dekabr</b>	“Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı «Yanan Tava», «Atəşgah» Və «Muğan-Dəniz» blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiyanın «Capan petroleum», «İndoneziya petroleum», «İtoçu oyl Eksplo-reyşn» və «Teykoku oyl» neft şirkətləri arasında müqavilənin imzalanması mərasimində nitq söyləmişdir.  Yaponiya Xarici Ticarət və Sənaye Nazirliyinin departament rəisi Takeo Hiratanı qəbul etmişdir.
<b>1998-ci il 30 dekabr</b>	Bakıda Milli Parkda “Dinamo” idman-sağlamlıq mərkəzi” idman kompleksinin açılış mərasimində iştirak etmişdir.
<b>1998-ci il 31 dekabr</b>	Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.  Şəhid, qaçqın və köçkün uşaqları, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni il yolka şənliyində çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1999-cu il 2 yanvar</b>	Yeni il münasibətilə paytaxtı gəzmişdir.
<b>1999-cu il 8 yanvar</b>	ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissincer Prezident sarayında qəbul etmişdir. Henri Kissincer ilə birgə brifinq keçirmişdir.
<b>1999-cu il 11 yanvar</b>	İsrailin nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 14 yanvar</b>	BMT-nin Ümumdünya Ərzaq Proqramının şöbə müdiri Robert Hauzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 17 yanvar</b>	Türkiyə prezidenti Süleyman Dəmirəlin dəvəti ilə qısamüddətli müalicə üçün Türkiyəyə getmişdir.
<b>1999-cu il 18 yanvar</b>	Gülhanə Hərbi Tibb Akademiyasında müayinəsi zamanı Türkiyənin prezidenti Süleyman Dəmirəl onu ziyarət etmişdir.  Gülhanə Hərbi Tibb Akademiyasında müayinəsi zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin onu ziyarət etmişdir.  Türkiyə Respublikasının baş naziri Bülənd Ecevit Ankaranın Gülhanə Tibb Akademiyasında onu ziyarət etmişdir.
<b>1999-cu il 19 yanvar</b>	Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl və xanımı Nəmziyyə Dəmirəl Gülhanə Tibb Akademiyasında onu ziyarət etmişdir.  Türkiyə Respublikasının xarici işlər naziri İsmayıl Cem Gülhanə Tibb Akademiyasında onu ziyarət etmişdir.  Gülhanə Tibb Akademiyasında AzərTac və Azərbaycan televiziyasının müxbirinə müsahibə vermişdir.  Gülhanə Tibb Akademiyasında ANS teleşirkətinin xüsusi müxbirinə müsahibə vermişdir.  Azərbaycan Respublikasının Prezidenti Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorlar Şurası tərəfindən "Dünyanın XX əsrdə görkəmli xadimi" adına layiq görülmüşdür.
<b>1999-cu il 20 yanvar</b>	Gülhanə Tibb Akademiyasında Türkiyənin "Nərgiz-TV" televiziyasına müsahibə vermişdir.  Rusiyanın NTV telekanalının müxbirinə Ankarada müsahibə vermişdir.
<b>1999-cu il 21 yanvar</b>	Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl və Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin növbəti dəfə Gülhanə Tibb Akademiyasına gələrək onu ziyarət etmişlər.
<b>1999-cu il 23 yanvar</b>	Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl yenidən Gülhanə Tibb Akademiyasında onu ziyarət etmişdir.  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gülhanə Tibb Akademiyasında onu ziyarət etmişdir.  Türkiyə Silahlı Qüvvələri baş qərargahının sabiq rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı Gülhanə Tibb Akademiyasında onu ziyarət etmişdir.
<b>1999-cu il 24 yanvar</b>	Gülhanə Tibb Akademiyasında Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə növbəti dəfə görüşmüşdür.
<b>1999-cu il 25 yanvar</b>	Gülhanə Tibb Akademiyasında respublikamızın nümayəndələrini qəbul etmişdir.
<b>1999-cu il 26 yanvar</b>	Gülhanə Tibb Akademiyasında Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsəməddin Çındoruq, keçmiş müdafiə naziri İsmət Sezgin ilə görüşmüşdür.  Gülhanə Tibb Akademiyasında Rusiyanın "Moskovskiy komsomolets" qəzetinin şərhçisi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Aleksandr Burberqə müsahibə vermişdir.
<b>1999-cu il 27 yanvar</b>	Ankarada Gülhanə Tibb Akademiyasında Süleyman Dəmirəllə görüşmüşdür. Respublikamızın Millət vəkillərini qəbul etmişdir.
<b>1999-cu il 28 yanvar</b>	Gülhanə Tibb Akademiyasında Süleyman Dəmirəllə görüşmüşdür. Gülhanə Tibb Akademiyasında Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Osman Faruq Loğoğlunu qəbul etmişdir.
<b>1999-cu il 29 yanvar</b>	Gülhanə Tibb Akademiyasında Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz ilə görüşmüşdür. Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatmışdır. Çankaya köşkündə Süleyman Dəmirəllə görüşmüşdür. Çankaya köşkündə Türkiyənin TRT televiziyaşının müxbirinə müsahibə vermişdir.
<b>1999-cu il 30 yanvar</b>	Türkiyədən vətənə qayıtmışdır.
<b>1999-cu il 1 fevral</b>	Təhlükəsizlik Şurasının geniş iclasını keçirmişdir.
<b>1999-cu il 2 fevral</b>	Respublika ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
<b>1999-cu il 5 fevral</b>	Xalq yazıçısı, məşhur kino xadimi Rüstəm İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>1999-cu il 6 fevral</b>	Rusiya xarici işlər nazirinin müavini qəbul etmişdir. «TÜSİAV» (Türkiyə Sənayeçi və İş Adamları Vakfı) Fondu tərəfindən «İlin dövlət adamı» mükafatına layiq görülmüşdür.
<b>1999-cu il 9 fevral</b>	Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasına sədrlik etmişdir. İrənin milli bayramı şərəfinə “Gülüstan” sarayında keçirilən mərasimdə iştirak etmişdir.
<b>1999-cu il 10 fevral</b>	Rumıniyanın ölkəmizə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Qasım Cəmili qəbul etmişdir.
<b>1999-cu il 13 fevral</b>	Özbəkistanın Azərbaycandakı səfiri Əbdüqafur Əbdürəhmanovu qəbul etmişdir.
<b>1999-cu il 15 fevral</b>	Bakı və Xəzəryanı ölkələrin yepiskopunu qəbul etmişdir.
<b>1999-cu il 16 fevral</b>	İsrailin nümayəndə heyətini qəbul etmişdir. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasına sədrlik etmişdir. Böyük Britaniyanın “Remko” şirkətinin rəhbərlərini qəbul etmişdir.
<b>1999-cu il 17 fevral</b>	Türkiyənin “Mərmərə qrupu”nun nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 18 fevral</b>	Rusiya Dövlət Dumasının deputatı, Moskva vilayətinin qubernatoru Boris Qromovu qəbul etmişdir.
<b>1999-cu il 19 fevral</b>	Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Yuqoslaviyanın səfirlərinin etimadnamələri qəbul etmişdir.
<b>1999-cu il 22 fevral</b>	ABŞ prezidentinin Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstarı qəbul etmişdir. «Şevron» şirkətinin rəhbərliyini qəbul etmişdir. ATƏT-in nümayəndələrini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	ATƏT-in Minsk qrupunda həmsədr-ölkələrin başçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin sürətləndirməsində qətiyyətin göstərilməsi ilə əlaqədar məktub göndərmişdir.
<b>1999-cu il 23 fevral</b>	Türkiyənin İsgəndərün şəhərindəki Mustafa Kamal adına Universitetinin fəxri doktor adına layiq görülmüşdür.
<b>1999-cu il 24 fevral</b>	Təhlükəsizlik Şurasının geniş iclasına sədrlik etmişdir.
<b>1999-cu il 26 fevral</b>	Xocalının müdafiəsində iştirak etmiş, şəhid olmuş Milli Qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə «Qızıl ulduz» medalları, «Azərbaycan bayrağı» ordenləri təqdim etmişdir.
<b>1999-cu il 2 mart</b>	Respublika sarayında Azərbaycan gənclərinin II forumunda iştirak etmişdir.
<b>1999-cu il 4 mart</b>	Qazax yazıçısı, Qazaxıstanın İtaliya və Yunanıstandakı səfiri Oljas Süleymenovu qəbul etmişdir.  Ukrayna Təhlükəsizlik xidmətinin sədri general-polkovnik Leonid Derkaçı qəbul etmişdir.
<b>1999-cu il 5 mart</b>	MDB-nin icraçı katibi Boris Berezovskini qəbul etmişdir.
<b>1999-cu il 6 mart</b>	Beynəlxalq Qadınlar gününə həsr olunmuş təntənəli gecədə iştirak etmiş və nitq söyləmişdir.  Bakı Beynəlxalq hava limanına gələrək aerovağzalda tikinti işləri ilə tanış olmuşdur.
<b>1999-cu il 7 mart</b>	Görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə və ictimai xadimlərə “İstiqlal” və “Şöhrət” ordenləri təqdim etmişdir.
<b>1999-cu il 12 mart</b>	Azərbaycanda keçirilən Dağıstan mədəniyyət günləri çərçivəsində Respublika sarayında Dağıstan incəsənət ustalarının konsertində iştirak etmişdir.
<b>1999-cu il 13 mart</b>	Xalq rəssamı Oqtay Sadiqzadəni qəbul etmişdir.  Prezident sarayında Ermənistanın keçmiş prezidentinin sabiq müşaviri Jirayr Libaridyani qəbul etmişdir.
<b>1999-cu il 16 mart</b>	Dövlət idarəetmə sistemində islahatların həyata keçirilməsi üzrə Bakıda keçirilən beynəlxalq konfransda nitq söyləmişdir.  Akira Vatarının başçılıq etdiyi Yaponiyanın nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 17 mart</b>	Bir qrup hərbi qulluqçuya və onların ailə üzvlərinə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenləri və “Hərbi xidmətinə görə” medalları təqdim etmiş və nitq söyləmişdir.  Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasında yekun nitqi söyləmişdir.
<b>1999-cu il 18 mart</b>	BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa bürosunun direktoru Anne-Villem Baylaveldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 19 mart</b>	Salyan və Biləsuvar rayonlarına səfər etmişdir.
<b>1999-cu il 20 mart</b>	Fransız modelyer Pako Rabanı qəbul etmişdir.  Həcc ziyarətinə gedən zəvvarların bir qrupunu qəbul etmişdir.
<b>1999-cu il 21 mart</b>	Novruz bayramı münasibəti ilə keçirilən ümumxalq şənliyində iştirak etmişdir.
<b>1999-cu il 22 mart</b>	Hataydakı Mustafa Kamal Universitetinin fəxri doktor adına layiq görülmüşdür.
<b>1999-cu il 23 mart</b>	Rusiya xarici işlər nazirinin müavini Leonid Draçevskini qəbul etmişdir.
<b>1999-cu il 24 mart</b>	Sumqayıtda EP-300 istehsalatında buxar-generator qurğusunun özülünün qoyulması mərasimində iştirak etmişdir.  ABŞ-ın Avropadakı Qüvvələri Qərargahının planlaşdırma və siyasət departamentinin rəisi,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	general-mayor Çarlz Voksun başçılıq etdiyi ABŞ nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 26 mart</b>	Türkdilli dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbərlərini qəbul etmişdir. Rusiya Elmi-Tədqiqat Pulmonologiya İnstitutunun direktoru Aleksandr Çuçalını qəbul etmişdir.
<b>1999-cu il 27 mart</b>	Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq söyləmişdir
<b>1999-cu il 28 mart</b>	Bibiheybət ziyarətgahında Qurban bayramı mərasimində iştirak etmişdir. Qurban bayramı günü lərikli fermer Xaniş Şahiyev ilə görüşmüşdür.
<b>1999-cu il 29 mart</b>	Moskva şəhərinin meri Yuri Lujkovla görüşmüşdür.
<b>1999-cu il 30 mart</b>	31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Azərbaycan xalqına müraciət etmişdir.
<b>1999-cu il 31 mart</b>	ABƏŞ-in sabiq prezidenti Terri Adamsa “Şöhrət” ordeni təqdim etmişdir.
<b>1999-cu il 1 aprel</b>	MDB ölkələrinin Dövlət Başçıların Zirvə görüşündə iştirak etmək üçün Moskvaya yola düşmüşdür. Binə hava limanında jurnalistlərə müsahibə vermişdir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbullar Evinə Robert Köçəryan ilə təkbətək görüşü olmuşdur.
<b>1999-cu il 2-3 aprel</b>	<b>2 aprel</b> MDB ölkələrinin Dövlət Başçıları Şurasının qapalı iclasında iştirak etmişdir. MDB ölkələrinin Dövlət Başçıları Şurasının geniş iclasında bəyanatla çıxış etmişdir. Vorobyevi Qorıda Eduard Şevardnadze ilə görüşmüşdür. Görüşdən sonra prezidentlər jurnalistlərin suallarına cavab vermişlər. Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin adından MDB üzvü olan ölkələrin prezidentlərinin şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmişdir. <b>3 aprel</b> Rusiya Federasiyasının Hökumət Evinə Rusiya Federasiyasının baş naziri Yevgeni Primokav ilə təkbətək görüşü olmuşdur. Azərbaycanın Rusiyadakı səfirliyini ziyarət etmişdir. Moskvadan Vətənə qayıtmışdır. Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.
<b>1999-cu il 4 aprel</b>	Bakının “Şən və hazırcavablar klubu” komandasının konsertində olmuşdur.
<b>1999-cu il 6 aprel</b>	Türkiyənin “TRT-1” televiziya kanalının “Dünya düşüncələri Atatürkün gözü ilə” verilişində professor Özer Özankayaya müsahibə vermişdir.
<b>1999-cu il 7 aprel</b>	Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumbezdzeni qəbul etmişdir. Gürcüstan jurnalistlərini qəbul edərək onların suallarına cavab vermişdir.
<b>1999-cu il 8 aprel</b>	“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında nitq söyləmişdir.
<b>1999-cu il 9 aprel</b>	İçərişəhərdə İtaliya səfirliyinin açılış mərasimində iştirak etmişdir. İtaliya xarici işlər nazirinin müavini, senator Valentina Martellini qəbul etmişdir.

	ABƏŞ-in prezidenti Devid Vudvordu və bu şirkətin digər rəhbərlərini qəbul etmişdir.
<b>1999-cu il 10 aprel</b>	ABŞ ilə Azərbaycan arasında Təhlükəsizliyə dair dialoqun növbəti mərhələsində iştirak etmək edən ABŞ nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 12 aprel</b>	Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukkikionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 14 aprel</b>	“Kaspian-Amerikan Telekom” Azərbaycan-Amerika birgə müəssisəsinin açılışında iştirak etmişdir.  Azərbaycan-Amerika birgə müəssisəsinin açılış mərasimindən sonra Türkiyənin Anadolu Agentliyinin müxbirinin suallarına cavab vermişdir.  ABŞ-in Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimində iştirak etmişdir.
<b>1999-cu il 15 aprel</b>	ABŞ-in “Pi-Es-Ci İnternəşnl” şirkətinin prezidenti Edvord Smiti qəbul etmişdir.
<b>1999-cu il 17 aprel</b>	Gürcüstanda işgüzar səfərdə olmuşdur.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin, Supsa yerüstü terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin rəsmi açılış mərasimində nitq söyləmişdir.  Bakı-Supsa ixrac boru kəmərinin, Supsa yerüstü terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin rəsmi açılış münasibətilə Gürcüstan prezidenti Eduard Şevardnadze adından təşkil olunmuş ziyafətdə iştirak etmişdir.  Poti şəhərində Bolqarıstan, Gürcüstan və Ukrayna hökumətləri arasında Varna-Poti-Batumi-İliçovsk bərə keçidi haqqında üçtərəfli sazişin imzalanması mərasimində iştirak etmişdir.  Vətənə qayıtmışdır.
<b>1999-cu il 20 aprel</b>	Yugoslaviyada böhranın aradan qaldırılması üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Viktor Çernomırdinlə görüşmüşdür.  Fransa səfirini qəbul etmişdir.  ABŞ ticarət nazirinin MDB məsələləri üzrə müşaviri Yan Kalitskini qəbul etmişdir.
<b>1999-cu il 21 aprel</b>	Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukkikionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 22 aprel</b>	NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün ABŞ-a səfər etmişdir.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  ABŞ-in senatorları və görkəmli ictimai-siyasi xadimlərlə birgə ziyafətdə iştirak edərək söhbət etmişdir.
<b>1999-cu il 23 aprel</b>	ABŞ-in Hərbi Dəniz Akademiyasına gəlmişdir.  ABŞ-in Hərbi Dəniz Akademiyasının rektoru vitse-admiral Con Rayanla görüşmüşdür.  ABŞ-in Hərbi Dəniz Akademiyasının kursantları qarşısında çıxış etmişdir.  ABŞ-in Hərbi Dəniz Akademiyasının xatirə salonuna gələrək vətən uğrunda həlak olmuş

	<p>müdəvimplərin önünə əklil qoymuşdur.</p> <p>ABŞ-ın Hərbi Dəniz Akademiyası ilə tanışlıq zamanı “Vaşinqton post” qəzetinin müxbirinə müsahibə vermişdir.</p> <p>ABŞ-ın NATO üzrə komitəsi, NATO-nun 50 illik yubileyinin təşkilat komitəsi və Kolumbiya ştatının meri tərəfindən NATO ilə Əməkdaşlıq Şurasına üzv olan ölkələrin dövlət başçılarının şərəfinə verilən naharda iştirak etmişdir.</p> <p>“Xolokost” xatirə muzeyinə gəlmişdir.</p>
<b>1999-cu il 24 aprel</b>	<p>ABŞ-ın sabiq Dövlət katibi Henri Kissincer ilə görüşmüşdür.</p> <p>Vaşinqtonda Özbəkistanın səfirliyinə gələrək GUAM ölkələri başçıları ilə görüşmüşdür.</p> <p>GUAM ölkələri başçıları ilə birgə Vaşinqton qətnaməsini imzalamışdır.</p> <p>Kapitoliyaya gələrək senator Sem Braumin təşkil etdiyi tədbirdə iştirak etmişdir.</p> <p>NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən rəsmi ziyafətdə iştirak etmişdir.</p> <p>Norveç Krallığının baş naziri Kelye Maqne Bondevik ilə görüşmüşdür.</p> <p>Ağ evdə ABŞ prezidenti Bill Klinton ilə görüşmüşdür.</p> <p>Vaşinqtonda Fransa prezidenti Jak Şirak ilə görüşmüşdür.</p> <p>Vaşinqtonda Bolqarıstan prezidenti Peter Stoyonov ilə görüşmüşdür.</p> <p>Vaşinqtonda Polşa prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür.</p> <p>Vaşinqtonda Belçikanın baş naziri Jan Lük Dean ilə görüşmüşdür.</p> <p>Vaşinqtonda Latviya prezidenti Quntis Ulmanis ilə görüşmüşdür.</p>
<b>1999-cu il 25 aprel</b>	<p>NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə nitq söyləmişdir.</p> <p>ABŞ-ın Dövlət katibi Madlen Olbraytın sədrliyi ilə Gürcüstan və Ermənistan prezidentləri ilə görüşmüşdür.</p> <p>NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak etmiş nümayəndə heyətləri başçılarının şərəfinə ABŞ prezidenti Bill Klinton adından verilmiş işgüzar nahar mərasimində iştirak etmişdir.</p>
<b>1999-cu il 26 aprel</b>	<p>Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə gələrək çıxış etmişdir.</p> <p>ABŞ-ın Dövlət katibi Madlen Olbrayt ilə görüşmüşdür.</p> <p>“Poçt” muzeyində olmuşdur.</p> <p>Amerika-Azərbaycan Ticarət Palatası adından şərəfinə təşkil olunmuş rəsmi qəbulda çıxış etmişdir.</p> <p>Vaşinqtonda Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşmüşdür.</p> <p>“Vaşinqton post” qəzetinin jurnalistləri ilə görüşərək müsahibə vermişdir.</p>
<b>1999-cu il 27 aprel</b>	<p>ABŞ-ın ticarət naziri Uilyam Deyli ilə görüşmüşdür.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Konqresin binasında nüfuzlu senator və konqresmenlər ilə işgüzar görüşü olmuşdur.</p> <p>“Amerikanın səsi” radiosunun müxbiri Dilşad Əliyərliyə müsahibə vermişdir.</p> <p>ABŞ Senatının binasında ARDNŞ-in və ABŞ-ın neft şirkətləri arasında neft müqavilələrinin imzalanma mərasimində iştirak etmişdir.</p>
<b>1999-cu il 29 aprel</b>	<p>Klivlend şəhərində ürəyindən cərrahiyyə əməliyyatı olunmuşdur.</p>
<b>1999-cu il 4 may</b>	<p>ABŞ-ın dövlət katibi Madlen Olbratla telefon danışığı olmuşdur.</p>
<b>1999-cu il 9 may</b>	<p>Azərbaycan Televiziyası vasitəsilə xalqa müraciət etmişdir.</p> <p>Müalicəsini başa çatdırmışdır.</p>
<b>1999-cu il 10 may</b>	<p>Heydər Əliyevin ad günü münasibətilə Klivlend klinikasının otelində təntənəli mərasim keçirilmişdir.</p>
<b>1999-cu il 15 may</b>	<p>Klivlend şəhərindəki “Omni” hotelində müğənni Yaqub Zurufçu ilə görüşdü.</p>
<b>1999-cu il 17 may</b>	<p>Televiziya vasitəsi ilə xalqa müraciət etmişdir.</p>
<b>1999-cu il 18 may</b>	<p>ABŞ-ın Klivlend şəhərindən Böyük Britaniyanın paytaxtı Londona gəlmişdir.</p>
<b>1999-cu il 19 may</b>	<p>Londonun Nitrou hava limanında yerə enmişdir.</p> <p>Türkiyə Respublikasının Böyük Britaniyadakı səfiri Özdəm Sanberi qəbul etmişdir.</p> <p>Londondakı iqamətgahında Rusiyanın NTV televiziyasının müxbiri Andrey Çerkasova və sonra ORT televiziyasının müxbiri Aleksandr Panova müsahibə vermişdir.</p>
<b>1999-cu il 20 may</b>	<p>Bi-Bi-Si radiosunun müxbiri Famil İsmayılova müsahibə vermişdir.</p> <p>Londondan Ankaraya gəlmişdir.</p> <p>Esenboğa hava limanında Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl tərəfindən qarşılanmışdır.</p> <p>Ankarada Çankaya köşkündə Türkiyə Cümhuriyyəti prezidenti Süleyman Dəmirəl ilə söhbət etmişdir.</p>
<b>1999-cu il 22 may</b>	<p>Ankarada Çankaya köşkündə Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşmüşdür.</p> <p>Türkiyə Respublikasının baş naziri Bülənd Ecevit Çankaya köşkündə onu ziyarət etmişdir.</p>
<b>1999-cu il 23 may</b>	<p>Çankaya köşkündə Türkiyə prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.</p> <p>Çankaya köşkündə Türkiyənin “Nərgiz-TV” televiziyasının Ankara təmsilçisi Murat Yetkinə müsahibə vermişdir.</p> <p>Çankaya köşkündə Ana Vətən partiyasının sədri Məsud Yılmaz onu ziyarət etmişdir.</p>
<b>1999-cu il 24 may</b>	<p>Çankaya köşkündə Mustafa Kamal Atatürkün ev-muzeyində olmuşdur.</p> <p>Çankaya köşkündə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hüseyin Kıvrıkoğlu ilə görüşmüşdür.</p> <p>Çankaya köşkündə “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri Həsənağa Qurbanov onu ziyarət etmişdir.</p>
<b>1999-cu il 25 may</b>	<p>Ankaradan Antalyaya qısamüddətli istirahətə yola düşmüşdür.</p> <p>Antalyanın hava limanında televiziya və mətbuat işçiləri qarşısında bəyanatla çıxış etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Antalya valisi Hüsni Tulu ilə görüşmüşdür.
<b>1999-cu il 26 may</b>	Türkiyə prezidenti Süleyman Dəmirəl və xanımı Nəzmiyyə Dəmirəl Antalyada onu ziyarət etmişdir.  Türkiyənin "Ceylan-TV" telekanalın müxbiri Nagəhan Akbuluta müsahibə vermişdir.
<b>1999-cu il 28 may</b>	Antalyada Türkiyənin "Samanyolu" televiziyaşının müxbirinə müsahibə vermişdir.
<b>1999-cu il 29 may</b>	Dünya Bankının prezidenti Ceys Vulfenson və xanım Eley Vulfenson onu Antalyada ziyarət etmişdir.  Azərbaycan Prezidenti adından Dünya Bankının prezidenti Ceys Vulfensonun və xanım Eley Vulfensonun şərfinə təşkil olunmuş ziyafətdə çıxış etmişdir.  "Egebank"ın sahibi Murad Dəmirəl onu ziyarət etmişdir.  İran İslam Respublikasının Türkiyədəki səfiri Məhəmməd Həsən Yəvasani onu ziyarət etmişdir.
<b>1999-cu il 31 may</b>	ABŞ-ın "Sevron" şirkətinin prezidenti Riçard Matske Antalyada onu ziyarət etmişdir.
<b>1999-cu il 1 iyun</b>	Türkiyənin "Enka holdinq" şirkətlər qrupunun prezidenti Şarıq Tara onu Antalyada ziyarət etmişdir.
<b>1999-cu il 2 iyun</b>	Türkiyənin energetika və təbii qaynaqlar naziri Cümhur Ərsümər Antalyada onu ziyarət etmişdir.
<b>1999-cu il 4 iyun</b>	Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Antalyada onu ziyarət etmişdir.
<b>1999-cu il 8 iyun</b>	Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl Antalyada onu ziyarət etmişdir.
<b>1999-cu il 9 iyun</b>	Türkiyənin "Ceylan-TV" telekanalın müxbirinə müsahibə vermişdir.  Türkiyədən Vətənə qayıtmışdır.  Müalicəsini və istirahətini başa vuraraq Bakıya qayıtması münasibəti ilə keçirilən şənliklərində iştirak etmişdir.
<b>1999-cu il 10 iyun</b>	Təhlükəsizlik Şurasının geniş iclasında nitq söyləmişdir.
<b>1999-cu il 14 iyun</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1999-cu il 16 iyun</b>	Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcanı qəbul etmişdir.
<b>1999-cu il 21 iyun</b>	Türkiyənin enerji naziri Cümhur Ərsüməri qəbul etmişdir.
<b>1999-cu il 23 iyun</b>	ABŞ prezidentinin və Dövlət katibinin Xəzər regionunun inkişafı məsələləri üzrə xüsusi müşaviri Riçard Morniqstar başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.  Ukraynanın baş naziri Mixail Qladını qəbul etmişdir.
<b>1999-cu il 25 iyun</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1999-cu il 26 iyun</b>	Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu binasının açılış mərasimində iştirak etmişdir.
<b>1999-cu il 29 iyun</b>	Rusiya rəssamı Nikas Safranovu qəbul etmişdir.
<b>1999-cu il 30 iyun</b>	Bakının Qaradağ rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yeni binaların istifadəyə verilməsi mərasimində iştirak etmişdir və nitq söyləmişdir.
<b>1999-cu il 1 iyul</b>	Gürcüstan və Ermənistan jurnalistləri ilə görüşmüşdür.  Ukraynanın xarici işlər naziri Boris Tarasyuku qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1999-cu il 3 iyul</b>	ABŞ-ın milli bayramı – 4 iyul İstiqlaliyyət günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak etmişdir.
<b>1999-cu il 5 iyul</b>	Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti Assad Kataytın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 6 iyul</b>	Fransanın Azərbaycandakı səfiri Jan Pyer Ginyutu səfirini qəbul etmişdir.
<b>1999-cu il 7 iyul</b>	Xalq yazıçısı Maqsud İbrahimbəyovu qəbul etmişdir.  Azərbaycan Respublikasının Prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən “Günümüzün ən dözümlü adamı” adına layiq görülmüşdür.
<b>1999-cu il 9 iyul</b>	Avstriyanın xarici işlər naziri Volfqanq Şüsselin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 10 iyul</b>	Suraxanı rayonunda obyektlərin açılış mərasimində iştirak etmişdir.
<b>1999-cu il 12 iyul</b>	Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” sektorunda əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxış etmişdir və yekun nitqi söyləmişdir.
<b>1999-cu il 13 iyul</b>	İdman-sərgi Kompleksində açılmış “Quruculuq salnaməsi” sərgisində iştirak etmişdir.  Respublika sarayında özünün hakimiyyətə gəlməsinin 30 illiyinə həsr olunmuş musiqili-bədii gecədə iştirak etmişdir.
<b>1999-cu il 14 iyul</b>	ABŞ-ın yəhudi təşkilatlarının nümayəndə heyətlərini qəbul etmişdir.  Fransanın milli bayramı münasibətilə “Hyat Recensi” mehmanxanasında rəsmi qəbulunda iştirak etmişdir.
<b>1999-cu il 15-17 iyul</b>	İsveçrədə işgüzar səfərdə olmuşdur.  <b>15 iyul</b> Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  Cenevrə şəhərinə gəlmişdir.  <b>16 iyul</b> Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrələrinin iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələləri haqqında Ermənistan prezidenti Robert Koçaryanla görüşmüşdür.  Cenevrədə Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşmüşdür.  Cenevrə şəhərində gəzintiyə çıxmışdır.  <b>17 iyul</b> İsveçrəyə işgüzar səfəri başa çatmışdır.
<b>1999-cu il 18 iyul</b>	Gürcüstanın sənaye naziri Badri Şaşıtaşvilini və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiyanı qəbul etmişdir.
<b>1999-cu il 19 iyul</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1999-cu il 20 iyul</b>	“SOS-Kinderdorf İnternaşional” təşkilatının prezidenti Helmut Kutini və bu təşkilatın Almaniya Fondunun prezidenti Mixail Qşliyesseri, Orta Asiya üzrə regional əlaqələndiricisi Hiralal Vanı qəbul etmişdir.
<b>1999-cu il 22 iyul</b>	Fransa Senatının prezidenti Kristian Ponseleni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 23 iyul</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.  Misir Ərəb Respublikasının Milli bayramı – 1 iyul inqilabının 47-ci ildönümü münasibətilə Avropa mehmanxanasında keçirilən mərasimdə nitq söyləmişdir.
<b>1999-cu il</b>	“Delta/Hess” alyansının nümayəndə heyətini qəbul etmişdir.

<b>24 iyul</b>	Respublika sarayında İspaniya müğənnisi Xulio İqlesiasın verdiyi konsertində iştirak etmişdir.
<b>1999-cu il 25 iyul</b>	İspaniya müğənnisi Xulio İqlesiası qəbul etmişdir.
<b>1999-cu il 27 iyul</b>	Xalq artistləri Müslüm Maqomayevi və Tamara Sinyavskayanı qəbul etmişdir.
<b>1999-cu il 28 iyul</b>	Tanınmış müğənni Yaqub Zurufçunu qəbul etmişdir.
<b>1999-cu il 2 avqust</b>	İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Yəhya Məhəmmədzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 3 avqust</b>	Avropa Boks Federasiyasının prezidenti Emil Jeçevin başçılıq etdiyi nümayəndə heyətinin qəbul etmişdir.
<b>1999-cu il 6 avqust</b>	MDB İcraiyyə Komitəsinin icra katibi Yuri Yarovu qəbul etmişdir.  Xətai rayonunda Mustafa Hacıqasımov adına Azərbaycan Mamalıq və Ginekologiya Mərkəzinin açılışında nitq söyləmişdir.
<b>1999-cu il 7 avqust</b>	İranın tikinti və şəhərsalma naziri Əli Əbdüləlizadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 9 avqust</b>	Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu baş prokurorunun müavini Çjao Xunun başçılıq etdiyi nümayəndə heyətinin qəbul etmişdir.
<b>1999-cu il 10 avqust</b>	“Park həyat” otel kompleksinin açılış mərasimində iştirak etmişdir.
<b>1999-cu il 11 avqust</b>	Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 12 avqust</b>	ABŞ Konqresinin nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 13 avqust</b>	Müasir şəraitdə yerli icra hakimiyyəti orqanlarının roluna, vəzifələrinə və bələdiyyə seçkilərinə həsr olunmuş müşavirədə nitq söyləmişdir.
<b>1999-cu il 18 avqust</b>	ABŞ-ın enerji naziri Bill Riçardsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 21-23 avqust</b>	<b>21 avqust</b> Ermənistan prezidenti Robert Koçaryanla görüşmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşmüşdür.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  Cenevrə şəhərinə gəlmişdir.  <b>22 avqust</b> Ermənistan prezidenti Robert Koçaryan ilə Le-soji iqamətgahında təkbətək görüşmüşdür.  Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşdən sonra bəyanatla çıxış etmişdir.  <b>23 avqust</b> Cenevrədən vətənə qayıtmışdır.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.
<b>1999-cu il 24 avqust</b>	Yaponiyanın Xarici Ticarət və Sənaye Nazirliyi departamentinin direktoru Takeo Xiratani qəbul etmişdir.  Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Gülüstan sarayında keçirilən mərasimdə nitq söyləmişdir.
<b>1999-cu il 26 avqust</b>	Türkiyənin səfiri Qədri Ecvet Tezcanı qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1999-cu il 28 avqust</b>	1 saylı Bakı İstilik-Elektrik mərkəzində yeni qaz-turbin qurğusunun təməlinin qoyulması mərasimində iştirak etmişdir.
<b>1999-cu il 31 avqust</b>	Prezident sarayında respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşündə nitq söyləmişdir.  “Park həyat” otelində Özbəkistanın müstəqillik günü münasibətilə keçirilən rəsmi qəbulda nitq söyləmişdir.
<b>1999-cu il 1 sentyabr</b>	ATƏT-in Minsk qrupunda ABŞ-in yeni təyin olunmuş xüsusi nümayəndəsi Keri Kavanonu qəbul etmişdir.  ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosunun direktoru, səfir Jeror Ştudmanı qəbul etmişdir.
<b>1999-cu il 2 sentyabr</b>	Rusiyanın xarici işlər naziri İqor İvanovu qəbul etmişdir.
<b>1999-cu il 4 sentyabr</b>	YAP-ın idarə heyətinin, siyasi şurasının partiyanın qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvləri, mərkəzi aparatın rəhbər işçiləri ilə görüşdə nitq söyləmişdir.
<b>1999-cu il 9-11 sentyabr</b>	<b>9 sentyabr</b> Ukraynanın Yalta şəhərində “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün yola düşmüşdür.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.  Ukrayna prezidenti Leonid Kuçma ilə təkbətək görüşmüşdür.  BMT-nin qaçqınlar üzrə ali komissarı Sadako Oqatanı qəbul etmişdir.
	<b>10 sentyabr</b> Yaltada Beynəlxalq konfransda nitq söyləmişdir.  Ukrayna prezidenti Leonid Kuçma adından dövlət və hökumət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Ermənistan prezidenti Robert Koçaryanla görüşmüşdür.  Bolqarıstan prezidenti Petr Stoyanovla görüşmüşdür.  Moldova prezidenti Petru Luçinski ilə görüşmüşdür.  Polşa prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür.  Türkiyənin xarici işlər naziri İsmayıl Cem ilə görüşmüşdür.  <b>11 sentyabr</b> Yaltada Latviya prezidenti Vayra Vike-Freyberqa ilə görüşmüşdür.  Slovokiya prezidenti Rudolf Şuster ilə ikitərəfli görüşlər keçirmişdir.  Vətənə qayıtmışdır.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.
<b>1999-cu il 13 sentyabr</b>	ABŞ-in yeni müstəqil dövlətlərə yardım üzrə əlaqələndiricisi səfir Uilyam Teylorun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

<b>1999-cu il 15 sentyabr</b>	Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Daneti qəbul etmişdir.
<b>1999-cu il 17 sentyabr</b>	Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel-Constonu qəbul etmişdir.
<b>1999-cu il 18 sentyabr</b>	ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knuq Vollebeki qəbul etmişdir.
<b>1999-cu il 20 sentyabr</b>	“Əsrin müqaviləsi”nin 5-ci ildönümü şərəfinə adından rəsmi qəbul təşkil etmişdir.
<b>1999-cu il 21 sentyabr</b>	Rusiyanın yanacaq və energetika naziri Viktor Kalyujnını qəbul etmişdir.
<b>1999-cu il 25 sentyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1999-cu il 27 sentyabr</b>	Gürcüstan Kinematoqrafçılar İttifaqının katibi Lomer Axvledianini və kinorejissor Vaqif Mustafayevi qəbul etmişdir.
<b>1999-cu il 30 sentyabr</b>	Bakıda Binə Beynəlxalq aerovağzalının yeni kompleksinin açılış mərasimində nitq söyləmişdir.  “Gülüstan” sarayında Çin Xalq Respublikasının yaradılmasının 50 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>1999-cu il 1 oktyabr</b>	Rusiyanın “Lukoil” neft şirkətinin Bakıdakı yeni ofisinin açılış mərasimində nitq söyləmişdir.
<b>1999-cu il 2 oktyabr</b>	Beynəlxalq Gənc Prezidentlər Təşkilatının nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 3 oktyabr</b>	Almaniyanın birləşməsinin ildönümü münasibətilə “Həyat park” mehmanxanasında keçirilən rəsmi qəbulda nitq söyləmişdir.
<b>1999-cu il 7 oktyabr</b>	Almaniyanın nümayəndə heyətini qəbul etmişdir.  ABŞ-ın “Motorolla” şirkətinin prezidenti Qreq Tomsonu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Almaniyanın “Berliner Vasser Betribe”su şirkəti idarə heyətinin sədri Viçorik Bertronu qəbul etmişdir.
<b>1999-cu il 8 oktyabr</b>	“Qərb-Şərq” üçüncü Bakı kinofestivalının iştirakçılarını qəbul etmişdir.  Yaponiya Parlamenti Nümayəndələr Palatasının üzvü Taro Nakayamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>1999-cu il 9 oktyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>1999-cu il 10 oktyabr</b>	Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana yola düşmüşdür.  Naxçıvanda yeni Həzrəti Zəhra məscidinin açılışında nitq söyləmişdir.  Naxçıvanda Ticarət-Tədris Mərkəzin açılışında nitq söyləmişdir.
<b>1999-cu il 11 oktyabr</b>	Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 1600 yerlik yeni tədris korpusunun açılış mərasimində iştirak etmişdir.  Səderək rayonu ərazisində Ermənistan prezidenti Robert Köçaryanla təkbətək görüşmüşdür.  Naxçıvan qarnizonunun “N” hərbi hissəsində nitq söyləmişdir.
<b>1999-cu il 12 oktyabr</b>	Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr olunmuş yubiley iclasında nitq söyləmişdir.  Naxçıvan Dövlət Qonaq evində Muxtar Respublikanın 75 illik yubileyi münasibətilə ilə keçirilən ziyafətdə nitq söyləmişdir.

<b>1999-cu il 13 oktyabr</b>	<p>Naxçıvanda akademik Zərifə Əliyeva adına poliklinikanın açılış mərasimində nitq söyləmişdir.</p> <p>Naxçıvanda “Kazım Qarabəkir paşa məşədi”nin açılış mərasimində nitq söyləmişdir.</p> <p>Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının tədris korpusunun açılış mərasimində nitq söyləmişdir.</p> <p>Cəlil Məmmədquluzadənin ev muzeyinin açılış mərasimində iştirak etmişdir.</p>
<b>1999-cu il 14 oktyabr</b>	<p>Naxçıvanda atasının qəbrini ziyarət etmişdir.</p> <p>Naxçıvanda Mömünə Xatın türbəsini ziyarət etmişdir.</p> <p>Naxçıvan Muxtar Respublikası Ali Məclisində çıxış etmişdir.</p>
<b>1999-cu il 15 oktyabr</b>	<p>Naxçıvandan Bakıya qayıtmışdır.</p>
<b>1999-cu il 16 oktyabr</b>	<p>İran İslam Respublikasının kənd təsərrüfatı naziri İsa Kələntərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1999-cu il 18 oktyabr</b>	<p>Azərbaycana qısa müddətli işgüzar səfərə gəlmiş Türkiyə prezidenti Süleyman Dəmirəl hava limanında qarşılamışdır.</p> <p>Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə təkbətək görüşmüşdür.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirələ “İstiqlal” ordeninin təqdim olunması mərasimində çıxış etmişdir.</p>
<b>1999-cu il 21 oktyabr</b>	<p>ABŞ-ın dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi köməkçisi Stiven Sestanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1999-cu il 26 oktyabr</b>	<p>ABŞ-ın dövlət katibinin müavini Stroub Telbottun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1999-cu il 27 oktyabr</b>	<p>Azərbaycanda səfərdə olan Polşa prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür.</p> <p>Polşa prezidenti Aleksandr Kvasnevski ilə birgə mətbuat konfransı keçirmişdilər.</p> <p>“Gülüstən” sarayında Polşa prezidentinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1999-cu il 31 oktyabr</b>	<p>Türkiyənin prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə qısamüddətli işgüzar səfərdə olmuşdur.</p> <p>Atatürk adına hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1999-cu il 1 noyabr</b>	<p>“Çankaya” köşkündə Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.</p> <p>İstanbul şəhərindən zəlzələdən zərər çəkmiş Kocaeli şəhərinə yola düşmüşdür.</p> <p>Kocaelinin “Köşəköy” hava limanında Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə bəyanatla çıxış etmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə Saraybağça qəsəbəsində yerləşən “İnterteks” Beynəlxalq Mərkəzinə getmiş və orada toplaşanlar qarşısında çıxış etmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə Saraybağçada Türkiyə Silahlı Qüvvələrinin Maddi-Texniki Yardım Mərkəzi tərəfindən inşa edilmiş “Mehmetcik” çadır şəhərciyinə getmiş və orada toplaşanlar qarşısında çıxış etmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə İzmirdə “Qalatasaray” idman klubunun rəhbəri Faruk Süren və iş adamı Efen Tümen tərəfindən inşa edilmiş yığma evlərin təhvil verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmiş və nitq söyləmişdir.</p>

	<p>Kocaeli Universitetində yeni dərslərin başlanması mərasimində nitq söyləmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə Ankaraya yola düşmüşlər.</p> <p>Ankarada Beynəlxalq Atatürk Sülh mükafatın təqdim olunmasına həsr edilmiş mərasimdə nitq söyləmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəlin anadan olmasının 75 illiyi münasibətilə keçirilən ziyafətdə iştirak etmişdir.</p>
<b>1999-cu il 2 noyabr</b>	<p>Mustafa Kamal Atatürkün məqbərə Kompleksini – Anıtqəbiri ziyarət etmişdir.</p> <p>Ankarada Gülhanə Hərbi Tibb Akademiyasını ziyarət etmişdir.</p> <p>Hərbi Tibb Akademiyasında mətbuat nümayəndələri qarşısında bəyanatla çıxış etmişdir.</p> <p>Türkiyənin baş naziri Bülənd Ecevit ilə görüşmüşdür.</p> <p>Atatürk Beynəlxalq Sülh Mükafatı Komissiyasının sədri, Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun rəhbəri professor Reşat Genc ilə görüşmüşdür.</p> <p>Yolasalma mərasimində Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə mətbuat nümayəndələri qarşısında bəyanatla çıxış etmişlər.</p> <p>Vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1999-cu il 5 noyabr</b>	<p>Rusiya Federasiyasının hökumət sədrinin birinci müavini Nikolay Aksyononkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxini qəbul etmişdir.</p>
<b>1999-cu il 8 noyabr</b>	<p>ABŞ-in Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p>
<b>1999-cu il 9 noyabr</b>	<p>ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni həmsədri Jan Jak Qayyardın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1999-cu il 10 noyabr</b>	<p>Birləşmiş Ərəb Əmirliklərinin limanlar naziri Şeyx Səid bin zoid al-Nəhyanı qəbul etmişdir.</p> <p>Bir qrup Azərbaycanın yazıçı və şairini qəbul etmişdir.</p>
<b>1999-cu il 15 noyabr</b>	<p>ABŞ-in “Frontera Resorses” şirkətinin direktorları şurasının sədri Uilyam Uaytı və şirkətin prezidenti Stiv Nikondrosu qəbul etmişdir.</p>
<b>1999-cu il 16 noyabr</b>	<p>Azərbaycandakı dini konfessiyaların başçılarını qəbul etmişdir.</p>
<b>1999-cu il 17 noyabr</b>	<p>ATƏT-in İstanbul Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdür.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p> <p>Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə çıxış etmişdir.</p>
<b>1999-cu il 18 noyabr</b>	<p>ATƏT-in zirvə görüşündə nitq söyləmişdir.</p> <p>Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.</p> <p>İsrailin baş naziri Ehud Barakla görüşmüşdür.</p> <p>“Çırağan” sarayında Bakı-Tbilisi neft boru kəməri haqqında saziş imzalamışdır və</p>

	<p>mərəsimdə çıxış etmişdir.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazovla təkbətək görüşmüşdür.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşmüşdür.</p> <p>Fransa prezidenti Jak Şirak ilə görüşmüşdür.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşmüşdür.</p> <p>Moldova prezidenti Petru Luçinski ilə görüşmüşdür.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>“Çırağan” sarayında Ermənistan prezidenti Robert Koçaryanın, ATƏT-in icraçı sədri Knut Vollebekin, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirlərinin, ABŞ-in dövlət katibi Madlen Olbraytın, Fransanın xarici işlər naziri Huber Vedrinin və Rusiya xarici işlər naziri İqor İvanovun iştirakı ilə keçirilən görüşündə iştirak etmişdir.</p> <p>Türkiyə Respublikası prezidenti Süleyman Dəmirəlin adından zirvə görüşü iştirakçılarının şərəfinə verilmiş ziyafətdə iştirak etmişdir.</p> <p>Süleyman Dəmirəl adına Universitetinin Beynəlxalq münasibətlər sahəsində fəxri doktor adına layiq görülmüşdür.</p>
<b>1999-cu il 19 noyabr</b>	<p>İstanbulda “Lütfi Kırदार Mərkəzi”ndə Avropada adi silahlı qüvvələr haqqında müqaviləni imzalamışdır.</p> <p>ATƏT-in İstanbul zirvə görüşündə Avropanın təhlükəsizlik xartiyası və İstanbul bəyannaməsini imzalamışdır.</p> <p>ABŞ prezidenti Bill Klinton ilə görüşmüşdür.</p> <p>Avropa Komissiyasının sədri Romano Prodi ilə görüşmüşdür.</p> <p>Almaniya Federativ Respublikasının Kansleri Herhard Şröder ilə görüşmüşdür.</p> <p>ATƏT-in Parlament Assambleyasının sədri Helle Den ilə görüşmüşdür.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p>
<b>1999-cu il 20 noyabr</b>	<p>İstanbuldan Bakıya qayıdarkən təyyarədə jurnalistlərə müsahibə vermişdir.</p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>1999-cu il 22 noyabr</b>	<p>ABŞ-in keçmiş dövlət katibi Lourens İqlbergi qəbul etmişdir.</p> <p>Maestro Mstislav Rostropoviçi qəbul etmişdir.</p>
<b>1999-cu il 24 noyabr</b>	<p>ATƏT-in İstanbul zirvə görüşünün yekunlarına həsr olunmuş toplantıda nitq söyləmişdir.</p>
<b>1999-cu il 25 noyabr</b>	<p>Gürcüstanın dövlət naziri Vaja Lordkipanidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1999-cu il 26 noyabr</b>	<p>Bakıda Mstislav Rostropoviçin verdiyi konsertdə iştirak etmişdir.</p>
<b>1999-cu il 27 noyabr</b>	<p>Türkiyə prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə qısamüddətli işgüzar səfərə yola düşmüşdür.</p> <p>“Çankaya” köşkündə Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.</p>

	<p>Türkiyə Eroziya ilə Mübarizə, Yaşıllaşdırma və Ətraf Mühitin Mühafizəsi Vəqfinin təşəbbüsü ilə keçirilmiş mərasimdə nitq söyləmişdir.</p> <p>Bilkənd Universitetinin banisi və fəxri rektoru İhsan Doğramacını qəbul etmişdir.</p>
<b>1999-cu il 28 noyabr</b>	<p>Ankaradan İspartaya gəlmişdir.</p> <p>Şövkət Dəmirəl adına kardioloji mərkəzin açılış mərasimində iştirak etmişdir.</p> <p>Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə Spartada “Ülkü” orta məktəbin təntənəli açılış mərasimində iştirak etmişdir.</p> <p>Süleyman Dəmirəl adına “Mədəniyyət və konqres mərkəzi”nin açılış mərasimində iştirak etmişdir.</p> <p>Süleyman Dəmirəl adına Universitetdə ona fəxri doktor diplomu təqdim olunmuşdur və bu mərasimdə nitq söyləmişdir.</p> <p>Süleyman Dəmirəl adına Universitetin araşdırma və tədqiqat xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak etmişdir.</p>
<b>1999-cu il 29 noyabr</b>	<p>Vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında jurnalistlərə səfər barədə məlumat vermişdir.</p>
<b>1999-cu il 30 noyabr</b>	<p>Ukrayna prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Kiyevdə səfərdə olmuşdur.</p> <p>Andiçmə mərasimi münasibəti ilə təşkil olunmuş ziyafətdə iştirak etmişdir.</p> <p>Səfər zamanı Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinlə görüşmüşdür.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>1999-cu il 2 dekabr</b>	<p>Bolqarıstanın prezidenti Petr Stoyanovu qəbul etmişdir.</p> <p>İkitərəfli sənədlərin imzalanma mərasimində iştirak etmişdir.</p> <p>Bolqarıstan prezidenti Petr Stoyanovun şəərəfinə təşkil edilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>1999-cu il 3 dekabr</b>	<p>Bolqarıstan prezidenti Petr Stoyanovu yolasalma mərasimində iştirak etmişdir.</p>
<b>1999-cu il 4 dekabr</b>	<p>İsrail dövlətinin müdafiə nazirinin müavini Efrogim Snehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>1999-cu il 7 dekabr</b>	<p>Fransanın səfiri Jan Pyer Ginyutu qəbul etmişdir.</p>
<b>1999-cu il 8 dekabr</b>	<p>Avropa Şurasının Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Viktor Rufini, komitənin Azərbaycan üzrə məruzəçisi Jak Bomeli, Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Corc Klerfaytı və başqalarını qəbul etmişdir.</p> <p>Türkiyə Baş Bakanlığının gömrük müstəşarı Ramazan Uludağı qəbul etmişdir.</p>
<b>1999-cu il 10 dekabr</b>	<p>Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Akademik Milli Dram Teatrında xalq şairi Nəbi Xəzrinin anadan olmasının 75 illiyi münasibətilə səhnələşdirilmiş “Burla xatun” pyesinin tamaşasında olmuşdur.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>1999-cu il 11 dekabr</b>	12 dekabr – Bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciət etmişdir. İran İslam Respublikasının Azərbaycanadakı səfiri Əlirza Bikdelini qəbul etmişdir.
<b>1999-cu il 12 dekabr</b>	Respublikada ilk dəfə olaraq keçirilən Bələdiyyə seçkilərində səsvermədə iştirak etmişdir. Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə iştirak etmişdir.
<b>1999-cu il 13 dekabr</b>	ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knut Vollebene qəbul etmişdir. Bələdiyyə seçkilərində iştirak etmiş türkiyəli müşahidəçiləri qəbul etmişdir.
<b>1999-cu il 14 dekabr</b>	ATƏT-in Minsk qrupunun həmsədrləri Keri Kovanonu (ABŞ), Jan Jek Qayardı (Fransa), Nikolay Qribovu (Rusiya) qəbul etmişdir.
<b>1999-cu il 17 dekabr</b>	Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxini qəbul etmişdir.
<b>1999-cu il 18 dekabr</b>	Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul etmişdir.
<b>1999-cu il 21 dekabr</b>	YAP-ın I qurultayında iştirak etmiş və nitq söyləmişdir.
<b>1999-cu il 22 dekabr</b>	MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etmişdir.
<b>1999-cu il 25 dekabr</b>	Rusiya jurnalistləri qrupunu qəbul etmişdir.
<b>1999-cu il 29 dekabr</b>	Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş fərdi yaşayış evləri kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmiş və nitq söyləmişdir.
<b>1999-cu il 31 dekabr</b>	Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik etmişdir. Gənc müğənni Surxay Əsgərovu və onun atasını, ölkəmizin səkkiz milyoncu vətəndaşının valideynlərini qəbul etmişdir. İdman Oyunları sarayında uşaqların Yeni il şənliyində iştirak etmişdir.
<b>2000-ci il 1 yanvar</b>	Yeni il münasibətilə ilə paytaxta gəzintiyə çıxmışdır.
<b>2000-ci il 6 yanvar</b>	Türkiyə nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 7 yanvar</b>	İraq Respublikasının Azərbaycandakı səfiri Qalib Əbdü Hüseyn əl-Təmiminin etimadnaməsini qəbul etmişdir. Türkmənistan səfiri Murad Çarıyevin etimadnaməsini qəbul etmişdir. Pakistan səfiri xanım Asma Anisanın etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 9 yanvar</b>	Türkiyəyə qısamüddətli işgüzar səfərə yola düşmüşdür. Yola düşməzdən əvvəl Binə hava limanında səfərlə bağlı jurnalistlərin suallarına cavab vermişdir. Ankara hava limanında birlikdə jurnalistlərin qarşısında qısa bəyanatla çıxış etmişlər. Türkiyədə “Çankaya” köşkündə Süleyman Dəmirəllə danışıqlar aparmışdır. “Çankaya” köşkündə Türkiyənin baş naziri Bülənt Ecevitlə görüşmüşdür.
<b>2000-ci il 10 yanvar</b>	“Çankaya” köşkündə Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Kıvrıkoğlu ilə görüşmüşdür. Türkiyə baş nazirinin müavini Dövlət Baxçalını qəbul etmişdir. Ankara “Gülhanə” Hərbi Tibb Akademiyasında müayinədən keçmişdir.

	<p>Yolasalma mərasimində Türkiyənin prezidenti Süleyman Dəmirəl ilə birgə Türkiyənin və xarici ölkələrin Ankarada akkreditə olunmuş jurnalistləri qarşısında bəyanatla çıxış etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında səfərlə bağlı jurnalistlərin suallarına cavab vermişdir.</p>
<b>2000-ci il 13 yanvar</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>2000-ci il 17 yanvar</b>	<p>Rusiya xarici işlər nazirinin müavini Qriqori Berdennikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Britaniyanın «Remko» şirkətinin nümayəndələrini qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın “Morrison Kaspian Ltd” şirkətinin Direktorlar Şurasının sədri Freyxeer Morrisonu qəbul etmişdir.</p>
<b>2000-ci il 19 yanvar</b>	20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>2000-ci il 20 yanvar</b>	<p>20 Yanvar faciəsinin onuncu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etmişdir.</p> <p>Qafqaz və Xəzər regionu ölkələrində ABŞ-ın səfirlərini, Amerikanın müxtəlif nazirliklərinin yüksək vəzifəli şəxslərini qəbul etmişdir.</p> <p>“20 Yanvar fondu”nun sədri Nəsim Azəri (Ələkbərovu), “20 Yanvar Cəmiyyəti”nin sədri Fərman Məmmədovu qəbul etmişdir.</p>
<b>2000-ci il 22 yanvar</b>	ABŞ-ın dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi müşaviri Steten Sestanoviç və ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Kerri Kovanonu qəbul etmişdir.
<b>2000-ci il 23-25 yanvar</b>	<p><b>23 yanvar</b> MDB dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Moskvaya səfər etmişdir.</p> <p><b>24 yanvar</b> Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.</p> <p>Rusiya Federasiyası prezidentinin vəzifələrini icra edən Vladimir Putin ilə görüşmüşdür.</p> <p>MDB ölkələrin dövlət başçıları üçün təşkil olunmuş şam yeməyində iştirak etmişdir.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>Moskva meri Yuri Lujkov ilə görüşmüşdür.</p> <p><b>25 yanvar</b> Kremlə Gürcüstan, Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin dördtərəfli görüşü olmuşdur.</p> <p>Kremlə MDB Dövlət Başçıları Şurasının iclası keçirilmişdir.</p> <p>MDB ölkələrin dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>2000-ci il 26 yanvar</b>	Prezident sarayında müşavirə keçirmişdir və nitq söyləmişdir.
<b>2000-ci il 27-30</b>	Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosda səfərdə olmuşdur.

<b>yanvar</b>	<p><b>27 yanvar</b></p> <p>Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüşmüşdür.</p> <p>Ümumdünya İqtisadi forumun iclasında nitq söyləmişdir.</p> <p>ABŞ prezidenti Bill Klintonla görüşmüşdür.</p> <p>ABŞ-ın dövlət katibi Madlen Olbrayt ilə görüşmüşdür.</p> <p>Norveçin baş naziri Kiyel Maqne Bondevik ilə görüşmüşdür.</p> <p><b>28 yanvar</b></p> <p>İqtisadi forumun “Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun” mövzusunda keçirilən sessiyasında çıxış etmişdir.</p> <p>Ermənistanın prezidenti Robert Koçaryanla görüşmüşdür.</p> <p>“Post Hotel” mehmanxanasında İsveçrə Konfederasiyasının prezidenti Adolf Oqi ilə görüşmüşdür.</p> <p>ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Keri Kavano ilə görüşmüşdür.</p> <p>İsveçrə Konfederasiyasının federal maliyyə naziri Kasper Villinger ilə görüşmüşdür.</p> <p><b>29 yanvar</b></p> <p>Davos Dünya İqtisadi Forumunun keçirildiyi Konqres mərkəzinə gələrək forumun sessiyasında iştirak etmişdir.</p> <p>İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi ilə görüşmüşdür.</p> <p>ABŞ-ın dövlət katibi Madlen Olbrayt ilə görüşmüşdür.</p> <p>ABŞ prezidenti Bill Klinton ilə görüşmüşdür.</p> <p>BMT-in qaçqınların işi üzrə ali komissarı xanım Sadako Oqata ilə görüşmüşdür.</p> <p>Türkiyənin xarici işlər naziri İsmayıl Cem ilə görüşmüşdür.</p> <p>Türkiyənin baş naziri Bülənd Ecevit ilə görüşmüşdür.</p> <p>ABŞ prezidenti Bill Klintonun adından təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Yaponiyanın “İtoçu” şirkəti idarə heyətinin sədri Murofusi Minori ilə görüşmüşdür.</p> <p>ABŞ-ın “Şevron” şirkətinin prezidenti Riçard Matske ilə görüşmüşdür.</p> <p>Soros fondunun prezidenti Corc Soros ilə görüşmüşdür.</p> <p>Mozambik Respublikasının prezidenti Joakim Çissano ilə görüşmüşdür.</p> <p>Norveçin baş naziri Kiyel Maqne Bondevik ilə görüşmüşdür.</p>
---------------	---

	<p>Davos Dünya İqtisadi Forumunda iştirak edən dövlət və hökumət başçılarının şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etmişdir.</p> <p><b>30 yanvar</b> İordaniya kralı Abdullah bin Hüsün Talal ilə görüşmüşdür.</p> <p>Böyük Britaniyanın “Britiş Petroleum” şirkətinin prezidenti Con Braun ilə görüşmüşdür.</p> <p>İsveçrədəki Azərbaycan cəmiyyətinin idarə heyətinin bit qrup üzvü ilə görüşmüşdür.</p> <p>Davosdan avtomobillə Sürix şəhərinə gəlmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında jurnalistlərin suallarını cavablandırmışdır.</p>
<b>2000-ci il 31 yanvar</b>	Devid Ouenin başçılıq etdiyi Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Devid Ouenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 1 fevral</b>	<p>Bakı Tütün fabrikinin açılış mərasimində iştirak etmişdir.</p> <p>Slovakiya xarici işlər naziri Eduard Kukanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 2 fevral</b>	<p>Respublika sarayında Azərbaycan Gəncləri gününə həsr edilmiş bayram gecəsində iştirak etmişdir.</p> <p>Ölkəmizin bir qrup idmançılarını və məşqçilərini qəbul etmişdir.</p>
<b>2000-ci il 4 fevral</b>	Rusiyanın daxili işlər naziri Vladimir Ruşaylonu qəbul etmişdir.
<b>2000-ci il 5 fevral</b>	<p>Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasını keçirmişdir.</p> <p>Avropa Birliyinin nümayəndələrini qəbul etmişdir.</p> <p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p>
<b>2000-ci il 8 fevral</b>	Türkiyə Böyük Millət Məclisinin sədri Yıldırım Akbulutu və nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 10 fevral</b>	<p>Filippinin Azərbaycandakı səfiri Jayme S. Bautistonun etimadnaməsini qəbul etmişdir.</p> <p>Kubanın Azərbaycandakı səfiri Karlos Parmarolun etimadnaməsini qəbul etmişdir.</p> <p>İndoneziyanın Azərbaycandakı səfiri Caki C. Vanyonun etimadnaməsini qəbul etmişdir.</p> <p>İsveç Krallığının Azərbaycandakı səfiri Henrik Liljeqrenin etimadnaməsini qəbul etmişdir.</p> <p>Slovakiyanın Azərbaycandakı səfiri İqor Furdikin etimadnaməsini qəbul etmişdir.</p> <p>Kanadanın Azərbaycandakı səfiri Jan-Mark Düvalın etimadnaməsini qəbul etmişdir.</p> <p>İrlandiyanın Azərbaycandakı səfiri Devid Donohyunun etimadnaməsini qəbul etmişdir.</p> <p>Çexiyanın Azərbaycandakı səfiri Jozef Braunun etimadnaməsini qəbul etmişdir.</p> <p>Avstriyanın Azərbaycandakı səfiri Haydemariya Gürerin etimadnaməsini qəbul etmişdir.</p> <p>ABŞ-ın “Devon Enerji Korporeyşn” şirkətinin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 11 fevral</b>	Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərlərini qəbul etmişdir. Görüş zamanı Bakı Dövlət Universitetinin fəxri doktoru Azərbaycan Respublikası Prezidentinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p> <p>İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının 21-ci ildönümü münasibətilə rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 12 fevral</b>	<p>ABŞ-a işgüzar səfər etmişdir.</p>
<b>2000-ci il 13 fevral</b>	<p>ABŞ-ın nüfuzlu siyasi xadimi Zbiqnev Bjezinski ilə görüşmüşdür.</p> <p>Dövlət xadimi Riçard Armitacla görüşmüşdür.</p>
<b>2000-ci il 14 fevral</b>	<p>Con Hopkins Universitetində görüşlər keçirmişdir və nitq söyləmişdir.</p> <p>Siyasi xadim ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski ilə görüşmüşdür.</p> <p>“Vaşinqton Post” qəzetinin redaksiya heyətinin üzvləri ilə görüşmüşdür.</p> <p>“Nyu-York Tayms” qəzetinin əməkdaşları ilə görüşmüşdür.</p> <p>ABŞ-ın “Eksimbank”-ının prezidenti Ceyms Harmon ilə görüşmüşdür.</p>
<b>2000-ci il 15 fevral</b>	<p>ABŞ-ın enerji naziri Bill Riçardsonla görüşmüşdür.</p> <p>ABŞ prezidenti Bill Klintonla görüşmüşdür.</p> <p>ABŞ konqresinin üzvü xanım Karen Makkarti ilə görüşmüşdür.</p> <p>Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>ABŞ-ın kənd təsərrüfatı naziri Dən Qlikmon ilə görüşmüşdür.</p> <p>ABŞ-ın yüksək səviyyəli dövlət nümayəndələri ilə görüşmüşdür.</p> <p>Ağ evin qarşısında jurnalistlərin suallarını cavablandırmışdır.</p>
<b>2000-ci il 19 fevral</b>	<p>Vaşinqtonda Türkiyənin səfiri Baki İlkinlə görüşmüşdür.</p>
<b>2000-ci il 20 fevral</b>	<p>ABŞ-ın keçmiş dövlət katibi Lourens İqlberger ilə görüşmüşdür.</p>
<b>2000-ci il 24 fevral</b>	<p>ABŞ-ın müdafiə naziri Uilyam Kohen ilə görüşmüşdür.</p> <p>Con Hopkins Universitetinin Göz xəstəlikləri Klinikasında olmuşdur.</p> <p>İtaliyanın ABŞ-dakı səfiri Ferdinando Sapleo ilə görüşmüşdür.</p> <p>Hollovudun ulduzu xanım Linda Karter ilə görüşmüşdür.</p>
<b>2000-ci il 25 fevral</b>	<p>ABŞ-a səfəri başa çatmışdır.</p>
<b>2000-ci il 26 fevral</b>	<p>Londona gəlmişdir.</p>
<b>2000-ci il 27 fevral</b>	<p>Londonda ABŞ-ın “Pi Es Ci İnterneşnl” şirkətinin prezidenti Ed Smiti qəbul etmişdir.</p>
<b>2000-ci il 28 fevral</b>	<p>Londondan vətənə qayıtmışdır.</p>
<b>2000-ci il 29 fevral</b>	<p>Avropa Parlamentinin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 1 mart</b>	<p>Avropa Şurasına qəbul edilməsinə hazırlığın son mərhələsində həyata keçirilməli olan vəzifələrə həsr olunmuş müşavirə keçirmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2000-ci il 2 mart</b>	Prezident sarayında Estoniyanın xarici işlər naziri Toomas Hendrik İlvesi qəbul etmişdir. Estoniyada yaşayan bir qrup soydaşlarımız ilə görüşmüşdür.
<b>2000-ci il 3 mart</b>	ABŞ-ın Ticarət Nazirliyinin yeni müstəqil dövlətlər üzrə müşaviri Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini Prezident sarayında qəbul etmişdir.
<b>2000-ci il 4 mart</b>	Prezident sarayında Rusiya jurnalistlərini qəbul etmişdir.  Dünya Bankının regional direktoru xanım Cudi O’Konnorun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Bİ Pİ/AMOKO şirkətinin rəhbərlərini qəbul etmişdir.  ABŞ Hərbi Kollecinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 7 mart</b>	FİFA-nın vitse-prezidenti Devid Uillin başçılıq etdiyi nümayəndə heyətini Prezident sarayında qəbul etmişdir.  Bayıl qəsəbəsində torpaq sürüşməsi baş verən zonada olmuşdur.  8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>2000-ci il 11 mart</b>	«Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasını keçirmişdir.
<b>2000-ci il 14 mart</b>	Beynəlxalq Hüquqşünaslar İttifaqının prezidenti Andrey Trebkovu qəbul etmişdir.  ABŞ-ın səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>2000-ci il 16 mart</b>	Azərbaycana səfər etmiş Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.  Ukrayna prezidenti ilə birgə ikitərəfli sənədləri imzalamışlar.  Leonid Kuçmanın şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.  Lerikli fermer Xaniş Şahiyev ilə görüşmüşdür.
<b>2000-ci il 17 mart</b>	Ukrayna prezidentinə “İstiqlal” ordenini təqdim etmişdir.
<b>2000-ci il 20 mart</b>	Bəzi ərazilərdə təkrar bələdiyyə seçkilərin təkrar keçirilməsinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>2000-ci il 21 mart</b>	Bakıda Novruz bayramı şənliklərində iştirak etmişdir.  ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanının müavini admiral Çarlz Abbotun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 22-23 mart</b>	Gürcüstanda rəsmi səfərdə olmuşdur.  <b>22 mart</b> Gürcüstan prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşmüşdür.  Prezidentlərin başçılığı ilə nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları keçirilmişdir.  Prezidentlər birgə bəyanat imzaladılar.  Birgə mətbuat konfransı keçirmişlər.  Tbilisi Dövlət Akademik Opera və Balet Teatrında Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitq söyləmişdir.  Gürcüstan prezidenti tərəfindən Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.

	<p><b>23 mart</b> Dövlət naziri Vaja Lordkipanidze ilə görüşmüşdür.</p> <p>Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.</p> <p>Gürcüstan milli televiziyasına müsahibə vermişdir.</p> <p>Gürcüstan Parlamentinin deputatları ilə görüşündə nitq söyləmişdir.</p> <p>Xalq rəssamı Zurab Sereteli ilə Tbilisidə görüşmüşdür. Görüş zamanı Zurab Sereteli Azərbaycan Respublikasının Prezidentinə Rusiya Rəssamlıq Akademiyasının “Ləyaqət” qızıl medalını təqdim etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p> <p>Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.</p>
<b>2000-ci il 29 mart</b>	31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar xalqa müraciət etmişdir.
<b>2000-ci il 31 mart</b>	<p>Azərbaycanlıların Soyqırımı günü Şəhidlər xiyabanını ziyarət etmişdir.</p> <p>Rusiya fövqəladə hallar naziri Serqey Şoyqunu qəbul etmişdir.</p> <p>Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun regional direktoru Mark Danzonu qəbul etmişdir.</p>
<b>2000-ci il 5 aprel</b>	Türkiyə Silahlı Qüvvələri quru qoşunlarının təlim və doktrina komandanı general-polkovnik Baha Tüzünərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 7 aprel</b>	<p>Azərbaycana səfər etmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə təkbətək görüşmüşdür.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birgə sənədlərin imzalanması mərasimində iştirak etmişlər.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birgə mətbuat konfransı keçirmişlər.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 8 aprel</b>	<p>Türkdilli ölkələrin dövlət başçılarının VI zirvə görüşündə və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş yubileydə iştirak etmək üçün Azərbaycana səfər etmiş Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəli hava limanında qarşılamaşdır.</p> <p>Türkdilli dövlət başçılarının VI zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmiş Qırğızıstan Respublikasının prezidenti Əsgər Akayevi hava limanında qarşılamaşdır.</p> <p>Türkdilli ölkələrin dövlət başçılarının VI zirvə görüşündə nitq söyləmişdir.</p> <p>“Gülüstan” sarayında türkdilli ölkələrin dövlət başçılarının VI zirvə görüşünün Bakı bəyannaməsini imzalamışdır.</p> <p>Türkdilli ölkələrin başçılarının VI zirvə görüşünün yekunlarına dair birgə mətbuat konfransında iştirak etmişdir.</p>
<b>2000-ci il 9 aprel</b>	<p>Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirələ “Azərbaycan Respublikasının fəxri vətəndaşı” adının verilmə mərasimində nitq söyləmişdir.</p> <p>Respublika sarayında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş mərasimdə nitq söyləmişdir.</p>

	<p>Türkiyə prezidenti Süleyman Dəmirəl ilə birgə Bakı Türk şəhidliyinin və xatirə abidəsinin açılış mərasimində iştirak etmişdir.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəl ilə birgə Türkiyənin “Bayraqdar holdinq” şirkətinin Bakıda inşa etdiyi binalara baxmışlar.</p> <p>Türkiyə prezidenti Süleyman Dəmirəl ilə birgə Bakıda “Koçbank Azərbaycan” bankının açılış mərasimində iştirak etmişdir.</p> <p>“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə “Gülüstan” sarayında rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 10 aprel</b>	<p>Türkiyəli qonaqları qəbul etmişdir.</p> <p>Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi Fransa Parlamentinin deputatı Jak Bomeli qəbul etmişdir.</p>
<b>2000-ci il 11 aprel</b>	<p>Türkiyənin “Mərmərə qrupu” Strateji və Sosial Araşdırmalar vəqfinin sədri Akkan Suveri qəbul etmişdir.</p> <p>“Samanyolu” telekanalının Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Naci Tosunu və Azərbaycan təmsilçisi Tahir Karanfili, “Çağ” Öyrətım İşlətmələri MMM-nin prezidenti Adəm Öcalı qəbul etmişdir.</p>
<b>2000-ci il 12 aprel</b>	İsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə baş direktorunun müzvinini Viktor Harelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 13 aprel</b>	Bakı Beynəlxalq Hava Limanı Kompleksinin işinin səviyyəsini qaldırılmasına həsr olunmuş müşavirədə giriş nitqi söyləmişdir.
<b>2000-ci il 14 aprel</b>	“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının yekun iclasında giriş sözü və yekun nitqi söyləmişdir.
<b>2000-ci il 18 aprel</b>	Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 19 aprel</b>	Türkiyə səhiyyə naziri Osman Durmuşu qəbul etmişdir.
<b>2000-ci il 21 aprel</b>	Respublika sarayında xalq artistləri, Dövlət Mükafatı Laureatları Fidan və Xuraman Qasimova bacılarının iştirakı ilə keçirilən konsertdə olmuşdur.
<b>2000-ci il 24 aprel</b>	İhsan Doğramacını və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. İhsan Doğramacının şərəfinə təşkil olunmuş ziyafətdə nitq söyləmişdir.
<b>2000-ci il 25 aprel</b>	Türkiyənin NATO-dakı daimi nümayəndəsi Onur Öyməni qəbul etmişdir. Akademik Opera və Balet teatrında İhsan Doğramacı, onun xanımı ilə birgə “Qız qalası” balet tamaşasına baxmışdır.
<b>2000-ci il 26 aprel</b>	Respublikanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşmüşdür. Türkiyə Cümhuriyyətinin dini işlər naziri Mehmet Nuri Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 27 aprel</b>	Almaniya Federativ Respublikası Bunderstaqının xarici əlaqələr komissiyasının sədri Hans Ulrix Klozenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 28 aprel</b>	Akademik Zərifə Əliyeva adına istirahət parkının açılış mərasimində nitq söyləmişdir. Nəsimi rayonun 2-ci mikrorayonun ərazisində salınmış istirahət parkı ilə tanış olmuşdur. NATO-nun Hərbi Komitəsinin sədri admiral Quido Venturoninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 29 aprel</b>	İran İslam Respublikasının sənaye naziri Qulamrza Şafeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Norveçin “Statoyl” şirkətinin prezidenti Olav Fyeli qəbul etmişdir.

	Bakıda İran İslam Respublikasının VIII sənaye sərgisinin açılış mərasimində iştirak etmişdir.
<b>2000-ci il 1 may</b>	Beynəlxalq Valyuta Fondunun II Avropa Departamentinin direktoru Con Odlinq Smitin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 5 may</b>	“Bakılı oğlanlar” komandasının konsertində iştirak etmişdir.
<b>2000-ci il 6 may</b>	Rəşid Behbudov adına Mahnı Teatrında Yeni Azərbaycan Partiyasının Siyası Şurasının iclasında nitq söyləmişdir.
<b>2000-ci il 7 may</b>	Azərbaycan Akademik Milli Dram Teatrında C. Cabbarlının «Aydın» pyesinin yeni quruluşda tamaşasına baxmışdır.
<b>2000-ci il 9 may</b>	Qələbə bayramı münasibətilə Bakıda keçirilən mərasimdə nitq söyləmişdir.  ABŞ Dövlət Departamentinin regional münafişələr üzrə xüsusi nümayəndəsi Keri Kavanonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Kanada parlamentinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 10 may</b>	Kanada Parlamentinin xarici işlər və beynəlxalq ticarət komitəsinin sədri Bill Qrehemin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 11 may</b>	ABŞ Dövlət Departamentinin yeni müstəqil dövlətlərə yardım üzrə əlaqələndiricisi Uilyam Teylorun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  İsrail dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2000-ci il 12 may</b>	Respublika stadionunda yeniyetmələrin II respublika oyunlarının final mərhələsinin açılışında nitq söyləmişdir.  İordaniya Həşimi Krallığının səfiri Musa Braizatın etimadnaməsini qəbul etmişdir.  Banqladəş Xalq Respublikasının səfiri Nazimullah Çoudharinin etimadnaməsini qəbul etmişdir.  Sloveniya Respublikasının səfiri Bencamin Lukmanın etimadnaməsini qəbul etmişdir.  Danimarka Krallığının səfiri Karsten Sonderqaardın etimadnaməsini qəbul etmişdir.  Niderland Krallığının səfiri Syoerd İzaak Hendrik Qossesin etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 15 may</b>	BMT-nin İnsan Hüquqları komissiyasının işgəncələrə qarşı xüsusi məruzəçisi Naycel Rodlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Rusiya Federasiyasının MDB-nin işləri üzrə naziri Leonid Draçevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 16 may</b>	Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Kompleksinin açılış mərasimində iştirak etmişdir.  Qətər dövlətinin nəqliyyat və kommunikasiya naziri şeyx Əhməd bin Nasir bin Fəlih əl-Təninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Yaponiyanın Azərbaycandakı səfirliyinə gedərək, sabiq baş naziri Keydzo Obutinun vəfatı ilə əlaqədar başsağlığı vermişdir.  Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Eduard Rosselin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 17 may</b>	İran İslam Respublikasının xarici işlər nazirinin müavini Murtuza Sərmadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

	Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə “Həyat Park” mehmanxanasında təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2000-ci il 18 may</b>	«İnkişaf problemləri və strateji istiqamətlər» mövzusunda beynəlxalq konfransda nitq söyləmişdir.  MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etmişdir.
<b>2000-ci il 19 may</b>	Ukrayna baş nazirinin birinci müavini Yuri Yexanurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Fransanın “Kastel” qrupunun yüksək səlahiyyətli nümayəndəsi Jan-Pol Lantrankini qəbul etmişdir.
<b>2000-ci il 20 may</b>	Xalq artisti Nəsimə Zeynalovanı qəbul etmişdir.
<b>2000-ci il 22 may</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>2000-ci il 23 may</b>	Gəncəyə gəlmişdir.  Gəncənin “Büllur” zavodu ilə tanış olmuşdur.
<b>2000-ci il 24 may</b>	Gəncə şəhəri İcra Hakimiyyətinin işçiləri və ictimaiyyəti ilə görüşdə nitq söyləmişdir.  Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş və nitq söyləmişdir.  Gəncədəki “N” sayılı hərbi hissədə nitq söyləmişdir.  Gəncə Gil-Torpaq İstehsalat Birliyində olmuşdur.  Gəncədə “Cihaz” istehsalat birliyində olmuşdur.  Yenikənd Su-Elektrik Stansiyasının açılışında çıxış etmişdir.
<b>2000-ci il 27 may</b>	28 May – Respublika gününə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>2000-ci il 28 may</b>	Respublika günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etmişdir.
<b>2000-ci il 29 may</b>	Türkiyənin xarici işlər naziri İsmayıl Cemi qəbul etmişdir.
<b>2000-ci il 30 may</b>	İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyasının rəhbərlərini qəbul etmişdir.
<b>2000-ci il 31 may</b>	Osmanqazi Universitetinin fəxri doktor adına layiq görülmüşdür.
<b>2000-ci il 1 iyun</b>	ATƏT-in Parlament Assambleyasının prezidenti xanım Helle Daynın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 2 iyun</b>	Misir Ərəb Respublikasının səfiri Həsən Məhəmməd əl-İnanini qəbul etmişdir.  “Həyat Recensi-Naxçıvan” mehmanxanasında İtaliyanın milli bayramı – Respublika günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2000-ci il 3 iyun</b>	Mövsumə hazırlıq işləri ilə əlaqədar verilmiş tapşırıqları yerinə yetirilməsinə həsr olunmuş müşavirə keçirtmişdir.
<b>2000-ci il 3 iyun</b>	Yeni Əhmədliyə salınmış parkda Xətai rayonunun sakinləri ilə görüşmüşdür.  “Azərneftyağ” İstehsalat Birliyinin işçiləri üçün tikilmiş yeni yaşayış binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir.
<b>2000-ci il 5 iyun</b>	Rusiya Federal Sərhəd Xidmətinin direktoru, general-polkovnik Konstantin Totskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 6 iyun</b>	«Xəzərneftqaz-2000» Beynəlxalq sərgisi və konfransında nitq söyləmiş, sərginin ekspozisiyası ilə tanış olmuşdur.

<b>2000-ci il 7 iyun</b>	<p>Rusiyanın «Slavneft» şirkətinin prezidenti Mixail Qutseriyevi qəbul etmişdir.</p> <p>Böyük Britaniyanın Şotlandiya məsələləri üzrə dövlət naziri Brayan Vilsonu qəbul etmişdir.</p> <p>ABŞ prezidentinin və dövlət katibinin Xəzər enerji məsələləri üzrə xüsusi müşaviri Con Vulfu qəbul etmişdir.</p> <p>Almaniyanın səfiri Kristian Zibeki qəbul etmişdir.</p> <p>İordaniya şahzadəsi Həsən bin Təlahı qəbul etmişdir.</p> <p>Fransanın Azərbaycandakı səfiri Jan Pyer Ginyutu qəbul etmişdir.</p>
<b>2000-ci il 8 iyun</b>	<p>Türkiyənin Daxili İşlər Naziri Sadətdin Tantanı qəbul etmişdir.</p> <p>ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanı qəbul etmişdir.</p>
<b>2000-ci il 9 iyun</b>	<p>İqtisadi Əməkdaşlıq Təşkilatının VI zirvə görüşündə iştirak etmək üçün İranda səfərdə olmuşdur.</p> <p>Tehranda Özbəkistan Respublikasının prezidenti İslam Kərimov ilə görüşmüşdür.</p> <p>Türkmənistan Respublikasının prezidenti Saparmurad Niyazovla görüşmüşdür.</p> <p>Pakistan İslam Respublikası İcra Hakimiyyətinin başçısı Pərviz Müşərrəfi qəbul etmişdir.</p> <p>İrannın kooperasiya naziri Morteza Hacı ilə görüşmüşdür.</p> <p>İrannın kənd təsərrüfatı naziri İsa Kələntəri və tikinti, şəhərsalma naziri Əli Əbdüləlizadə ilə görüşmüşdür.</p>
<b>2000-ci il 10 iyun</b>	<p>İqtisadi Əməkdaşlıq Təşkilatının VI zirvə görüşündə nitq söyləmişdir.</p> <p>İrannın ali dini rəhbəri Seyid Məhəmməd Xamneyi ilə görüşmüşdür.</p> <p>İran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşmüşdür.</p> <p>İran Məsləhət Şurasının sədri Haşimi Rəfsencanı ilə görüşmüşdür.</p> <p>Tehranda BMT-nin Baş katibinin müavini Pino Arlaki ilə görüşmüşdür.</p>
<b>2000-ci il 12 iyun</b>	<p>Rusiyanın milli bayramı – Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamənin qəbul edilməsi münasibətilə keçirilən rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 13 iyun</b>	<p>Rumıniya Senatının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>“Gülüstan” sarayında keçirilən “Dialog Avrasiya” dərgisinin təqdimat mərasimində nitq söyləmişdir.</p> <p>Rumıniya Senatının Xarici Siyasət Komissiyasının sədri Giorgi Prisakarunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 14 iyun</b>	<p>İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələrini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Sergey İvanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İtaliya xarici işlər nazirinin müavini Umberto Ranyerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 17 iyun</b>	<p>Müfti Əhməd Hacı Abdullayev başda olmaqla Rusiya Federasiyasının Dağıstan Respublikasının nümayəndə heyətini qəbul etmişdir.</p>

	<p>Ümumçuvəsiyə İctimai Mədəniyyət Mərkəzinin prezidenti, akademik Mişsi Yuxmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidentinə Ümumçuvəsiyə Milli Mükafatı təqdim edilmişdir.</p>
<b>2000-ci il 19 iyun</b>	<p>Azərbaycan Tibb Universitetinin 70 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söyləmişdir.</p> <p>Çinin Azərbaycandakı səfiri Çjan Qitsyanı qəbul etmişdir.</p>
<b>2000-ci il 20 iyun</b>	<p>MDB Dövlətləri Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.</p> <p>Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan prezidenti Robert Koçaryanla üçtərəfli görüş olmuşdur.</p> <p>Rusiya prezidenti Vladimir Putin, Ermənistan prezidenti Robert Koçaryan, Gürcüstan prezidenti Eduard Şevardnadze ilə dördtərəfli görüş olmuşdur.</p> <p>MDB dövlətləri başçılarının zirvə görüşündə nitq söyləmişdir.</p>
<b>2000-ci il 21 iyun</b>	<p>MDB ölkələrin Dövlət Başçılarının Şurasının iclasında iştirak etmişdir.</p> <p>Vladimir Putin adından MDB dövlət başçılarının şərafinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>Rusiyanın TVS kanalının “Həqiqət anı” proqramının aparıcısı Andrey Karaulova müsahibə vermişdir.</p>
<b>2000-ci il 22 iyun</b>	<p>Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdür.</p> <p>Azərbaycanlıların Ümumrusiya Konqresinin təsis yığıncağında nitq söyləmişdir.</p>
<b>2000-ci il 23 iyun</b>	<p>Bakıda Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penlə təkbətək görüşmüşdür.</p> <p>Li Penlə birgə mətbuat konfransı keçirilmişdir.</p> <p>Bakıda Çin Xalq Respublikası Səfirliyinin yeni binasının özülü qoyulma mərasimində Li Penlə birgə iştirak etmiş və nitq söyləmişdir.</p> <p>Modelyer Valentin Yudaşkini onun xanımını və Fəxriyyə Xələfovanı qəbul etmişdir.</p> <p>Bakı Əyləncə Mərkəzində Li Penin şərafinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 25 iyun</b>	<p>Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Ah, Paris...Paris...” tamaşasına baxmışdır.</p>
<b>2000-ci il 26 iyun</b>	<p>Rusiya Konstitusiyə Məhkəməsinin sədri Marat Baqlayı qəbul etmişdir.</p> <p>Həzi Aslanov adına Zabitlər evində Silahlı Qüvvələr gününə həsr edilmiş mərasimində nitq söyləmişdir.</p> <p>Xorvatiya Respublikasının Türkiyə və Azərbaycandakı səfiri İviça Tomiçi qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının və Moskva şəhərinin respublikamızda keçirilən mədəniyyət günlərinin iştirakçılarının qəbul etmişdir.</p>
<b>2000-ci il 27 iyun</b>	<p>Rusiya Federasiyanın və Moskva şəhərinin mədəniyyət günlərinin açılış mərasimində iştirak etmişdir.</p>
<b>2000-ci il 30 iyun</b>	<p>Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyasının və Moskva şəhərinin mədəniyyət günlərinin bağlanması mərasimində olmuşdur.</p>
<b>2000-ci il</b>	<p>Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv seçilməsi münasibətilə müşavirə</p>

<b>1 iyul</b>	<p>keçirmişdir.</p> <p>ABŞ-ın İstiqlaliyyət günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>İsrailin səfiri Arkadi Milmanı qəbul etmişdir.</p>
<b>2000-ci il 2 iyul</b>	<p>ATƏT-in Minsk qrupunun nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 3-4 iyul</b>	<p>Avstriyada rəsmi səfərdə olmuşdur.</p> <p>Səfər zamanı Avstriyanın federal prezidenti Tomas Klestil ilə görüşmüşdür.</p> <p>Hökumətlərarası sənədlərin imzalama mərasimində iştirak etmişdir.</p> <p>Avstriya prezidenti Tomas Klestil ilə birgə mətbuat konfransı keçirmişdir.</p> <p>Avstriya xarici işlər naziri Benita Ferrero-Valdner ilə görüşmüşdür.</p> <p>Vyanadakı Yaqdsimmer salonunda şəərəfinə keçirilən rəsmi qəbulda nitq söyləmişdir.</p> <p>Vyana şəhərinin meri Mixael Hauplemle görüşmüşdür.</p> <p>Avstriya parlamentinin sədri Haynts Fişer ilə görüşmüşdür.</p> <p>Federal kansler Volfqank Şüssel ilə görüşmüşdür.</p> <p>Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşmüşdür.</p>
<b>2000-ci il 5 iyul</b>	<p>BMT-nin Vyana nümayəndəliyində BMT baş katibinin müavini, BMT-nin Vyanadakı nümayəndəliyinin baş direktoru Pino Arlakki ilə görüşmüşdür.</p> <p>BMT nümayəndəliyində YUNİDO-nun baş direktorunun müavini Nilmadxabon Moxanti ilə görüşmüşdür.</p> <p>Nüvə silahlarının hərtərəfli qadağan edilməsi üzrə təşkilatının hazırlıq komissiyasının icraçı katibi Volfqanq Hoffmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.</p> <p>BMT-nin Vyana nümayəndəliyində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd Elbarade ilə görüşmüşdür.</p> <p>Ətraf şəhərlərdə yaşayan azərbaycanlıların bir qrupu ilə görüşmüşdür.</p> <p>BMT-nin sənaye inkişaf təşkilatı YUNİDO-nun baş direktoru Marlos Maqarinos ilə görüşmüşdür.</p> <p>Hofburq Kral sarayında Motsart Orkestrinin konsertini dinləmişdir.</p> <p>Avstriya Respublikasının İqtisadiyyat Palatasında bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.</p>
<b>2000-ci il 6 iyul</b>	<p>Avstriyanın bir sıra nüfuzlu qəzetlərinin və agentliklərinin jurnalistlərinə müsahibə vermişdir.</p> <p>Vətənə yola düşmüşdür.</p>
<b>2000-ci il 7 iyul</b>	<p>Prezident sarayında ərəb ölkələrinin nümayəndələrini qəbul etmişdir.</p>
<b>2000-ci il 8 iyul</b>	<p>Dünya Bankının Azərbaycan, Gürcüstan, Ermənistan üzrə direktoru Cudi o'Konnoru qəbul etmişdir.</p>
<b>2000-ci il</b>	<p>Azərbaycana səfər etmiş Türkiyə prezidenti Əhməd Necdət Sezəri hava limanında</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>11 iyul</b>	<p>qarşılıqlıdır.</p> <p>Türkiyə prezidenti ilə təkbətək görüşmüşdür.</p> <p>Türkiyə prezidenti ilə birgə bəyanat imzalamışdır.</p> <p>Türkiyə prezidenti ilə birgə mətbuat konfransı keçirtmişdir.</p> <p>“Gülüstan” sarayında Türkiyə prezidentinin şəərəfinə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 12 iyul</b>	<p>Türkiyənin prezidenti Əhməd Necdət Sezer ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>Türkiyə prezidenti Əhməd Necdət Sezer ilə birgə Səttarxan adına neft-maşınqayırma zavodunun tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış qaçqınlarla görüşmüşdür.</p>
<b>2000-ci il 13 iyul</b>	Rusiya xarici işlər nazirinin müavini Viktor Kalyujninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 14 iyul</b>	Bastiliyanın alınması günü münasibətilə Fransa səfirliyində keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2000-ci il 15 iyul</b>	Yaponiya səfiri Tetsuya Hirosenin etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 17 iyul</b>	<p>Avropa Siyasi Tədqiqatlar Mərkəzinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Almaniya Bundestaqının deputatı xanım İrmqard Şvaytseri qəbul etmişdir.</p> <p>Türkiyə Cümhuriyyəti Quru Qoşunlarının komandanı, ordu generalı Atilla Atəşi qəbul etmişdir.</p>
<b>2000-ci il 18 iyul</b>	ATƏT-in sədri, Avstriyanın xarici işlər naziri xanım Banita Ferrero-Valdneri qəbul etmişdir.
<b>2000-ci il 21 iyul</b>	<p>Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşmüşdür.</p> <p>Ümumrusiya “Rifah” İctimai-Siyasi Hərəkətin sədri Əbdül-Vahid Niyazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 25 iyul</b>	Yaponiya Milli Neft Korporasiyasının prezidenti Yoşiro Kamatanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 27 iyul</b>	“Alberta Enerji” şirkətinin sədri Don Steysini qəbul etmişdir.
<b>2000-ci il 31 iyul</b>	Azərbaycan Elmlər Akademiyasının prezidenti Fəraməz Maqsudovun son mənzilə yola salınması mərasimində nitq söyləmişdir.
<b>2000-ci il 3 avqust</b>	<p>ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.</p> <p>İrənin Azərbaycandakı səfiri Əlirza Bikkdelini qəbul etmişdir.</p>
<b>2000-ci il 5 avqust</b>	<p>Azərbaycan dövlət televiziyasına müsahibə vermişdir.</p> <p>Türkiyə Cümhuriyyətinin qazilərini qəbul etmişdir.</p>
<b>2000-ci il 6 avqust</b>	Bakıdakı “Sədərek” ticarət mərkəzində olmuşdur.
<b>2000-ci il 15 avqust</b>	Türkiyə qazilərini qəbul etmişdir.
<b>2000-ci il 18 avqust</b>	<p>MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-formal görüşündə iştirak etmək üçün Yaltaya yola düşmüşdür.</p> <p>MDB dövlət başçılarının qeyri-formal görüşündə iştirak etmişdir.</p> <p>Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdür.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.</p> <p>Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.</p>
<b>2000-ci il 19 avqust</b>	<p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p>Yaltadan Vətənə qayıtmışdır.</p>
<b>2000-ci il 22 avqust</b>	<p>Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatı ilə əlaqədar xalqa müraciət etmişdir.</p> <p>“Bakı-Ceyhan neft odisseyası 2000” layihəsi üzrə həyata keçirilən motoyürüşün iştirakçılarını qəbul etmişdir.</p>
<b>2000-ci il 23 avqust</b>	<p>Türkiyənin dövlət naziri Abdulhaluk Mehmet Çayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>AXCP-nin sədri Əbülfəz Elçibəyin son mənzilə yola salınması mərasimində iştirak etmişdir.</p>
<b>2000-ci il 25 avqust</b>	<p>XXVII Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalınma mərasimində iştirak etmişdir.</p>
<b>2000-ci il 29 avqust</b>	<p>“Qurtuluş” qazma qurğusunun istismara buraxılmasına həsr olunmuş mərasimdə iştirak etmişdir.</p>
<b>2000-ci il 30 avqust</b>	<p>Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri günü münasibətilə Bakı Əyləncə mərkəzində keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 1 sentyabr</b>	<p>Yeni dərs ilinin başlanması münasibəti ilə Bakının Nərimanov rayonundakı 82 sayılı məktəbdə keçirilən təntənəli toplantıda nitq söyləmişdir.</p> <p>“Gülüstan” sarayında Özbəkistan Respublikasının müstəqillik günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 2 sentyabr</b>	<p>Məşhur Norveç səyyahı Tur Heyerdal qəbul etmişdir.</p>
<b>2000-ci il 4 sentyabr</b>	<p>Minilliyin Zirvə görüşündə iştirak etmək üçün ABŞ-a işgüzar səfər etmişdir.</p> <p>Yolüstü Londonda dayanmışdır.</p> <p>Nyu-Yorka gəlmişdir.</p>
<b>2000-ci il 6 sentyabr</b>	<p>BMT-nin iqamətgahında minilliyin zirvə görüşünün açılış mərasimində iştirak etmişdir.</p> <p>İsrailin baş naziri Ehud Barak ilə görüşmüşdür.</p> <p>BMT-nin iqamətgahında GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının minilliyin sammiti çərçivəsində zirvə görüşündə iştirak etmişdir.</p>
<b>2000-ci il 7 sentyabr</b>	<p>Minilliyin zirvə görüşündə çıxış etmişdir.</p> <p>“21-ci əsrə baxış” adlı bəyannaməni imzalamışdır.</p> <p>Nyu-yorkda ABŞ-ın dövlət katibi Madlen Olbrayt ilə görüşmüşdür.</p> <p>ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ilə görüşmüşdür.</p> <p>BMT-nin Baş qərargahında Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşmüşdür.</p>
<b>2000-ci il 8 sentyabr</b>	<p>Amerikanın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri ilə görüşmüşdür.</p> <p>BMT-nin Baş qərargahında İran İslam Respublikasının prezidenti Məhəmməd Xatəmi ilə görüşmüşdür.</p>

	<p>BMT-nin Baş qərargahında uşaqların hüquqları haqqında konvensiyanın 2 fakültativ protokolunu imzalamışdır.</p> <p>“BMT plaza” mehmanxanasında keçirilən İpək yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığının zirvə görüşündə iştirak edərək çıxış etmişdir.</p> <p>BMT-nin Baş qərargahında Türkiyə prezidenti Əhməd Necdət Sezər ilə görüşmüşdür.</p> <p>Qarsdakı Qafqaz Universitetinin ümumi türk tarixi üzrə fəxri doktor adına layiq görülmüşdür.</p>
<b>2000-ci il 9 sentyabr</b>	Kennibankport şəhərində ABŞ-ın keçmiş prezidenti Corc Buş ilə görüşmüşdür.
<b>2000-ci il 10 sentyabr</b>	Vaşinqtona gəlmişdir.
<b>2000-ci il 11 sentyabr</b>	<p>Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi sərginin açılış mərasimində iştirak etmişdir.</p> <p>Amerika-Azərbaycan Ticarət Palatasının “Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir” mövzusunda təşkil olunan beynəlxalq konfransda geniş nitq söyləmişdir.</p> <p>Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin açılış mərasimində nitq söyləmişdir.</p> <p>Amerika-Azərbaycan Ticarət Palatasının beş illiyinə həsr olunmuş rəsmi qəbulda nitq söyləmişdir.</p>
<b>2000-ci il 12 sentyabr</b>	<p>ABŞ-ın Konqresinin binası – Kapitoliydə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Amerika və Türkiyə şirkətlərinin neft kontraktının imzalanma mərasimində nitq söyləmişdir.</p> <p>Nyu-Yorkda ABŞ-ın prezidenti Bill Klintonla görüşmüşdür.</p> <p>Vaşinqtondan Klivlendə yola düşmüşdür.</p>
<b>2000-ci il 26 sentyabr</b>	ABŞ-ın Klivlend şəhərindən ANS yayım və media şirkətinin əməkdaşı Mirşahin Ağayevə telefonla müsahibə vermişdir.
<b>2000-ci il 27 sentyabr</b>	<p>Klivlend şəhərindən Londona yola düşmüşdür.</p> <p>Klivlenddə AzərTAC-ın ABŞ-dakı xüsusi müxbirinə müsahibə vermişdir.</p>
<b>2000-ci il 29 sentyabr</b>	<p>Rusiya İctimai televiziyanın Böyük Britaniyadakı xüsusi müxbirinə müsahibə vermişdir.</p> <p>Bakıya qayıtmışdır.</p>
<b>2000-ci il 30 sentyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etmişdir.
<b>2000-ci il 2 oktyabr</b>	ABŞ-a işgüzar səfərdən, müayinə və müalicədən qayıtmağına həsr olunmuş müşavirədə nitq söyləmişdir.
<b>2000-ci il 7 oktyabr</b>	Məşhur musiqiçi Mstislav Rostropoviçi qəbul etmişdir.
<b>2000-ci il 9 oktyabr</b>	Mistislav Rostropoviçin iştirak etdiyi konsertdə olmuşdur.
<b>2000-ci il 10 oktyabr</b>	“Boinq” korporasiyasının vitse-prezidenti Robert Spitzeri qəbul etmişdir.
<b>2000-ci il 11 oktyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonun etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 12 oktyabr</b>	Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasının sədri A. Veşnyakovu qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabovun etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 13 oktyabr</b>	Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Cihan Əmin Məhəmməd Əlinin etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 16 oktyabr</b>	“Bakı-kastel” müəssisəsinin Xırdalan pivə zavodunun tam istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak etmişdir.
<b>2000-ci il 17 oktyabr</b>	Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi barədə sazişlərin imzalanması mərasimində nitq söyləmişdir.
<b>2000-ci il 18 oktyabr</b>	XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşmüş və çıxış etmişdir.
<b>2000-ci il 19 oktyabr</b>	1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin birinci növbəsinin istifadəyə verilməsi mərasimində nitq söyləmişdir.
<b>2000-ci il 20 oktyabr</b>	Böyük Britaniyanın Azərbaycandakı səfiri Deyvid Rocer Toması qəbul etmişdir BMT-nin Uşaq Fondunun regional nümayəndəsi Filip o'Brayanı qəbul etmişdir.
<b>2000-ci il 21 oktyabr</b>	Bakıda yeni idman sağlamlıq kompleksinin təntənəli açılış mərasimində nitq söyləmişdir. Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqunu qəbul etmişdir.
<b>2000-ci il 24 oktyabr</b>	İran İslam Respublikasının Azərbaycandakı səfiri Əlirza Bıkde qəbul etmişdir. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabonu qəbul etmişdir.
<b>2000-ci il 27 oktyabr</b>	İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Valter Feçerinin etimadnaməsini qəbul etmişdir. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2000-ci il 29 oktyabr</b>	Parlament seçkiləri ilə əlaqədar müşavirədə iştirak etmiş və nitq söyləmişdir.
<b>2000-ci il 30 oktyabr</b>	ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin Rusiya və Avropa ölkələri üzrə məsul əməkdaşları Maykl Vesfali və Yan Bjezunskini qəbul etmişdir. İsveçrə Konfederasiyası Federal Şurasının üzvü Kaspar Villigerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Bakı Əyləncə Mərkəzində Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyət elan olunmasının 77-ci ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2000-ci il 31 oktyabr</b>	ABŞ və Yaponiya nümayəndə heyətlərini və Beynəlxalq Miqrasiya Təşkilatının baş katibini qəbul etmişdir. ABŞ dövlət katibinin MDB ölkələri üzrə xüsusi müşaviri Stefan Sestanoviçi və ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri Keri Kavanovu qəbul etmişdir. Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Vatarı Akiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Brunson Mak Kinlini qəbul etmişdir.
<b>2000-ci il 1 noyabr</b>	Lökbatan qəsəbəsində şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binasının istifadəyə verilməsi mərasimində nitq söyləmişdir.
<b>2000-ci il 2 noyabr</b>	Xətai rayonu ərazisində “Bakı SOS Uşaq Kəndi”nin açılış mərasimində nitq söyləmişdir. Avtomatlaşdırılmış Seçkilər İnformasiya Mərkəzi ilə tanış olmuşdur.
<b>2000-ci il 3 noyabr</b>	ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. “Azərneftyağ” İstehsalat Birliyində bitum qurğusunun istifadəyə verilməsi mərasimində

	<p>nitq söyləmişdir.</p> <p>“Azərneftyağ” İstehsalat Birliyinin əməkçiləri üçün tikilmiş və istifadəyə verilmiş binalarla tanış olmuşdur.</p>
<b>2000-ci il 4 noyabr</b>	<p>Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>ABŞ Milli Demokratiya İnstitutunun Parlament seçkilərini müşahidə etmək üçün gəlmiş nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Türkiyədən gəlmiş müşahidəçiləri qəbul etmişdir.</p> <p>İran İslam Respublikası Parlamentinin – İslam Şurası Məclisinin müşahidəçilərdən ibarət nümayəndə heyətini qəbul etmişdir.</p> <p>MDB ölkələri Parlamentlərarası Assambleyası Federasiya Şurasının və Dövlət Dumasının müşahidəçilərini qəbul etmişdir.</p>
<b>2000-ci il 5 noyabr</b>	<p>Səbail rayonu 17 nömrəli seçki məntəqəsinə gələrək Milli Məclis seçkilərində iştirak etmək üçün səs vermişdir.</p>
<b>2000-ci il 9 noyabr</b>	<p>ABŞ prezidentinin Xəzər hövzəsinin enerji məsələlərinə dair xüsusi nümayəndəsi Con Vulfun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya Federasiyası prezidentinin Xəzərin statusunu tənzimlənməsi məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnını qəbul etmişdir.</p>
<b>2000-ci il 10 noyabr</b>	<p>Yunanıstan nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Yunanıstanın Azərbaycandakı səfiri Georgios Zoisi qəbul etmişdir.</p>
<b>2000-ci il 12 noyabr</b>	<p>“Respublika” sarayında SSSR-nin və Rusiyanın xalq artisti Alla Puqaçovanın konsertində iştirak etmişdir.</p>
<b>2000-ci il 14 noyabr</b>	<p>BP - Amoko şirkətinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>MDB ölkələri Konstitusiyası Məhkəmələrinin sədrilərini qəbul etmişdir.</p> <p>ABŞ-ın Baş Qərargah rəisinin müavini general Riçard Mayerz və müdafiə nazirinin müavini Valer Slokombenin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 15 noyabr</b>	<p>XI yay paralimpiya oyunlarında iştirak etmiş əlil idmançılarımızla görüşdə nitq söyləmişdir.</p>
<b>2000-ci il 16 noyabr</b>	<p>Xalq şairi Mirvarid Dilbazını qəbul etmişdir.</p>
<b>2000-ci il 18 noyabr</b>	<p>ABŞ prezidentinin MDB ölkələrində enerji məsələləri üzrə nümayəndəsi Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 20 noyabr</b>	<p>MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etmişdir.</p> <p>Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Ali Xalq Komitəsinin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq katibinin siyasi məsələlər üzrə müavini Səd Mustafa Mücbirin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 22 noyabr</b>	<p>Rusiya Federasiyası prezidenti İcra Aparatı rəhbərinin müavini Sergey Prixodkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini Əli Ahəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2000-ci il 25 noyabr</b>	<p>Respublika sarayında “Uşaqlar gələcəyimizdir” devizi altında keçirilmiş konsertdə iştirak etmişdir.</p>
<b>2000-ci il 26 noyabr</b>	<p>25 noyabrda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar keçirilmiş müşavirədə nitq söyləmişdir.</p>
<b>2000-ci il</b>	<p>Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru general-polkovnik</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>27 noyabr</b>	Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 29 noyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2000-ci il 30 noyabr</b>	Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  MDB üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Minsk şəhərinə yola düşmüşdür.  Minskə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmüşdür.  Minskə Ermənistan prezidenti Robert Koçaryanla görüşmüşdür.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.
<b>2000-ci il 1 dekabr</b>	Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Minskə işgüzar səfərdə olmuşdur.  Minskə Ukrayna prezidenti Leonid Kuçma ilə görüşmüşdür.
<b>2000-ci il 2 dekabr</b>	Türkiyənin milli təhsil naziri Mətin Bostançioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 5 dekabr</b>	Ümumdünya Gömrük Təşkilatı Komissiyasının Bakıda keçirilən 44-cü sessiyasının iştirakçılarını qəbul etmişdir.
<b>2000-ci il 6 dekabr</b>	İrənin ölkəmizə təyin edilən yeni səfiri Əhəd Qəzainin etimadnaməsini qəbul etmişdir.  Böyük Britaniyanın ölkəmizə təyin edilən yeni səfiri Endryu Takerin etimadnaməsini qəbul etmişdir.  Yunanıstanın ölkəmizə təyin edilən yeni səfiri Merkurios Karafotiasın etimadnaməsini qəbul etmişdir.
<b>2000-ci il 7 dekabr</b>	Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Zakir Zeynalovun son mənzilə yola salınması mərasimində iştirak etmişdir.
<b>2000-ci il 8 dekabr</b>	«Azərbaycanda məcburi köçkünlər: Avtoportret» - fotosərgisinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.
<b>2000-ci il 10 dekabr</b>	Teateatrdə Uşaqların beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən şənlikdə nitq söyləmişdir.
<b>2000-ci il 11 dekabr</b>	ATƏT-in Minsk qrupunun həmsədrləri Keri Kavanonu (ABŞ), Jan Jak Tayardı (Fransa), Nikolay Qribovu (Rusiya) qəbul etmişdir.
<b>2000-ci il 13 dekabr</b>	Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Yurdakul Yigitgüdənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 15 dekabr</b>	Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söyləmişdir.
<b>2000-ci il 16 dekabr</b>	Avropa Şurası Parlament Assambleyası Komitəsinin sədri Andreas Qrossun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 17 dekabr</b>	Avropa Şurası Parlament Assambleyası Komitəsinin sədri Andreas Qrossun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 18 dekabr</b>	Respublika sarayında IV Beynəlxalq «Şərq-Qərb» Bakı kinofestivalının açılışında iştirak etmiş və nitq söyləmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinə Rusiya Kinematografiya Sənəti akademiyasının "Nika" mükafatı təqdim edilmişdir.
<b>2000-ci il 19 dekabr</b>	«Şimal» DRES-də Yeni Enerji Blokunun təməlinin qoyulması mərasimində iştirak etmiş və nitq söyləmişdir.  Şüvəlanda Mirmövsüm ağanın ziyarətgahında olmuşdur.
<b>2000-ci il 22 dekabr</b>	Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasının açılış mərasimində nitq söyləmişdir  Türkiyənin dövlət naziri Əbdülxalq Çayı və səhiyyə naziri Osman Durmuşu qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2000-ci il 23 dekabr</b>	Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyi Neft və Qaz Departamentinin direktoru Takeo Xiratanı qəbul etmişdir.
<b>2000-ci il 26 dekabr</b>	Rusiyanın müdafiə naziri İqor Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2000-ci il 27 dekabr</b>	Müsəlman ölkələrinin Azərbaycandakı diplomatlarını (Türkiyə, İraq, Pakistan, Misir, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və s.) qəbul etmişdir.
<b>2000-ci il 30 dekabr</b>	Respublika sarayında uşaqların Yeni il şənliyində iştirak etmişdir.  Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin direktoru Üq Pernenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Prezident sarayında “Bakılı oğlanlar” komandasının üzvlərini qəbul etmişdir.
<b>2001-ci il 3 yanvar</b>	Avropa Şurası Nazirlər Komitəsinin sədri İndulis Berzişin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 6 yanvar</b>	ABŞ Milli Demokratiya İnstitutunun nümayəndə heyətini qəbul etmişdir.  Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etmişdir.  Beynəlxalq təşkilatların – AŞPA, ATƏT Parlament Assambleyasının, Avropa Şurası Nazirlər Komitəsinin “AQO” monitoring qrupunun nümayəndələrini qəbul etmişdir.
<b>2001-ci il 8 yanvar</b>	Beynəlxalq təşkilatların – AŞPA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Parlament Assambleyasının, Avropa Şurası Nazirlər Komitəsinin “AQO” monitoring qrupunun nümayəndələrini qəbul etmişdir.
<b>2001-ci il 9 yanvar</b>	Azərbaycana səfərə gələn Rusiya Federasiyasının prezidenti Vladimir Putini qarşılamışdır.  Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə təkbətək görüşmüşdür.  Rusiya-Azərbaycan sənədlərinin imzalanması mərasimində iştirak etmişdir.  Vladimir Putinlə birgə mətbuat konfransı keçirtmişlər.  Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şərəfinə “Gülüstan” sarayında təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.  Bakı bəyannaməsini imzalamışdır.
<b>2001-ci il 10 yanvar</b>	Rusiya prezidenti Vladimir Putinə Bakı Slavyan Universitetinin fəxri doktor diplomunun təqdim edilməsi mərasimində nitq söyləmişdir.  Zuğulba Dövlət İqamətgahında Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə təkbətək görüşmüşdür.  Rusiya prezidenti Vladimir Putini hava limanında vətənə yolasalma mərasimində iştirak etmişdir.
<b>2001-ci il 15 yanvar</b>	İsrailin xarici işlər nazirinin müavini Havat Massalhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 16 yanvar</b>	Türksoyun XV toplantısının iştirakçılarını qəbul etmişdir.  NATO-nun Baş katibi Lord Corc Robertsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 17 yanvar</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2001-ci il 18 yanvar</b>	Dünya Bankının Azərbaycan, Ermənistan və Gürcüstan üzrə direktoru xanım Cudi o'Konnoru qəbul etmişdir.
<b>2001-ci il 19 yanvar</b>	20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 20 yanvar</b>	Qanlı Yanvar faciəsinin 11-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etmişdir. Türkiyənin xarici işlər nazirinin birinci müavini Osman Faruq Loğoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 22 yanvar</b>	Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey İvanovu qəbul etmişdir.
<b>2001-ci il 23-27 yanvar</b>	Prezident Jak Şirakin dəvəti ilə Fransada rəsmi səfərdə olmuşdur. <b>24 yanvar</b> Fransa prezidenti Jak Şirakla görüşmüşdür. Jak Şirak tərəfindən şərəfinə verilən rəsmi ziyafətdə iştirak etmişdir. Fransa-Azərbaycan Ticarət Palatasının prezidenti Serən Buadve və bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jan Perren ilə görüşmüşdür. Türkiyənin TRT, TQRT televiziylarının və "Sabah" qəzeti müxbirlərinin suallarına cavab vermişdir. Parisdən Strasburqa yola düşmüşdür. Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla görüşmüşdür. <b>25 yanvar</b> Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunması ilə əlaqədar təntənəli mərasimdə nitq söyləmişdir. AŞPA-nın sessiyasında nitq söyləmişdir. Avropa Şurasının Baş katibi Valter Şvimmerlə görüşmüşdür. Avropa Şurası Nazirlər Komitəsinin sədri İndulis Berzinşlə görüşmüşdür. Ermənistan prezidenti Robert Koçaryanla birgə mətbuat konfransı keçirtmişdilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Luici Vildvaxer ilə görüşmüşdür. Strasburqdan Parisə qayıtmışdır. <b>26 yanvar</b> Parisdə Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşmüşdür. Yelisey sarayında Fransa prezidenti Jak Şirak, Ermənistan prezidenti Robert Koçaryanla üçtərəfli görüş keçirilmişdir. Jak Şirak, Robert Koçaryanla birgə Yelisey sarayında brifinq keçirtmişlər. <b>27 yanvar</b> Vətənə qayıtmışdır.
<b>2001-ci il 30 yanvar</b>	Con Uekman-Lin başda olmaqla Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etmişdir. Bakı şəhər rəhbərliyi və Bakı rayonlarının icra hakimiyyəti başçıları ilə müşavirə keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2001-ci il 2 fevral</b>	Prezident sarayında Azərbaycan Gəncləri günü münasibətilə gənclərlə görüşdə nitq söyləmişdir.
<b>2001-ci il 6 fevral</b>	Böyük Britaniyanın “Kaspian” jurnalının baş redaktoru Ceyms Millerə müsahibə vermişdir.
<b>2001-ci il 9 fevral</b>	İran islam inqilabının 22-ci ildönümü münasibətilə “Gülüstan” sarayında keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 10 fevral</b>	«Kaspian Fiş» müəssisəsinin açılış mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 12 fevral</b>	Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcanı qəbul etmişdir.
<b>2001-ci il 13 fevral</b>	Gürcüstan xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etmişdir.
<b>2001-ci il 15 fevral</b>	Qazaxıstan prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Kayrat Əbuseyidovu qəbul etmişdir.
<b>2001-ci il 17 fevral</b>	İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əbdülrəhim Qəvahini qəbul etmişdir
<b>2001-ci il 20 fevral</b>	MDB-nin üzvü olan dövlətlərin Sərhəd Qoşunları nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir.
<b>2001-ci il 21 fevral</b>	Səudiyyə Ərəbistanının ticarət naziri Usama ibn Cəfər Fəqifin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Avropa İttifaqının nümayəndə heyətini qəbul etmişdir.  Bakıda TRASEKA-nın Daimi Katibliyi ofisinin açılış mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 23 fevral</b>	Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş iclasda nitq söyləmişdir.
<b>2001-ci il 24 fevral</b>	Milli Məclisin iclasında yekun nitqi söyləmişdir.
<b>2001-ci il 26 fevral</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2001-ci il 27 fevral</b>	«Kastel» şirkətinin prezidenti Pyer Kastelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Anakara Universitetinin beynəlxalq münasibətlər sahəsində fəxri doktoru adına layiq görülmüşdür.
<b>2001-ci il 28 fevral</b>	Nehrəm kəndinin bir qrup sakinini qəbul etmişdir.  «Şevron» korporasiyasının vitse-prezidenti Riçard Matskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 1 mart</b>	ATƏT-in sədri, Rumıniyanın xarici işlər naziri Mirça Coane ilə təkbətək görüşmüşdür.
<b>2001-ci il 2 mart</b>	Ukrayna Ali Radasının sədri İvan Plyuşşun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 3-6 mart</b>	Fransada işgüzar səfərdə olmuşdur.  <b>3 mart</b> Fransada təhsil alan soydaşlarımızla görüşmüşdür.  <b>4 mart</b> Ermənistan prezidenti Robert Koçaryanla görüşmüşdür.  <b>5 mart</b> Fransa prezidenti Jak Şirakla görüşmüşdür.  Fransa prezidenti Jak Şirak, Ermənistan prezidenti Robert Koçaryanla üçtərəfli görüş keçirilmişdir.

	<p>Üçtərəfli görüşdən sonra jurnalistlər üçün brifinq keçirilmişdir.</p> <p><b>6 mart</b> Vətənə qayıtmışdır.</p>
<b>2001-ci il 7 mart</b>	8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
<b>2001-ci il 10 mart</b>	İtaliyanın Azərbaycandakı səfiri Aleksandro Fallovollitanı qəbul etmişdir.
<b>2001-ci il 11 mart</b>	Rusiyanın və Skandinaviya ölkələrinin bir qrup jurnalistlərini qəbul etmişdir.
<b>2001-ci il 12-17 mart</b>	<p>Əhməd Nəcdət Sezərin dəvəti ilə Türkiyədə rəsmi səfərdə olmuşdur.</p> <p><b>12 mart</b> Türkiyənin prezidenti Əhməd Nəcdət Sezər ilə təkbətək görüşmüşdür.</p> <p>Əhməd Nəcdət Sezər ilə birgə bəyanat imzalamışdır.</p> <p>Türkiyənin baş naziri Bülənd Ecevit ilə görüşmüşdür.</p> <p>Ankarada Atatürkün mavzoleyini ziyarət etmişdir.</p> <p>Türkiyənin prezidenti adından şərəfinə verilən rəsmi qəbulda iştirak etmişdir.</p> <p><b>13 mart</b> Türkiyənin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Ordu generalı Hüseyn Kıvrıkoğlu ilə görüşmüşdür.</p> <p>Türkiyə baş nazirinin müavini, Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı ilə görüşmüşdür.</p> <p>Türkiyə baş nazirinin müavini, Ana Vətən Partiyasının sədri Məsud Yılmaz ilə görüşmüşdür.</p> <p>Türkiyənin xarici işlər naziri İsmayıl Cem ilə görüşmüşdür.</p> <p>Türkiyə Böyük Millət Məclisində nitq söyləmişdir.</p> <p>Türkiyənin Böyük Millət Məclisinin sədri Ömər İzgi ilə görüşmüşdür.</p> <p>Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə görüşmüşdür.</p> <p><b>14 mart</b> Türkiyənin prezidenti Əhməd Nəcdət Sezer ilə birlikdə İstanbula yola düşmüşdür.</p> <p>İstanbulda Türkiyə Respublikası Hərbi Akademiya komandanlarının konfransında nitq söyləmişdir.</p> <p>İstanbuldan Ankaraya qayıtmışdır.</p> <p><b>15 mart</b> “Si-En-En Türk” televiziya kanalının baş direktoru Taha Akyola müsahibə vermişdir.</p> <p>Türkiyənin TRT kanalı xəbərlər departamentinin müdiri Haluk Koça müsahibə vermişdir.</p>

	<p>Türkiyənin NTV və STV kanallarının müxbirlərinə müsahibə vermişdir.</p> <p><b>16 mart</b> Ankara Universitetinə fəxri doktor adının verilmə mərasimində nitq söyləmişdir.</p> <p>“Camlı Köşk”də Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşmüşdür.</p> <p>Türkiyənin “Sabah” qəzetinin siyasi şərhçisi Füsun Mutluya müsahibə vermişdir.</p> <p><b>17 mart</b> Vətənə qayıtmışdır.</p>
<b>2001-ci il 18 mart</b>	Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>2001-ci il 20 mart</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2001-ci il 21 mart</b>	Novruz bayramı günü keçirilən ümumxalq şənliyində nitq söyləmişdir.
<b>2001-ci il 24 mart</b>	<p>Səudiyyə Ərəbistanı Krallığının səfiri Əli Həsən Əhməd Cəffərin etimadnaməsini qəbul etmişdir.</p> <p>Misir Ərəb Respublikası xarici işlər nazirinin müavini Mehdi Fəthullahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2001-ci il 27 mart</b>	<p>Milli Olimpiya Komitəsinin yeni inzibati binasının istifadəyə verilməsində iştirak etmişdir.</p> <p>31 mart – Azərbaycanlıların Soyqırımını günü münasibətilə Azərbaycan xalqına müraciət etmişdir.</p> <p>Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2001-ci il 28 mart</b>	<p>İran İslam Respublikasının energetika naziri Həbibullah Bitərəfin başçılıq nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qızıl medalı”na layiq görülmüşdür.</p>
<b>2001-ci il 30 mart</b>	Türkiyə dövlət naziri Əbdülxəlil Çayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 31 mart</b>	Azərbaycanlıların Soyqırımını günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etmişdir.
<b>2001-ci il 1-13 aprel</b>	<p>ABŞ-da işgüzar səfərdə olmuşdur.</p> <p><b>1 aprel</b> ABŞ-a işgüzar səfərə gedərkən yolüstü İslandiyanın Keflavik şəhərinə gəlmişdir.</p> <p>ABŞ-ın Kivest şəhərinə gəlmişdir.</p> <p><b>3 aprel</b> Kivestdə ABŞ-ın dövlət katibi Kolin Pauellin, Ermənistan prezidenti, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə bəyanatla çıxış etmişdir.</p> <p>Kivestdə Harri Trumen adına kiçik Ağ Evdə ABŞ-ın dövlət katibi Kolin Pauell ilə görüşmüşdür.</p> <p>ABŞ-ın dövlət katibi Kolin Pauell, Ermənistan prezidenti Robert Koçaryanla birgə Kivestdəki kiçik Ağ Evdə jurnalistlərlə görüşmüşdür.</p> <p>Kivestdə Rusiya Federasiyasının xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov ilə görüşmüşdür.</p>

	<p><b>4 aprel</b> Kiçik Ağ Evdə ATƏT-in Minsk qrupunun həmsədrləri Keri Kavano, Jan Jak Qayyard, Nikolay Qribov və Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov ilə görüşmüşdür.</p> <p><b>5 aprel</b> Kivestdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Keri Kavano ilə görüşmüşdür.</p> <p>ATƏT-in baş katibi Yan Kubiş ilə görüşmüşdür.</p> <p>ATƏT-in vasitəçiliyi ilə “Amerika” gəmisində Ermənistan Respublikası prezidenti Robert Koçaryanla Meksika Körfəzində gəzintiyə çıxmışdır.</p> <p><b>6 aprel</b> ATƏT-in həmsədrləri Keri Kavano, Jan Jak Qayyard, Nikolay Qribov və RF-sı xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov ilə görüşmüşdür.</p> <p>Minsk qrupunun amerikalı həmsədri Keri Kavanonu, RF-nın nümayəndə heyətinin rəhbəri Vyaçeslav Trubnikovu və Fransa nümayəndə heyətinin üzvü Filip de Suermanı qəbul etmişdir.</p> <p>Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adından Kivestdə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p><b>7 aprel</b> Kivestdən Vaşinqtona gəlmişdir.</p> <p><b>9 aprel</b> Vaşinqtonda ABŞ prezidenti Corc Buş ilə görüşmüşdür.</p> <p>Ağ evin qarşısında jurnalistlərin suallarına cavab vermişdir.</p> <p>Türkiyənin ABŞ-dakı səfiri Baki İlkin ilə görüşmüşdür.</p> <p><b>10 aprel</b> Virciniya ştatının Aleksandriya şəhərinə gəzintiyə çıxmışdır.</p> <p><b>13 aprel</b> ABŞ-dan Londona gəlmişdir.</p>
<b>2001-ci il 14 aprel</b>	Londondan Bakıya yola düşmüşdür.
<b>2001-ci il 16 aprel</b>	ABŞ Senatının üzvü Riçard Şelbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 19 aprel</b>	Türkiyənin prezidenti Əhməd Necdət Sezer ilə telefon danışığı olmuşdur.
<b>2001-ci il 24 aprel</b>	MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etmişdir.
<b>2001-ci il 23-25 aprel</b>	Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşündə iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə olmuşdur. <p><b>23 aprel</b> Türkiyə xarici işlər naziri İsmayıl Cəmlə görüşmüşdür.</p> <p>Baş nazirin müavini Dövlət Baxçalı ilə görüşmüşdür.</p> <p><b>24 aprel</b></p>

	<p>Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşündə nitq söyləmişdir</p> <p>Türkiyə Cümhuriyyətinin prezidenti Əhməd Necdət Sezərin adından türkdilli ölkələrin dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>Türkiyə prezidenti Əhməd Necdət Sezərlə görüşmüşdür.</p> <p>Türkmənistan prezidenti Saparmurad Niyazovla görüşmüşdür.</p> <p>İstanbuldakı “Camal Rəşid Rey” konsert salonunda verilən konsertə tamaşa etmişdir.</p> <p><b>25 aprel</b> Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşündə İstanbul bəyannaməsi imzalamışdır.</p> <p>Türkdilli dövlət başçıları birgə mətbuat konfransı keçirtmişlər.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>2001-ci il 28 aprel</b>	Rəşid Behbudov adına Mahnı Teatrında Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecədə çıxış etmişdir.
<b>2001-ci il 30 aprel</b>	<p>Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının maddi-texniki təminat rəisi, korpus generalı Hurşit Tolonu qəbul etmişdir.</p> <p>Pakistanın Azərbaycandakı səfiri xanım Əsma Ənisəni qəbul etmişdir.</p>
<b>2001-ci il 1 may</b>	Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Aytac Yalmanı qəbul etmişdir.
<b>2001-ci il 4 may</b>	GUÖAM-ın üzvü olan ölkələrin və bir sıra digər dövlətlərin ticarət sənaye palatalarının rəhbərlərini qəbul etmişdir.
<b>2001-ci il 5 may</b>	ABŞ-dan olan ATƏT-in Minsk qrupunun həmsədri Keri Kavanonu qəbul etmişdir.
<b>2001-ci il 7 may</b>	Prezident sarayında Böyük Britaniyanın Bi-Pi şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələrin təqdimatı mərasimində iştirak etmişdir.
<b>2001-ci il 9 may</b>	Faşizm üzərində qələbənin 56-cı ildönümü – Qələbə bayramı münasibətilə paytaxta keçirilən mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 11 may</b>	Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 13 may</b>	Türkiyə xarici işlər nazirinin müavini Yiğit Alpoğlonu qəbul etmişdir.
<b>2001-ci il 14 may</b>	Türkiyənin “Mərmərə qrupu” strateji və sosial araşdırmalar vəqfinin sədri Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 15 may</b>	<p>Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya xarici işlər nazirinin birinci müavini Vyacheslav Trubnikovu qəbul etmişdir.</p>
<b>2001-ci il 16 may</b>	Rusiya Federasiyası Ali Arbitraj Məhkəməsinin sədri Veniamin Yakovleni qəbul etmişdir.
<b>2001-ci il 17 may</b>	<p>İtaliyanın Azərbaycandakı səfiri xanım Marqarita Kostanın etimadnaməsini qəbul etmişdir.</p> <p>Koreya Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Kim The Samın etimadnaməsini qəbul etmişdir.</p> <p>Macarıstanın Azərbaycandakı səfiri Ernö Keşkenin etimadnaməsini qəbul etmişdir.</p> <p>Braziliyanın Azərbaycandakı səfiri Brayan Niilin etimadnaməsini qəbul etmişdir.</p>

	<p>Estoniyanın Azərbaycandakı səfiri Tiit Naberin etimadnaməsini qəbul etmişdir.</p> <p>İspaniyanın Azərbaycandakı səfiri Manuel Hermosonun etimadnaməsini qəbul etmişdir.</p> <p>Litvanın səfiri Azərbaycandakı xanım Halina Kobeskaytenin etimadnaməsini qəbul etmişdir.</p> <p>Portuqaliyanın Azərbaycandakı səfiri Antonio Portuqalın etimadnaməsini qəbul etmişdir.</p>
<b>2001-ci il 18 may</b>	<p>MDB ölkələrinin Müdafiə Nazirləri Şurası iclasının iştirakçılarını qəbul etmişdir.</p> <p>Ukrayna müdafiə naziri Aleksandr Kuzmuku və “Qızıl Tale” Beynəlxalq Açıq Məşhurluq Reytinginin Baş Direktorluğunun sədri Dmitri Akimovu qəbul etmişdir.</p> <p>ATƏT-in Minsk qrupunun həmsədrələrini: Keri Kavanonu (ABŞ), Filip dö Suremeyni (Fransa), Nikolay Qribkovu (Rusiya) qəbul etmişdir.</p>
<b>2001-ci il 21 may</b>	<p>AFR-in vitse-kansleri, xarici işlər naziri Yoşka Fişerlə təkbətək görüşmüşdür.</p>
<b>2001-ci il 22 may</b>	<p>Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri xanım Ursula Şvayserin başçılığı ilə Avropa Parlamentinin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2001-ci il 24 may</b>	<p>Bilkənd Universitetinin idarə heyətinin sədri professor İhsan Doğramacını qəbul etmişdir.</p>
<b>2001-ci il 26 may</b>	<p>Respublika sarayında 28 May – Respublika gününə həsr olunmuş mərasimdə nitq söyləmişdir.</p>
<b>2001-ci il 28 may</b>	<p>Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksini qəbul etmişdir.</p> <p>Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksini rus pravoslav kilsəsinin birinci dərəcəli “Moskva knyazı Müqəddəs Mömin Daniil” ordenini Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.</p>
<b>2001-ci il 29 may</b>	<p>Prezident iqamətgahında tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna ilk şəxsiyyət vəsiqələrini təqdim etmə mərasimində nitq söyləmişdir.</p>
<b>2001-ci il 30 may</b>	<p>BMT-nin Azərbaycandakı prezident-əlaqələndiricisi Ercan Muratı qəbul etmişdir.</p> <p>Livan Respublikasının baş naziri Əkbər Şuheybi qəbul etmişdir.</p>
<b>2001-ci il 31 may- 1 iyun</b>	<p>MDB ölkələri dövlət başçılarının növbəti görüşündə iştirak etmək üçün Minskə yola düşmüşdür.</p> <p><b>31 may</b> Minskə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan prezidenti Robert Koçaryanla birgə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Ermənistan prezidenti Robert Koçaryan və Gürcüstan prezidenti Eduard Şevardnadze ilə birgə görüşmüşdür.</p> <p>Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmüşdür.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p><b>1 iyun</b> MDB ölkələrin dövlət başçılarının iclasında iştirak etmişdir.</p> <p>MDB üzvü olan ölkələrin dövlət başçıları iclasın yekununa dair mətbuat konfransında iştirak etmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>2001-ci il 4 iyun</b>	<p>Norveçin neft sənayesi və energetika nazirinin müavini xanım Byord Sandalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2001-ci il 5 iyun</b>	İdman-sərgi kompleksində 8-ci beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransında nitq söyləmişdir.
<b>2001-ci il 6-7 iyun</b>	GUÖAM təşkilatlarının üzvü olan ölkələrin dövlət başçılarının görüşündə iştirak etmək üçün Yaltaya yola düşmüşdür.  <b>6 iyun</b> Gürcüstan prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşmüşdür.  Moldova prezidenti Vladimir Voroninlə təkbətək görüşmüşdür.  Ukrayna prezidenti Leonid Kuçma ilə təkbətək görüşmüşdür.  <b>7 iyun</b> Yalta zirvə görüşündə çıxış etmişdir.  GUÖAM təşkilatının Yalta xartiyasını imzalamışdır.  GUÖAM dövlət başçılarının birgə mətbuat konfransında iştirak etmişdir.  Özbəkistan prezidenti İslam Kərimovla görüşmüşdür.  Vətənə qayıtmışdır.
<b>2001-ci il 8 iyun</b>	Rusiya Federasiyasının mülki müdafiə işləri, fəvqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Serqey Şoyqının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Rusiyanın yollar naziri Nikolay Aksyonenkoni qəbul etmişdir.
<b>2001-ci il 10 iyun</b>	Respublika sarayında “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun konsertində iştirak etmişdir.
<b>2001-ci il 12 iyun</b>	Rusiyanın Milli bayramı – Rusiya Federasiyasının dövlət müstəqilliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 13 iyun</b>	İran İslam Respublikasının Azərbaycanadakı səfiri Əhəd Qəzaini qəbul etmişdir.
<b>2001-ci il 14 iyun</b>	MDB ölkələri prezidentlərinin işlər idarələri müdirləri görüşünün iştirakçılarını qəbul etmişdir.
<b>2001-ci il 15 iyun</b>	Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat rəisi, korpus generalı Köksal Karabayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Polşanın Milli Təhlükəsizlik Bürosu rəhbərinin müavini, nazir Marek Dukaçevskini qəbul etmişdir.
<b>2001-ci il 16 iyun</b>	İran İslam Respublikasının xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini Əli Ahəninini qəbul etmişdir.
<b>2001-ci il 20 iyun</b>	Bakı Ali Birləşmiş Komandirlər məktəbində görüşdə keçirmişdir və nitq söyləmişdir.  “Hyat Recensi-Naxçıvan” mehmanxanasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın milli bayramı – ülyahəzrət kraliça II Yelizavetanın ad günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 21 iyun</b>	ATƏT-in baş katibi Yan Kubisi qəbul etmişdir.
<b>2001-ci il 22 iyun</b>	“Bİ-PI” şirkətinin prezidenti Con Braunu qəbul etmişdir.  Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və “Bi-Pi” şirkətinin Bakıdakı ofisində üçölçülü vizualizasiya mühiti zalının açılış mərasimində iştirak etmişdir.
<b>2001-ci il 23 iyun</b>	Bakı Poladtökmə zavodun açılış mərasimində nitq söyləmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2001-ci il 25 iyun</b>	Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>2001-ci il 27 iyun</b>	“Sos Kinderdorf İnternəşnl” beynəlxalq təşkilatının prezidenti Helmut Kutinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 29 iyun</b>	Rusiya Konstitusiya Məhkəməsinin sədri Marat Baqlayı qəbul etmişdir.
<b>2001-ci il 30 iyun</b>	Bakının Mehdiabad qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 50 mənzilli binanın istifadəyə verilməsi mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 2 iyul</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2001-ci il 3 iyul</b>	ABŞ Ticarət Palatası İdarə heyətinin üzvlərini qəbul etmişdir.
<b>2001-ci il 4 iyul</b>	ABŞ-ın milli bayramı – İstiqlaliyyət günü münasibətilə keçirilmiş rəsmi qəbulunda nitq söyləmişdir.
<b>2001-ci il 5 iyul</b>	Türkiyənin dövlət naziri Əbdülxaliq Çayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüseyn Kıvrıkoğlu ilə təkbətək görüş keçirmişdir.
<b>2001-ci il 6 iyul</b>	Prezident iqamətgahında görkəmli elm, mədəniyyət, tibb, bədən tərbiyəsi və idman xadimlərinin bir qrupuna “İstiqlal” və “Şöhrət” ordenlərin təqdim etmə mərasimində nitq söyləmişdir.  Avropa Şurası Nazirlər Komitəsinin AQQ monitorinq qrupunu qəbul etmişdir.
<b>2001-ci il 7 iyul</b>	Sumqayıtdakı etilen-poliutilin zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 11 iyul</b>	Latviya Respublikasının xarici işlər naziri İndulis Berzişini qəbul etmişdir.
<b>2001-ci il 12 iyul</b>	Portuqaliyanın xarici işlər naziri Joze Jaymi Matusda Da Qamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  ATƏT-in Minsk qrupunun həmsədrələrini: Keri Kavanonu (ABŞ), Nikolay Qribkovu (Rusiya), Filip de Suremeyni (Fransa) və Rusiya Federasiyasının xarici işlər nazirinin birinci müavini Vyacheslav Trubnikovu qəbul etmişdir.
<b>2001-ci il 13 iyul</b>	Gürcüstan Beynəlxalq Neft Korporasiyasının rəhbəri Georgi Çanturiyanı qəbul etmişdir.
<b>2001-ci il 14 iyul</b>	“Hyat Park” mehmanxanasında Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitq söyləmişdir.  Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Yohannes Linnin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 15 iyul</b>	“Zuğulba” dövlət iqamətgahında xarici ölkələrin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşmüşdür.
<b>2001-ci il 19 iyul</b>	Türkiyənin kənd təsərrüfatı naziri Hüsni Yusif Gökəlpın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovu qəbul etmişdir.
<b>2001-ci il 20 iyul</b>	İran İslam Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 21 iyul</b>	Təhlükəsizlik Şurasının iclasında nitq söyləmişdir.
<b>2001-ci il 23 iyul</b>	Almaniyanın Azərbaycandakı səfiri Kristian Zibeki qəbul etmişdir.
<b>2001-ci il 26 iyul</b>	ABŞ dövlət katibinin Xəzər hövzəsinin enerji məsələləri üzrə müşaviri Stiven Məni qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	İran İslam Respublikasının Azərbaycanadakı səfiri Əhəd Qəzaini qəbul etmişdir.
<b>2001-ci il 28 iyul</b>	Fransanın Azərbaycanadakı səfiri Jan Pyer Ginyutu qəbul etmişdir.
<b>2001-ci il 1-3 avqust</b>	<p><b>1 avqust</b> MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Soçiyə yola düşmüşdür.</p> <p>Ermənistan Prezidenti Robert Koçaryanla görüşmüşdür.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.</p> <p><b>2 avqust</b> Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmüşdür.</p> <p>RF-nın prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birgə görüşmüşdür.</p> <p>Prezidentlər görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.</p> <p><b>3 avqust</b> Vətənə qayıtmışdır.</p>
<b>2001-ci il 7 avqust</b>	İsveç Krallığının Türkiyədə və ölkəmizdə akkreditə olunmuş səfiri Henrik Lilyeqreni qəbul etmişdir.
<b>2001-ci il 8 avqust</b>	Belarus Respublikası hökumətinin sədri Vladimir Yermoşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 12 avqust</b>	Milli-mənəvi dəyərlərimizin qorunması barədə bəyanat vermişdir.
<b>2001-ci il 15 avqust</b>	Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etmişdir.
<b>2001-ci il 18 avqust</b>	Sərhəd Qoşunlarının 82-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləmişdir.
<b>2001-ci il 23 avqust</b>	<p>Pakistan İslam Respublikasının səfiri Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul etmişdir.</p> <p>Almaniya Federativ Respublikasının səfiri Klaus Qrevlinin etimadnaməsini qəbul etmişdir.</p> <p>Polşa Respublikasının səfiri Martsin Navrotun etimadnaməsini qəbul etmişdir.</p>
<b>2001-ci il 25 avqust</b>	<p>Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüseyn Kıvrıqoğlunu qəbul etmişdir.</p> <p>Hüseyn Kıvrıqoğluna "Azərbaycan bayrağı" ordeninin təqdimmə mərasimində nitq söyləmişdir.</p> <p>Ali Hərbi Məktəbin birinci buraxılışı ilə keçirilmiş mərasimdə nitq söyləmişdir.</p>
<b>2001-ci il 26 avqust</b>	ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Elizabet Consun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 28 avqust</b>	<p>İran İslam Respublikasının xarici işlər nazirinin Avropa və Amerika dövlətləri üzrə müavini Əli Əhaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiyanın «İtera» qaz şirkətinin prezidenti İqor Makarovu qəbul etmişdir.</p>
<b>2001-ci il 30 avqust</b>	<p>Prezident sarayında "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsinin qətnaməsinin imzalanması mərasimində nitq söyləmişdir.</p> <p>Ankarada yerləşən "İpək yolu" vəqfinin "2001-ci ilin Dövlət Adamı mükafatı"na layiq görülmüşdür.</p>
<b>2001-ci il 31 avqust</b>	Rusiya Federasiyası xarici işlər nazirinin müavini Viktor Kalyujnın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2001-ci il 1 sentyabr</b>	Bilik günü münasibəti ilə Səbail rayonundakı 6 nömrəli məktəb – liseydə nitq söyləmişdir.  Nəsimi rayonu ərazisində ilk özəl ümumtəhsil məktəb kompleksin açılış mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 3 sentyabr</b>	Prezident sarayında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərlə görüşdə nitq söyləmişdir.
<b>2001-ci il 5 sentyabr</b>	2002-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı işlərin və cari büdcənin ödəmələrinin vəziyyətinə həsr olunmuş müşavirə keçirtmişdir.
<b>2001-ci il 6 sentyabr</b>	Türkiyə nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 10 sentyabr</b>	Fransa-Azərbaycan Dostluq Qrupunun sədri, senator Jan Buayenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 12 sentyabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2001-ci il 15 sentyabr</b>	Avropa Şurası Parlament Assambleyasının sədri Rassel Constonu qəbul etmişdir.
<b>2001-ci il 16 sentyabr</b>	Ankara İş Qadınları Dərnəyinin “2001-ci ilin müdrik dövlət adamı” mükafatına layiq görülmüşdür.
<b>2001-ci il 20 sentyabr</b>	GUÖAM ölkələri qadınlarının birinci əməkdaşlıq forumun iştirakçılarını qəbul etmişdir.
<b>2001-ci il 22 sentyabr</b>	Neftçilər gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş və nitq söyləmişdir.
<b>2001-ci il 27 sentyabr</b>	Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 29 sentyabr</b>	Azərbaycana rəsmi səfərə gəlmiş Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Gürcüstanın ali mükafatı «Qızıl Runo» ordeninin təqdim edilməsi mərasimi olmuşdur.  Gürcüstan prezidenti Eduard Şevardnadze ilə birgə bəyanat və digər sənədlər imzalamışdır.  Gürcüstan prezidenti ilə birgə mətbuat konfransı keçirtmişdir.  Bakı Əyləncə Mərkəzində Eduard Şevardnadzenin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 1 oktyabr</b>	"Gülüstan" sarayında Çin Xalq Respublikasının yaradılmasının 52-ci ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 2 oktyabr</b>	Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə keçirilmiş müşavirədə giriş və yekun nitqi söyləmişdir.
<b>2001-ci il 3 oktyabr</b>	"Hyatt-Recensi-Naxçıvan" mehmanxanasında Almaniya Federativ Respublikasının milli bayramı – Alman birliyi günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 7 oktyabr</b>	Paytaxta gəzintiyə çıxmışdır.
<b>2001-ci il 10 oktyabr</b>	Moskva merinin müavini Lyudmila Şvetsovanı qəbul etmişdir.  Türk Dünyası Yazıçılar və Sənətçilər vəqfinin (TÜRKSAN) “Türk Dünyasının Xüsusi Mükafatı”na layiq görülmüşdür.
<b>2001-ci il 12 oktyabr</b>	Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Rusiyanın "LUKOyl" şirkətinin prezidenti Vahid Ələkbərova "Şöhrət" ordeni təqdim etmişdir.  "LUKOyl" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının 10 illiyi münasibətilə "Gülüstan" sarayında təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.  A. S. Puşkinin abidəsinin Bakının mərkəzində açılış mərasimində nitq söyləmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2001-ci il 13 oktyabr</b>	Norveçin səfiri Olav Berstadı qəbul etmişdir. SSRİ xalq artisti Rəşid Behbudovun xatirə gecəsində nitq söyləmişdir.
<b>2001-ci il 16 oktyabr</b>	Ukrayna xarici işlər naziri Anatoli Zlenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 17 oktyabr</b>	Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>2001-ci il 18 oktyabr</b>	Milli müstəqillik günündə Şəhidlər xiyabanını ziyarət etmişdir. “Gülüstan” sarayında Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir. Hindistan xarici işlər nazirinin müavini Racindra Madhukarın Abhuankarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 20 oktyabr</b>	Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Şantal Puarenin etimadnaməsini qəbul etmişdir. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Barsottini qəbul etmişdir.
<b>2001-ci il 21 oktyabr</b>	Türkiyənin xarici işlər naziri İsmayıl Cemin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 22 oktyabr</b>	İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Eytan Nayenin etimadnaməsini qəbul etmişdir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidentinə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı təqdim edilmişdir.
<b>2001-ci il 23 oktyabr</b>	Rusiyanın Daxili İşlər Naziri Boris Qrızlovu qəbul etmişdir. ATƏT-in Parlament Assambleyasının sədri Adrian Severinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 25 oktyabr</b>	ABŞ-in ATƏT-in Minsk qrupundakı həmsədrü Rudolf Perinanı qəbul etmişdir.
<b>2001-ci il 26 oktyabr</b>	Dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə nitq söyləmişdir.
<b>2001-ci il 27 oktyabr</b>	İrənin Azərbaycandakı səfiri Əhəd Qəzaini qəbul etmişdir.
<b>2001-ci il 4 noyabr</b>	ATƏT-in Minsk qrupunun həmsədrü Rudolf Perinanı (ABŞ), Filip de Sürmeni (Fransa), Nikolay Qribkovu (Rusiya) qəbul etmişdir.
<b>2001-ci il 8 noyabr</b>	ABŞ Dövlət Departamentinin Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Yunanıstan üzrə nümayəndəsi Lin Paskonu qəbul etmişdir.
<b>2001-ci il 9 noyabr</b>	Dünya Azərbaycanlılarının I qurultayında nitq söyləmişdir.
<b>2001-ci il 10 noyabr</b>	"Gülüstan" sarayında Dünya Azərbaycanlılarının I qurultayının iştirakçıları şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2001-ci il 11 noyabr</b>	Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Əhməd Ünal Çeviközün etimadnaməsinin qəbul etmişdir.
<b>2001-ci il 13 noyabr</b>	NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, ordu generalı Oktar Atamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 14 noyabr</b>	Rusiya hökuməti sədrinin müavini Viktor Xristenkou qəbul etmişdir.
<b>2001-ci il 20 noyabr</b>	Yunanıstan xarici işlər nazirinin müavini İoannis Maqriotisi qəbul etmişdir.
<b>2001-ci il 21 noyabr</b>	Respublika sarayında Yeni Azərbaycan Partiyasının II qurultayında nitq söyləmişdir.
<b>2001-ci il 24 noyabr</b>	Belçika Krallığı Parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Məryəm Qaçarın başçılıq etdiyi bir qrup nümayəndəni qəbul etmişdir.

<b>2001-ci il 27 noyabr</b>	Türkiyə Sənayeçilər və İşadamları Vəqfi Azərbaycan Respublikası Prezidentini “İlin Dövlət Adanı” seçmişdir.
<b>2001-ci il 28 noyabr</b>	ATƏT-in Demokratik Təsəvvürlər və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 29 noyabr- 1 dekabr</b>	<p>MDB-yə daxil olan ölkələrin dövlət başçılarından zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.</p> <p><b>29 noyabr</b> Moskvada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə “Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında sazişi” imzalamışdır.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.</p> <p><b>30 noyabr</b> Zirvə görüşündə iştirak etmişdir.</p> <p>MDB ölkələrinin başçılarından birgə mətbuat konfransında iştirak etmişdir.</p> <p>Rusiya Federasiyasının prezidenti Vladimir Putinin adından MDB-nin yaradılmasının 10-cu ildönümü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak etmişdir.</p> <p>"Qafqaz dördlüyünün" (Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan) görüşündə iştirak etmişdir.</p> <p>Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Robert Koçaryanla üçtərəfli görüşdə iştirak etmişdir.</p> <p>Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür.</p> <p><b>1 dekabr</b> Vətənə qayıtmışdır.</p>
<b>2001-ci il 5 dekabr</b>	İrəvanın Azərbaycanlı səfiri Əhəd Qəzaini qəbul etmişdir.
<b>2001-ci il 6 dekabr</b>	ABŞ-ın Azərbaycanlı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2001-ci il 7 dekabr</b>	Çinin Azərbaycanlı səfirliyinin açılışında nitq söyləmişdir.
<b>2001-ci il 9 dekabr</b>	Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilmiş şənliklərdə nitq söyləmişdir.
<b>2001-ci il 11 dekabr</b>	<p>ABŞ-ın Azərbaycanlı səfirliyində Nyu-Yorkdakı 11 sentyabr faciəsi qurbanlarının xatirəsini yad etmə mərasimində çıxış etmişdir.</p> <p>“Şevron-Teksako” korporasiyasının vitse-prezidenti Riçard Matskeni qəbul etmişdir.</p> <p>İran İslam Respublikası prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2001-ci il 15 dekabr</b>	ABŞ müdafiə naziri Donald Ramsfeldi qəbul etmişdir.
<b>2001-ci il 17 dekabr</b>	<p>Beynəlxalq Valyuta Fondunun şöbə müdirinin müavini Con Uykman-Linin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Ramazan bayramı münasibətilə müsəlman dövlətlərinin Azərbaycanlı səfirlərini qəbul etmişdir.</p>
<b>2001-ci il 18 dekabr</b>	Respublika kütləvi informasiya vasitələrinin rəhbərlərini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2001-ci il 19 dekabr</b>	ABƏŞ-in və BP Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvordu qəbul etmişdir.
<b>2001-ci il 25 dekabr</b>	Xalq şairi Rəsul Rzanın 90 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak etmişdir.
<b>2001-ci il 28 dekabr</b>	Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.
<b>2001-ci il 29 dekabr</b>	Maştağa qəsəbəsində Olimpiya idman mərkəzinin açılış mərasimində nitq söyləmişdir.
<b>2001-ci il 31 dekabr</b>	Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik etmişdir.
<b>2002-ci il 10 yanvar</b>	Uludağ Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
<b>2002-ci il 11 yanvar</b>	Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir.
<b>2002-ci il 12 yanvar</b>	Beynəlxalq Konfransın iştirakçılarını qəbul etmişdir.
<b>2002-ci il 14 yanvar</b>	Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasının 10 illiyi münasibəti ilə mərasimdə iştirak etmiş və nitq söyləmişdir.  ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2002-ci il 18 yanvar</b>	NATO-nun Parlament Assambleyasının prezidenti Rafael Estrellanı qəbul etmişdir.
<b>2002-ci il 19 yanvar</b>	20 Yanvar faciəsinin 12-ci ildönümünə və şəhidlərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 20 yanvar</b>	Şəhidlər Xiyabanını ziyarət etmişdir.
<b>2002-ci il 23 yanvar</b>	İran İslam Respublikası daxili işlər naziri Əbdülvahid Musəvi-Larinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 24 yanvar</b>	Rusiya Federasiyasının prezidenti V. Putinin dəvəti ilə Moskvaya dövlət səfərinə yola düşmüşdür.
<b>2002-ci il 25 yanvar</b>	Rusiyada "Naməlum əsgər" xatirə abidəsinin yerləşdiyi Aleksandr bağında olmuşdur.  Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşmüşdür.  Moskva şəhərinin meri Yuri Lujkovla görüşmüşdür.  Moskva Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitq söyləmişdir.  Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov ilə görüşmüşdür.  Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.
<b>2002-ci il 26 yanvar</b>	Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanov ilə görüşmüşdür.  Azərbaycan Beynəlxalq Bankının Moskva şəhərində törəmə bankının açılış mərasimində çıxış etmişdir.  İTAR–TASS-da Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.  Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə vermişdir.  Vətənə qayıtmışdır.
<b>2002-ci il 29 yanvar</b>	Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovla görüşmüşdür.  Gürcüstan Parlamentinin sədri Nino Burcanadzenin başçılıq etdiyi nümayəndə heyətini

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	qəbul etmişdir.
<b>2002-ci il 30 yanvar</b>	Dünya İqtisadi Forumunda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşmüşdür. Nyu-Yorka gedərkən yolüstü İslandiyanın Keflavik şəhərində dayanmışdır. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabet Consu qəbul etmişdir. Nyu-Yorkda keçiriləcək Dünya İqtisadi Davos forumunun illik iclasında iştirak etmək üçün ABŞ-a yola düşmüşdür.
<b>2002-ci il 31 yanvar</b>	Dünya İqtisadi Forumunun rəsmi açılış mərasimində çıxış etmişdir. Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarət etmişdir Nyu-Yorkda Türkiyə Respublikasının xarici işlər naziri İsmayıl Cemi qəbul etmişdir.
<b>2002-ci il 1 fevral</b>	Dünya İqtisadi Forumunun “Mərkəzi Asiyada sabitlik” mövzusunda həsr olunmuş iclasda çıxış etmişdir. Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri Nikolay Qribov (Rusiya), Filip de Sürmeni (Fransa) və Rudolf Perinani (ABŞ) qəbul etmişdir.
<b>2002-ci il 2 fevral</b>	Nyu-Yorkda Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür. İsveçrə Konfederasiyasının Prezidenti Kaspar Villiger ilə görüşmüşdür. Nyu-Yorkda ABŞ-ın keçmiş Prezidenti Bill Klinton ilə görüşmüşdür.
<b>2002-ci il 3 fevral</b>	Tibbi müayinədən keçmək üçün Klivlend şəhərinə yola düşmüşdür.
<b>2002-ci il 4 fevral</b>	ABŞ-ın Klivlend klinikasına gedərək tibbi müayinədən keçmişdir.
<b>2002-ci il 14 fevral</b>	Həkimlərin məsləhəti ilə müalicə qəbul etmişdir.
<b>2002-ci il 19 fevral</b>	ANS telekanalına müsahibə vermişdir.
<b>2002-ci il 21 fevral</b>	Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>2002-ci il 25 fevral</b>	Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət etmişdir. ABŞ-ın Klivlend şəhərində müalicəsini uğurla başa çatdıraraq Londona yola düşmüşdür.
<b>2002-ci il 28 fevral</b>	Vətənə qayıtmışdır.
<b>2002-ci il 2 mart</b>	Respublika doğum evində vaksinlərin təqdim edilməsi mərasimində çıxış etmişdir.
<b>2002-ci il 3 mart</b>	Görkəmli musiqiçi Mstislav Rastropoviçlə görüşmüşdür. Respublika sarayında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertində olmuşdur.
<b>2002-ci il 4 mart</b>	Görkəmli musiqiçi Mstislav Rostropoviçə “İstiqlal” ordeni təqdim edilməsi mərasimində çıxış etmişdir. Görkəmli musiqiçi Mstislav Rostropoviçin 75 illiyi şərəfinə təşkil olunmuş rəsmi qəbulda çıxış etmişdir.
<b>2002-ci il 6 mart</b>	Prezident sarayında Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və Sərhəd Qoşunlarının dəstə rəisləri ilə görüşdə çıxış etmişdir.
<b>2002-ci il 7 mart</b>	Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına müraciət etmişdir. Respublika sarayında 8 mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş təntənəli mərasimdə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	<p>iştirak etmişdir.</p> <p>ATƏT-in sədri, Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Jaymi Qamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2002-ci il 8 mart</b>	ATƏT-in Minsk qrupunun həmsədrələrini qəbul etmişdir.
<b>2002-ci il 11 mart</b>	İran İslam Respublikası parlamentinin və İran-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul etmişdir.
<b>2002-ci il 14 mart</b>	Prezident sarayında Avropa "Top-komanda" kuboku uğrunda yarışların qalibi olan "Azərreyl" qadın voleybol klubunun üzvləri ilə görüşmüşdür.
<b>2002-ci il 15 mart</b>	Prezident iqamətgahında Norveç Krallığının ölkəmizdə fəvqəladə və səlahiyyətli səfiri təyin olunmuş Steynar Gilin etimadnaməsini qəbul etmişdir.
<b>2002-ci il 16 mart</b>	ABŞ-in Azərbaycandakı səfirinin iqamətgahında Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə nitq söyləmişdir.
<b>2002-ci il 18 mart</b>	Prezident sarayında "İpək yolu" kommunikasiya sisteminin rəhbəri, məşhur alim və ictimai xadim, Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyevi qəbul etmişdir.
<b>2002-ci il 19 mart</b>	"Respublika" sarayında Bakı şəhərindəki uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın, kimsəsiz və şəhid ailələrindən olan uşaqlar üçün təşkil edilən Novruz şənliyində iştirak etmişdir.
<b>2002-ci il 21 mart</b>	Novruz bayramı münasibəti ilə keçirilən ümumxalq şənliyində iştirak etmişdir.
<b>2002-ci il 22 mart</b>	"Həyat Recensi – Naxçıvan" otelində "Ruh" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatının təqdim olunmasına həsr edilmiş mərasimdə çıxış etmişdir.
<b>2002-ci il 23 mart</b>	Prezident iqamətgahında Malayziyanın, Finlandiyanın, Tailandın, Danimarkanın, Meksikanın, İrlandiyanın, Cənubi Afrika Respublikasının, Yəmən və Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul etmişdir.
<b>2002-ci il 26 mart</b>	ABŞ nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 27 mart</b>	Prezident sarayında Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabovu qəbul etmişdir.
<b>2002-ci il 30 mart</b>	Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Çjan Siyunun etimadnaməsini qəbul etmişdir.
<b>2002-ci il 31 mart</b>	Şəhidlər xiyabanını ziyarət etmişdir.
<b>2002-ci il 4 aprel</b>	Rusiyanın Azərbaycandakı səfirliyində Azərbaycan ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə çıxış etmişdir.
<b>2002-ci il 5 aprel</b>	<p>Böyük Britaniyanın Azərbaycandakı səfirinin iqamətgahına gedərək Kraliça – ana Elizabetin vəfatı münasibətilə başsağlığı vermişdir</p> <p>Prezident sarayında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.</p> <p>Prezident sarayında Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir.</p>
<b>2002-ci il 8 aprel</b>	Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev başda olmaqla Rusiyadakı Azərbaycan diasporunun nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 9 aprel</b>	Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 10 aprel</b>	<p>Rusiya hökumət sədrinin müavini qəbul etmişdir.</p> <p>İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Rusiya tərəfdən sədri Viktor Xrestenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2002-ci il</b>	İran İslam Respublikasının xarici işlər nazirini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>11 aprel</b>	Gürcüstanın müdafiə nazirini qəbul etmişdir.
<b>2002-ci il 12 aprel</b>	Prezident iqamətgahında Vatikan dövlətinin Azərbaycanda apostol nunsisi Klaudio Qucerottinin etimadnaməsini qəbul etmişdir.  Prezident sarayında “Statoyl” şirkətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 16 aprel</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.  Prezident sarayında Pakistan İslam Respublikasının müdafiə katibi Həmid Nəvaz Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 21 aprel</b>	Prezident sarayında İranın Azərbaycandakı səfiri Əhəd Qəzaini qəbul etmişdir.
<b>2002-ci il 22 aprel</b>	Respublika sarayında Azərbaycan Respublikasında Rusiya Federasiyası mədəniyyəti günlərinin təntənəli açılış mərasimində iştirak etmişdir.
<b>2002-ci il 23 aprel</b>	Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada getmişdir.  Aşqabadda İran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşmüşdür.  Aşqabadda Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev ilə görüşmüşdür.
<b>2002-ci il 24 aprel</b>	Vətənə qayıtmışdır.  Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxış etmişdir.  Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşmüşdür.
<b>2002-ci il 25 aprel</b>	Prezident sarayında yerli sahibkarlarla görüşdə çıxış etmişdir.
<b>2002-ci il 29-30 aprel</b>	Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşündə iştirak etmək üçün Türkiyənin Trabzon şəhərində səfərdə olmuşdur.  <b>29 aprel</b> Trabzonda Türkiyə Respublikasının Prezidenti Əhməd Nəcdət Sezər ilə görüşmüşdür.  Trabzonda Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.  <b>30 aprel</b> Türkiyə Prezidenti Əhməd Nəcdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə böyük öndər Mustafa Kamal Atatürk muzeyini ziyarət etmişdir.  Trabzonda zirvə görüşünün yekunlarına dair birgə mətbuat konfransında çıxış etmişdir.
<b>2002-ci il 2 may</b>	Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının təntənəli açılış mərasimində iştirak etmişdir.  Prezident sarayında Bakıda keçirilən “Azərbaycanın milli mədəni və təbii irsinin qorunub saxlanması – Milli parklar proqramı” beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
<b>2002-ci il 3 may</b>	Prezident sarayında sərbəst güləş üzrə 45-ci Avropa çempionatının fəxri qonaqlarını qəbul etmişdir. Görüş zamanı ona “Qızıl boyunbağı” fərqlənmə nişanı təqdim edilmişdir.  Prezident sarayında Türkiyənin Ədliyyə naziri Hikmət Sami Türkün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 7 may</b>	Prezident sarayında Türkiyənin Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalının və onun müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.  Prezident sarayında Böyük Britaniyanın Azərbaycandakı səfiri Endryü Takeri qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Prezident sarayında NATO baş katibinin elm və ətraf mühit məsələləri üzrə müavini, alyansın Elm Komitəsinin sədri Jan Fürneni qəbul etmişdir.
<b>2002-ci il 8 may</b>	Dünya Bankının Cənubi Qafqaz üzrə direktorunu qəbul etmişdir.
<b>2002-ci il 9 may</b>	Qələbə bayramı münasibətilə keçirilən mərasimdə çıxış etmişdir.  Prezident sarayında Bundestaqın Avropa Birliyinə dair məsələlər üzrə komissiyasının sədri Fridbert Pflüger başda olmaqla Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 11 may</b>	Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki adına layiq görülmüşdür.
<b>2002-ci il 14 may</b>	Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşündə nitq söyləmişdir.
<b>2002-ci il 16 may</b>	ABŞ-ın Xəzər hövzəsinin enerji diplomatiyası üzrə səfiri Stiven Məni qəbul etmişdir.
<b>2002-ci il 17 may</b>	Beynəlxalq prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin nümayəndələrini qəbul etmişdir.
<b>2002-ci il 18-20 may</b>	İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.  <b>19 may</b> Ayətullah Xomeyninin məqbərəsini ziyarət etmişdir.  İrənin ali dini rəhbəri Seyid Əli Xomnei ilə görüşmüşdür.  İran İslam Respublikasının parlamentində - İslam Şurası Məclisində olmuşdur.  İrənin xarici işlər naziri Kamal Xərrazini qəbul etmişdir.  Ölkəmizin Tehrandakı səfirliyində olmuşdur.  İrənin kooperasiya naziri Əli Sufini qəbul etmişdir.  İran İslam Respublikasının tikinti və şəhərsalma naziri Əli Əbdüləlizadəni qəbul etmişdir.  İran İslam Respublikası parlamentinin – İslam Şurası Məclisinin sədri Mehdi Kərrubi ilə görüşmüşdür.  <b>20 may</b> Tehranda Dövlət iqamətgahında İran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşmüşdür.
<b>2002-ci il 22 may</b>	İrandan vətənə qayıtmışdır.  Roma papası II İoann Paveli Binə beynəlxalq hava limanında qarşılamaşdır.  Prezident sarayında Roma papası II İoann Pavelin Azərbaycanın din, elm və incəsənət xadimləri ilə görüşündə nitq söyləmişdir.  Prezident sarayında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradeni qəbul etmişdir.
<b>2002-ci il 23 may</b>	Vatikan dövlətinin başçısı, Roma papası II İoann Paveli Binə hava limanında yola salmışdır.
<b>2002-ci il 24 may</b>	Rusiya Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətini qəbul etmişdir.  Prezident sarayında BP şirkətinin kəşfiyyat və istehsalat üzrə baş direktoru Dik Olverin

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 25 may</b>	Prezident sarayında Qazaxıstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Rəşid İbrayevi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.  “Gülüstən” sarayında Azərbaycan Respublikasının milli bayramı – Respublika günü münasibətilə təntənəli mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 28 may</b>	Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü, Respublika günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmişdir.  Paytaxta qısa gəzintiyə çıxmışdır.
<b>2002-ci il 29 may</b>	Prezident sarayında Türkiyə baş nazirinin baş müşaviri, keçmiş dövlət naziri, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin İdarə Heyətinin sədri Namiq Kamal Zeybəki qəbul etmişdir.
<b>2002-ci il 3 iyun</b>	Böyük Britaniyanın Lordlar Palatasının üzvlərini qəbul etmişdir.
<b>2002-ci il 4 iyun</b>	Bakıda İdman-Konsert kompleksində “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2002” IX beynəlxalq sərgi və konfransın təntənəli açılış mərasimində iştirak etmişdir.  Prezident sarayında İtaliyanın energetika, sənaye və istehsal nazirinin müavini Mario Valduççini qəbul etmişdir.  Norveç Krallığının neft sənayesi və energetika üzrə dövlət katibi xanım Brit Skelbredi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 5 iyun</b>	Böyük Britaniyanın nümayəndə heyətini qəbul etmişdir.  Prezident sarayında Türkiyənin enerji və təbii qaynaqlar naziri Zəki Çakanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  “Samsung Elektroniks” şirkətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 6 iyun</b>	ABŞ prezidentinin Xəzər hövzəsinin enerji ehtiyatlarının inkişafı üzrə xüsusi müşaviri səfir Stiven Mənn başda olmaqla ABŞ nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 8-9 iyun</b>	Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqa yola düşmüşdür.  Səfər müddətində Rusiya prezidenti Vladimir Putinlə görüşmüş, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak etmişdir.  Sankt-Peterburqda Piskaryov memorial qəbiristanlığını ziyarət etmişdir.  Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə təkbətək görüşmüşdür.  “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatının təqdim edilməsi mərasimində çıxış etmişdir.  Sankt-Peterburqun “Astoriya” mehmanxanasının böyük salonunda şəhərdə yaşayan soydaşlarımızla görüşmüşdür.  Vətənə qayıtmışdır.  Hava limanında jurnalistlərə geniş müsahibə vermişdir
<b>2002-ci il 9 iyun</b>	«Sivilizasiyaların dialoqu» Beynəlxalq Andrey Pervozvannı mükafatına layiq görülmüşdür.
<b>2002-ci il 12 iyun</b>	Rusiyanın Azərbaycandakı səfirliyində Rusiyada həmin gün qeyd olunan milli bayram – Rusiya Federasiyasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbul edilməsi günü münasibəti ilə rəsmi qəbulda nitq söyləmişdir.
<b>2002-ci il</b>	Dövlət İqtisad Universitetinin 70 illik yubileyində iştirak etmişdir.

<b>13 iyun</b>	
<b>2002-ci il 14 iyun</b>	ATƏT-in Minsk qrupunun fransalı həmsədri Üq Perneni qəbul etmişdir. London şəhərinin merini qəbul etmişdir.
<b>2002-ci il 15-19 iyun</b>	Naxçıvanda səfərdə olmuşdur. <b>17 iyun</b> Cəmşid Naxçıvanski adına Hərbi Litseyin Naxçıvan filialında kursantlarla görüşmüşdür. Səfər müddətində Naxçıvan Olimpiya kompleksinin təntənəli açılış mərasimində iştirak etmiş, Şəhidlər Xiyabanını, Hüseyn Cavidin məqbərəsini, ailəsinin qəbirlərini ziyarət etmiş, Naxçıvan sakinləri ilə görüşlər keçirmişdir. <b>18 iyun</b> Naxçıvan MR Ali Məclisində Muxtar Respublikanın dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə müşavirədə çıxış etmişdir. Naxçıvanda Bəhruz Kəngərli muzeyinin təntənəli açılış mərasimində nitq söyləmişdir. Naxçıvandan Bakıya qayıtmışdır.
<b>2002-ci il 24-28 iyun</b>	Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illik yubileyi ilə əlaqədar Türkiyədə işgüzar səfərdə olmuşdur. <b>24 iyun</b> Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarından bu qurumun 10 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək üçün İstanbula gəlmişdir. “Çırağan” hotelində Gürcüstan prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşmüşdür. ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrələrini qəbul etmişdir. Türkiyə Cümhuriyyətinin xarici işlər naziri İsmayıl Cəmi qəbul etmişdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Baş katibi, səfir Valeri Çeçelaşvilinin adından verilən rəsmi qəbulda iştirak etmişdir. Səfər müddətində Türkiyə prezidenti Ə. N. Sezər, Rumıniya prezidenti İon İliyesku, Ukrayna prezidenti L. Kuçma və digər yüksək vəzifəli şəxslərlə görüşmüşdür. <b>25 iyun</b> “Konrad” hotelində “Üç dənizin əfsanəsi” adlandırılan konfransın təntənəli açılışında iştirak etmişdir. <b>26 iyun</b> Bilkənd Universitetində olmuşdur. Ankarada Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun sədri İ. Doğramaçının heykəlinin açılış mərasimində iştirak etmişdir. Türkiyə paytaxtının Oran diplomatik şəhərciyində Azərbaycan mədəniyyət mərkəzinin açılış mərasimində iştirak etmişdir. Ankarada Bakı küçəsinin açılış mərasimində iştirak etmişdir. Türkiyə Prezidenti Əhməd Necdət Sezerlə birgə Azərbaycanın Ankaradakı səfirliyinin tikintisi yenicə başa çatdırılmış binasına baxmışlar.

	<p>Azərbaycan Respublikasının Ankaradakı səfirliyi üçün tikilmiş binanın təntənəli açılış mərasimində çıxış etmişdir.</p> <p><b>27 iyun</b> Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlu təkbətək görüşmüşdür.</p> <p>İhsan Doğramacı Fondunun beynəlxalq qızıl sülh medalının təqdim olunmasına həsr edilmiş mərasimdə nitq söyləmişdir.</p> <p>Azərbaycan Respublikası Prezidentinə Ankara İş Qadınları Dərnəyinin “2002-ci ilin dövlət adamı” mükafatının təqdim etmə mərasimində çıxış etmişdir.</p> <p>Türkiyə Sənayeçi və İş Adamları Vəqfinin («TÜSİAV») tərəfindən «Üstün xidmət və başarı mükafatı»nın təqdim etmə mərasimində çıxış etmişdir.</p> <p>Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin (TÜKSAV) “Türk dünyasının 2001-ci il xüsusi mükafatı”nın təqdim etmə mərasimində nitq söyləmişdir.</p> <p><b>28 iyun</b> Qars şəhərinə gəlmişdir.</p> <p>Şəhərin mərkəzində salınmış və onun adı verilmiş parkın açılış mərasimində iştirak etmişdir.</p> <p>Qars şəhərindəki Qafqaz Universitetində olmuşdur.</p> <p>Qafqaz Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş mərasimdə nitq söyləmişdir.</p> <p>Qarsda əslən Azərbaycandan olan soydaşlarımızla görüşmüşdür.</p> <p>Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını qəbul etmişdir.</p> <p>Camlı köşkdə Süleyman Dəmirəl ilə görüşmüşdür.</p> <p>Vətənə qayıtmışdır.</p>
<p><b>2002-ci il 2 iyul</b></p>	<p>“Azərbaycan polisi” Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.</p>
<p><b>2002-ci il 4 iyul</b></p>	<p>Amerika Birləşmiş Ştatlarının Milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda iştirak etmişdir.</p>
<p><b>2002-ci il 8 iyul</b></p>	<p>Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının fəxri üzvü seçilmişdir.</p>
<p><b>2002-ci il 9 iyul</b></p>	<p>Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Toşuyuki Fucivaranın etimadnaməsini qəbul etmişdir.</p> <p>Prezident sarayında Almaniya Federativ Respublikasının dövlət katibi Aksel Gerlaxın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<p><b>2002-ci il 10 iyul</b></p>	<p>Şərqi Azərbaycan ostandarı Məhəmmədəli Sübhanullahi başda olmaqla İran nümayəndə heyətini qəbul etmişdir.</p>
<p><b>2002-ci il 11 iyul</b></p>	<p>Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, ordu generalı Hilmi Özkökü və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<p><b>2002-ci il 13 iyul</b></p>	<p>İsveçrə Konfederasiyasının səfiri Stefan Şpekin etimadnaməsini qəbul etmişdir.</p> <p>Qırğızıstan Respublikasının səfiri Kemelbek Nanayevin etimadnaməsini qəbul etmişdir.</p>

	<p>İsveç Krallığının səfiri xanım Anne Dismorrun etimadnaməsini qəbul etmişdir.</p> <p>Kot-d İvuar Respublikasının səfiri Jan-Klod Klaucenin etimadnaməsini qəbul etmişdir.</p> <p>Koreya Xalq Demokratik Respublikasının səfiri Li Çxor Qvanın etimadnaməsini qəbul etmişdir.</p> <p>Belçika Krallığının səfiri Yan Mattisenin etimadnaməsini qəbul etmişdir.</p> <p>Niderland Krallığının səfiri Harri Molenaarın etimadnaməsini qəbul etmişdir.</p>
<b>2002-ci il 14 iyul</b>	<p>Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə "Həyat Park" mehmanxanasında rəsmi qəbulda iştirak etmişdir.</p>
<b>2002-ci il 15 iyul</b>	<p>Azərbaycanın elektrik enerjisi sistemində baş vermiş böyük qəza ilə əlaqədar Prezident sarayında müşavirə keçirmişdir.</p> <p>Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviçi və nazirliyin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2002-ci il 16 iyul</b>	<p>Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasında nitq söyləmişdir.</p> <p>İtaliya xarici işlər nazirinin müavini Marqarita Boniverin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun baş nazirinin müavini və xarici işlər naziri Lidi Polfer başda olmaqla AŞ-nın nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Rusiya hökuməti sədrinin müavini Viktor Xristenkonun başçılıq etdiyi Rusiya Federasiyasının hökumət nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2002-ci il 17 iyul</b>	<p>Prezident sarayında xarici işlər nazirinin birinci müavini Suqiura Seykenin başçılıq etdiyi Yaponiya nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Beynəlxalq Valyuta Fondunun (BVF) ikinci Avropa departamentinin direktoru Con Odliinq-Sminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2002-ci il 19 iyul</b>	<p>Yalta şəhərinə yola düşmüşdür.</p> <p>Yola düşməzdən əvvəl hava limanında GUÖAM-ın keçiriləcək növbəti görüşləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə qısa müsahibə vermişdir.</p> <p>Ukrayna Prezidenti Leonid Kuçma arasında təkbətək görüş olmuşdur.</p> <p>Leonid Kuçmanın adından Zirvə görüşü iştirakçılarının şəərəfinə rəsmi qəbulda iştirak etmişdir.</p>
<b>2002-ci il 20 iyul</b>	<p>Livadiya sarayına gəlmişdir.</p> <p>ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylor ilə görüşmüşdür.</p> <p>Ukraynada yaşayan azərbaycanlılarla görüşmüşdür.</p> <p>Yaltada Rusiya Federasiyasının Ukraynadakı səfiri Viktor Çernomırdinlə görüşmüşdür.</p> <p>GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxış etmişdir.</p> <p>GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının mətbuat konfransında iştirak etmişdir.</p>
<b>2002-ci il 22 iyul</b>	<p>Türkiyənin Dini İşlər İdarəsinin rəisi Mehmet Nuri Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	Milli Mətbuat günü münasibətilə “Yeni nəsəl” Jurnalistlər Birliyi, “Ruh” Jurnalistlərin hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan Jurnalistlər Konfederasiyası, Bakı Mətbuat Klubu və Azərbaycan Jurnalistlər Birliyinin keçirdiyi mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 23 iyul</b>	Misir Ərəb Respublikasının milli bayramı - İncilab günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin “Avropa” otelində təşkil etdiyi mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 25 iyul</b>	İran İslam Respublikasının nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 27 iyul</b>	Azərbaycan Ali Hərbi Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş və nitq söyləmişdir.
<b>2002-ci il 28 iyul</b>	Azərbaycan Ali Hərbi Məktəbi və Ali Hərbi təyyarəçilik məktəbi məzunlarının buraxılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 2 avqust</b>	Azərbaycan kinosu Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş və nitq söyləmişdir. Mərasim zamanı Azərbaycan Respublikasının Prezidentinə 4-cü Avrasiya teleforumunun mükafatı və diplomu təqdim edilmişdir.
<b>2002-ci il 5 avqust</b>	«Aksoy Holding» şirkətinin idarə heyətinin sədri Ərdal Aksoyu qəbul etmişdir.
<b>2002-ci il 6 avqust</b>	İran İslam Respublikası xarici işlər nazirinin Asiya, Okeaniya və Müstəqil Dövlətlər birliyi ölkələri üzrə müavini Möhsün Əminzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 9 avqust</b>	Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Cahan Polliyevadan, mədəniyyət naziri Mixail Şvidkoydan və başqa şəxslərdən ibarət Rusiya nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 10 avqust</b>	Naxçıvana yola düşdü.  Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.
<b>2002-ci il 11 avqust</b>	Naxçıvan Muxtar Respublikasının Ali Məclisində müşavirə keçirmişdir.  Uşaq və gənclər parkını seyr etmişdir.  Şahbuzda rayon sakinləri qarşısında çıxış etmişdir.  Batabat yaylağında olmuşdur.
<b>2002-ci il 12 avqust</b>	Naxçıvan MR Ali Məclisinin iclas salonunda respublika Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə nitq söyləmişdir.
<b>2002-ci il 13 avqust</b>	Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə nitq söyləmişdir.
<b>2002-ci il 14 avqust</b>	Naxçıvan MR-in Sədərək rayonunda Ermənistan prezidenti R. Koçaryanla təkbətək görüşmüşdür.  Sədərək, Şərur və Babək rayonlarının sakinləri ilə görüşmüşdür.
<b>2002-ci il 15 avqust</b>	Naxçıvandan Bakıya qayıtmışdır.
<b>2002-ci il 19 avqust</b>	Türkiyənin Dövlət naziri Rəşad Doğrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərə dair Prezident sarayında müşavirə keçirmişdir.
<b>2002-ci il 20 avqust</b>	Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2002-ci il 21 avqust</b>	Nizami rayonundakı “Heydər parkı”nda, sakinlər qarşısında nitq söyləmişdir.
<b>2002-ci il 23 avqust</b>	Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidentinə 2002-ci ilin “Baş müəllim Atatürk” mükafatı təqdim edilmişdir.
<b>2002-ci il</b>	Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına təklif olunan

<b>24 avqust</b>	dəyişikliklərlə bağlı səsvermədə jurnalistlərin suallarını cavablandırmışdır.
<b>2002-ci il 27 avqust</b>	Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Klaus Qrevlixı qəbul etmişdir.
<b>2002-ci il 28 avqust</b>	Türkiyənin dənizçilik məsələləri üzrə dövlət naziri Ramazan Mirzəoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 29 avqust</b>	Ukrayna baş nazirinin müavini qəbul etmişdir.
<b>2002-ci il 30 avqust</b>	Ali məktəblərə ən yüksək balla qəbul olunmuş tələbələrlə görüşmüşdür.
<b>2002-ci il 2 sentyabr</b>	Bilik günü münasibəti ilə Suraxanı rayonundakı 275 nömrəli məktəbdə keçirilən mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 4 sentyabr</b>	Fransa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Tyeri dö Monbrialı qəbul etmişdir.
<b>2002-ci il 5 sentyabr</b>	Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir.
<b>2002-ci il 6 sentyabr</b>	Görkəmli müğənni və bəstəkar Müslim Maqomayevə «İstiqlal» ordeni təqdim etmişdir.  MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən 23-cü iclasının iştirakçılarını qəbul etmişdir.
<b>2002-ci il 8 sentyabr</b>	Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləmişdir.
<b>2002-ci il 9 sentyabr</b>	MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Yuri Yarovu qəbul etmişdir.
<b>2002-ci il 10 sentyabr</b>	Türk Sənayeçiləri və İş Adamları Vəqfinin sədri Vəli Sarıtopraqın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 11 sentyabr</b>	Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.  Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjiallini qəbul etmişdir.  Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə departamentinin direktoru xanım Donna-M. Dousett-Koirolonu qəbul etmişdir.
<b>2002-ci il 12 sentyabr</b>	Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılışında iştirak etmək üçün Gəncəyə yola düşmüşdür.  Gəncəyə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.  “N” hərbi hissəsində əsgər və zabitlərlə görüşmüşdür.  Gəncə şəhəri İcra Hakimiyyətində müşavirə keçirmişdir.
<b>2002-ci il 13 sentyabr</b>	Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir.  Gəncədən Goranboy rayonuna gəlmişdir.  Aşağı Ağcakənd qəsəbəsinin açılışında nitq söyləmişdir.
<b>2002-ci il 17 sentyabr</b>	Türkiyənin prezidenti Əhməd Nejdət Sezəri qəbul etmişdir.  Ölkəmizə işgüzar səfərə gəlmiş Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşmüşdür.  Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezərin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilmişdir.  Gürcüstan prezidenti Eduard Şevardnadzeni qəbul etmişdir.  Amerika Birləşmiş Ştatlarının energetika naziri Spenser Abrahamı və onun başçılıq etdiyi

	nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 18 sentyabr</b>	Azərbaycan paytaxtı yaxınlığında Səngəçal Sahil terminalında Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər, Gürcüstan prezidentin Eduard Şevardnadze ilə birgə iştirak etmişdir.  “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafətdə nitq söyləmişdir.
<b>2002-ci il 22 sentyabr</b>	Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 23-24 sentyabr</b>	Rusiya Federasiyasında işgüzar səfərdə olmuşdur.  <b>23 sentyabr</b> Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kremldəki "Predstavitelskiy kabinet"də Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinlə görüşmüşdür.  Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında sazişi imzalamışdır.  <b>24 sentyabr</b> Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində Azərbaycan Respublikası Prezidentinə fəxri doktor diplomunun təqdim edilməsi mərasimində nitq söyləmişdir.  “İnterfaks” beynəlxalq informasiya qrupunun rəhbəri Mixail Komissarı qəbul etmişdir.  Səfər zamanı RF prezidenti Vladimir Putinlə, Moskva şəhərinin meri Yuri Lujkovla, RF xarici işlər naziri İ. İvanovla, Moskva hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşmüşdür.  Vətənə qayıtmışdır.  Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.
<b>2002-ci il 26 sentyabr</b>	Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru general-polkovnik Sergey Lebedev başda olmaqla bu qurumun nümayəndə heyətini qəbul etmişdir.  Litva Respublikasının ədliyyə naziri Vitautas Markyaviçusun başçılığı ilə bu nazirliyin nümayəndə heyətini qəbul etmişdir.  Moskva hökumətinin nümayəndə heyətini qəbul etmişdir.
	<b>27 sentyabr</b> Rusiya Federasiyasının əmək və sosial inkişaf naziri Aleksandr Poçinokun başçılığı ilə nazirliyin nümayəndə heyətini qəbul etmişdir.  Moskva hökumətində merin birinci müavini, hökumətlərarası komissiyanın həmsədri Lyudmila Şvetsovanın başçılığı ilə
<b>2002-ci il 28 sentyabr</b>	ATƏT-in Minsk qrupunun həmsədrələri - Rudolf Perinani (ABŞ), Nikolay Qribov (Rusiya), Üq Perneni (Fransa), Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Vyacheslav Trubnikovu və onları müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 1 oktyabr</b>	Fransanın xarici məsələlər üzrə Dövlət katibi Reno Müzelyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 4 oktyabr</b>	Rusiya Prezidenti Yanında Federal Hökumət Rəhbəri və İnformasiya Agentliyinin baş direktoru Vladimir Matyuxini qəbul etmişdir.
<b>2002-ci il 6-7 oktyabr</b>	MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Kişinyovda olmuşdur.

	<p>Moldova Respublikasının prezidenti Vladimir Voronin ilə təkbətək görüşmüşdür.</p> <p>Ermənistan Respublikasının prezidenti Robert Koçaryan ilə təkbətək görüşmüşdür.</p> <p>Gürcüstan prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşmüşdür.</p> <p>Səfər müddətində Rusiya prezidenti V. Putin ilə görüşmüşdür.</p> <p><b>7 oktyabr</b> Vətənə qayıtmışdır.</p> <p>Jurnalistlərə qısa müsahibə vermişdir.</p>
<b>2002-ci il 9 oktyabr</b>	İran rəssamı Vədud Müəzzinin fərdi sərgisinin açılışında iştirak etmişdir.
<b>2002-ci il 10 oktyabr</b>	Bakıda “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: Terrorizmə və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfransda çıxış etmişdir.
<b>2002-ci il 11 oktyabr</b>	Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmişdir.
<b>2002-ci il 13-16 oktyabr</b>	<p>İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşündə iştirak etmək üçün Türkiyədə səfərdə olmuşdur.</p> <p><b>14 oktyabr</b> Türkiyə prezidenti Əhməd Necdət Sezər ilə görüşmüşdür.</p> <p>İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşündə çıxış etmişdir.</p> <p><b>15 oktyabr</b> “Çırağan” sarayında Türkiyənin iş adamları ilə görüşmüşdür.</p> <p>Türkiyənin “Samanyolu” televiziya kanalının “Medianın dostu” mükafatı təqdim edilmişdir.</p> <p>Türkiyənin və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin KİV nümayəndələri ilə mətbuat konfransı keçirmişdir.</p> <p><b>16 oktyabr</b> NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Səfər müddətində Türkiyə prezidenti Əhməd Necdət Sezər, Pakistan prezidenti Pərviz Müşərrəf, İran prezidenti Seyid Məhəmməd Xatəmi, Əfqanıstan prezidenti Həmid Karzai və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirmişdir.</p> <p>Vətənə qayıtmışdır.</p>
<b>2002-ci il 17 oktyabr</b>	“Gülüstan” sarayında Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitq söyləmişdir.
<b>2002-ci il 18 oktyabr</b>	<p>Ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmişdir.</p> <p>Milli parkda Dövlət Müstəqilliyi gününə həsr olunmuş bayram konsertində iştirak etmişdir.</p>
<b>2002-ci il 20 oktyabr</b>	Vladimir Mayakovski adına Moskva Akademik Teatrında tamaşaya baxmışdır.
<b>2002-ci il 22 oktyabr</b>	Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Yuri Serqeyev başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il</b>	Görkəmli ədib Hüseyn Cavidin ev-muzeyinin açılış mərasimində iştirak etmiş və nitq

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>24 oktyabr</b>	söyləmişdir.  Misir Ərəb Respublikasının xarici işlər üzrə dövlət naziri xanım Faizə Əbul-Nəcani qəbul etmişdir.
<b>2002-ci il 25 oktyabr</b>	Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının təqdimatına həsr olunmuş ümummilli konfransda nitq söyləmişdir.
<b>2002-ci il 28 oktyabr</b>	Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşin başda olmaqla Rusiya nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 29 oktyabr</b>	Rumıniya prezidenti İon İliyesku ilə təkbətək görüşmüşdür.
<b>2002-ci il 30 oktyabr</b>	Bolqarıstan prezidenti Jelyu Jeleu başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.  ABŞ-ın Ermənistandakı səfiri Con Ordueyi qəbul etmişdir.  Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin "Gülüstən" sarayında təşkil etdiyi rəsmi qəbulda nitq söyləmişdir.
<b>2002-ci il 31 oktyabr</b>	İran İslam Respublikasının kooperasiya naziri Əli Sufinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 3 noyabr</b>	İstirahət günü paytaxtda gəzintiyə çıxmışdır.
<b>2002-ci il 4 noyabr</b>	ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Anri Jakoləni qəbul etmişdir.
<b>2002-ci il 5 noyabr</b>	Türkiyədəki Parlament seçkiləri nəticəsində qələbə qazanmış Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti aparmış və onu təbrik etmişdir.
<b>2002-ci il 6 noyabr</b>	Bakı Metropolitenin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 7 noyabr</b>	«Metro» Beynəlxalq Assosiasiyasının üzvlərini qəbul etmişdir.
<b>2002-ci il 8 noyabr</b>	Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
<b>2002-ci il 9 noyabr</b>	Şəkiddə geniş müşavirə keçirmişdir.
<b>2002-ci il 11 noyabr</b>	Türkiyənin "Sabançı Holding" şirkətinin idarə heyətinin sədri Sakip Sabançının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 12 noyabr</b>	Kanada nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 15 noyabr</b>	Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2002-ci il 17 noyabr</b>	Milli Dirçəliş Günü münasibətilə paytaxta gəzintiyə çıxmışdır.
<b>2002-ci il 21-22 noyabr</b>	NATO Tərəfdaşlıq Şurasının zirvə görüşündə iştirak etmək üçün Praqada səfərdə olmuşdur.  <b>21 noyabr</b> Yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə qısa müsahibə vermişdir.  Səfər müddətində NATO-nun baş katibi Con Robertson, Türkiyə prezidenti Əhməd Necdət Sezər, Fransa prezidenti Jak Şirak, Gürcüstan prezidenti Eduard Şevardnadze, Ermənistan prezidenti Robert Koçaryan ilə görüşlər keçirmişdir.  <b>22 noyabr</b> Vətənə qayıtmışdır.
<b>2002-ci il</b>	ABŞ prezidentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi, səfir

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>23 noyabr</b>	Stiven Məni qəbul etmişdir.
<b>2002-ci il 25 noyabr</b>	Moskva vilayəti hökumətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 26 noyabr</b>	Yeni Azərbaycan Partiyasının yaranmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmiş və nitq söyləmişdir.
<b>2002-ci il 28 noyabr</b>	Türkiyənin "Enka" şirkətinin fəxri prezidenti Şarık Taranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 29 noyabr</b>	Rusiyanın energetika nazirini qəbul etmişdir.
<b>2002-ci il 3 dekabr</b>	Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması ilə bağlı müşavirə keçirmişdir.  Qazaxıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Andar Şukputovun etimadnaməsini qəbul etmişdir.
<b>2002-ci il 4 dekabr</b>	Müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etmişdir.
<b>2002-ci il 6 dekabr</b>	Respublika sarayında Niyazinin anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley gecəsində iştirak etmişdir.
<b>2002-ci il 7 dekabr</b>	Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak etmiş və nitq söyləmişdir.  Azərbaycan Akademik Milli Dram Teatrında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "Hamlet" faciəsinin yeni quruluşda ilk tamaşasına baxmışdır.
<b>2002-ci il 8 dekabr</b>	Uşaqların Beynəlxalq Televiziya və Radio gününə həsr olunmuş şənlikdə iştirak etmişdir.
<b>2002-ci il 9 dekabr</b>	İtaliya hökumətinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 10 dekabr</b>	İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əhməd Məscid Cəmeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 12 dekabr</b>	Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul etmişdir.
<b>2002-ci il 13 dekabr</b>	"Mak Donalds" şirkətinə məxsus restoranın açılış mərasimində iştirak etmişdir.
<b>2002-ci il 18 dekabr</b>	Hindistanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Dinkar Xullari qəbul etmişdir.
<b>2002-ci il 19 dekabr</b>	Ölkəmizin enerji təchizatı problemlərinə həsr olunmuş müşavirə keçirmişdir.
<b>2002-ci il 20 dekabr</b>	Musiqi mədəniyyətimizin görkəmli nümayəndələri Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
<b>2002-ci il 21 dekabr</b>	Dünya vokal sənətinin məşhur ustaları, xalq artistləri Müslüm Maqomayev və Tamara Sinyavskayanı qəbul etmişdir.
<b>2002-ci il 23 dekabr</b>	Yaponiya səfirini qəbul etmişdir.
<b>2002-ci il 25 dekabr</b>	Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir.
<b>2002-ci il 27 dekabr</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2002-ci il 28 dekabr</b>	«İtera» beynəlxalq şirkətlər qrupunun nümayəndə heyətini qəbul etmişdir.
<b>2002-ci il 31 dekabr</b>	Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovu qəbul etmişdir.  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>2003-cü il 1 yanvar</b>	Respublika Sarayında uşaqların Yeni il şənliyində iştirak etmişdir.
<b>2003-cü il</b>	Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisi, korpus generalı Hüseyn

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>7 yanvar</b>	<p>Gösunu qəbul etmişdir.</p> <p>Prezident sarayında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.</p> <p>“Ulduz” sarayında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən ziyafətdə nitq söyləmişdir.</p>
<b>2003-cü il 11 yanvar</b>	<p>ANS Şirkətlər Qrupunun və Çingiz Mustafayev adına Fondun təsis etdiyi «2002-ci ilin adamı» mükafatının və diplomunun təqdim olunması mərasimində nitq söyləmişdir.</p> <p>Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir.</p>
<b>2003-cü il 14 yanvar</b>	<p>ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun rəhbərini qəbul etmişdir.</p> <p>Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə keçirilmiş mərasimdə nitq söyləmişdir.</p> <p>Dövlət Opera və Balet Teatrında Türkiyənin Qara dəniz filarmonik orkestrinin konsertində olmuşdur.</p>
<b>2003-cü il 16 yanvar</b>	<p>MDB İcraiyyə Komitəsinin nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2003-cü il 18 yanvar</b>	<p>20 Yanvar faciəsinin 13-cü ildönümü ilə əlaqədar mərasimdə iştirak etmiş və nitq söyləmişdir.</p>
<b>2003-cü il 20 yanvar</b>	<p>Şəhidlər Xiyabanında olmuş, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etmişdir.</p> <p>Şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Azərbaycandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmüşdür.</p>
<b>2003-cü il 23 yanvar</b>	<p>YUNESKO-nun nümayəndə heyətini qəbul etmişdir.</p>
<b>2003-cü il 28-29 yanvar</b>	<p>Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə olmuşdur.</p> <p><b>28 yanvar</b> Rəsmi şəxslərlə, habelə ölkəmizin səfirliyinin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.</p> <p>ATƏT-in Minsk qrupunun həmsədrləri Rudolf Perina (ABŞ), Nikolay Qribov (Rusiya), Anri Jakolən və Üq Pernen (Fransa) ilə görüşmüşdür.</p> <p>Ukrayna Prezidenti Leonid Kuçmanın adından dövlət başçılarının şərəfinə verilən şam yeməyində iştirak etmişdir.</p> <p>Səfər zamanı Rusiya Federasiyasının prezidenti V. Putin, Ukrayna prezidenti L. Kuçma, Gürcüstan prezidenti E. Şevardnadze, Ermənistan prezidenti R. Koçaryan ilə görüşmüş, ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir.</p> <p>Kiyevdən Vətənə qayıtmışdır.</p>
<b>2003-cü il 30 yanvar</b>	<p>Prezident sarayında Ukraynanın müdafiə naziri, ordu generalı Vladimir Şkidçenkonu qəbul etmişdir.</p>
<b>2003-cü il 4 fevral</b>	<p>MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının 18-ci iclasının iştirakçılarını qəbul etmişdir.</p>
<b>2003-cü il 5 fevral</b>	<p>Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı müşavirə keçirmişdir.</p>
<b>2003-cü il 6 fevral</b>	<p>Respublika Həmkarlar İttifaqları Konfederasiyasının II Qurultayında iştirak edən xarici təşkilatların nümayəndələrini qəbul etmişdir.</p> <p>Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-cu</p>

	<p>toplantısının iştirakçılarını qəbul etmişdir.</p> <p>Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə gecəsində iştirak etmiş və nitq söyləmişdir.</p> <p>Prezident sarayında Dövlət Sərhəd Xidmətinin rəhbər heyətini və sərhəd dəstələrinin rəislərini qəbul etmişdir.</p>
<b>2003-cü il 10 fevral</b>	Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>2003-cü il 12 fevral</b>	İran islam inqilabının 24-cü ildönümünə həsr olunmuş xatirə gecəsində iştirak etmişdir.
<b>2003-cü il 13 fevral</b>	İran İslam İnqilabının 24-cü ildönümü münasibəti ilə keçirilən mərasimdə nitq söyləmişdir.
<b>2003-cü il 14 fevral</b>	Ölkə iqtisadiyyatının inkişafına, islahatların aparılmasına və dövlət büdcəsinin icrasına həsr olunmuş müşavirə keçirmişdir.
<b>2003-cü il 18 fevral</b>	<p>Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul etmişdir.</p> <p>Prezident sarayında İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Luzius Vildhaberini qəbul etmişdir.</p>
<b>2003-cü il 20 fevral</b>	Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 23 fevral</b>	<p>Prezident Corc Buşun dəvətilə ABŞ-a səfərə getmişdir.</p> <p><b>23 fevral</b> Yolüstü Londonda dayanmışdır.</p> <p>Səfər müddətində Ağ Evdə prezident Corc Buşla görüşmüş, «Şərq-Qərb enerji dəhlizi reallıqdır» mövzusunda beynəlxalq konfransda geniş nitq söyləmiş, ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ilə görüşmüş, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Teneti qəbul etmiş, ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədrü Rudolf Perina ilə görüşmüş, Vaşinqtonda jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.</p>
<b>2003-cü il 24 fevral</b>	<p>Birləşmiş Ştatların ticarət naziri Donald Evansı qəbul etmişdir.</p> <p>“Fermont” mehmanxanasında ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədrü səfir Rodolf Perinanı qəbul etmişdir.</p>
<b>2003-cü il 25 fevral</b>	<p>Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatasının Amerika-Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurası ilə birgə təşkil etdiyi “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.</p> <p>Dövlət Departamentində şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.</p> <p>“Fermont” mehmanxanasında ABŞ-ın energetika naziri Spenser Abrahamı qəbul etmişdir.</p>
<b>2003-cü il 26 fevral</b>	<p>Ağ evdə Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşla görüşmüşdür.</p> <p>Dövlət Departamentində onun şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.</p>
<b>2003-cü il 12 mart</b>	<p>ABŞ səfərindən vətənə qayıdıb, hava limanında kütləvi informasiya vasitələrinə müsahibə vermişdir.</p> <p>Kırınqala Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.</p>
<b>2003-cü il 13 mart</b>	Londona gəlmişdir.
<b>2003-cü il 14 mart</b>	Vətənə qayıtmışdır.
<b>2003-cü il 17 mart</b>	<p>Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasını keçirmişdir.</p> <p>Azərbaycan Respublikasının Prezidenti Türkiyədə nəşr olunan nüfuzlu “Siyasət” jurnalının</p>

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

	təsis etdiyi “İlin dövlət adamı mükafatı”na layiq görülmüşdür.
<b>2003-cü il 19 mart</b>	Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
<b>2003-cü il 20 mart</b>	Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak etmişdir. Novruz bayramı günü Lerik rayonundan gələn fermer Xaniş Şahiyevlə görüşmüşdür.
<b>2003-cü il 24 mart</b>	Bakıda Baş Kafedral kilsənin açılış mərasimində iştirak etmişdir. Prezident sarayında Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilatın Hazırlıq komissiyasının icraçı katibi Volfqanq Hoffmannı qəbul etmişdir. Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmişdir.
<b>2003-cü il 29 mart</b>	Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında aparılan tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Türkiyənin İpək Yolu Vəqfinin “2002-ci ilin siyasət adamı” mükafatına layiq görülmüşdür.
<b>2003-cü il 31 mart</b>	Azərbaycanlıların soyqırımını Günü münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Şəhidlər xiyabanını ziyarət etmişdir.
<b>2003-cü il 2 aprel</b>	Yəhudi təşkilatlarının nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 3 aprel</b>	Sumqayıtda geniş müşavirə keçirmişdir.
<b>2003-cü il 9 aprel</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2003-cü il 10 aprel</b>	Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 12 aprel</b>	Linkoln Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
<b>2003-cü il 11 aprel</b>	ABŞ-ın Gürcüstandakı və Ermənistandakı səfirlərini qəbul etmişdir. Yunanıstan nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 15 aprel</b>	Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 17 aprel</b>	Rum patriarxı I Varfolomeyi qəbul etmişdir.
<b>2003-cü il 18 aprel</b>	ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonu qəbul etmişdir. «Qara nişan» bədii filminin yaradıcı kollektivini qəbul etmişdir.
<b>2003-cü il 19 aprel</b>	Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmişdir.
<b>2003-cü il 21 aprel</b>	Respublika sarayında Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq söyləmişdir. Kürsüdə nitq söyləyən zaman geniş infarkt keçirməsinə baxmayaraq, yenidən səhnəyə qayıtmış və nitqini tamamlamışdır.
<b>2003-cü il 22 aprel</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2003-cü il 28 aprel</b>	Prezident iqamətgahında İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 30 aprel</b>	Ukraynanın Azərbaycandakı səfirini qəbul etmişdir.
<b>2003-cü il 1 may</b>	Azərbaycan Respublikasının Prezidenti “Qorqud” Assosiasiyası tərəfindən təsis olunmuş Məmməd Araz mükafatına layiq görülmüşdür.
<b>2003-cü il 2 may</b>	Azərbaycan Respublikasının Prezidenti Türkiyənin “Zaman” qəzetinin təsis etdiyi “Avrasiyada sülh və dialoq” beynəlxalq mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>2003-cü il 3 may</b>	Prezident iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirmişdir.
<b>2003-cü il 5 may</b>	Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında müayinə olunan Heydər Əliyev Türkiyə Respublikasının prezidenti Əhməd Nəcdət Sezərlə telefonla danışmışdır.
<b>2003-cü il 7 may</b>	Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaçı” ordeni ilə təltif olunmuşdur.
<b>2003-cü il 8 may</b>	Faşizm üzərində qələbənin 58-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etmişdir.
<b>2003-cü il 10 may</b>	Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında Heydər Əliyevi Türkiyə Respublikasının prezidenti Əhməd Nəcdət Sezər, Baş nazir Rəcəb Tayyib Ərdoğan ziyarət etmişlər.  Ad günü münasibətilə Süleyman Dəmirəl Gülhanə Hərbi Tibb Akademiyasında onu ziyarət etmişdir.  Vladimir Putin Ankaraya - Gülhanə Hərbi Tibbi Akademiyasına zəng edərək 80 illik yubileyi münasibətilə onu təbrik etmişdir.  Rusiyanın yüksək mükafatı “Müqəddəs apostol Andrey Pervozvanni” ordeni ilə təltif olunmuşdur.  Eduard Şevardnadze Ankaraya - Gülhanə Hərbi Tibb Akademiyasına zəng edərək 80 illik yubileyi münasibətilə onu təbrik etmişdir.  Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hilmi Özkök Ankarada - Gülhanə Hərbi Tibb Akademiyasında onu ziyarət etmişdir.  Özünün 80 illiyini qeyd etmişdir. Övladları yubiley münasibətilə onun yanına gəlmişlər.  Əhməd Nəcdət Sezər onu yubileyi münasibətilə təbrik etmək üçün Gülhanə Hərbi Tibb Akademiyasına gəlmişdir.
<b>2003-cü il 12 may</b>	Müayinəsini başa vuraraq vətənə qayıtmışdır.  Uşaq Fondları Beynəlxalq Assosiasiyasının yüksək mükafatı Lev Tolstoy adına beynəlxalq qızıl medal ilə təltif olunmuşdur.
<b>2003-cü il 16 may</b>	Prezident iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirmişdir.
<b>2003-cü il 23 may</b>	Öz iqamətgahında Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir.  Türkiyə Respublikasının Prezidenti Əhməd Nəcdət Sezərlə telefonla danışmışdır.  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla danışmışdır.
<b>2003-cü il 24 may</b>	Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla danışmışdır.
<b>2003-cü il 26 may</b>	BP şirkətinin prezidenti Lord Con Braunu qəbul etmişdir.
<b>2003-cü il 27 may</b>	Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir.  2003-cü il prezident seçkiləri ilə əlaqədar müşavirə keçirmişdir.
<b>2003-cü il 29 may</b>	Soros Fondunun sədri Corc Sorosu qəbul etmişdir.  Bakı şəhərində aparılan tikinti-abadlıq işlərinin gedişi ilə əlaqədar müşavirə keçirmişdir
<b>2003-cü il 30 may</b>	Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovu qəbul etmişdir.
<b>2003-cü il</b>	Ölkənin sosial-iqtisadi inkişafı və prezident seçkiləri ilə əlaqədar müşavirə keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI

<b>31 may</b>	
<b>2003-cü il 3 iyun</b>	Böyük Britaniyanın Energetika və Sənaye nazirini qəbul etmişdir. Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı Şener Eruygurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 4 iyun</b>	ABŞ Dövlət Departamentinin Xəzərin enerji diplomatiyası üzrə müşaviri Stiven Mənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 7 iyun</b>	Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul etmişdir.
<b>2003-cü il 11 iyun</b>	Türkiyənin səhiyyə naziri Rəcəb Akdağı qəbul etmişdir.
<b>2003-cü il 14 iyun</b>	ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etmişdir.
<b>2003-cü il 18 iyun</b>	Yunanıstan xarici işlər nazirinin müavini qəbul etmişdir.
<b>2003-cü il 27 iyun</b>	Kiyev vilayəti administrasiyasının sədri Anatoli Zasuxanı qəbul etmişdir. Görüş zamanı Ukraynanın mədəniyyət ictimaiyyətinin “Şərəf” ordeni və Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru diplomu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.
<b>2003-cü il 2 iyul</b>	Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Cyoti Svarup Pandenin etimadnaməsini qəbul etmişdir.
<b>2003-cü il 4 iyul</b>	Türkiyənin ədliyyə naziri Cəmil Çiçəyi qəbul etmişdir.
<b>2003-cü il 8 iyul</b>	Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir. Heydər Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası olmuşdur. Türkiyənin daxili işlər naziri Əbdülkadir Aksunu qəbul etmişdir. «Gülhanə» Hərbi Tibbi Akademiyasında tibbi müayinədən keçmək üçün Ankaraya yola düşmüşdür.
<b>2003-cü il 19 iyul</b>	Mərkəzi Seçki Komissiyası Heydər Əliyevin prezidentliyə namizədliyini qeydə almışdır.
<b>2003-cü il 4 avqust</b>	Milli Məclisə müraciət göndərərək İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında məsələnin müzakirəsini tövsiyə etmişdir.
<b>2003-cü il 6 avqust</b>	Müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-ın Klivlend şəhərinə yola düşmüşdür.
<b>2003-cü il 10 oktyabr</b>	Azərbaycan xalqına müraciət edərək prezident seçkilərində namizədliyini özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Baş nazir İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etmişdir.
<b>2003-cü il 12 dekabr</b>	Heydər Əlirza oğlu Əliyev Bakı vaxtı ilə saat 19.00-da Klivlend klinikasında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
<b>2003-cü il 14 dekabr</b>	Heydər Əlirza oğlu Əliyevin cənazəsi Azərbaycana gətirilmişdir.
<b>2003-cü il 15 dekabr</b>	Respublika Sarayında Heydər Əliyevlə ümumxalq vidalaşma mərasimi keçirilmişdir. Heydər Əlirza oğlu Əliyev saat 16.00-da Fəxri Xiyabanda dəfn olunmuşdur